


ƏDƏBİYYAT

METODİK VƏSAİT



5

AFƏT SÜLEYMANOVA, TƏRANƏ BAĞIROVA,
İLHAMƏ MURADOVA

Ümumtəhsil
məktəblərinin

ƏDƏBİYYAT
fənni üzrə dərsliyin
METODİK VƏSAITİ

5 -ci sinfi üçün

Bu nəşrlə bağlı irad və təkliflərinizi
tahsil_az@yahoo.com və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!



M Ü N D E R İ C A T

| | | | |
|--|----|--|-----|
| Giriş | 3 | Oxu üsulları | |
| I. Ədəbiyyat fənni üzrə təlimin məzmunu | | | |
| 1.1. Ümumi təlim nəticələri. | 3 | 1. “Ucadan düşün” üsulu.....61 | |
| 1.2. Məzmun xətləri və onların pillələr üzrə əsaslandırılması | 4 | 2. Sual vermək üsulu.....65 | |
| 1.3. Məzmun xətləri üzrə təlim nəticələri..... | 5 | 3. Nəzerdən keçir, Oxu, Yoxla, Çalış (NOYÇ) üsulu66 | |
| Məzmun xətləri üzrə əsas və alt standartlar..... | 6 | Şagird üçün təlimat67 | |
| Standartların reallaşma xəritəsi | 8 | 4. Hissetmə üsulu.....68 | |
| 5-ci sinif “Ədəbiyyat” dərsliyi üzrə illik planlaşma | 10 | Öyrəndim ki,... | |
| Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydası (çıxarış) | 26 | Təsviri yazı nədir?69 | |
| Dərsliyə daxil edilmiş mətnlərə dair bəzi məsələlər..... | 30 | 5. Bilirəm, İstəyirəm bilim, Öyrəndim üsulu.....70 | |
| Biz oxu haqqında nə bilirik? | 32 | 6. Anlayışın çıxarılması üsulu.....73 | |
| Oxu strategiyalarından istifadə etməklə oxu..... | 32 | Strategiya ilə oxu səhifəsinin qiymətləndirilməsi qaydası.....74 | |
| Müxtəlif üsullarla dərkətmə üzrə test | 39 | Qruplarda müzakirənin qiymətləndirilməsi üçün meyarlar.....76 | |
| Qiymətləndirmə cədvəli | 41 | Oxunun təşkili üçün iş vərəqi.....77 | |
| Oxu ilə bağlı bəzi məsələlər | 46 | Mən necə oxucuyam. Test | 78 |
| Mətn nəzəriyyəsi | 49 | Oxu testləri üzrə işin təşkili | 79 |
| Nitqin funksional-mənə tiplərinin mətn çərçivəsində düşüncə və kommunikasiya kateqoriyaları ilə əlaqəsi..... | 50 | Test | 81 |
| Təsviretmənin strukturu (quruluşu) | 51 | Dərs nümunələri | 82 |
| Ədəbiyyat dərslərində İKT-dən istifadə | 58 | Layihə | 182 |
| | | Sinifdən xaric oxu dərslərinin təşkilinə dair nümunəvi dərs planı | 184 |
| | | Oxu bacarığının qiymətləndirilmə üzrə analitik qiymətləndirmə nümunəsi | 186 |
| | | Kiçik Summativ Qiymətləndirmə materialları | 188 |
| | | Dərslik komplektində istifadə olunmuş ədəbiyyat | 205 |

GİRİŞ

Hörmətli müəllimlər! Milli təhsil sistemində gedən genişmiqyaslı islahatlar ədəbiyyat fənninin məqsəd və vəzifelərinə müasir yanaşmalar baxımından nəzər salmağı tələb edir. Fənnin təlim-tədrisinin bugünkü tələblər səviyyəsində təşkili mühüm vəzifə olaraq fənn müəllimlərinin qarşısına qoyulur. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün “Ədəbiyyat” fənn kurikulumunda fənnin məqsəd və vəzifəsi aşağıda qeyd edildiyi kimi təqdim olunur:

“Qüdrətli tərbiyə vasitəsi olan bədii söz sənətimiz şagirdlərin mənəvi-estetik tərbiyəsini, xalqın ədəbi-mədəni irsini, tarixi keçmişini, mübarizəsini, adət-ənənələrini öyrənmək üçün mötəbər mənbə, etibarlı qaynaqdır. Müasir məktəbdə müstəqil düşünməyi, qazandıqları bilikləri tətbiq etməyi, qarşılaşıqları problemləri həll etməyi bacaran, saf mənəviyyatlı, təşəbbüskar, yaradıcı, demokratik ruhlu, humanist gənclərin tərbiyə edilməsi sosial tələb kimi meydana çıxır.

Orta məktəbi bitirən hər bir gənc bədii ədəbiyyatı, digər mənbələri oxumağı, təhlil etməyi, qiymətləndirməyi, öz biliklərini müstəqil şəkildə artırmağı bacarmalı, fasıləsiz təhsilə hazır olmalıdır. Ədəbiyyat kursunda yüksək ideya-bədii dəyərə malik əsərlərin öyrədilməsi əsasında şagirdlərdə mütaliə formalaşır, onların ədəbi təhsili, tərbiyəsi və inkişafı təmin olunur”.

Bu vəzifələrə nail olmaq üçün tərtib edilmiş “Ədəbiyyat” dərsliyi ayrı-ayrı məlumatların öyrənilib yadda saxlanılmasına əsaslanır. “Ədəbiyyat fənn programının (kurikulumunun)” tətbiq edilməsinə uğurlu şərait yaranan bu dərslik bədii mətnlərin düşünərək oxusu, dərk edilməsi, tətbiqi və dəyərləndirilməsi kimi praktik bacarıqların inkişafını təmin edir.

I. Ədəbiyyat fənni üzrə təlimin məzmunu

1.1. Ümumi təlim nəticələri

“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda ədəbiyyat fənni üzrə ümumi orta və tam orta təhsil səviyyələri üçün aşağıdakı ümumi təlim nəticələri müəyyən edilmişdir:

Ümumi orta təhsil səviyyəsi (5—9-cu siniflər) üzrə şagird:

- ədəbi-bədii nümunələri onların məzmunundan irəli gələn məna calarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir;
- yazılı nitqində məzmunla uyğun üslub müəyyənləşdirir, orfoqrafiya və orfoepiya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir, fikirlərini ardıcıl və məntiqi ifadə edir, ümumiləşdirmələr aparır;
- ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yiğcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə etməklə şərh edir;
- müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyani şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir;
- şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır;
- ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bildirir;
- ədəbi əsərlərin müzakirəsi zamanı tolerantlıq, obyektivlik, ədalətlilik, əsaslandırma və ümumi rəyə gələ bilmək bacarıqları nümayiş etdirir.

1.2. Məzmun xətləri və onların pillələr üzrə əsaslandırılması

Ədəbiyyat fənninin məqsədinə və gözlənilən nəticələrə uyğun olaraq hər iki pillədə məzmun xətləri aşağıdakı şəkildə müəyyənləşdirilir:

- ədəbiyyat və həyat həqiqətləri;
- şifahi nitq;
- yazılı nitq.

Ümumi orta təhsil səviyyəsidə məzmun xətlərinin əsaslandırılması

1. Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti bədii ədəbiyyatda əksini tapan milli-bəşəri dəyərlərin, mənəvi-estetik problemlərin qarınılması, təhlili, onlara əsaslandırılmış münasibətin formalasdırılması, mürəkkəb həyat hadisələrinin, ziddiyyətli situasiyaların dərk edilməsinə və qiymətləndirilməsinə zəmin yaratdır.

Bədii həqiqətlə həyat həqiqətlərinin müqayisəsi, əlaqələrin açıqlanması söz sənətinin mahiyyətinin başa düşülməsinə, eləcə də insan hə-

yatında, cəmiyyətdə müşahidə edilən mühüm hadisələrin dərk edilib dəyərləndirilməsinə səbəb olur.

Söz sənəti olmaqla ədəbiyyatın incəliklərinin, obrazların, bədii təsvir və ifadə vasitələrinin mənimsənilməsi müxtəlif ədəbi növdə və janrda olan əsərlərin mütaliəsinə maraq oyadır, mətnin ifadəli oxusu ilə bağlı bacarıqları inkişaf etdirir, şifahi və yazılı nitq üçün zəruri olan lügət ehtiyatını zənginləşdirir.

2. Şifahi nitq məzmun xətti ədəbi nümunələrlə bağlı fikirlərin obrazlı sözlərdən, bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə aydın, ardıcıl, məqsədyönlü və yiğcam ifadə edilməsinə imkan yaradır.

3. Yazılı nitq məzmun xətti mövzu, problemlə bağlı müxtəlif mənbələrdən informasiyaların, fakt və dəlillərin seçilməsini, ümumiləşdirilməsini, fikrin aydın, dəqiq çatdırılmasında onlardan istifadə olunmasını təmin edir. Müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) yazılarla dair bacarıqların formalaşmasına imkan yaradır.

1.3. Məzmun xətləri üzrə təlim nəticələri

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

1. Ədəbiyyat və həyat həqiqətləri

Şagird:

- ədəbi-bədii nümunələri ideya-məzmununa uyğun ifadəli oxuyur;
- müxtəlif janrlarda yazılmış mətnləri uyğun hissələrə ayırır, müvafiq plan tərtib edir;
- şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələr əsasında izah edir;
- ədəbi əsərləri məzmun və ideya istiqamətinə, obrazların səciyyəsinə, sənətkarlıq xüsusiyyətlərinə görə təhlil edir.

2. Şifahi nitq

Şagird:

- nitqində düzgün tələffüz qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir;
- ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yiğcam, bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə şərh edir;
- ədəbi əsərlərin kollektiv müzakirəsi zamanı fikirlərə tolerant, obyektiv və ədalətli münasibət bildirir, ümumi rəyə gəlməyi bacarır.

3. Yazılı nitq

Şagird:

- yazılı nitqində məzmunə uyğun üslub müəyyənləşdirir, orfoqrafiya qaydalarına əməl edir;
- topladığı materialları ümumiləşdirir, fikirlərini ardıcıl və məntiqi ifadə etməklə müxtəlif formalı (inşa, esse, hekayə) yazılar yazır.

5-ci SİNİF

5-ci sinfin sonunda şagird:

- bədii əsərləri məzmununa uyğun ifadəli oxuyur, hissələrə ayıır, plan tərtib edir;
- bədii əsərlərin məzmununu müxtəlif formalarda (yiğcam və geniş) nağıl edir;
- şifahi və yazılı ədəbiyyat nümunələrini janrlarına görə fərqləndirir, bədii təsvir vasitələrini müəyyənləşdirir;
- bədii əsərlərin mövzusunu, ideyasını aydınlaşdırır, baş qəhrəmanları səciyyələndirir;
- öyrəndiyi yeni sözlərdən, obrazlı ifadələrdən istifadə etməklə bədii əsərlərlə bağlı fikirlərini şərh edir, müzakirələrdə dinlədiklərinə münasibətini bildirir;
- müxtəlif səciyyəli yazılda mövzuya münasibətini ardıcıl şərh edir.

Məzmun xətləri üzrə əsas və alt standartlar

1. Ədəbiyyat və həyat həqiqətləri

1.1. Bədii əsərlərin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.1. Heca vəznli şeirlərdə və sadə süjetli bədii əsərlərdə (əfsanə, nağıl, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lügətlərdən istifadə etməklə aydınlaşdırır.

1.1.2. Heca vəznli şeirləri, sadə süjetli bədii əsərləri hadisələrin məzmununa uyğun ifadəli oxuyur.

1.1.3. Sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə) hissələrə ayıır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (yiğcam və geniş) nağıl edir.

1.1.4. Şifahi və yazılı ədəbiyyat nümunələrini (əfsanə, nağıl, təmsil, hekayə) janrlarına görə fərqləndirir.

1.1.5. Heca vəznli şeirlərdə, sadə süjetli ədəbi nümunələrdə bədii təsvir vasitələrini (epitet, təşbeh) müəyyənləşdirir.

- 1.2. Bədii əsərlərin təhlili üzrə bacarıqlarını nümayiş etdirir.
 - 1.2.1. Şifahi və yazılı ədəbiyyat nümunələrini müqayisə edir.
 - 1.2.2. Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, əsaslandırılmış münasibət bildirir.
 - 1.2.3. Şifahi və yazılı ədəbiyyat nümunələrində bədii təsvir vasitələrinin (epitet, təşbeh) rolunu aydınlaşdırır.
 - 1.2.4. Bədii nümunələrin mövzu və ideyasını aydınlaşdırır, münasibət bildirir.

2. Şifahi nitq

- 2.1. Şifahi nitq bacarıqlarını nümayiş etdirir.
 - 2.1.1. Bədii nümunələrlə bağlı şifahi təqdimatlar edir, öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir.
 - 2.1.2. Bədii əsərlərlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir.
- 2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
 - 2.2.1. Müzakirələrdə söylənilən fikirlərə münasibətini bildirir.

3. Yazılı nitq

- 3.1. Yazılı nitq bacarıqlarını nümayiş etdirir.
 - 3.1.1. Bədii əsərlərin məzmununa (əhvalat və hadisələrə, sonluğa) fərqli münasibət bildirir.
 - 3.1.2. Mövzu ilə əlaqədar fikirlərini məntiqi ardıcılıqla şərh edir.
 - 3.1.3. 0,5–1 səhifə həcmində inşa, esse yazır.

STANDARTLARIN REALLAŞMA XƏRİFTƏSİ

| Standartlar Döşənlər | 1.1.1. | 1.1.2. | 1.1.3. | 1.1.4. | 1.1.5. | 1.2.1. | 1.2.2. | 1.2.3. | 1.2.4. | 2.1.1. | 2.1.2. | 2.2.1. | 3.1.1. | 3.1.2. | 3.1.3. |
|-------------------------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|
| 1. | | | | | | | | | | | | | | | |
| 2. | | | | | | | | | | | | | | | |
| 3. | | | | | | | | | | | | | | | |
| 4. | | | | | | | | | | | | | | | |
| 5. | | | | | | | | | | | | | | | |
| 6. | | | | | | | | | | | | | | | |
| 7. | | | | | | | | | | | | | | | |
| 8. | | | | | | | | | | | | | | | |
| 9. | | | | | | | | | | | | | | | |
| 10. | | | | | | | | | | | | | | | |
| 11. | | | | | | | | | | | | | | | |
| 12. | | | | | | | | | | | | | | | |
| 13. | | | | | | | | | | | | | | | |
| 14. | | | | | | | | | | | | | | | |
| 15. | | | | | | | | | | | | | | | |
| 16. | | | | | | | | | | | | | | | |
| 17. | | | | | | | | | | | | | | | |
| 18. | | | | | | | | | | | | | | | |
| 19. | | | | | | | | | | | | | | | |
| 20. | | | | | | | | | | | | | | | |
| 21. | | | | | | | | | | | | | | | |
| 22. | | | | | | | | | | | | | | | |
| 23. | | | | | | | | | | | | | | | |
| 24. | | | | | | | | | | | | | | | |
| 25. | | | | | | | | | | | | | | | |
| 26. | | | | | | | | | | | | | | | |
| 27. | | | | | | | | | | | | | | | |
| 28. | | | | | | | | | | | | | | | |
| 29. | | | | | | | | | | | | | | | |
| 30. | | | | | | | | | | | | | | | |
| 31. | | | | | | | | | | | | | | | |
| 32. | | | | | | | | | | | | | | | |

| Standardtafel Dorsal | 1.1.1. | 1.1.2. | 1.1.3. | 1.1.4. | 1.1.5. | 1.2.1. | 1.2.2. | 1.2.3. | 1.2.4. | 2.1.1. | 2.1.2. | 2.2.1. | 2.2.2. | 3.1.1. | 3.1.2. | 3.1.3. |
|-------------------------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|--------|
| 33. | | | | | | | | | | | | | | | | |
| 34. | | | | | | | | | | | | | | | | |
| 35. | | | | | | | | | | | | | | | | |
| 36. | | | | | | | | | | | | | | | | |
| 37. | | | | | | | | | | | | | | | | |
| 38. | | | | | | | | | | | | | | | | |
| 39. | | | | | | | | | | | | | | | | |
| 40. | | | | | | | | | | | | | | | | |
| 41. | | | | | | | | | | | | | | | | |
| 42. | | | | | | | | | | | | | | | | |
| 43. | | | | | | | | | | | | | | | | |
| 44. | | | | | | | | | | | | | | | | |
| 45. | | | | | | | | | | | | | | | | |
| 46. | | | | | | | | | | | | | | | | |
| 47. | | | | | | | | | | | | | | | | |
| 48. | | | | | | | | | | | | | | | | |
| 49. | | | | | | | | | | | | | | | | |
| 50. | | | | | | | | | | | | | | | | |
| 51. | | | | | | | | | | | | | | | | |
| 52. | | | | | | | | | | | | | | | | |
| 53. | | | | | | | | | | | | | | | | |
| 54. | | | | | | | | | | | | | | | | |
| 55. | | | | | | | | | | | | | | | | |
| 56. | | | | | | | | | | | | | | | | |
| 57. | | | | | | | | | | | | | | | | |
| 58. | | | | | | | | | | | | | | | | |
| 59. | | | | | | | | | | | | | | | | |
| 60. | | | | | | | | | | | | | | | | |
| 61. | | | | | | | | | | | | | | | | |
| 62. | | | | | | | | | | | | | | | | |
| 63. | | | | | | | | | | | | | | | | |
| 64. | | | | | | | | | | | | | | | | |

5-ci SİNİF “ƏDƏBİYYAT” DƏRSLİYİ ÜZRƏ İLLİK PLANLAŞMA

| Tarix (haftələrlə) Mühün hadisələr | Mövzular | Mövzü üçün ayrılmış vaxt | Mövzular üzrə reallaşdırılan standartlar | İnteqrasiya | Strategiyalar: iş formaları, iş üsulları | Resurşlar | Fərdi yanaşma | Qiyamətdən-dirmənin üsul və vasitələri |
|---------------------------------------|---|--------------------------|--|------------------------|--|---|---|--|
| Oxu haqqında nə bilirik? | | | | | | | | |
| 15 sentyabr Bilik Günü | Hikmat Ziya. “Sevimli məktəb” (Biz necə oxuyuruq: ilkin qiyamətləndirmə) | 1 saat | | | Yoxlama, fərdi iş vərəqləri | Dərslik, test vərəqləri | | Oxu testi |
| sentyabr 1-ci həftə | Ə.Quluzadə. “Ali məktəb” (Oxu prosesi: oxudan əvvəl) | 1 saat | 2.1.1.; 2.2.1.; 2.1.2. | H.b.: 1.2.1.; 3.2.2 | Cütlərlə iş, yaxud qruplara iş, beyn hemlesi, problemin həlli, müzakirə | Dərslik, iş vərəqləri | | |
| sentyabr 2-ci həftə | Ə.Quluzadə. “Ali məktəb” (Oxu zamanı) | 1 saat | 1.1.1.; 1.1.2.; 2.1.2. | | Qrupla iş, NOYC – nezər sal, oxu, yoxla, çalış, problemin həlli, müzakirə | Dərslik, iş vərəqləri | Test tapşırığından göstəriciləri zəif olanlara xüsusi qayğı | Formativ qiyamətləndirmənin holistik sxemi |
| | Ə.Quluzadə. “Ali məktəb” həkayesinin məzmununu və təhlili üzrə iş (Oxudan sonra) | 1 saat | | | Tex.: 1.3.1. 1.1.3.; 1.1.4.; 2.1.2.; 2.2.1.; 3.1.1.; 3.1.2. Riy.: 5.1.1. | Qruplarda iş, beyn hemlesi, problemin həlli, müzakirə | Dərslik, keçən dərsdə işlənən iş vərəqləri | Istədadlı şagirdlərə diqqət, dərkəmə qabiliyyəti fərqli olan uşaqlar |

| Tarix (haftelərlə) | Mühüm hadisələr | Mövzular | Mövzu üçün ayrlımlı vaxt | Mövzular üzrə reallaşdırılan standartlar | İnteqrasiya | Strategiyalar: iş formaları, iş üsulları | Resurslar | Fərdi yanşına | Qiyamətən- dirmənin üsul ve vasitələri |
|---|--|----------|--------------------------------|--|----------------------------|--|---|--|--|
| | | | | | | | | | |
| Bədii əsərlərdə təsvir | | | | | | | | | |
| 1 oktyabr Beynəlxalq Ahıllar Günü | M.Rzaquluzadə. “Xan qınarın bir yarpağı” (Bədii əsərlərdə təsvirin müyyəyen edilməsi) | | 1 saat | 1.1.1.; 1.1.4.; 1.2.4.; 2.1.1.; 2.1.2.; 2.2.1.; 1.1.2 | T.i.: 1.1.1.; 2.1.1. | Fərdlərlə, qrup- larla iş, işaretlə- məkələ oxu, problemİN həlli, müzakirə | Dərslik, edəbiyyat dəftəri | Oxu testi | |
| oktyabr 3-cü həftə | | | | | | | | | |
| 1. Bədii əsərlərdə ideyannın müyyəyen edilməsi | | | | | | | | | |
| 5 oktyabr Müəllimlər Günü | B.Vahabzadə “Müəllim” (Bədii əsərlərdə ideyannın müyyəyen edilməsi) | | 2 saat | 1.1.1.; 2.1.1.; 2.1.2. 1.1.2 | H.b.: 3.2.2. | Kollektiv və qruplarla iş, beyin həmələsi, proble- min həlli, müzakirə | Dərslik, iş vərəqləri | Fərdi qiymətən- dirmə, formativ- holistik sxem üzrə | |
| oktyabr 3-cü həftə | B.Vahabzadə “Müəllim” (Əsər üzərində iş) | | | 1.1.3.; 1.2.4.; 2.1.2.; 2.2.1. | H.b.: 3.2.2. | Fərdlər, cütlər, qruplarla iş, beyin həmələsi, problemİN həlli, müzakirə | Dərslik, iş vərəqləri, qiymət- lendirmə sxemləri | Formativ- holistik sxem | |
| | M.Prişvin. “Tala” (Əsər üzərində iş) | | 1 saat | 1.1.1.; 1.1.2.; 1.1.3.; 1.2.4.; 2.1.1.; 2.2.1. | Riy.: 1.2.8. | Cütlərlə iş, beyin həmələsi, problemİN həlli, müzakirə | Dərslik, ədə- biyyat dəftə- ri, hazırlar- mış meyar cədvəli, lügət | Formativ- holistik sxem | |

| | | | | | | | | | |
|-------------------------------------|----------------------------|--|--|--|--|---|---|----------------------------|--|
| Tarix (həftə- lərlə) | Mühüm hadisələr | Mövzular | Mövzu üçün ayrlımlış vaxt | Mövzular üzərə reallaşdırılan standartlar | İnteqra- siya | Strategiyalar: iş formaları, iş üsulları | Resurslar | Fərdi yanaşma | Qiyamətlən- dirmənin üsul və vasitələri |
| | | T.Bayram. “Ən gözəl” (Əsər üzərində iş) | 1 saat | 1.1.1.; 1.1.2.; 1.1.3.; 1.2.4; 2.2.1. | Az. tar.: 3.1.2.; 4.1.1.; 5.1.2. | Fərdlərə, qruplarla iş, NOYÇ | Dərslik, iş vəroqları, holistik qiymətləndirmə cədvəli | | Fərdi qiymət- ləndirme – mijahidə üsulu, formativ-holistik sxem |
| | | T.Bayram. “Ən gözəl” (Əsər üzərində iş) | 1 saat | 1.2.4.; 2.1.1.; 2.1.2.; 2.2.1.; 3.1.2. | Mus.: 3.1.1.; 3.2.1. T.i.: 2.1.1.; 2.1.2. | Kicik qruplar- la iş, beyin hemlesi, problemİN həlli, müzikirə | Dərslik, lügət, albom, rəngli qəlemlər, rəngli kağızlar, plastilinlər | | Formativ- holistik sxem |
| | | 18 oktyabr Müstəqillik Günü | | | | | | | Şagirdlərin maraqları nəzərə almır |
| | | S.Rüstem. “Azərbaycana gəlsin” (Əsər üzərində iş) | 1 saat | 1.1.3.; 1.2.4.; 2.1.2. 1.1.2 | Az. tar.: 3.1.1.; 5.1.2. | Fərdlərə, müsəqil iş | Dərslik | | Təqsiriq verilərken təlim nəti- cələri aşa- ğlı olan şag- irdlər nə- zərə alımlı |
| | | KSQ. Əserin ideyasının müəyyən edilməsi ilə bağlı oxu | 1 saat | | | | Fərdi iş | Qiymətləndirmə vasitəsi | Seviyyələr nəzərə almır |
| | | | | | | | | | Fərdi qiymətləndirmə |

| Tarix (hafta- lərlə) | Mühüm hadisələr | Mövzular | Mövzu üçün ayrlı- mış vaxt | Mövzular üzrə reallaşdırılan standartlar | İnteqrasiya | Strategiyalar: iş formaları, iş üsulları | Resurslar | Fərdi yanaşma | Fərdi yanaşma | Qiyamətən- dirmənin üsul və vasitələri |
|----------------------------|--------------------|---|----------------------------------|---|------------------------------|---|---|------------------|------------------|--|
| | | “Üçəngli bayraq” (R.Yusifoğlu) mövzusunda esesenin yazılması (yazıldan övvəl) | 1 saat | 1.1.3.; 1.2.4.; 3.1.2..; 3.1.3. | İnf.: 3.3.2. Riy.: 5.1.1. | Fərdlərlə, qruplarla iş, beyin həməsi, problemın həlli, müzakirə | Dərslik, ədəbiyyat dəf- tari, bedii- publisistik materiallar, kompiuter, bayraq, bayraq meydanlarının şəkilləri | | | |
| | | “Üçəngli bayraq” mövzusunda esse (yazı zamanı) | 1 saat | 1.2.4.; 3.1.2.; 3.1.3. | | Qruplarla iş, problemın həlli, müzakirə | Dərslik, meyarlar cədvəli | | | |
| | | “Üçəngli bayraq” esse üzrə iş (yazıldan sonra) | 1 saat | 2.2.1.; 3.1.1.; 3.1.2. | | Qruplarla iş, problemın həlli, karusel, müzakirə | | | | Qarsılıqlı qiyamət- ləndirmə meyarlar üzrə |
| | | KSQ. Əsərin ideyasının müəyyən edilməsi ilə bağlı yazı | 1 saat | 9 noyabr Bayraq Günü | | | Fərdlərlə iş | | | Fərdi qiyamət- ləndirmə |
| | | noyabr 8-ci həftə | | | | | | | | Səviyyələr nəzərə alınır |

| Tarix (həftə- lərlə) | Mühüm hadisə- lərlər | Mövzular | Mövzu üçün ayrınlı- mış vaxt | Mövzular üzrə realşədirlən- şəndartalar | İnteqrasiya qrasiya | Strategiyalar: iş formaları, iş üsulları | Resurslar | Fərdi yanaşma | Qiymətlən- dirmənin üsul və vasitələri |
|---|----------------------------|---|------------------------------------|---|------------------------------------|--|---|------------------|--|
| II. Bədii əsərlərdə fikrin obraklılığı ifadəsi | | | | | | | | | |
| | | S.Vurğun. “Azərbaycan” (Bədii təsvir vasitələri – məcazlar) | 1 saat | 1.1.1.; 1.1.2.; 1.1.5.; 1.2.3.; 2.1.1.; 2.1.2. | Inf.: 3.3.2. Riy.: 5.1.1. | Fərdlərlə və gruplara, kollek- tiv iş, oxu stra- tegiyası-şəxarə etməklə iş, oxu, beyin həməsi, problemın həlli, müzikinə | Dərslik, ədəbiyyat dəftəri, lügət | | Diagnostik qiymət- ləndirmə |
| 17 noyabr Milli Dirçəliş Günü | | S.Rəhimov. “Güzgü gölə əfsanəsi” (Bənzətme və epitetin müəyyən edilməsi) | 1 saat | 1.1.1.; 1.1.4.; 1.1.5.; 1.2.3.; 2.1.1.; 2.1.2.; 2.2.1. | Riy.: 3.2.1 | Kollektivlə, fərdlərlə iş, BİBÖ | Dərslik, BİBÖ cədvəli, təsviri vasi- tələr cədvəli | | Özünüqiyəmt- ləndirmə üsulu holistik qiymət- ləndirmə sxemi üzrə |
| noyabr 9-cu həftə | | noyabr 10-cu həftə | | | | Cütħərlə, fərdlərlə, kollektivlə, gruplara iş, problemın həlli, müzikinə | Dərslik, lügət, tapşır- ıq üçün cəd- vəl, qiymət- ləndirmə cədvəli | | Formativ- holistik sxem |
| | | Ə.Kürçaylı, “Bakı” (Duyğuların təsviri) | 1 saat | 1.1.1.; 1.1.2.; 1.1.4.; 2.1.1.; 2.1.2. | İnf.: 1.2.2. | | | | Formativ qiymətlən- dirmə – holistik sxem |
| | | İbrətamız hekayələr (Təsviri mətnində dəqiqləşdirici faktlar) | 1 saat | 1.1.1.; 1.2.4.; 2.1.1.; 2.1.2.; 2.2.1. | H.b.: 3.2.2.; 4.1.1. | Gruplara iş, beyin həməsi, problemın həlli, müzikinə | Dərslik, iş vərəqləri, meyar cədvəli | | |

| | | | | | | | | | |
|--|--|--|--------------------------------|--|------------------------|--|--|------------------------------------|---|
| Tarix (həftə- lərlə) | Mühüm hadisələr | Mövzular | Mövzular üçün ayrılmış vaxt | Mövzular üzrə realşadırlan standartlar | İnteqra- siya | Strategiyalar: iş formaları, iş üsulları | Resurslar | Fərdi yanaşma | Qiyamətlən- dirmənin üsul və vasitələri |
| | | “Prezident məni tanıyrırdı”. B.Polevoy. “Mən gəlməçələrdən atla biliram” (Əsər üzərində iş) | 1 saat | 1.1.1.; 1.1.2.; 1.1.5.; 1.2.3.; 2.1.1.; 2.1.2.; 2.2.1 | H. b.: 3.3.1. | Kollektivlə, qruplarda, cütħələ iş, problemın həlli, müzakirə | Dərslik, şürgə cədvəli, lügət, meyar- lar cədvəli | | Formativ- holistik sxem |
| | 3 dekabr Ümumdünya Əllillər Günü | Z.Yaqub. “Qara xəbərin acısı” (Müsteqil iş) | 1 saat | 1.1.1.; 1.1.2.; 1.1.5.; 1.2.3.; 2.1.2. | Az. tar.: 4.1.1. | Fərdi iş, müstəqil iş | Dərslik, lügət, ksero- surəti çoxarılan cədvəllər | Fərdi qiyamət- lərindəm | |
| dekabr 11-ci həftə | | Sinifdenxaric oxu (Əsərin ideyasının və təsvir vasitələrinin müəyyən edilməsi) | | | | | Dərslik, məktəb kitabxanasın- dan bədii ədəbiyyat, internet sayt səhifələri, komputer | | |
| 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü | | | | 1.1.2.; 2.2.1. | | | | | |
| dekabr 12-ci həftə | | KSQ. Təsvir vasitələrinin müəyyən edilməsi ile bağlı tapşırıqlar (oxu) | 1 saat | | | Fərdi iş | Həzirlanmış tapşırıqlar | Səviy- yələr nezərə almır | Fərdi qiyamət- ləndirmə |

| Tarix (həftə- lərlə) | Mühüm hadisələr | Mövzular | Mövzu üçün ayrlımlıs vaxt | Mövzular üzrə reallaşdırılan standartlar | İnteqrasiya | Strategiyalar: iş formaları, iş üsulları | Resurslar | Fərdi yanaşma | Qiymətlən- dirmənin üslub və vasitələri |
|----------------------------|--------------------|---|---------------------------------|--|----------------------------|--|--|--|---|
| | | “Qışda Şəhərimiz (kəndimiz, qəsəbəmiz)” Essedə təsvir vasitələri | | 1.1.5.; 1.2.4.; 2.1.2.; 3.1.2. | H.b.: 1.1.1.; 1.2.1. | Fərdi iş | Dərslik, tapşırıq üçün cədvəl | Təlimdə çətinlik çəkən şəxslərin yüksek nəticə göstərənlərə cütlükdə fealiyyəti | |
| | | “Qışda Şəhərimiz (kəndimiz, qəsəbəmiz)” Ese üzərində iş | 2 saat | 1.2.3.; 2.1.2.; 3.1.3. | H.b.: 1.1.1.; 1.2.1. | Qruplarla iş problemin həlli, müzikirə cədvəli | Dərslik, ədəbiyyat dəftəri və ya iş vəroqları, meyar cədvəli | Formativ- holistik sxem | |
| | | Essenin qiymətləndirilməsi | 1 saat | | | Fərdi iş | Qiymətləndirmə vasitələri | Qiymətləndirmə vasitələri səviyyələr gözlənilməklə hazırlanır | Fərdi qiymətlən- dirmə |
| | | Mirali Vəkili “Həmrəylik bayramın mübarək olsun” (Təsvir vasitələrinin müəyyən edilməsi) | 1 saat | | | Fərdi iş | Qiymətləndirmə vasitələri | Qiymətləndirmə vasitələri səviyyələr gözlənilməklə hazırlanır | Fərdi qiymət- ləndirmə |

| Tarix (həftə- lərlə) | Mühüm hadisələr | Mövzular | Mövzu üçün ayrlımlış vaxt | Mövzular üzrə reallaşdırılan standartlar | İnteqra- siya | Strategiyalar: iş formaları, iş üsulları | Resurslar | Fərdi yanasına | Qiymətlən- dirmənin üsul və vasitələri |
|---------------------------------------|--------------------|---|---------------------------------|--|-----------------------------------|--|---|---|---|
| III. Bədii əsərlərin hissələri | | | | | | | | | |
| | | A.Puşkin. “Qış səhəri” (Bədii əserin hissələri) | 1 saat | 1.1.1.; 1.1.2.; 1.1.3.; 1.1.5.; 2.1.1.; 2.1.2. | H.b.: 4.2.1. | Qruplarla iş, problemİN həlli, müzakirƏ | Dərslik, lügət, iş vərəqləri, meyar cəd- vəli | | Formativ- holistik sxem |
| yanvar 15-ci həftə | | S.Əhmədli. “Şəhidlər xiyabani” (Əser üzərində iş) | 1 saat | 1.1.1.; 1.1.3.; 1.1.5.; 2.1.1.; 2.1.2. | Az. tar.: 3.1.1. | Kollektiv iş, oxu üsulu | Dərslik, lügət | Təlimdə çətinlikləri olan uşaqların cəlbİ | Fərdi qiymətlən- dirmə üsulu holistik sxem üzrə |
| yanvar 16-ci həftə | | S.Əhmədli. “İşığı söndürmə” (Əser üzərində iş) | 1 saat | 1.1.1.; 1.1.2.; 1.1.5.; 2.2.1.; 1.2.4; 1.1.3. | Az. tar.: 3.1.1. | Fərdi, müstəqil iŞ | Dərslik, lügət, tapşırıq üçün cədvəl | | Formativ- holistik sxem |
| | | Essenin hissələrinin yaratılması | 1 saat | 1.1.3.; 1.1.5.; 3.1.2.; 3.1.3. | İnf.: 3.3.2 Riy.: 5.1.1. | Cütlərlə iş, problemİN həlli, müzakirƏ | Bədii- publisistik nümunələr, kompüter və internet saytlar | Həm hazırlıq səviyyəsi, həm sosial baxımdan ciidlərin tərkibi seçilir | |

| Tarix (həftə- ləri) | Mühüm hadisələr | Mövzular | Mövzunu fürsət ayrlımlı vaxt | Mövzular üzrə realasdırılan standartlar | Strategiyalar: iş formaları, iş üssüları | Resurslar | Fərdi yanaşma | Qiyamətlən- dirmənin üsul və vasitələri |
|------------------------------------|---|----------|---|---|---|---|--|---|
| | Esse üzərində iş: yazılmış essenin yoxlanılması I O Xu | 1 saat | 1.1.3.; 3.1.1.; 3.1.2.; 3.1.3. | Cütərləş iş, müzakirə | Dərslik, iş vəreqləri | Şagirdlərin maraq və ehtiyacları nəzərə alınır | Özünüqiy- metləndirmə | |
| | Esse üzərində iş: yazılmış essenin yoxlanılması II O Xu | 2 saat | 3.1.1.; 3.1.2.; 3.1.3. | Cütərləş iş, müzakirə | Kompyuter, PP təqdimat | Qarşılıqlı qiymət- ləndirmə | | |
| | Sınıfdən xaric oxu, mətinin hissələri: ----- | 1 saat | 1.1.2.; 2.2.1 | | Dərslik və kitab- xanadan götü- rülmüş material- lar, internet ma- terialları | | | |
| yanvar 17-ci həftə | KSQ. Mətinin hissələri: ----- | 1 saat | | | Fərdlər iş | Seviyyələr gözənlə- məkələ həzırlanır | Fərdi qiymətlən- dirmə | |
| | 2 fevral Azərbaycan Gəncləri Günü | | | | Qiyamətləndirmə vasitələri | | Qiyamət- ləndirmədə fərdi yanaşma | |
| | | | | | | | | Fərdi qiymət- ləndirmə |
| I. Bədii əsərlərdə nəqletmə | | | | | | | | |
| | L.Tolstoy. “İlyas” (Nəqletmə xarakterli mətinin xüsusiyyətləri) | 1 saat | 1.1.1.; 1.1.2.; 1.1.4.; 1.2.1.; 1.2.4.; 2.1.1.; 2.2.1. | H.b.: 3.2.1. | Kollektivə iş, beyn həməsi, uca- dan oxu, müzakirə | Dərslik, lügət, qiymətləndirmə meyan | | |

| Tarix (haftə- lərlə) | Mühüm hadisələr | Mövzular | Mövzu üçün ayrlımlış vaxt | Mövzular üzrə reallaşdırılan standartlar | İnteqrasiya formaları, iş üsulları | Strategiyalar: iş formaları, iş üsulları | Resurslar | Fərdi yanışma | Qıymətlen- dirmənin üslubları və vəsitələri |
|---|---|----------|---|--|---|---|-------------------------------|------------------|---|
| 7 fevral Milli Qəhrəman M.İbrahimovun doğum günü | M.Çəmənli. “İgid Mıhibarız” (Əsərdə proqnozlaşdırma) | 1 saat | 1.1.3.; 2.1.2.; 2.2.1. 2.2.2. | İnf.: kollektiv iş, beyin həmləsi | Fərdi iş, kollektiv iş, beyin həmləsi | Dərslik, cib dəftəri, lügət | Fərdi qiyət- ləndirmə | | |
| fevral 19-cu həftə | M.Çəmənli. “İgid Mıhibarız” (Əsərdə obrazın başlıca xüsusiyyətləri) | 1 saat | 1.1.5.;1.2.2.; 1.2.4; 2.1.1.; 2.1.2. | Cütlərlə, qruplarla iş, problemın həlli, müzakirə | Cütlərlə, vərəqində şəkilini şəkilmüş sxem | Dərslik, iş vərəqində şəkilmüş sxem | | | |
| fevral 20-ci həftə | İbrahimbəy Musabəyov. “Rzannın qutusu” (Əsərdəki obrazların xüsusiyyətlərinin müqayisəsi) | 1 saat | 1.1.1.; 1.1.3.; 1.2.2.; 1.2.4.; 2.2.1. | H.b.: 3.2.2. 3.2.2. | Cütlərlə, böyük qruplarla, kollektivlə iş, problemin həlli, müzakirə | Dərslik, səhifə 87-dəki şəkinin kərosurəti, meyar cədvəli | Formativ- holistik sxem | | |
| | T.Eliçin. “Qarğamın məktəbi”, Ə.Əhmə- dova. “Ana layası” (Ayri-ayrı əsərlərdəki əsas obrazların oxşar və fərqli cəhətlərinin müəyyən edilməsi) | 1 saat | 1.1.1.; 1.1.2.; 1.2.2.; 2.1.1.; 2.2.1. | Mus.: 3.2.1. | Böyük və kiçik qruplarla iş, problemın həlli, müzakirə | Dərslik, lügət, iş vərəqləri, mütqayisə cədvəlləri | | | |

| Tarix (həftələr) | Mövzular | Mövzular üçün ayrılmış vaxt | Mövzular üzrə reallaşdırılan standartlar | İnteqrasiya | Strategiyalar: iş formaları, iş üsulları | Resurslar | Fərdi yanaşma | Qiymətəndirmənin üsul və vasitələri |
|---|--|-----------------------------|--|--|---|--|---|---|
| 21 fevral Beynəlxalq Ana dili günü | Nəqletmə xarakterli esədə obrazın yaradılması | 1 saat | 1.2.2.; 3.1.3. | Qarışiq iş şəraitli (sagirdlərin secimi: fərdi, cütürlə, qruplaşdırılmış, müzakirə həlli, müzakirə | Dərslik, iş vərəqəri, ədəbiyyat dəfəri | Dərketmə qabiliyyəti baxımından fərdi yanaşma | Dərktənə Formativ-holistik sxem | Formativ-holistik sxem |
| 26 fevral Xocalı soyqırımı | KSQ (Oxu) Güzar İbrahimova. “Evin Kışısı” (Əsərdə obrazların müeyyen edilmesi və qarşılıqlılaşdırılması) | 1 saat | | Fərdlərə iş | Qiymətləndirmə vasitəsi | Vasitenin hazırlanmasına səviyyəyelerin gözlənilməsi | Fərdi qiymətləndirme | Fərdi qiymətləndirme |
| II. Nəqletmə xarakterli əsərlərin quruluşu | | | | | | | | |
| fevral 21-ci həftə | Ə.Cəfərzadə. “İki ana” (Nəqletmə xarakterli mətnde hadisələr və onların ardıcılılığı) | 1 saat | 1.1.1.; 1.1.3.; 1.2.4.; 2.1.1.; 2.1.2.; 2.2.1. | İnf.: 2.2.1 | Fərdlərlə, qruplarda iş, problemin həlli, müzakirə | Dərslik, cədvəl, çəkilmış verşələrin kserosureti, meyarlar cədvəli | Formativ-holistik sxem üzrə | Formativ-holistik sxem |
| fevral-mart 22-ci həftə | Z.Xəlil. “Akvarium balığı” (Əsər üzərində iş) | 1 saat | 1.1.1.; 1.1.2.; 1.1.3.; 1.2.4.; 2.1.1.; 2.1.2.; 2.2.1.; 3.1.1. | H.b.: 3.2.1. | Kollektivlə, qruplarda iş, rollu oyunlar, problemin həlli, müzakirə | Dərslik, lügət, meyar cədvəli | Cətinliyi olan uşaqlarla istedadlı uşaqların qruplaşması təmin olunur | Fərdi və ya qruplar üçün formativ-holistik sxem |

| Tarix (həftə- lərlə) | Mühüm hadisələr | Mövzu Mövzular | Mövzu üçün ayrılmış vaxt | Mövzular üzrə realasdırılan standartlar | İnteq- qrasiya | Strategiyalar: iş formaları, iş üsulları | Resurslar | Fərdi yanaşma | Qiymətlən- dirmənin üsul və vasitələri |
|--|--|---|-----------------------------------|---|----------------------------------|--|--|--|--|
| | | | | | | | | | |
| 8 Mart – Beynəlxalq Qadınlar Günü | Nəqletmə xarakterli əssədə hadisələrin ardıcılığı | 1 saat | 1.1.3.; 2.1.1.; 2.1.2.; 3.1.3. | | | Qarşıq iş şəraiti (şagirdlərin seçi- mi üzrə): fərdi, qruplara, qruplar- la iş, problemin həlli, müzakirə | Dərslik, iş vərəqi və ya ədəbiyyat dəfтерi, meyar cəd- vəli | Dərkətmə qabiliyyəti baxımından sərbəst iş for- məsi seçimi verilir | Formativ- holistik sxem |
| mart 23-cü həftə | | “Cillələr” (Nəqletmə xarakterli mən- lərdə hadisələri müəyyən etməklə onu hissələro ayrmaya) | 1 saat | 1.1.1.; 1.1.3.; 2.1.1. | H.b.: 1.1.1. | Kiçik qruplarla iş, problemın həlli, müzakirə | Dərslik, lügət, tapşırı- ğın icrası üçün cədvəl, meyarlar cədvəli | Vəzifə bölgüsü baxımından grupun tərkibi- nin müəyyən edilməsi | Özüniüciy- mətlən- dirmə for- mativ- holistik sxem üzrə |
| mart 10 mart Milli Teatr Günü | | | | | | | | | |
| mart 21 mart Novruz bayramı | | “Qaranşış əfsanəsi” (Əsər üzərində iş) | 1 saat | 1.1.1.; 1.1.3.; 1.2.1.; 2.1.2.; 3.1.1. | Mus.: 3.2.1 H.b. 1.2.1. | Fərdi iş, problemın həlli, müzakirə | Dərslik, lügət, iş vərəqində çəkilmiş cədvəl | Fərdi yanaşma | Fərdi qiymətlən- dirmə holistik sxem üzrə |
| mart 24-cü həftə | | Cəsaret tələb edən əhvalatla bağlı nəqletmə xarakterli esse (Essenin hissələri) | 1 saat | 1.1.3.; 2.1.2. | H.b.: 3.2.1. | Qarşıq iş forma- si, bəyin həmle- si, problemin həlli, müzakirə | İş vərəqləri və ya ədə- biyyat dəfтерi | Dərkətmə qabiliyyətini nezərə alaraq iş formasının seçimi | Formativ- holistik qiymət- ləndirmə |

| Tarix (haftə- lərlə) | Mühüm hadisələr | Mövzular | Mövzular fürün ayrlımlı vaxt | Mövzular üzrə reallaş- durulan stan- dardalar | İnteq- rasiya | Strategiyalar: iş formaları, iş issulları | Resursslər | Fərdi yanaşma | Qiymətan- dirmənin üslub və vasitələri |
|----------------------------|--------------------|---|---------------------------------------|---|---------------------------------------|--|---|--|---|
| | | “Şir və tülkü” (Nəqletmə xarakterli mətnin elementləri) | 1 saat | 1.1.1.; 1.1.2.; 1.1.3.; 1.2.2.; 1.2.4.; 2.1.1.; 2.1.2.; 2.2.1. | H.b.: 3.2.1. Az tar.: 3.1.1. | Kiçik qruplarla iş, problemin həlli, müzikirə | Dərslik, əlavə oxu: Xanımına Əlibəyi. Digər əlavə oxu, lügət | | Özünü qiymətləndir- mə formativ- holistik sxem üzrə |
| | | R.Əfəndiyev. “Uşaq və qarışqa”. “Ayi və qarışqa” (Nəqletmə xarakterli mətnlər arasında oxşar cəhətlərin müəyyən edilməsi) | 1 saat | 1.1.1.; 1.1.2.; 1.1.3.; 1.2.2.; 1.2.4.; 2.1.2.; 2.2.1.; 3.1.1. | H.b.: 1.2.1. Az tar.: 3.1.1. | Böyük və kiçik gruplarla iş, problemin həlli, müzikirə | Dərslik, lügət, iş vərəqiyat dəftəri, meyarlar cədvəli | Formativ qıymət- ləndirmə- holistik sxem | |
| | | R.Əfəndiyev. “Uşaq və qarışqa” ve “Ayi və qarışqa” (Əsər üzərində iş) | 1 saat | 1.2.1.; 2.1.1.; 3.1.1. | H.b.: 2.1.1. Az tar.: 1.3.1 | Cütürlərə, gruplarla iş, problemin həlli, müzikirə | Dərslik, lügət, ədəbiyyat dəf- teri, iş vərəq- ləri, meyarlar cədvəli | Təlimdə çətinlikləri olan şan- girdər nə- zərə alımlı | |
| mart 25-ci həftə | | | | | aprel 26-ci həftə | | | | |
| | | Nəqletmə xarakterli essenin elementləri | 1 saat | 1.1.3.; 1.2.2.; 1.2.4.; 3.1.2.; 3.1.3. | H.b.: 3.2.1. | Qarışq iş forması, beynin həmləsi, problemin həlli, müzikirə | İş vərəqləri və ya ədəbiyyat dəftəri | Dərketmə qabiliyyəti ini nəzərə alaraq iş formasının seçimi | Formativ- holistik qıymət- ləndirmə |

| Tarix (haftə- lərlə) | Mühüm hadisələr | Mövzular | Mövzu fürün ayrılmış vaxt | Mövzular üzrə reallaşdırılan standartlar | İnteq- rasiya | Strateji- yalar: iş formaları, iş əsülləri | Resurslar | Fərdi yanaşma | Qiyamətlen- dirmənin əsul və vəsitələri |
|----------------------------------|--|---|------------------------------------|--|--|--|--|---|---|
| 12 aprel Kosmonavтика Günü | F.Tanrıh. “Mən azərbaycanlıyam” (Əsərin neql edilməsi) | aprel 27-ci həftə | 1 saat | 1.1.1.; 1.1.3.; 2.1.2. | Riy.: 3.1.2. Az. tar.: 5.1.2. | Cütərlə iş, problemİN həlli, müzakirə | Dərslik, lügət, cədvəl, meyarlar cədvəli | Formativ- holistik sxem | |
| | Əsərin ümumiləşdirilməsi və nəticənin çıxarılması | aprel 28-ci həftə | 1 saat | 1.2.2.; 1.2.4.; 2.2.1. | | Kollek- tiv iş, stuyalar | Dərslik, ədəbiyyat dəffəri, meyarlar cədvəli | Fərdi stimullaşdırma yolu ilə, holistik sxem üzrə | |
| | Nəqletmə xarakterli essenin yazılıması | aprel 29-cu həftə | 1 saat | 3.1.2.; 3.1.1.; 3.1.3. | Hlb.: 3.2.1 | Qarışq iş forması, problemİN həlli, müzakirə | Ədəbiyyat dəffərləri və ya iş vəroqları | Dərketmə qabiliyyəti baxımından sərbəst iş formasının seçimi | |
| | KSQ – yazı (Nəqli mətn- lərcə obrazların, hadisələ- rin ardıcılığının, süjetin komponentlərinin, mətinin elementlərinin yardılması) | 22 aprel Beynəlxalq Yer Kürəsi Günü | 1 saat | | | | | | |
| | | aprel 29-cu həftə | | | | | | | |

| Tarix (həftələri) | Mühüm hadisələr | Mövzular | Mövzular fürün ayrlımlı vaxt | Mövzular üzrə reallaş- dırılan stan- darları | İnteqrasiya | Strategiyalar: iş formaları, iş üsulları | Resurslar | Fərdi yanaşma | Qiymatlan- dirmənin üsul və vasi- taları |
|--------------------------|---|--|---------------------------------------|---|--|---|---|---|---|
| aprel 29-cu həftə | KSQ – oxu (mətnində hadisələrin ardıcılığının müəyyən edilməsi, süjetin müəyyən edilməsi, mətin elementlərinin müəyyən edilməsi) | İnsa yazının təşkili (1. Milli Lider Heydər Əliyevin Azerbaycan üçün gördüyü hansı işin davamçısı olmaq istərdim? 2. Şuşanın dəmənin öyrəniləməsi, bu gününü unutmuram, sabahı üçün çalışram. 3. 9 May Qələbə Günü qalib olmaq üçün nələr etdik? 4. “Bir kərə yüksələn bayraq bir dəha enməz”). | 1 saat | 3.1.2.; 3.1.3. | İnf.: 3.3.2. Riy.: 5.1.1. Az. tar.: 4.1.2.; 3.1.1.; 3.1.2.; 2.1.2. | Kicik qrup- larda və ya cütçüllərle iş, yaxud qarşı- şaq iş for- ması, prob- lemiñ həlli, müzakirə | Kompiuter, kitabxana- dan əldə edilmiş məlumat mənbələri, meyarlar cədvəli | Şagird- lərin maraqlar- ları nəzərə alınır | Formativ- holistik sxem |
| aprel-may 30-cu həftə | Yazının planlaşdırılması və qeydlərin götürülməsi | 1 saat | 1.1.3; 3.1.2. | İnf.: 3.3.2. Riy.: 1.1.1. Az. tar.: 4.1.2. 3.1.1. 3.1.2; 2.1.2. | Əvvəlki dersdəki forma saxla- nilır, problemin həlli | Dərslik, Dörslik, iş vəroqfəri | Şagird- lərin maraqları nəzərə alınır | Şagird- lərin maraqları nəzərə alınır | |
| | İlkin nümunənin hazırllanması | 1 saat | 1.1.3.; 3.1.2. | İnf.: 3.3.2. Riy.: 5.1.1.; Az. tar.: 4.1.2.; 3.1.1.; 3.1.2.; 2.1.2. | Əvvəlki ders- dəki forma saxlanılır, problemin həlli, müza- kirə | Dərslik, ədəbiyyat dəfəri, iş vəroqfəri | | | |
| | 8 may Şuşanın işgal günü | | | | | | | | |
| | may 31-ci həftə | | | | | | | | |

| Tarix (həftə- lərlə) | Mühüm hadisələr | Mövzular | Mövzular üçün ayrılmış vaxt | Mövzular üzrə reallaşdırılan standartlar | İnteqrasiya | Strategiyalar: iş formaları, iş üsulları | Resurslar | Fərdi yanaşma | Qiyamətən- dirmənin üslub və vastələri |
|--|--|---|-----------------------------------|--|---|--|---|------------------|---|
| 9 may Mətbəət həftəsi 9 may Qələbə Günü 10 may Ümummilli lider Heydər Əliyevin doğum günü may 31-ci həftə | Yazının şagirdlər tərəfindən yxoxlanması | Z.Yaqub. “Bir dahi doğulub geldi dünyaya” (Ümumileşdirici ders) | 1 saat | 2.1.2.; 3.1.2.; 3.1.3. | Əvvəlki dərsdəki forma saxlanılır, müzikərə meyarları cədvəli | Hazırlanmış plan, iş vərəqləri və ya edəbiyyat defteri, meyarlar cədvəli | Özünüqiy- metləndir- mə, forma- tiv-holistik sxem | | |
| 22 may Ümumdünya Bioloji Müxtəliflik Günü may 32-ci həftə | KSQ | | 1 saat | AZ. tar.: 4.1.1. | Cütürlər və yaxud kiçik qruplarla iş, problem həlli, müzikərə vərəqəti | Dərslik, lügət, əde- biyyat dəf- teri və ya iş vərəqəti | Özünüqiy- metlən- dirmə, meyarlar üzrə | | |

* Ders ili 34 həftə olduğundan (68 saat) qalan 2 həftə ərzində dərs ili boyu tədris edilmiş bılık və bacarıqların təqibinə sevəl vəzənli.

**Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə
(attestasiya) istisna olmaqla) aparılması qaydası
(çıxarış)**

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 29.0.29-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması məsələlərini tənzimləyir.

1.3. Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası məqsədi ilə diaqnostik, formativ və summativ qiymətləndirmələr keçirilir.

2. Diaqnostik qiymətləndirmə

2.1. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır.

2.2. Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

2.3. Diaqnostik qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər (nəticələrin qısa təsviri) təhsilalanın fərdi qovluğunda saxlanılır.

3. Formativ qiymətləndirmə

3.1. Formativ qiymətləndirmə təhsilalanın hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmış fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə aparılır. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir.

3.2. Formativ qiymətləndirmə zamanı tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

3.3. Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə və “Məktəbli kitabçası”nda müvafiq yazılı qeydlər aparılır.

3.4. Müəllim dərs ilinin yarımillərinin sonunda “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndəki qeydlər əsasında təhsilalanın yarımillik fəaliyyətinin qısa təsvirini hazırlayıır və həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.

4. Summativ qiymətləndirmə

4.1. Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.

4.2. Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır:

4.2.1. hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə;

4.2.2. hər yarım ilin sonunda keçirilən böyük summativ qiymətləndirmə.

4.3. Summativ qiymətləndirmədə tapşırıqvermə üslubundan istifadə olunur.

4.4. I sinifdə summativ qiymətləndirmə aparılmır.

4.5. Kiçik summativ qiymətləndirmə II–XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Hər fənn üzrə kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur.

4.6. Hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində aparılır.

4.7. Böyük summativ qiymətləndirmə ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarım ilin sonunda aşağıda sadalanan fənlər üzrə aparılır:

4.7.1. ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə;

4.7.2. ümumi təhsil müəssisələrinin V–VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahani fənləri üzrə;

4.7.3. lisey və gimnaziyaların V–VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahani fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə;

4.7.4. ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahani fənləri üzrə;

4.7.5. ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahani fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə;

4.7.6. lisey və gimnaziyaların X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahani fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə.

4.8. Ümumi təhsil müəssisələrinin V–VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahani fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.

4.9. Pedaqoji şuranın qərarı ilə 4.7.3-cü, 4.7.5-ci, 4.7.6-cı yarımbəndlərdə və 4.8-ci bənddə müəyyənləşdirilməsi nəzərdə tutulmuş fənlərin seçimi tədrisin keyfiyyətinə nəzarət etmək məqsədi daşıyır. Pedaqoji Şuranın müvafiq qərarı dərs ilinin əvvəlində qəbul edilir və təhsilalanlara elan edilir.

4.10. Hər bir fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45–90 dəqiqə ərzində aparılır.

4.11. II–III siniflərdə böyük summativ qiymətləndirmə keçirilmir.

4.12. Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkalası ilə ölçülür.

4.13. Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir si-nif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablaşdırı biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablaşdırı biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

- 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
- 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

4.14. Üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməyən təhsilalanın kiçik summativ qiymətləndirmədə iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın iştirak etmədiyi kiçik summativ qiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil edilir.

4.15. Üzrsüz səbəbdən kiçik summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanların həmin qiymətləndirmə üzrə balı “0” qəbul edilir və yarımillik balların hesablanmasında nəzərə alınır.

4.16. Üzrsüz səbəbdən I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə iştirak etməyən təhsilalan həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur.

4.17. Təhsilalan I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) iştirak edə bilmədikdə, müvafiq summativ qiymətləndirmə gündündən sonra növbəti 2 (iki) həftə müddətində onun üçün böyük summativ qiymətləndirmə təşkil edilir. Qeyd olunan müddətdə təhsilalan böyük summativ qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə böyük summativ qiymətləndirmə üzrə balı “0” qəbul olunur.

4.18. Summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanlar üçün sinifdə istifadə olunan eyni səviyyəli yeni qiymətləndirmə vasitələri (test, imla, inşa, ifadə, çalışma) hazırlanır.

4.19. Təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bəndi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

- 4.19.1. 30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə;
- 4.19.2. 30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə;
- 4.19.3. 60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə;
- 4.19.4. 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

4.20. Təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazılır.

4.21. Summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır. Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən baxılır.

5. Yarımillik və illik qiymətlərin hesablanması

5.1. Təhsilalanların kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar əsasında yarımillik ballar hesablanır. Yarımillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Yarımillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

5.2. Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = (ksq_1 + ksq_2 + \dots + ksq_n) / n$$

Y – təhsilalanın yarımillik üzrə balını;

ksq_1, ksq_2, ksq_n – hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdarı;
 n – kiçik summativ qiymətləndirmələrin sayıını bildirir.

5.3. Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n} \cdot \frac{40}{100} + BSQ \cdot \frac{60}{100}$$


BSQ – hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə toplanmış balların miqdarı.

5.4. Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balın 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

5.5. Illik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

DƏRSLİYƏ DAXİL EDİLMİŞ MƏTNLƏRƏ DAİR BƏZİ MƏSƏLƏLƏR

Müxtəlif xarakterli mətnlərin səciyyəvi cəhətləri nəzərə alınmaqla oxunun təşkili bacarıqları oxuculuq mədəniyyətinin formallaşması baxımından böyük əhəmiyyət daşıyır. Qeyd edilən məsələlərin dərslikdə ciddi elmi-praktik sistemi qurulmuşdur. Təqdim edilən dərslik vasitəsi ilə siz tədrisi nəzərdə tutulan məsələlərin tətbiq yolu ilə öyrənilməsini təmin edəcəksiniz. Bunun üçün də dərslikdə həm deklorativ (məlumat), həm də prosedural (təlimat) biliklərə geniş yer verilmişdir ki, bu da kontekstual biliklərin (yeni məlumatların) şagirdlər tərəfindən yaradılmasına zəmin yaratmışdır.



Məlumatlanmaq üçün oxu

- Nəzəri materiallar, lügətlər, ensiklopediyalar və oxusu məqsədə uyğun hesab edilən digər yazılar belə oxu üçün nəzərdə tutulub.
- Bu oxunun əsas məqsədi seçilmiş məsələ ilə bağlı konkret biliklər almaqdır.
- Tədqiqatlar zamanı şagirdlərin internet səhifələrdə qarşılaşa biləcəyi xəritələr, qrafiklər, diaqramlar, cədvəllər və s. məlumatlandırma məqsədi daşıyan materialların tərkib hissəsidir.
- Məlumatlandırıcı mətnin əsas ideyasının dərk edilməsi üçün oxudan əvvəl hazırlıq işlərinin aparılması zəruridir.

Təlimatlanma üçün oxu

- Oxunun və yazının təşkili, müxtəlif tapşırıqların yerinə yetirilməsi, metod və üsulların həyata keçirilməsi, oyunların aparılması, layihələrin həyata keçirilməsinin təşkili qaydaları və yolları belə oxu materiallarına aiddir.
- Oxunun əsas məqsədi verilmiş ardıcılılıqda əldə edilmiş biliklərin tətbiqinin həyata keçirilməsidir.
- Oxunmuş təlimatlar tətbiq tələb edir.

“Ədəbiyyat” dərsliyində həm şagirdlərin məlumatlanması, həm də təlimatlanması üçün oxu materialları ilə qarşılaşa bilərsiniz.

Məlumatlanmaq üçün oxu materiallarına aid bir nümunəyə nəzər salın:

Yazı o zaman təsirli və canlı olur ki, birbaşa müşahidələrə (gözü ilə gördükərinə) əsaslanıns. Oxucu elə hiss edir ki, haqqında danışılan hadisəyə və ya mənzərəyə sanki yazılıçının gözləri ilə baxır. Beləliklə, yazılıçı ayrı-ayrı insanları, məkanları, hadisələri, əşyaları təsvir etməklə onların şəklini oxucunun xəyalında canlandırır. Təsviri yazı yalnız müşahidələr əsasında yaranır. Yazıcı xəyalında canlandırdığı əşya və hadisələri də sözlə ifadə edə bilər.

Təlimatlanma üçün oxu materiallarına aid bir nümunəyə nəzər salın:

1. *Təqdim edilən mətnlə tanış olmazdan əvvəl oxuya hazırlıq işləri apar.*

- *Fikrini bir yerə cəmləşdir.*
- *Mətnin başlığını oxu.*
- *Fikirləş: “Bu barədə indiyə qədər nə oxumuşam, nə eşitmışəm, hansı televiziya verilişinə tamaşa etmişəm? Yəni “Mən bu barədə nə bilməm?”*
- *“Bu mətni nə üçün oxuyuram? Bildiklərimdən əlavə daha nələri öyrənmək maraqlı olardı?” – deyə oxu məqsədini müəyyən et.*
- *Başlıq və yarımbaşlıqlara, şəkillərə, həmçinin digər diqqət cəlb edən məqamlara ötəri nəzər sal.*
- *Əldə etdiyin bu ilkin məlumatlara əsasən çalış ki, mətndə nədən bəhs olunduğu barədə əvvəlcədən fərziyyələr irəli sürəsən. Həmin fərziyyələri qeyd et.*

Şagirdlərin mətnlərin oxusuna cəlb edilən zaman dərslikdəki materialın məlumatlanması, yaxud təlimatlanma üçün olduğunu bilməsi onun oxu məqsədinin müəyyənləşməsinə şərait yaradır. Beləliklə, şagird məlumatlanmaq, ya tətbiq etmək üçün oxuduğunu biləndən sonra qarşıda duran vəzifələrini də müəyyənləşdirir. Bu da oxunun keyfiyyətinin yüksəlməsinə kömək edir.

Oxunun təşkili, mətnlərin növlərinə dair dünyanın aparıcı universitetlərinin alimlərinin elmi yazıları araşdırılmış, onların əsasında sizin üçün tövsiyələr hazırlanmış və “Müəllim üçün vəsait”ə daxil edilmişdir.

BİZ OXU HAQQINDA NƏ BİLİRİK?

Uşaqlarımızın ecazkar kitab dünyasına cəlb edilməsi mühüm məsələdir. Lakin onların oxuya olan maraq və məhəbbəti ilə, təəssüf ki, təhsil işçiləri olaraq bu gün qürur duya bilmərik. Şagirdlərlə aparılan müsahibələr zamanı: “Nəyə görə kitab oxuyursunuz?” sualına onların böyük əksəriyyəti: “Oxuyuram, ona görə ki, qiymət alım”, — cavabını vermişlər.

Şagirdlərimizin oxu bacarıqlarını necə yüksəltmək olar? Məlumdur ki, buna nail olmanın yolu uşaqları ardıcıl şəkildə oxu ilə məşğul edib məktəbin digər fəaliyyətlərindən təcrid etmək deyil. Nə də şagirdləri kitabxanaya göndərməklə buna nail olmaq olar. Müəllimlərimiz bir məsələni qəbul etməlidirlər ki, şagirdlərə oxumağı öyrətmək, yalnız Ana dili müəllimlərinin vəzifəsi deyil. Hər bir fənn müəllimi öz fənni üzrə mətnlərin oxu texnikasını uşaqlara öyrətməlidir və uşaqları inandırmalıdır ki, strategiya ilə oxu yalnız fənnin daha yaxşı təliminə xidmet göstərməyəcək, həm də yaşıdları bu sadə olmayan həyatda uğura nail olmalarını təmin edəcək. ABŞ-da “Riyaziyyat” dərsliyinin müəllifi yazır: “*Riyaziyyat kitabının oxucuları riyazi problemləri oxuyub müxtəlif cür izahını verməyə qadir olmalı, onları təhlil, tətbiq etmənin müvafiq strategiyalarını bilməlidirlər. Yalnız bundan sonra həmin problemin, yəni məsələnin həlli ilə bacarıqlarını nümayiş etdirməlidirlər*”.

Oxumağı öyrənmiş hər kəsin oxunun təlimi haqqında müəyyən təsəvvürü və xatirələri var. Hərflərdən hecalar, hecalardan sözlər tərtib edərək oxuduğu birhecalı, ikihecalı ilk sözləri çoxları xatırlayır: tut, Tutu, at, baba... Düzgün, sürətli, ifadəli və şüurlu oxumaq oxu qarşısında duran əsas tələb olsa da, görək, onların praktik olaraq tətbiqinə nail olmaqdə şagirdlərimizi lazımı qədər dəstəkləyə bilirikmi? Oxunun tədrisi haqqında daha nə kimi çətinliklərlə üzləşirik?

Doğrudan da, oxudan kənardı təlimi təsəvvür etmək qeyri-mümkündür. Odur ki müvafiq strategiyalar, metod və üsullardan istifadə etmək və mətnin oxusunun düzgün təşkilinə nail olmaqla şagird fəaliyyətinin məhsuldarlığının artırılması və oxu üzrə təlim nəticələrinin yüksəldilməsinə geniş imkanlar yaradılar.

Oxu strategiyalarından istifadə etməklə oxu

Oxu strategiyalarından istifadə etməklə oxu ilə bağlı müxtəlif yanşımalar mövcuddur. Bəzi mütəxəssislər hesab edirlər ki, bu, düşü-

nərək oxudur. Bəziləri isə onu daha məharətlə düşünməyi öyrədən oxu hesab edir. Üçüncülər isə oxu strategiyalarından istifadə etməklə oxunu təhsilin məqsədi kimi dəyərləndirir, onu təlimə, tətbiqə və təhlilə aparan əsas yol hesab edir. Bununla oxucu چevik düşünmək, sual vermək, keçmiş biliklərə əsaslanan yeni biliklər əldə etmək, fikir mübadiləsi aparmaq, nəticədə fikri dəqiqləşdirmək və onlardan həyatı problemlərin həllində bəhrələnmək kimi bacarıqlara yiyələnir. Bütün bunlardan çıxış edərək mütəxəssislər oxunu üç mərhələdə təsnif etmişlər:

- Oxu strategiyalarından istifadə etməklə oxu şagirdlərin öz oxu fəaliyyətini təşkil və idarə etməsidir. Bu zaman şagirdlər oxunan mətnin mənasını dərk etməyi qarşıda duran problem kimi dəyərləndirirlər. Həmin problemi həll etmək üçün fəaliyyətini düşünülmüş şəkildə təşkil edir, yəni strategiyasını qurur. Oxu strategiyalarından istifadə ona xidmət edir ki, şagird gözlənilən nəticəni mətnin oxusuna başlamazdan əvvəl aydın təsəvvür edir. O, dəqiq bilir:

- Hansı suallar cavablandırılmalıdır?
- Hansı plana əsasən oxu təşkil edilməlidir?
- Bu haqda artıq nələri bilir?
- Uğura nail olmaq üçün nələr etmək lazımdır?

- Oxu strategiyaları şagirdlərə müstəqil olaraq öz oxu nəticəsini yoxlamaq imkanı verir. Şagirdlər oxu zamanı gəldikləri qənaətlər üzərində düşünürlər. Bu zaman onların mühüm idraki bacarıqları inkişaf etdirilir: əsas məsələnin aşkar edilməsi, onların mövcud ilkin biliklərlə əlaqələndirilməsi, digər mətn materialları ilə müqayisə edilməsi, xəyalında canlaşdırması. Bu təfəkkürün inkişafının yüksək mərhələsi olaraq təxəyyülə doğru atılan ilk addımlar kimi dəyərləndirilə bilər. Bu zaman şagirdlər yalnız mətndəki mənanı dərk etmir, həm də həmin mənanın dərk edilməsi prosesini şüurlu təşkil edir.

- Oxu strategiyaları oxunun təşkili, idarə edilməsi və nəticənin qiymətləndirilməsi mərhələləri ilə yekunlaşdırır. Məzmundan əldə edilən qənaətlərin müxtəlif həyat problemlərinin həllində istifadəsi bu prosesin davamı olub, şagirdin dünyagörüşünün genişlənməsinə və oxunun əhəmiyyətinin dərk edilməsinə xidmət edir.

Deməli, oxu strategiyalarından istifadə “oxu qaydaları”nın tətbiqi ilə düşünmə mühitinin yaradılması kimi dəyərləndirilə bilər.

Şagirdyönümlü sinfin yaradılması. Təhsildə şagirdyönümlülük prinsipi oxu strategiyalarından istifadəni zəruri edir. Oxu strategiyalarından istifadə o deməkdir ki, şagirdlər zehinlərində ilkin düşüncələrini təlimlə əlaqələndirməyi öyrənir və tətbiq edirlər.

Hər fənn üzrə oxunun özünəməxsus xüsusiyyətləri olduğundan şagirdlərə əvvəlcə fənlər üzrə mətnləri oxumağın yolları öyrədilməlidir. Müəllimlər uşaqlara sadəcə: “Kitablarınızı açın və mətni oxuyun!” deməməli, onları oxudan əvvəl, oxu zamanı və oxudan sonra mühüm təlim strategiyalarının tətbiqinə istiqamətləndirməlidirlər.

Təlimin səmərəliliyinin yüksəldilməsində mətnlə, digər şagirdlərlə, müəllimlə qarşılıqlı fəaliyyət böyük əhəmiyyət daşıyır. Mütəxəssislər oxu zamanı strategiyalardan istifadənin səkkiz prinsipini şagirdyönümlülük baxımından yüksək dəyərləndirirlər. Bununla şagirdlərə şərait yaradılır ki, öyrənmək üçün əsas məsuliyyəti öz üzərlərinə götürsünlər. Buna nail olmaq üçün müəllim şagirdləri mühüm vəsaitlərlə təmin etməlidir. Bu baxımdan dərsin təşkilində müəllimin vəzifəsi yenidən müstəvidə təqdim edilir.

Yuxarıda qeyd edildiyi kimi, tədqiqatçılar oxu strategiyalarından istifadənin səkkiz prinsipini müəyyənləşdirmişlər:

1. İdraki bacarıqları əlaqələndirir;
2. Məqsədləri müəyyənləşdirir;
3. Yeni məlumatları mövcud biliklərilə əlaqələndirir;
4. Mətnin mənasının dərk edilməsində fəal iştirak edir;
5. Təşkilati işarələrdən istifadə edir;
6. Fərdi oxu üsullarından istifadə edir;
7. Təlim zamanı özgələri ilə əməkdaşlıq edir;
8. Düşünmənin üç mərhələsinə cəlb edilir.

1. Oxu zamanı strategiyalardan istifadə idraki (koqnitiv) və yüksək idraki (metokoqnitiv) bacarıqları əlaqələndirir.

Oxu strategiyalarından istifadə edərkən şagirdlər avtomatik olaraq təlimdən əvvəl, təlim zamanı və təlimdən sonra baş verən prosesləri əlaqələndirir. Şagird əvvəl mövzu haqqında mövcud bilikləri üzərində düşünür, sonra bilik və bacarıqlarını genişləndirir. Əldə etdiyi nəticələrdəki mövcud boşluqları görür və strategiyalardan istifadə edərək onları aradan qaldırır.

Mətnin hər hansı hissəsini dərk etməyən şagird, bildiyi oxu strategiyalarını tətbiq edərək həmin hissənin dərk edilməsinə nail olur. Məsələn, “Ucadan düşünmək” strategiyası mürəkkəb mətnlərin məzmunun dərk edilməsində şagirdlərə çox faydalıdır. Şagirdlər oxudan əvvəl mülahizələr yürüdür, oxu zamanı özünə suallar verir, mətnin hissələri arasında əlaqə yaradır. Bu onların yüksək idraki bacarıql-

lарының формалашысында әһемиyyетli рол оynayır. Üмумилəşdirmək, sual vermek, mətndən nəticə çıxarmaq və yekunlaşdırmaq kimi bacarıqlar yüksək idrakı bacarıqlardır ki, şagirdlər belə fəaliyyətlərə nə qədər çox cəlb edilərsə, o qədər tez təlim materiallarının mənimsənilməsi təmin edilər.

2. Oxu strategiyalarından istifadə məqsədləri müəyyənləşdirməkdə və inkişaf etməkdə kömək edir.

Oxu strategiyalarından istifadə edənlər oxu məqsədlərini müəyyən etməyi bacarırlar. Bununla onlar özləri öyrənmə prosesini idarə edirlər. Oxu məqsədini müəyyənləşdirmək əhəmiyyətli həyati bacarıqdır. Məqsədləri dəqiq müəyyənləşdirən insan həmin məqsədə çatmaq üçün fəaliyyətini də dəqiq müəyyənləşdirir. Yəni məqsədlər nə qədər dəqiq müəyyənləşərsə, qarşıda duran vəzifələrin də icra keyfiyyəti bir o qədər yüksək olar.

Məqsədin müəyyənləşməsində seçmək, müəyyən etmək bacarıqları böyük rol oynayır. Şagirdlər dəqiq biləndə ki, diqqəti nəyə yönəltməlidirlər, onlar daha maraqla və daha ruh yüksəkliyi ilə tapşırıqları yerinə yetirirlər. Məqsədlər şagirdlərin ehtiyac və maraqlarına uyğun olan zaman şagirdlər onların reallaşması üçün daha gərgin çalışırlar. Beləliklə də, zəhmətlə nəticə arasında əlaqəni görürler.


Oxu məqsədini müəyyənləşdirdikdən sonra oxu fəaliyyəti başlayır. Oxu strategiyalarından istifadə etməklə şagird oxu materialının məqsədində asılı olaraq, nəyi və necə oxunmasının səmərəli olduğunu müəyyən edir. Bu zaman BİBÖ və digər məqsədləri müəyyənləşdirmə strategiyaları intensiv şəkildə istifadə edilir. Kollektiv sinif məqsədləri əməkdaşlıq şəraitində oxuya ehtiyac yaradır. Şagirdlər qrup formasında çalışdıqda onların təlim prosesində iştirakı daha da fəallaşır.

3. Oxu strategiyalarından istifadə edən oxucu yeni məlumatları mövcud biliklərlə əlaqələndirir.

İstənilən yeni təlim ilkin biliklərə əsaslanır. İlkin biliklər öyrənənin mövzu baxımından bildiyi və tətbiq etdiyi bütün məsələlərdir.

Oxu strategiyalarından istifadə edərkən şagird mövcud biliklərini oxu materialı ilə əlaqələndirir. Onlar bilirlər ki, hansı ilkin təcrübə oxunun əsasını təşkil edə bilər. Məsələ ilə bağlı indiyə qədər əldə etdiyi ilkin biliklər oxucunun diqqətinin ən mühüm məsələlərə yönəldilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan şagirdlərin müvafiq bi-

lik və bacarıqlara yiyələnməsi təmin olunmalıdır. Bunun üçün bir çox strategiyalar var. Bunlardan “Anlayış xəritəsi” strategiyası diqqəti cəlb edir. Bu strategiya yeni sözlərin mənasını öyrənməkdə çox yararlıdır. Məsələn:



Əgər oxucu öz ehtiyacına cavab verən strategiyani düzgün seçib tətbiq edirsə, deməli, o, oxu strategiyalarından düzgün istifadə edən oxucudur.

4. Oxu strategiyalarından istifadə edən oxucu mətnin mənasının dərk edilməsi üçün fəal düşünür.

Oxu yalnız yazılmış sətirlərə, hərflərə göz gəzdirmək deyil. Mənənin dərk edilməsi üçün ilkin biliklər və müvafiq strategiyalar köməyə gəlir. Mətni oxumazdan əvvəl bütün ilkin biliklər səfərbər edilir. Oxu zamanı qarşıya çıxan məlumatlar başqaları ilə müzakirə edilir. Aydın olmayan və sual doğuran fikirlərlə bağlı kitaba bənd edilən kiçik vərəqlərdə qeydlər aparılır.

Mənəni dərk etmək üçün aşağıda qeyd edilən fəaliyyətlərin oxucu tərəfindən yerinə yetirilməsi vacibdir:

- Şagird təlim materialının öyrənilməsində maraqlı olmalı və ya hər hansı məlumatı almağa ehtiyac duymalıdır.
- Məzmunu əlaqələndirməli, nəticə çıxarmalıdır.
- Məzmunla bağlı şərhlər verməlidir.
- Suallar tərtib etməli, məsələ ilə bağlı digərləri ilə söhbət etməli, müzakirələr aparmalıdır.
- Düşündürücü yazılar yazmalıdır.

5. Oxu strategiyalarından istifadə edən oxucu mətnin quruluşunu müəyyənləşdirir.

Oxu zamanı mətnin quruluşunun müəyyən edilməsi onun dərk edilməsi baxımından çox əhəmiyyətlidir. Oxu strategiyalarından istifadə edən oxucu verilmiş mətnin dərk edilməsində onun quruluşu, məlumatların təşkili sistemi ilə bağlı bilik və bacarıqlar nümayiş etdirməlidir. Oxucu mətnin quruluşundan istifadə edərək fikirlərini planlı şəkildə formalasdırır.

Təlim zamanı mətnin strukturundan düzgün istifadənin yolları öyrədilən zaman məlumatların dərk edilməsinin keyfiyyəti də yüksəlir. Müəllim ardıcıl olaraq müxtəlif mətnlərin oxusunun *təşkili qaydalarından* düzgün istifadə etməyin yollarını nümunələr əsasında göstərir. Şagirdlər düşünmək, məlumatları qiymətləndirmək, yadda saxlamaq üçün onlardan məqsədyönlü istifadə edir.

Təsviri, nəqli, mühakimə, tədqiqat xarakterli mətnlərin quruluşları fərqli olduğu kimi, oxu zamanı fərqli düşünmə tərzi də tələb edir. Hekayə janrına aid mətnləri oxuyarkən oxucu hekayənin giriş, əsas və nəticəsi kimi hissələrini müəyyən edir. Mətnlərin quruluşunu və bununla da məhiyyətini dərk etməkdə *oxunun təşkili formaları* çox yararlıdır:

- Səbəb-nəticə
- Müqayisə etmək
- Anlamaq
- Məqsəd
- Problem
- Sübut etmək
- Ardıcılıq

Oxunun təşkili formalarının unikal xüsusiyyəti var. Bunların köməyi ilə mətn üzrə düzgün fərqli yollarla təşkil edilir və təlimin keyfiyyətini maksimum dərəcədə yüksəldir. Bəzən mətnlər struktur baxımından zəif və qeyri-mütəşəkkil olduğundan oxucuların onu anlaması çətinləşir. Şagirdlər oxunun təşkili formalarından istifadə etməklə məzmunu aydınlaşdırmağın yollarını bilməlidirlər. Bu strategiyaların istifadə etməklə oxocular, hətta ən zəif təşkil edilmiş mətnin strukturunu müəyyənləşdirə bilirlər.

6. Oxu strategiyalarından istifadə edən oxucu fərdi oxu üslubunu faydalı hesab edir.

Öyrənmə arzusu və bacarığı yaranışdan insana aid bir xüsusiyyətdir, lakin insanların öyrənmə üslubları fərqlidir.

Hovard Gardner (1982) dərkətmənin müxtəlif növlərini tədrisin təşkilində əhəmiyyətli hesab edir. O inanır ki, hər bir şagird müəyyən qabiliyyətlərə malikdir və müəllim həmin qabiliyyətləri aşkar edərək təli-

mi müvafiq şəkildə təşkil etməlidir. Bəzi şagirdlər tədqiqatların nəticələri haqqında yazmağa, digərləri isə şifahi təqdimatlar etməyə üstünlük verirlər. Elələri də var ki, problemlə bağlı şeir yazmaq, mahni qoşmaq və ya film çəkməyi xoşlayırlar. Təlim zamanı dərkətmənin bütün imkanlarının nəzərə alınması öyrənənlərin müvəffəqiyəti ilə nəticələnir. İnsanlar müxtəlif olduğu kimi, onların öyrənmə tərzləri, öyrənmənin təşkili və bilikləri nümayiş etdirmə yolları da fərqlidir.

Hər kəs bu haqda düşünə bilər: “Mən necə oxucuyam?”, “Mən hansı şəraitdə oxumağı sevirəm?”, “Mənim adətim nədir?”.

Şagirdləriniz sakit oxuyaraq söz, fikir və obrazlar haqqında götür-qoy edərək oxuyurlar, ya oxuduqlarını bir film kimi təsəvvür edirlər? Bəlkə, onlar sürətlə oxuyurlar, fikirləri çevik müəyyənləşdirərək irəliləyirlər.

Fərz edək ki, bu mətnin oxusunu təşkil edərkən fərdi, yaxud cüt-lərdə oxu üsulundan istifadə etmək qərarına gəlmisiniz. O zaman ayrı-ayrı şagirdlərin Hovard Qardnerin “Müxtəlif üsullarla dərkətmə” nəzəriyyəsi baxımından fərdi xüsusiyyətlərini müəyyən etmək üçün öyrənənlərin dərkətmə üsullarını müəyyən etmək zərurəti yaranır. Qardnerin müəyyən etdiyi səkkiz üslub aşağıdakılardır:

| | | | |
|---|---|---|---|
|  | Linqvistik/söz – oxumaqla, xatırlamaqla, söz oyunları vasitəsilə (krossvord, tapmaca), intonasiya ilə danişmaqla, Internetdən istifadə etməklə |  | Musiqi/səs – audioyazılı dinləməklə, öz-özünə danışmaqla, sözləri musiqi ilə oxumaqla, sözləri fikrində təkrarlamaqla, ucadan oxumaqla, oxu tempini dəyişməklə |
|  | Məntiqi/riyazi – məlumatları sistemişli şəkildə qeyd etməklə, eksperimentlər aparmaqla, strategiya tələb edən oyunlar oynamamaqla (şahmat, dama), məlumatları təhlil etməklə, məntiqi suallar verməklə, Internetdən istifadə etməklə |  | Fərdlərarası – qruplarda öyrənməklə, məlumatları başqalarının məlumatları ilə müqayisə etməklə, müsamibə almaqla, öz təcrübəsilə əlaqələndirməklə, komanda oyunlarında iştirak etməklə, birgə layihələr hazırlamaqla |
|  | Vizual/görme – şəkilləri araşdırmaqla, videoyazılara baxmaqla, vizual əyani vəsaitlərdən istifadə etməklə, tapmaca və labirintləri yerine yetirməklə, proqnozlaşdırmaqla, Internetdən istifadə etməklə |  | Fərddaxili – hər kəsin mane olmasına yol verməməklə, məqsədləri dəqiq müəyyənləşdirməklə, fərqli oyunlar oynamamaqla, öz oxu, yazı, düşünmə tempini tənzimləməklə, təklikdə işləməklə, məlumatları öz təcrübəsi ilə əlaqələndirməklə |
|  | Bədən/kinetik – rollu oyunlarda iştirak etməklə, fiziki hərəkətlər nümayiş etdirməklə, müşahidə etdiyi hərəkətləri icra etməklə, muzeylərə, parklara və s. getməklə |  | Naturalistik – açıq məkanda öyrənməklə, canlı bitki və heyvanların yanında öyrənməklə, mövzunu təlim mühiti ilə əlaqələndirməklə, iyəməklə, baxmaqla, dadmaqla, toxunmaqla, təbiətdə əşyaları müşahidə etməklə |

Şagirdin bu üslublardan hansına aid olduğunu müəyyən etmək üçün tərtib edilmiş testlərdən istifadə edilə bilər:

Müxtəlif üsullarla dərkətmə üzrə test



Bu yoxlama sualları sizin ən effektiv öyrətmə üslubunuzu müəyənləşdirməyə kömək edəcək. Əgər o sizin bəzi xüsusiyyətlərinizi əks etdirirsə və əsasən, həqiqətə uyğundursa, qısaça “D” (Düzgün) yazın. Əgər həqiqətə uyğun deyilsə, o zaman “S” (Səhv), əgər fikir həqiqətə bəzən uyğundur, bəzən də yox, o zaman onu sadəcə boş buraxın.

| | S U A L L A R | Doğrudur/ Səhvdir |
|-----|---|----------------------|
| 1. | Mən kimisə sözlə istiqamətləndirməkdənsə, xəritə çəkməyə üstünlük verərdim. | |
| 2. | Mən əsəbi də, şən də olanda, adətən, bunun səbəbini bilirom. | |
| 3. | Mən musiqi alətlərində çalışram (və ya çalardım). | |
| 4. | Mən musiqini əhvali-ruhiyyəmlə əlaqələndirə bilirom. | |
| 5. | Mən fikrimdə cəld vurma hesablaması apara bilirom. | |
| 6. | Mən dostuma mənfi emosiyaları aradan qaldırmağa kömək edə bilirom, çünki mən özüm belə hiss'lərlə mübarizə apara bilirom. | |
| 7. | Mən kalkulyator və kompüterlə işləməyi xoşlayıram. | |
| 8. | Mən yeni rəqsi tez öyrənirəm. | |
| 9. | Mənə mübahisədə və ya debatda nə düşündüyümü demək asandır. | |
| 10. | Mən yaxşı mühazirəni, nitqi və ya nəsihəti xoşlayıram. | |
| 11. | Mənim harada olmayımdan asılı olmayaraq, həmişə şimalın və cənubun harada olduğunu bilirəm. | |
| 12. | Mən insanları yığıncaqlara və ya xüsusi tədbirlərə yığmağı xoşlayıram. | |
| 13. | Həyat mənə musiqisiz boş görünür. | |
| 14. | Dibçək gülləri bəsləməyi sevirəm. | |
| 15. | Mən tapmacaları həll etməyi və oyunlar oynamağı xoşlayıram. | |
| 16. | Velosiped sürməyi öyrənmək mənim üçün asan idi. | |
| 17. | Mən mənliqsiz mülahizə və ya fikirləri eşidəndə hırslıdırəm. | |

| | S U A L L A R | Doğrudur/ Səhvdir |
|-----|--|----------------------|
| 18. | Mən insanları öz planlarımı səmərəli olacağına inandırı bilirəm. | |
| 19. | İstiqamətlər mənim yadimdə yaxşı qalır. | |
| 20. | Mən rəqəmlər arasındaki əlaqəni başqalarından daha tez və asan görürəm. | |
| 21. | Mən modellər (heykəllər) düzəltməyi xoşlayıram. | |
| 22. | Dərslərimi bağçada, yaxud parkda daha yaxşı öyrənirəm. | |
| 23. | Mən obyektdə bir dəfə baxmaqla onu yandan və ya arxadan görə bilərəm. | |
| 24. | Mən tez-tez musiqi parçalarını həyatımın bəzi hadisələri ilə əla-qələndirirəm. | |
| 25. | Mən rəqəm və fiqurlarla işləməyi xoşlayıram. | |
| 26. | Mən sakit oturub daxili aləmimə qapanmağı xoşlayıram. | |
| 27. | Binaların xarici görünüşünə və quruluşuna baxmaq xoşuma gəlir. | |
| 28. | Mən çiməndə və ya tək olanda zülmə etməyi, fit çalmağı və ya oxumağı xoşlayıram. | |
| 29. | Mən yüngül atletikada çox bacarıqlıyam. | |
| 30. | Mən dostlarına təfsilatlı məktublar yazmağı xoşlayıram. | |
| 31. | Üzümdəki ifadədən çox vaxt özümün xəbərim olur. | |
| 32. | Mən digər insanların üzündəki ifadəyə qarşı həssasam. | |
| 33. | Mən əhvali-ruhiyyəmi duyuram. Əhvalimin necəliyini müəyyən etməkdə çətinliyim olmur. | |
| 34. | Getdiyim yolu yaxşı yadimdə saxlamağı bacarıram. | |
| 35. | İnsanların mənim haqqında nə düşündüklərini yaxşı hiss edirəm. | |
| 36. | Mən təbiətdə gəzməyi çox sevirəm. | |
| 37. | Mən sözün dəqiq mənasını tapmaqdə bacarıqlıyam. | |
| 38. | Heyvanları sevirəm, onlar haqqında oxumağı xoşlayıram. | |
| 39. | Mən yeni qurğu və cihazların “dilini” yaxşı anlayıram. | |
| 40. | Mən digərlərinin əhvali-ruhiyyəsinə qarşı həssasam. | |

Qiymətləndirmə cədvəli

“D” kimi qeyd etdiyiniz sualı dairəyə alın və aşağıdakı siyahıya görə hesablayın. Cəmi toplayın. Hər kateqoriyada dördünün cəmi güclü bacarığı göstərir.

| A Linquistik/söz | B Məntiqi/riyazi | C Vizual/görmə | D Bədən/kinetik | E Müsiqi/səs | F Fərdlərarası | G Fərd-daxili | E Naturalistik |
|------------------|------------------|----------------|-----------------|--------------|----------------|---------------|----------------|
| 9 | 5 | 1 | 8 | 3 | 2 | 12 | 38 |
| 10 | 7 | 11 | 16 | 4 | 6 | 18 | 14 |
| 17 | 15 | 39 | 19 | 13 | 26 | 32 | 22 |
| 37 | 20 | 23 | 21 | 24 | 31 | 40 | 34 |
| 30 | 25 | 27 | 29 | 28 | 33 | 35 | 36 |

Şagirdlərdən kimin nəyi xoşladığını, hansı xüsusi bacarıqlar nümayiş etdirdiyini və hansı şəraitdə daha yaxşı öyrəndiyini nəzərə almaqla fərdi (diferensial) təlimin aparıcı nəzəriyyələrindən olan Qardner nəzəriyyəsi fərdi yanaşmanın təmin olunmasında bilik və bacarıqlarınızı artıracaqdır.

| Dərkətmə üsulu | Nəyi xoşlayır? | Hansı xüsusi bacarıqlar nümayiş etdirir? | Hansı şəraitdə daha yaxşı öyrənir? |
|-------------------|--|--|--|
| Müsiqi/səs | <i>mahnı oxumağı, zümrümə etməyi, müsiqini dinləməyi, müsiqi alətində ifa etməyi, müsiqiyə reaksiya verməyi</i> | <i>müxtəlif səsləri təqlid etməkdə, müsiqini yadda saxlamaqda, ritmləri tutmaqda</i> | <i>ritm tutmaqla, melodiya və musiqi vasitəsilə</i> |
| Bədən/kinetik | <i>hərəkətdə olmağı, haqqında danışılan əşyalara toxunmağı, jest və mimikalardan geniş istifadə etməyi</i> | <i>fiziki fəaliyyətdə (idman, rəqs, hərəkət) və emal işlərində</i> | <i>toxunaraq, hərəkət edərək, əxz edilən bılıklərlə, sensor üzvləri vasitəsilə ətrafdakalarla qarşılıqlı fəaliyyətdə olmaqla</i> |
| Naturalist/təbiət | <i>müxtəlif coğrafi və hava şəraitlərində açıq məkanda olmağı, digər canlıların (heyvanların, bitkilərin) yanında olmağı</i> | <i>kateqoriyalasdırmaqda, ətrafında təbiət şəraiti (bitkilər, heyvanlar, quşlar, baliqlar) yaratmaqda, səyahətlər, ekskursiyalar təşkil etməkdə, əşyaları yiğmaq və qoruyub saxlamaqda</i> | <i>təbiət qoynunda olarkən, təbiət hadisələrinin başvermə prosesini öyrənərkən</i> |

Bütün bunlar yalnız şagirdlərin öyrənmə üslubu haqqında məlumatlı olması üçün deyil, həm də oxu zamanı onlara köməyin təşkil edilməsinə yararlıdır. Müxtəlif oxu üslublarının modelləşdirilməsi, şagirdlərə oxu zamanı boyalardan istifadə etmək şəraitinin yaradılması strategiyalardan istifadə edən oxucuların formalaşması istiqamətində görülən mühüm işlərdir. Boyalardan istifadə etməyin yolunu, qrafiklər hazırlamağı, təlim materiallarının ucadan oxunmasının şagirdlərə öyrədilməsi onların oxu bacarıqlarını yüksəldir. Mürəkkəb mətnləri dərk etmək üçün müxtəlif strategiyalardan istifadə etməklə şagirdlərin oxu bacarıqları daha da təkmilləşir.

7. Oxu strategiyalarından istifadə edənlər öyrənmək üçün başqaları ilə əməkdaşlıq edirlər.

Olubmu ki, hər hansı məsələni kiməsə öyrədən zaman həmin problemi daha dərindən dərk etdiyinizi aşkar edəsiniz?

Təlim ictimai baxımdan interaktiv bir fəaliyyətdir və şagirdlər öyrənmək məqsədilə bir-biri ilə qarşılıqlı fəaliyyətdə olmağa ehtiyac duyurlar. Qrup fəaliyyətləri təlimin təşkilində böyük əhəmiyyət daşıyır. Həyatda da insanların birlikdə fəaliyyət göstərməsinə tez-tez ehtiyac duyulur. Birlikdə çalışan şagirdlər birgə fəaliyyətdən necə faydalanaırlar:

- Mövzu ilə bağlı düşünməyin müxtəlif yollarını aşkar edirlər;
- Mürəkkəb tapşırıqların yerinə yetirilməsində bir-birinə kömək edirlər;
- Başqa şagirdləri hörmətlə dinləməyi öyrənirlər və həmin fikirlərdən yararlanırlar;
- Qarşılıqlı şəkildə faydalananlığın yollarını aşkar edirlər;
- Məsələ ilə bağlı rəylərini dəlillərlə müdafiə etməyi, eləcə də müxtəlif baxışları təsdiq etməyi öyrənirlər.

Əməkdaşlıq təlimi şagirdləri öyrənən icmaların üzvünə çevirir. Bir yerdə işləyərkən şagirdlər bir-birinin istedadına hörmətlə yanaşmağa və qarşılıqlı şəkildə bəhrelənməyə alışırlar.

Oxu strategiyalarından istifadə edən öyrənənlər mətnin məna və məzmununu fərdi və qrup şəklində müəyyənləşdirirlər. Onlar bir-biri ilə əməkdaşlıq edərkən müəllifin ismarıclarını anlamaq və ya dönya-görüşlərinin formalaşmasına nail olmaq məqsədi daşıyırlar.

Şagirdlərin qruplarda öyrətməsi çox əhəmiyyətlidir. Şagirdlər digərlərinə kömək edərkən öz təhsilləri üçün də böyük məsuliyyət daşımağa başlayırlar. Çox zaman hər hansı məssələni kiməsə öyrədəndən sonra məsələ özünüzə daha yaxşı aydın olur. Buna aşağıdakı üsullarla nail olmaq olar:

Cütlərlə oxu — şagirdlərdən biri ucadan oxuyur, digəri diqqətlə dinləyir və oxunan materialı ümumiləşdirir. Oxu bitəndən sonra cütlər vəzifələrini dəyişirlər.

| Dərkətmə üsulu | Nəyi xoşlayır? | Hansı xüsusi bacarıqlar nümayiş etdirir? | Hansı şəraitdə daha yaxşı öyrənir? |
|----------------|--|--|---|
| Fərdlər-arası | çoxdu dostu olmasını, insanlarla səhbət etməyi və qruplarda fəaliyyət göstərməyi | insanları anlamaqda, başqalarını öyrətməkdə, təşkilatlılıqda, ünsiyyət yaratmaqda, münaqişələrin həllində və vasitəçilikdə | mübadilə edərkən, müqayisə edərkən, əlaqələndirərkən, birgə fəaliyyət göstərərkən və müsahibə alarkən |
| Fərddaxili | təklidə işləmək və öz maraqlarını gözləməyi | özünü dərk etmək, öz arzuları və duyguları üzərində düşünmək, qərarlar qəbul edərkən hislərindən çıxış etmək, öz maraq və məqsədlərini gözləmək, təkrarsız olmaq | təklidə işləyəndə, fərdi layihələr işləyəndə, özünü təlimatlaşdırmaqda və öz spesifik mühiti olanda |
| Linqvistik/söz | Oxumağı, yazmağı, hekayə danişmağı, əşya və hadisələrin adlarını, tarixdəri yadda saxlamağı | əşya və hadisələrin adlarını, tarixdəri yadda saxlamaqda | danişarkən, dinləyərkən və sözləri görərkən |
| Məntiqi/riyazi | təcrübə aparmağı, rəqəmlərlə işləməyi, sual verməyi, əşyalardan onlar arasında olan münasibətləri araşdırmağı | riyaziyyatda, hadisələrin səbəblərinin müəyyən edilməsində, məntiqdə və problem həllində | kateqoriyalara ayırankən, təsnif edərkən, mücərrəd anlayış və münasibətlər üzrə işləyərkən |
| Vizual/görmə | şəkil çəkməyi, konstruksiya etməyi, əşyaları hazırlamağı, xəyalala dalmağı, şəkillərə/ slaydlara baxmağı, filmlərə baxmağı, maşınlarla işləməyi və ya oynamağı | əşya və hadisələri təsəvvür etməkdə, dəyişiklikləri hiss etməkdə, labirint və tapmacaları tapmaqda, xəritələri oxumaqda | vizuallaşdırmaqla, xəyalında canlandırmaqla, rənglər və şəkillərlə işləməklə |

Mövzu üzrə söhbət – birlikdə oxunmuş material üzrə söhbət, müzakirə və fikir mübadiləsi edən zaman başqa fikirləri öz fikirləri ilə müqayisə edib, oxşar və fərqli cəhətləri müəyyən edir və bu prosesdə problemlərin dərinliklərini dərk edirlər.

Cütlərlə oxtu

1. Oxudan əvvəl — şagirdlərin hər ikisi mövzu üzrə oxudan əvvəl fəaliyyəti yerinə yetirir:

- oxudan əvvəl mətnin başlığı, verilmiş şəkil, qrafik və s. üzərində düşünür;
 - mətnin ölçüsündən və şagirdin hazırlıq səviyyəsindən asılı olaraq, mətnindəki birinci və sonuncu cümləni və ya abzası oxuyur.
 - mətni oxuyarkən cavab tapmaq istədiyi sualları tərtib edir.
2. Yoldaşı oxuyan zaman “oxu zamanı fəaliyyəti”ni yerinə yetirir:
- oxudan əvvəl hazırladığı suallara oxu zamanı cavab tapır;
 - qarşılaşdığı yeni sözlərin mənalarını aydınlaşdırmaq üçün qeyd edir;
 - oxu fəaliyyəti yoldaşı tərəfindən təkrarlanan zaman ikinci tərəf də “oxu zamanı fəaliyyəti”ni yerinə yetirir.

Mövzu üzrə söhbət

- Oxudan əvvəl yoldaşının hazırladığı sualları öz hazırladığı suallarla müqayisə edir.
- Oxu zamanı tapdığı cavabları öz cavabları ilə müqayisə edir və yoldaşı ilə söhbət, müzakirə və fikir mübadiləsi edir.
- İkinci tərəfin fikirlərini öz fikirləri ilə müqayisə edib, oxşar və fərqli cəhətləri müəyyən edir.
- Tərəflərdən hansının cavablarının daha keyfiyyətli, anlaşılı və aydın olduğunu yoxlayır.
- Mətnindəki yeni qarşılaşdığı, yaxınmənalı və ya çoxmənalı sözlərə aydınlıq gətirir və onların mətnin məzmununa təsiri üzərində düşünür.
- Bu prosesdə problemlərin dərinliklərini dərk edir.

8. Oxu strategiyalarından istifadə şagirdi üç mərhələdə düşünməyə cəlb edir.

Uğurlu təlim düşünmənin üç mərhələsində baş verir: təlimdən əvvəl, təlim prosesi və təlimdən sonra.

- **I mərhələ.** Təlimdən əvvəl — “Planlaşdırma mərhələsi” beyini təlimə hazırlayır.
- **II mərhələ.** Təlim prosesində — “Qarşılıqlı fəaliyyət mərhələsi” təlim zamanı düşünərək yadda saxlamağı təmin edir.
- **III mərhələ.** Təlimdən sonra — “Düşünmə mərhələsi” təlimdən sonra integrasiya edir, əlaqələndirir və fikirləri tətbiq edir.

“Planlaşdırma mərhələsi” təlimin ilk addımı olduğundan ən məsuliyyətli mərhələsidir. Öyrənən tapşırığı təhlil edib, təlimin daha səmərəli təşkili üçün planlaşma aparır. İlkin hazırlıq nə qədər keyfiyyətli olarsa, şagirdin uğuru da o qədər yüksək olar.

“Qarşılıqlı fəaliyyət mərhələsi” şagirdlərin düşünməsini və təlimin nəticələrinin qiymətləndirməsini təmin edən yüksək idraki strategiyaların tətbiqini tələb edir. Şagird təlim zamanı öz düşünməsini təmin edən qrafiklər tərtib edir və ya icmal hazırlayır. Təlim zamanı müəllim nümayiş etdirdiyi filmi, apardığı təcrübəni saxlamaqla şagirdlərin diqqətini xüsusi məqamlara cəlb edir. Tədqiqatçı Corc Miller göstərir ki, insanın yaddaşı 7 ± 2 informasiyanı eyni zamanda mühafizə edir. İformasiyalardan birini və ən mühümünü vurğulamaq üçün təlim prosesində şagirdləri saxlamaq, onları yoxlamaq, bilikləri möhkəmləndirmək və ümumiləşdirmək çox əhəmiyyətlidir.

“Düşünmə mərhələsi” tətbiq edilən strategiyalar təlimdən sonra şagirdin düşünməsinin təşkilinə yönəldilir. Bu mərhələdə nail olunan nəticələrin təhlil və müqayisə edilməsi, məsələ ilə bağlı şagirdlərin daha əhatəli düşünməsi, qənaətlərin ümumiləşdirilməsi əsas məqsəd kimi dəyərləndirilir.

Oxu strategiyalarından istifadə edən öyrənənlər təlimin bu üç mərhələsi ilə yalnız tanış olmur, həm də onları oxu zamanı tətbiq etməlidirlər. Onlar bilməlidirlər ki, oxu materialı oxudan əvvəl lazımi fəaliyyətlər yerinə yetiriləndə daha yaxşı dərk edilir. Təlim o zaman başlayır ki, oxucu məqsədi müəyyənlenəsdirsən, ilkin biliklərini təşkil etsin və təlimlə bağlı proqnozlaşdırma aparsın.

Oxu strategiyalarından istifadə edən öyrənənlər bilirlər ki, oxunun interaktiv mərhələsi şagirdlərin oxu materialı ilə bağlı fikirlərinin yoxlanması və nizamlanması deməkdir. Bu, dərketmənin yüksəldilməsinə xidmət edir. Əgər hər hansı parça anlaşılı deyilsə, şagirdlər oxunu saxlayır, həmin parçanı yenidən, aramla və ya ucadan oxuyur, kənarda (kitaba əlavə etdiyi kiçik bir başı yapışqanlı vərəqlərdə) sadə qələmlə qeydlər edirlər. Oxuyacaqları materiallarla bağlı şagirdlərin suallar tərtib etməsi təlim prosesinin nizamlanmasında şagirdlərə kömək edir. Oxu zamanı şagirdlərin indicə öyrəndikləri məsələləri artıq bildikləri və ya proqnozlaşdırıldıqları məsələlərlə müqayisə etmək imkanları yaranır. Oxu strategiyalarından istifadə edən şagird təlim prosesini əngəlləyən məqamları hiss edir və problemi aradan qaldırmağın yollarını bilir.

Con Dyui demişdir: “Biz gördükümüz işlər haqqında düşünən zaman öyrənirik”. Oxu strategiyalarından istifadə edən şagirdlər oxuduqları materiallar üzərində düşünür, məqsədə çatıb-çatmadıqları haqqında qərarlar qəbul edir, tapşırığı yerinə yetirir, əldə edilmiş yeni bilikləri mövcud biliklərlə əlaqələndirir.

Oxu prosesinin istiqamətləndirilməsi üçün təlimin göstərilən səkiz prinsipinin düşünülmüş şəkildə əlaqələndirilməsindən şagirdlər əhəmiyyətli dərəcədə faydalana bilərlər.

*Stanford Universitetinin professoru
Robert Sternberg və Harvard Universitetinin
professoru Howard Gardnerin
elmi məqalələri əsasında hazırlanmışdır*

Oxu ilə bağlı bəzi məsələlər

Şübhəsiz ki, bütün başqa fənn müəllimlərindən daha çox Azərbaycan dili və ədəbiyyatı müəllimləri şagirdlərin məharətli oxucu olmasına səy göstərirler. Müəllimin bütün fəaliyyəti ona yönəldilməlidir ki, şagird oxunun onun həyatındakı əhəmiyyətini dərk etsin. Dərk etsin ki, oxunan səhifələr vasitəsilə dünyani dərk edə bilər. Gözəl bir həkayədən zövq almaqla bərabər həyat dərsi ala bilər.

Elə şagirdlər də var ki, bu məsələlərdə ciddi problemlərlə üzləşir. Həmin şagirdləri oxuya cəlb etmək və gələcəkdə “ömür boyu öyrənənlər” olmasını təmin etmək üçün onlara maraqlı kitablar təqdim etmək lazımlı gəlir. Elə kitablar ki, heç zaman oxudan xoşlanmayan insanı da ecazkar və qüdrətli söz dünyasından zövq almağa yönəltsin.

Şagirdlər sinifdən-sinfə keçdikcə onlara təqdim edilən mətnlər diqqətlə təhlil edilib, seçilməlidir. Bu zaman şagirdlərin idrak səviyyəsi, yaşı xüsusiyətləri nəzərə alınmalıdır. Əgər oxu üçün seçilən mətn çox asan olarsa, o, oxu strategiyalarından istifadəyə heç bir ehtiyac yaratmaz. Oxu materialı çox mürəkkəb olarsa, şagirdi oxudan uzaqlaşdırır və oxuya olan marağını azaldar. Məzmunun səviyyəsi məsələsində elə seçim edilməlidir ki, şagird mətnin mənasını dərk etmək üçün ardıcıl və mütəşəkkil fəaliyyətdə olmaq ehtiyacı duysun. Sinifdə təhsil alan şagirdlərin idraki səviyyələri, oxu bacarıqlarının fərqli olduğu nəzərə alınaraq onlara təqdim olunan oxu materialları-nın da bir neçə səviyyədə olmasını təmin etmək lazımdır. Mətnlər mürəkkəblik baxımından müxtəlif səviyyələrdə olsalar da, semantik baxımdan əlaqəli olmalıdır ki, mövzular bir-birini tamamlasın, bir dərsdə müxtəlif problemlər ətrafında müzakirələr açılmasın. Oxu strategiyasının tətbiqinin ilkin mərhələsində müəllim kiçik mətnlər üzrə şagird fəaliyyətini təşkil etməlidir. Qısa mətnlər üzrə gözlənilən nəticələr əldə ediləndən sonra artıq geniş mətnlər üzrə strategiyalı oxu fəaliyyətini təşkil etmək olar.

Şagird mövqeyindən problemə nəzər salaq. Ümumiyyətlə, oxuya belə bir münasibət formalasdıb. Əgər şagird sözləri ucadan və düzgün oxuyursa, deməli, o oxuyur. Səlis və ifadəli oxuya bilməyən uşaqlar isə pis oxocular hesab edilirlər. Bu yanaşmada bir həqiqət olsa da, eti-

raf etmək lazımdır ki, biz çox hallarda ucadan və yaxşı oxuyan uşağın oxuduğunun mənasını dərk etmədiyinin şahidi oluruq. Eyni zamanda, əksinə, mətni çətinliklə oxuyan şagirdlərin əsas fikri dərk etdiyini və təhlillər apardığını müşahidə edirik. Bütün bu kimi hallar deməyə əsas verir ki, savadlı olmaq hələ sıra ilə əvvəl sözləri düzgün yazmaq, onları düzgün oxumaq və sonra mənasını izah etmək kimi deyil, qarşılıqlı əlaqəli məsələlər kimi dəyərləndirilməlidir. Bu, qəbul edilmiş həqiqətdir ki, yaxşı oxucu mətndəki çətin sözlərin mənasını tapır, janrıni müəyyənləşdirir, simvollardan (“*”; “+”; “!”; “?”) istifadə edir. Amma bu da yaxşı oxucu olmağın bütün şərtləri deyil. Bunun üçün əslində, daha geniş aspektdə fəaliyyət göstərmək lazımdır. Oxudan əvvəl, oxu zamanı, oxudan sonra anlamani idarə etmək, suallar vermək, nəticələr çıxarmaq, əlaqələndirmək, ümumiləşdirmək, integrasiya etmək və dərk etməklə fəal düşünənlərə çevrilirlər.

Buna necə nail olmalı? Müəllim bu barədə şagirdləri ilə söhbət aparır. “Oxu nədir?”, “Yaxşı oxucu nə etməlidir?” Təlim zamanı şagirdlərə mətn, əsər, kitab haqqında danışmaq əvəzinə, oxu strategiyasını necə istifadə etdiyini nümayiş etdirmək lazımdır.

Bu zaman müəllimin vəzifələri və fəaliyyəti köklü şəkildə dəyişir. Müəllim mətnin oxusunu tapşırıb, sonra da onun necə oxunduğunu qiymətləndirən bir ekspert vəzifəsindən oxu prosesini təşkil edən, modeləşdirən bir köməkçiyyə, məsləhətçiyyə, yolgöstərənə çevirilir. Eləcə də qiymətləndirmə zamanı mətnin əsas ideyasının aşkar edilməsi deyil, həmin ideyanın necə və hansı yollarla aşkar edildiyi qiymətləndirilir. Buna nail olmaq üçün müəllim “ucadan düşünməyi” bacarmalıdır. Bu zaman sanki müəllim şagirdləri qarşısında “öz beyninə bir pəncərə açır” və onları həmin “pəncərəyə baxmağa” dəvət edir. Uşaqlar müəllimin əsas fikri müəyyənləşdirmək üçün düşünmə ardıcılığını, baş verən prosesləri izləyirlər. Uşaqlardan “Mətndən nə başa düşdü-nüz?” sualı əvəzinə, “Nəyə görə belə qərara gəldiniz ki, mətn bu mənanı verir?” sualını soruşmaq lazımdır. Bir nümunəyə nəzər salaq.

I Strategiya. Mətni işaretəlmək. Bu strategiyadan həm məlumatlaşdırıcı, həm də təsviri mətnin tədrisi zamanı istifadə edilə bilər. Bu üsul, əsasən, aşağı siniflərdə tətbiq edilir. Lakin əgər müəllim aşkar et-sə ki, sinifdə hələ də bu üsulun tətbiqinə ehtiyac var, ondan istifadə edə bilər. Bu üsul şagirdin düşünərək oxusunun təşkili istiqamətində atılmış ilk uğurlu addım hesab edilir. Hər hansı bir mətni oxuyan zaman müəllim uşaqlara tapşırır ki, o, mətni oxuduqca aşağıdakı işaretərin mətn üzrə düzülməsini müşahidə etsin. (Bununla müəllim praktik olaraq strategiyalı oxu nümunəsini şagirdlərə nümayiş etdirir.)

“*” Mən artıq bunu bilirəm.

“+” Bu mənim üçün yeni məlumatdır.

“!” Nə gözəl yenilik!

“?” Mən bunu başa düşürəm.

Müellim mətni oxuduqca hər abzasdan sonra dayanır, ucadan oxunmuş hissə haqqında danişir. Abzasın yanına yapılandırılmış qeyd vərəqinə işarələri yazır. O, abzasın yanında qeydlər etməklə verdiyi qərarın səbəbini izah edir. Bu cür işarələrin yapılması işi müstəqil oxu zamanı hər bir şagird tərəfindən yerinə yetirilir. Növbəti dərs işarələrlə bağlı məsələlər şagirdlərin oxusu zamanı müzakirə edilir. İşarələrin yapılması strategiyası şagirdləri oxuya daha da cəlb edir. Onu hər cümlə üzərində düşünməyə təhrik edir, bununla da mətnin dərk edilməsini yüksəldir.

II strategiya. Mətnlərin müqayisəsi. Mövzu təqdim edilir. Şagirdlərə həmin mövzuda kiçik mətn yazmaq tapşırılır. Sonra şagirdin yaratdığı və dərslikdə təqdim edilən mətnlərin hər ikisinin müqayisəli oxusuna yönəldən tapşırıq verilir: Mətnləri oxuyun, hər iki mətndə oxşar və fərqli cəhətləri seçin. Seçimi aşağıdakı məsələlərə əsasən aparın:

- sizin tərtib etdiyiniz mətndə olan məsələlər;
 - dərslikdə təqdim edilən mətndə olan məsələlər;
 - hər iki mətndə təqdim edilən məsələlər;
 - fikirlərinizi ifadə etmək üçün Venn* diaqramı tərtib edin;
 - öyrəndiklərinizdən nə kimi qənaətə gəldiniz?
 - bir də bu mövzuda mətn yaratsaydınız, oraya daha nələri əlavə edərdiniz?

Venn diaqramı



İstifadə edilən ədəbiyyat:

1. **Rachel Billmeyer.** Müxtəlif fənlər üzrə mətnlərin strategiya ilə oxusu; *Düşünmə mühiti yaratmaq üçün praktik tapşırıqlar. I cild, Dayspring Printing, ABS, 2004.*
 2. Kitabdan məqalələr:
 - **Robert Sternberq.** Biz strategiya ilə oxu haqqında nə bilirik?
 - **Şeril Beker Dobertin.** Ana dili — Dil mədəniyyəti dərslərində strategiya ilə oxu.
 - Ana dili dərslərində strategiya ilə bağlı bəzi məsələlər mətnindən istifadə etməklə dərslik müəllifi tərəfindən hazırlanmış tövsiyə;
 3. **Howard Gardner.** Müxtəlif üsullarla dərketmə nəzəriyyəsi və təhsil (Multiple intelligences and education (İngilis dilində))
<http://www.infed.org/thinkers/gardner.htm>

MƏTN NƏZƏRİYYƏSİ

Mətnin səciyyəvi əlamətlərini onun sintaktik quruluşu deyil, funksiyası və mənası yaradır. Buna görə də mətndə materialın ifadə olunması üsullarına, həm də mətn informasiyasının xarakterinə diqqət yetirmək vacibdir. Nitqin funksional məna tipi ötürünlən informasiyanın xarakteri ilə təyin edilir. Bu mənada mətnlər təsvitləyici (yaxud təsviredici) tipli və əsaslandırma tipi olur. Təsvitləyici tip mətnlər təsviretmə, nəqletmə – təsviretmə, məlumatlandırma – nəqletmə, əsaslandırma tip mətnlər isə mühakimə, müəyyənləşdirmə – izahat, nəticə-yəgəlmə – mühakimə xüsusiyyətinə malikdir.

Təsviredici mətnlər

Təsviredici tip mətnlər obyektlərin əlamətlərini, xassələrini, keyfiyyətlərini, eksperimentin gedisini əks (təsvir) etdirir, hadisələrin, proseslərin dinamikasını (nəqletmə) nəql edir.

Əsaslandırma tip mətnlər informasiyanı təyin etmə və ya izahat, sübut, mühakimənin özü və nəticəyə gəlmə şəklində təqdim edir.

Beləliklə, mətn müəyyən kommunikasiya vasitəsi daşıyır:

- 1) məlumat vermək, təsvitləmək (təsviretmə);
- 2) danışmaq, təsəvvür etmək (nəqletmə);
- 3) müqayisə etmək, xülasəsini vermək, ümumiləşdirmək (anlayış, izahat);
- 4) əsaslandırmaq, sübut etmək, inkar etmək, ifşa etmək (əsaslandırma, mühakimə)
- 5) həvəs oyatmaq, xahiş etmək-istəmək, əmr etmək (təlimatlandırma).

Beləliklə, nitqin funksional-məna tipləri mətn çərçivəsində düşünəcə və kommunikasiya kateqoriyaları ilə əlaqələnir. Bu mənada E.Verlixin sistemi maraqlıdır.

Bu sistem bir qədər qısaldılmış halda belədir:

Cədvəl 1

| Təfəkkür formaları | Mətn formasının tipi | Danışanın (yazanın) mövqeyi |
|---------------------|------------------------|---|
| məkanda qavrama | təsviretmə | kommunikasiya mövzusunun məkanda yerinə görə yönəlmə |
| zamana görə qavrama | nəqletmə | kommunikasiya mövzusunun zamanda yerinə görə yönəlmə |
| başa düşmə | izahat | təsəvvürlərin yaranmasına görə yönəlmə |
| mülahizə | əsaslandırma, mühakimə | anlayışlar və təsəvvürlər arasında münasibətlərə görə yönəlmə |
| planlaşdırma | təlimatlandırma | hərəkətlərin həyata keçirilməsinə görə yönəlmə |

**Nitqin funksional-məna tiplərinin mətn çərçivəsində
düşüncə və kommunikasiya kateqoriyaları**
ilə əlaqəsi
(E.Verlixə görə)

Beləliklə, təsviretmə – əşyanın xassələrinin, əlamətlərinin sadalanmasıdır; nəqletmə – hadisələr barədə zaman ardıcılığında hekayədir; mühakimə – əşya və ya təzahürün tədqiqi, onların daxili əlamətlərinin açılması, müəyyən müddəaların sübutudur; təlimatlandırma – fəaliyyətə aid tövsiyələrdir.

Nəqletmə hərəkətlə, təsviretmə əşya ilə, mühakimə əşya və hərəkətlərin münasibəti ilə bağlıdır.

Nitqin funksional məna tiplərinin quruluşunu səciyyələndirməzdən əvvəl diqqəti o fakta yönəltmək istərdik ki, bu tipləri fərqləndirməyə kömək edən əsas əlamətlərdən biri də fikrin çatdırılması yollarıdır.

Məhz çatdırılması nəzərdə tutulan məlumatda ən mühüm məqam mətnin tipini yaradır, formalasdırır, onun formasını müəyyən edir, ayrıca götürülmüş cümlə-deyim tipi meydana gətirir. Eyni quruluşlu iki fikri götürək:

“Qatar gedir” və “Yağış yağır”. Birinci halda subyekt insan fəaliyyətinin nəticəsi olaraq özü fəal təsir göstərir, ikinci halda bizim qarşımızda təbii substansiya durur (subyekt təbiətdə baş verən hadisə), gedir və ya yağır feili hərəkətin müxtəlif növlərini bildirir. İkinci halda mənaya zərər vermədən yağış sözünü götürmək olar (məs.: yağış yağır – yağır). Belə çevrilmələri “Qatar gedir”də etmək olmur (qatar insan fəaliyyətinin nəticəsi olaraq istənilən vaxt dayandırıla da bilər; amma yağış istənilən vaxt dayandırıla bilməz). Qatar sürətlə, yavaş, dayanmaqla gedir (fəal hərəkəti səciyyələndirən şərait komponentləri); Yağışın hərəkəti isə başqa cür səciyyələndirilə bilər: Yağış tək-tük atır, güclüdür, narındır, intensivdir – vedrədən tökülen kimidir və s.

Söz düzümü də nitq tipini müəyyənləşdirən amil kimi çıxış edir. Məsələn: “Qatar stansiyada dayandı” və “Stansiyada qatar dayandı” cümlələri müxtəlif kontekstləri göstərir: birinci halda hərəkət fəaldır (gedirdi, gedirdi və dayandı), ikinci halda – fakt kənardan müşahidə olunan mənzərənin bir hissəsi kimi verilir. Belə yerdəyişmə nəticəsində cümlə-deyim 1-ci halda nəqli, 2-ci halda təsviredici kontekstlər kəsb edir.

Təsviretmənin strukturu (quruluşu)

Təsviretmə obyektin keyfiyyətlərini xarakterizə edir. Bunlar təbiət təzahürlərinin, əşyaların, şəxslərin, ətraf aləmin, eksperimentlərin, maşın hissələrinin və s. keyfiyyətləri ola bilər.

Keyfiyyətin təsviri

“Külək yoxdur, hava istidir, yanıq iyi gəlir. Yağışdan şirinləşmiş dəniz tutqun zeytun rəngindədir”.

Burada keyfiyyət, əlamət bildirən sözlər məntiqi olaraq ayrılır – istidir, tutqun, zeytun rəngindədir.

Yaxud:

“Qırmızıbaş göbələk yayın ortalarından sentyabrın axırına qədər ağ-caqovaqların altında yetişir. Onun papağı lətlidir, əvvəlcə kürəşəkilli, sonra balıncvari olur. Papağı sarımtıl-qırmızı, qonur-qırmızı, narıncı-qırmızıdır. Papağının altı əvvəlcə ağımtıl olub, sonradan bozarır. Ağ rəngli, ayaqcığı düz, hündür və qalındır, əsasında qalınlaşmışdır, üzərində qara və ya qəhvəyi pulcuqları var. Ləti bərk, ağıdır, qıranda əvvəlcə göyərir, sonra tünd-bənövşəyi rəng alır”. (*Tibbi ensiklopediya*)

Bu mətn bütünlükdə təsviretmə tipində qurulmuşdur: lətli, kürəşəkilli, balıncvari, sarımtıl-qırmızı, qonur-qırmızı, narıncı-qırmızı, əvvəlcə ağımtıl, düz, hündür əsasında qalınlaşmış, qara və ya qəhvəyi pulcuqlarla örtülmüş, ağ rəngli, bərk, ağı, tünd-bənövşəyi sözləri əş-yanı xarakterizə edən keyfiyyət adlarıdır. Burada hətta feillər də xüsusi keyfiyyətdə istifadə olunur: “Yetişir”, “bozarır”, “göyərir” kimi feillər əlamət mənasında işlədirilir.

Keyfiyyətin təsvirini digər üsullarla da vermək olar. Təyinlərdən istifadə etməklə keyfiyyət mənasının adı üsulla verilməsi ilə yanaşı, feil formalarından da xüsusi olaraq istifadə edilən təsviretməyə bir misal göstərək (bu heyvan növünün elmi tipik təsvir edilməsidir):

“Bütün müasir və nəslə kəsilmiş pişikkimilərin başı kiçik, gövdəsi yaraşlı və əzələli, ayaqları gödək, lakin güclüdür. Caynaqları tamamilə, yaxud qismən içəri çəkilə bilir. Əksəriyyətinin quyruğu uzundur. Bir qismi balaca, digəri iridir. Tükləri qısadır; şimali və yüksək dağlarda yaşayan növlərin tükü tropik qurşaqlarda yaşayanlara nisbətən daha xovludur. Tropik meşə növlərinin rəngi çox vaxt əlvan (boz, narıncı, yaxud bozumtlul fonda qara ləkələr, yaxud zolaqlar) olur. Şimal çöl və səhra növləri sarı, yaxud qum rənglidir; qarnı ağıdır. Vəhşi pişikkimilər bütün materiklərdə və iri adalarda (Yeni Qvineya, Madaqas-

kardan başqa) yayılmışdır. Tropiklərdə daha çoxdur. Axşam və gecə həyatı keçirirlər. Məməliləri, quşları, sürünlənləri, balıqları, bəzən də cüçüləri yeyir. Xırda növlər hər il, iri növlər isə 2–3 ildən bir çoxalar; yalnız ev pişiyi tez-tez balalayır. Xırda növləri 5–6, iri növlər 2–4 bala doğur". (az.wikipedia.org/wiki/Pişikkimilər)

Burada feillər heyvanın təsvir olunan növünə məxsus keyfiyyətləri göstərir. İndiki zamanın belə formaları zamanxarici məna daşıyır.

Predmetin təsviri

Xan çinarın yarpaqlarına zərli naxışlar çəkər batan günəşin son işqları.

Anaların laylasına qoşular, körpələrə şirin yuxu gətirər yarpaqların nəğməsi.

Nənələrin nağıllarına qarışar, nəvələrə zər qanadlı pərilərdən, bül-lur saraylardan, divbasan ığidlərdən danişar yarpaqların xışltısı.

Zəhmətdən, hünərdən, döyüşdən, zəfərdən dastanlar söylər xan çi-narın hər yarpağı nəsillərdən-nəsillərə.

Neçə-neçə qarlı-boranlı qışlar görmüş, amma şüx durmuş, əyilmə-miş xan çinarın vüqarlı başı...

Əyilməz də!..

*Payızlarda yarpaqları saralıb tökülmüş, qışlarda azğın boranlara sinə gərmiş şax budaqları; yazılıarda yenə yarpaqlanmış-budaqlanmış, daha da ucalmış dik başı xan çinarın... (*Mikayıl Rzaquluzadə. "Xan çinarın bir yarpağı"*)*

Bu hissədə əşyanın adları əsasdır, məhz bunlar təsvir olunan mən-zərənin fonunu təşkil edir (əşya – sözün geniş mənasında): xan çinar, yarpaqlar, budaqlar kimi ad bildirən sözlərlə yanaşı, burada feildən düzəlmış əlamət bildirən – qışlar görmüş, şüx durmuş, sinə gərmiş, ucal-mış, yarpaqlanmış-budaqlanmış kimi sözlər də vardır, yəni bütün feil-lər fəal hərəkəti ifadə etmir, onlar əşyanın qavranması üçün məlumatı ötürən feillərdir.

Eyni ilə aşağıdakı mətndə də bunu müşahidə edirik:

Eşitdiyim bu acı və dəhşətli xəbərdən sarsıldım. Yolun kənarı ilə pay-piyada şəhərə tərəf üz tutdum. Yollarda ictimai nəqliyyat, şəxsi maşınlar görə dəymirdi. Hər tərəfə ölü bir sükut çökmüşdü. Ölkəmizin paytaxtı bir gün əvvəlki səsli-küylü şəhərə oxşamırdı. Dünən coşub-daşan şəhər bu gün yas içindəydi. Yollarda yalnız zirehli texnikalar hərəkət edirdi. Küçələrdə

rastlaştığımız sovet əsgərləri bizi nifrət dolu baxışlarla süzürdülər. (Vahid Məhərrəmov. “Biz o qanlı gecənin şahidiyik”)

Burada acı və dəhşətli xəbər, ölü bir sükut, yas məlumatda çatdırılması nəzərdə tutulan ən mühüm fikirdir. Həm də “əşya” “keyfiyyət”lə sıx əlaqəlidir: *gözə dəymirdi, yas içindəydi* feilləri yenə də görüntündən yaranmış təəssüratı vermək məqsədi daşıyır.

Hal və vəziyyətin təsviri

Vəziyyətdəki dəyişikliklər, burada hansısa subyektin və ya obyektin hərəkətinin fəal təzahürü ilə bağlı deyildir; bu kənardan müşahidə olunanın bir haldan digər hala keçməsidir.

Yollar, küçələr adamla dolu idi. Sanki bu insanlar səhərə kimi yatmayıb ayaq üstə qalmışdilar. Şəhidlər xiyabanına yaxın düşmək mümkün deyildi. Adamların arasından irəli keçib getmək saatlarla vaxt aparırdı. Ayağı yer tutanların hamısı; qoca, uşaq, xəstə və hətta çəliyə, qoltuq ağaclarına söykənən əllilər də dəfnədə iştirak edirdilər. Aman Allah, bu qədər insan seli haradan gəlmüşdi?! Xiyabana axışanların ardı-arası kəsilmirdi. Sanki küçələrə qərənfillərdən qırmızı xalı döşənmişdi. (Vihid Məhərrəmov. “Dəfn günü – hüzn günü”)

Belə təsvir vəziyyətin dəyişməsini, keyfiyyətin dərəcəsini göstərən feillərlə ifadə edilir. Belə təsvirlərdə tez-tez müqayisəli dərəcə formalarından istifadə olunur.

Hal və vəziyyətin təsviri fəal hərəkət feillərindən istifadə edilməsinə də əsaslanı bilər, amma bu hərəkət, yenə də kənardan müşahidə olunan predmeti xarakterizə edən hərəkətdir:

“Qapı açıldı, iyirmi beş-iyirmi altı yaşlarında, ortaboylu, qarabugdayı bir adam içəri girdi. Bir göz qırpmında hamı ayağa durdu. Müəllimin tanış, mehriban səsi ətrafa yayıldı:

— Salam, uşaqlar!

Sinif, yüksək dağın zirvəsindən gurultuya töküldən şəlalə kimi səsləndi:

— Salam!!!

— Əyləşin, əyləşin.

Uşaqlar əyləşdilər. Elə sükut əmələ gəldi ki, onların nəfəslərini belə eşitmək olardı. Maraq dolu baxışlar müəllimə zillənmişdi. Müəllim də özünə dikilən gözləri iri qonur gözləri ilə süzür, sanki onları oxumağa çalışırdı”. (Gülhüseyn Hüseynoğlu. “Müəllimin arzusu”)

Nəqletmənin quruluşu

Nəqletmə hadisələrin inkişafı, onların ardıcılılığı barədə təsəvvür yaradır. Mətnin bu növü diqqəti fəal hərəkətlərə, proseslərə, hərəkətlərin ardıcılığına yönəldir. Buradakı feillər təsviretmədəki feillərdən fərqli olaraq həmişə fəaldır. Nəqletmə müxtəlif formada ola bilər, lakin bu formalar təsviretmədə olduğu qədər çox deyildir. Nəqletmənin əsas əlaməti — feil formasının dinamikliyi, fəallığıdır, onun tam mənalılığı və tutarlılığıdır. Buna görə də belə hissələrdə ani hərəkəti bildirən bitmiş növdə olan feillərə tez-tez rast gəlinir:

“Başa düşdü ki, düşmən səngəri lap yaxınlıqdadı. On-on beş addım da irəli süründü. İnanılmaz cəldliklə səngərə atıldı. Səs olmasın deyə silahı işə salmadı. İlk qarşısına çıxan düşmənin beşini məhv edib, üçü-nü isə ağır yaraladı. Daha tərəddüdə yer yox idi. Lənət şeytana deyib, geriyə də qayida bilərdi. Yox, geriyə yol yoxdu, ancaq irəli. Əlinə keçən silahları da götürüb səngərdən çıxdı. Azərbaycan bayrağını torpağa sancdı: “Can Vətən!” – deyib qalxdı. ...Nəhayət, düşmənin kazarması görsəndi. Yenə yerə uzanıb ətrafi dinşədi”. (Mustafa Çəmənli. “İgid Mübariz”)

Gördüyüümüz kimi, bu hissədə fəal feillər hərəkətin mərhələlərini verir. Feillər hadisələrin növbələşməsini təsbit edərək mətni öz üzərlərində “saxlayır”.

Daha bir misal:

“Çuvalların ağızı açıldı, bugda götürülləb, səməni göyərdildi. Goyərdilmiş səməni taxta çanaqda, tabaqda döyülləb suyu sıxıldı. Yeddi qonşu evdən un alınıb bu səməni suyunda sıyıq, xamır iri tavada ocaq üstə qoyuldu. Başladılar səməni halvası bişirməyə. Halva bişənə yaxın onun içində badam, qoz ləpəsi də salındı. Uşaqlar, cavanlar, qızlar, gəlinlər dəstə ilə səməni tavasının başına dolana-dolana səs-səsə verib nəğmə oxudular”. (“Çillələr” əfsanəsi)

Yaxud:

“Artıq yer-yurd al yaşla bürünmüşdü. Üç qardaş köçünü sürub gedirdi. Onların yerinə istəkli bir qonaq gəlirdi, gözəllər gözəli bahar...” (“Çillələr” əfsanəsi)

Nəqletmə kontekstində nitq komponentləri istənilən qədər genişlənə bilir.

Mühakimə mətnlərinin quruluşu

Təsviredici, nəqli tip mətnlərlə yanaşı, mühakimə tipli mətnlər də var. İfadənin belə üsulu sübut, izahat, təyinətmə, nəticə xarakterli məlumatın ötürülməsini gerçəkləşdirir.

Mühakimə tipli mətnlərdə tez-tez modal sözlərdən, güzəşt və səbəb-nəticə əlaqəsindən, qarşılaşdırma və müqayisətmədən istifadə olunur. Məsələn:

“Məktubun məzmunu belə idi: “Balaca bala! Hərçənd ki, sənin atan və mənim qardaşım fəna xüsusiyyətli bir adamdır, amma sənin tərbiyən, əxlaqın gözəldir. Buna görə də mən sənə yüz min manat bağışladım””. (İbrahimbəy Musabəyov. “Rzanın qutusu”)

İfadə etmək üsullarının və mətn tiplərinin araşdırılması elə nəticəyə gətirir ki, belə tiplər öz nitq təşkilinə görə fərqlənirlər. Lakin müxtəlif mətnlərin təhlili belə həddən ziyadə ayıranın düzgün olmaması barədə qənaətə gəlməyə imkan verir. Xüsusilə bədii mətndə üümüniləşmiş planda nitqin üstün tipləri üzə çıxarılanda müəyyən xəta ilə təsdiq etmək olar ki, bədii mətn üçün predmetin, portretin, peyzajın, ətraf aləmin xarakterizə olunması zamanı təsviretmə səciyyəvidir; nəqletmə – fəal hərəkətlərin sadalanması, onların vaxta görə növbələnməsi zamanı; mühakimə – müəllifin personajların davranışını izah edən kənar qeydləri zamanı, əxlaqi-mənəvi, psixoloji sıradan mövqeyin ifadə olunması zamanı və i.a səciyyəvi olur. Əlbəttə ki, bütün bu hallarda söhbət ifadənin üstün tipindən gedir. Real mətnlərdə məsələ daha mürəkkəbdır və eyni zamanda daha az əvvəlcədən fikir demək olmur.

Nitq tipləri, üümüyyətlə, “təmiz” halda çox nadir olur və belə mətn hissələrinin həcmini əvvəlcədən demək olmur: bu, ifadəarası, yaxud bir abzasda qurulmuş deyiliş ola bilər; mətnin bəzi hissəciyi ola bilər, yəni tiplərin sərhədləri mətn vahidlərinin sərhədləri ilə şərtləndirilməyə bilər. Bu, bir daha onu sübut edir ki, nitqin funksional məna tipləri mətnin parçası, onun təşkil etdiyi bir vahid deyildir, bu, məlumatın təşkili üsulu, ifadə üsuludur.

Mətnin nitq təşkilinin təhlili onu sübut edir ki, real olaraq nitqin müxtəlif tipləri bir qədər mürəkkəb qarışıq tipləri əmələ gətirərək bir-birini əvəz edirlər ki, burada təsviretmə də, nəqletmə də və mühakimə də kontekstual olaraq birləşir. İfadənin müxtəlif tipləri müxtəlif cür kombinə oluna, mətnin müxtəlif yerində birindən digərinə keçə bilər.

Növbəti hissəni götürək:

“1945-ci il dekabrin 13-də qaranlıq bir gecədə bir dəstə fədai tonqalın başına toplanmışdı... Qədim Azərbaycan adətinə görə onlar odun ət-rafında halqa vurmuşdular... Göylər buludlu, üfüqlər qaranlıq idi... Büttün ətrafda ağır bir sükut hökm sürürdü... Tonqalın alovu sözüb közə döndükcə onun başındaki fədailərin halqası daralırdı... Onlar bir-birinə qışılmış, gözlərini gecə qaranlığında sanki min hekayət oxuyan tonqal közünə dikmişdilər. Kimisi nağıl deyir, kimisi min illərlə ağızdan-ağıza gəzmiş bir əfsanə söyləyirdi... Bütün danışanlar içərisində altmış yaşlı Kərim kişi hamidan artıq maraq oyandırmış və hörmət qazanmışdı... Onun qar kimi ağarmış saqqalı bütün simasını örtmüşdü. Başının tükləri və hətta qalın qaşları belə ağarmışdı... Boynu, boğazının altı və bütün siması ağ tüklərlə örtülmüşdü. Yalnız hələ də işığını itirməmiş gözləri bu ağ tüklərin arasından görünür, qalın meşəlikdəki bulaq kimi işildayırdı... Bütün siması sonsuz bir mərhəmət ifadə edirdi... Xüsusiylə gülümsədiyi zaman bu daha da artıq gözə çarpırdı... ” (Mirzə İbrahimov. “Tonqal başında”)

Mətnin bu fragментində nəqletmə və mühakimə bir-birinə qarışmışdır, bunu deyilişlərin müxtəlif struktur cizgiləri – nəqletmə kontekstində fəal hərəkətin feilləri və mühakimə kontekstində keyfiyyətin təsviri sübut edir; bütün bunlar bir fragment çərçivəsində eyni zamanda çıxış edir: birinci abzasda nəqli, sonrakı abzasda isə mühakimə tipli mətn gəlir.

Başqa bir misal:

“Meşədə boğuq güllə səsi eşidildi. Kür çayı sakit-sakit axırdı. Arabir xərif külək əsir, xəzan yarpaqlarını xışıldadırdı. Ətrafin dərin sükutunu pozan bu xışltı birdən qüvvətləndi və çox keçmədi ki, güllə səsi gələn tərəfdən bir maral çıxb özünü sahila verdi. Maral yüyürdükcə tez-tez büdrəyir, şax budaqlı buynuzları ağaclarla toxunurdu. Maralın keçib gəldiyi yerdə sarı yarpaqların üzərinə qan damlları çilənirdi. Bu qan maralın döşündən axırdı. Birdən maral buynuzlarını qaldıraraq, ürkək nəzərlərlə ətrafına boylandı. Onun iri qumral gözləri yaşıla dolmuşdu.

Maral ciğirlə suya endi. Od içində yanın dodaqlarını Kürə söykədi. Bir xeyli içdi. Onun sinəsindən axan qan damlları sakit dalgalara qarışır, bir göz qırpmında su rənginə dönüb görünməz olurdu.

Birdən bulanıq sular arasından bir tısbağa başını çıxarıb onu salamladı:

— Xoş gördük, maral qardaş, — dedi, — səndən nə əcəb, bu gün belə tez gəldin?

Yarasının siziltisini indi daha çox hiss edən maral həmişəki qürürunu pozmadı. Dedi:

— Heç. Bu gün hava isti oldu.

Tısbağa sudan çıxdı:

— Maral qardaş! — dedi. — Mən bir az bundan əvvəl sudan çıxıb günəşdə qızınırdım. Güllə səsi eşidib suya atıldım... Ovçu uzaqdadır?

Maral dinmədi. Bu sözlər könlünə toxundu. Ovçuları sevməsə də, onların tısbağaya güllə atmadığını yaxşı bilirdi. Birdən tısbağanın gözləri maralın döşünə zilləndi. (**Mehdi Hüseyn. “Maral əfsanəsi”**)

Göründüyü kimi, bu parçada nəqli və təsviri mətn tipləri qarışmışdır. Birinci abzas bütünlüklə nəqli, ikinci abzas qarışlıq, sonrakı hissələr isə qarışlıq mətn tipindədir.

ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İKT-dən İSTİFADƏ

Şagird nailiyyətini yüksəltmək məqsədi ilə təlim prosesində İKT-dən istifadə yeni təlim fəaliyyəti növlərinə və yeni dərs modellərinə ehtiyac yaradır. Bu da ədəbiyyat tədrisinin bütövlükdə müasir yanaşmala əsaslanmasına imkan verir.

Ədəbiyyatın tədrisində İKT-nin multimedia imkanlarının aşağıda göstərilən nümunələrindən məqsədə uyğun istifadə etmək üçün geniş şərait yaranır:

Lazer disklər CD və DVD-lərə köçürülmüş video, audio və video-audio materiallar tərcüməyi-hal materiallarının, bədii əsərlərin, nəzəri materialların öyrədilməsində əhəmiyyətli hesab edilə bilər:

- hər hansı yazıçı, şair, tarixi şəxsiyyət və ya hadisə haqqında bədii və sənədli filmlər;
- opera və tamaşalar;
- şairlərin yubiley gecələri, lirik axşamlar;
- şeir, muğam məclisləri;
- yazıçı və şairlərin ev muzeylərinin eksponatlarına aid materiallar;
- bədii söz ustalarının ifasında mətnlər;
- şeirlərin muğam, təsnif, nəğmə və estrada musiqisi əsasında sənətçilər tərəfindən ifası;
- müəllifin öz şeirlərini ifadəli oxuması;
- şagirdin bilik səviyyəsini müəyyənləşdirən və qiymətləndirmə imkanı verən test proqramları;
- proqramçılar tərəfindən tərtib edilmiş proqramların təlimata əsasən tətbiqi;
- şagirdlərin öyrəndikləri mövzular üzrə Paint proqramında çəkdikləri rəsmələrin ən uğurlularından təşkil edilmiş və CD-də yerləşdirilmiş şəkil qalereyası;
- rəqəmsal kameralar vasitəsi ilə çəkilmiş, kompüterin müvafiq proqramında emal edilmiş, sonra CD-yə köçürülmüş, resurs kimi istifadə edilə bilən mühüm tədbirlər;
- CD-lərdə yerləşdirilmiş film-inşalardan ibarət resurs bazası.

Ümumiyyətlə, Makromedia Flash diskinə kompüterdə olan həm kiçik həcmli, həm də geniş həcmli fayllar köçürürlə bilər:

- mövzunun tədrisindən əvvəl, öyrədilməsi prosesində və tədrisin dən sonra yoxlamalar məqsədi ilə tərtib edilmiş testlər;

- tədqiqat mövzusu ilə əlaqəli, əyləndirici-öyrədici, inkişafetdirici kriptoqramlar, krossvordlar, labirintlər;
- dərs prosesində kompüterdə işlənilən materiallar;
- mövzu ilə əlaqədar internet səhifələrindən tapılmış materiallar;
- kompüterin kamerası və ya recorderi vasitəsi ilə yazılmış müəllimin mühazirələri;
- kompüterin kamerası və ya recorderi vasitəsi ilə yazılmış şagird müzakirələri və fikir mübadilələri;
- mövcud programın verdiyi imkanlardan məharətli istifadə.

Bu baxımdan İKT-nin təlim prosesində istifadəsi aşağıdakı kimi müəyyənləşdirilmişdir:

- əyani vəsaitlərin müəllifi olmaq – (Microsoft Word, Power Point, Picture Manager, Movie Maker, Publisher) təlim materiallarının hazırlanmasında iştirak etmək;
- mətn yaratma və naşirlik imkanları verən programlardan istifadə edərək (Power Point, Clip Organizer) səsləri mətn materialları və şəkillərlə birləşdirərək multimedia layihələrində ənənəvi inşa və ya esselərin yazılması;
- şəkil, video və səslərin tərtibinə imkan yaradan programlardan istifadə etmək;
- video və audio materialların əldə edilməsi və tərtibi;
- rəqəmsal fotoqrafçılıq (Adobe Photoshop, Kodak Photo-CD);
- fotosəkillər üzrə iş (Picture Manager, Adobe Photoshop);
- video əldə etmək və video tərtib etmək (iMovie, Movie Maker);
- səs əldə etmək və səs tərtib etmək (Winamp, Windows Media).

Təlimdə intellektual imkanlar baxımından fərdi yanaşmanı təmin etmək məqsədilə şagirdlərin müxtəlif qavrama imkanları bütün dövrlərdə diqqət mərkəzində olmuşdur. Psixoloji tədqiqatlar sübut edir ki, fərqli (linqvistik, vizual, səs, musiqi və s.) qavrama imkanlarına malik olan şagirdlər İKT-nin multimedia imkanlarından istifadə prosesində təlim materiallarını daha asan mənimseməyir, onlara yaradıcı yanaşır və münasibət bildirməkdə çətinlik çəkmirlər. Bu məsələlərlə bağlı H.Qardner də özünün “İntellekt nəzəriyyəsi”ndə (86) geniş açıqlama vermişdir. Bu kimi tədqiqatlarda insanın dərketməsinin müxtəlif istiqamətli olduğu göstərilmiş və təlimin təşkilində bunun nəzərə alınması əhəmiyyətli hesab edilmişdir. Tədqiqatçılar göstərirler ki, bir insan eşitdiyi mətni yaxşı anlayır, digəri mənzərə şəklində təqdim edilən informasiyaları daha yaxşı dərk

edir, üçüncü isə riyazi problemləri daha tez başa düşür və ya məntiqi məsələləri tez əxz edir. Fərqli dərkətmə baxımından İKT-nin multimedia imkanlarının nəzərə alınması təlimin keyfiyyətini yüksəldən mühüm amillərdəndir.

Təlim prosesində İKT-nin multimedia imkanlarından ya müəllim, ya da şagird fəal istifadə edə biler. Dərsin məqsəd, forma və üsulundan asılı olaraq texniki vasitələrin fəal istifadəcisi əvvəlcədən müəyyənləşdirilir. Bu baxımdan İKT-nin multimedia imkanları hər iki istiqamətdə araşdırılmış, əldə edilən nəticələr təhlil edilmişdir.

İKT-nin multimedia imkanlarından müəllimin istifadə etməsi ilə aparılan dərs aşağıdakı kimi səciyyələndirilir:

- müəllim dərsin gedişinin mərkəzindədir, yəni təlim müəllim-yönümlüdür;
- müəllim texniki təchizatlardan fəal istifadə edir;
- istifadə edilən program təminatı: Power Point;
- təqdimatların hazırlanması üçün çox vaxt sərf edilir;
- OP (proyektor) sisteminə və ya geniş monitora ehtiyac duyulur.

Təcrübə göstərir ki, yeni təlim texnologiyası ənənəvi təlim şəraitinə tətbiq edilməklə dərsi yeni çalarda, yeni keyfiyyətdə təqdim edir. Müəllimin şagirdlərə çatdırıldığı məlumatlar onlara düşünmək, təhlilər aparmaq və digər idraki fəaliyyətlərdə olmaq imkanı verir. Tərtib edilib təqdimatda yerləşdirilmiş sual və tapşırıqlar şagirdləri müzakirələrə qoşularaq dinlədikləri fikirləri təhlil edib mühakimələr yürütməyə, məsələ ilə bağlı münasibət bildirməyə sövq edir ki, bu da onların nitq bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, həm də fəal dinləyicilərə əvvəl məsəlinə şərait yaratır.

OXU ÜSULLARI

Ədəbi nümunələrin oxusunun təşkili zamanı aşağıda təqdim edilən üsullardan istifadə yararlıdır:

1. Ucadan düşün;
2. Sual vermek;
3. Nəzərdən keçir, Oxu, Yoxla, Çalış, (NOYÇ);
4. Hissetmə;
5. Bilirəm, İstəyirəm bilim, Öyrəndim (BİBÖ);
6. Anlayışın çıxarılması.

1. Ucadan düşün üsulu

Müəllim “Ucadan düşün” üsulundan istifadə edərkən öz “beyninin pəncərəsi”ni şagirdlər üçün açır və onlara oxu zamanı necə düşünməyin yollarını açıq nümayiş etdirir. Şagirddə yaxşı oxucu üçün mühüm bacarıqlar müəllim tərəfindən əlaqələndirmək, ümumiləşdirmək, nəticə çıxarmaq, dərk edib-etmədiyini yoxlamaq kimi fəaliyyətlərin yaradımı ilə modelləşdirilir. “Ucadan düşün” strategiyasından istifadə edilən dərs iki hissəyə ayrılır:

I hissə – mətnin məzmununu üzərində düşünərək oxunun təşkili;
II hissə – mətn üzrə düşünərək oxumaq üçün istifadə edilən üsulların təlimi.

Hər “Ucadan düşün” strategiyası ilə həyata keçirilən oxudan sonra aparılan bu cür “necə oxuduq ki, başa düşdük?” fəaliyyəti oxu strategiyalarının şagirdlər tərəfindən nümunələr üzərində mənimsənilməsinə və müstəqil, düşünən oxucunun formallaşmasına gətirib çıxarır.

- “Ucadan düşün” strategiyası aşağıdakı fəaliyyətlərdən ibarətdir:
- ilkin biliklərini müəyyənləşdirmək;
 - əlaqələndirmək;
 - sual vermek;
 - məqsədi müəyyənləşdirmək;
 - dərkətməni yoxlamaq;
 - təsəvvür etmək;
 - uşaqların münasibətini öyrənmək və dəstəkləyici fikirlər əlavə etmək.

Nümunə:

Xocalı faciəsi

Yurdumuzun ən səfali yerində Xocalı adında şəhər var idi. Erməni cəlladları bu şəhəri yerlə yeksan etdilər. Fevralın 26-da tarixin yad-

daşına “Xocalı faciəsi” yazıldı. O gecə yandırılan evlərin tüstüsü göyə qalxdı. Ayaqyalın, başıaçıq qaçan qız-gəlinlərimiz öldürüldü. Yüzlərlə günahsız körpə güllələndi. Cavanlarımız, qocalarımız şəhid oldu. Ermənilərin törətdikləri vəhşilikləri heç zaman unutmamalıyıq!

Xocalı faciəsi

I hissə — mətnin məzmununun şagirdlər tərəfindən dərk edilməsi üçün oxunun təşkili

- *Yurdumuzun ən səfali yerində Xocalı adında şəhər var idi.*

(M: — Uşaqlar, Xocalı adı sizə tanış gəlirmi? Bu söz sizə nəyi xatırladır? — ilkin biliklərini müəyyənləşdirmək)

- *Erməni cəlladları bu şəhəri yerlə yeksan etdilər.* (M: — Televizorda bu haqda gördükələrinizi xatırlayın — əlaqələndirmə)

• *Fevralın 26-da tarixin yaddasına “Xocalı faciəsi” yazıldı. O gecə yandırılan evlərin tüstüsü göyə qalxdı.* (M: — Evləri nə üçün yandırıldilar? İnsanları qovmaq üçün onların evlərini yandırıldilar? Bəlkə, atılan mərmilər evləri alışdırırdı? — sualvermə.)

• *Ayaqyalın, başıaçıq qaçan qız-gəlinlərimiz öldürüldü. Yüzlərlə günahsız körpə güllələndi. Cavanlarımız, qocalarımız şəhid oldu.* (M: — İndicə televizorda gördükələrimiz haqqında danışdınız. Gəlin onları oxuduqlarımızla uyğunlaşdırıraq — məqsədi müəyyənləşdirməyə istiqamətləndirmə)

• *Ermənilərin törətdikləri vəhşilikləri heç zaman unutmamalıyıq.* (M: — Bu kiçik mətnlə müəllif bizə nə demək istəyir? — dərkədilmənin yoxlanılması. Gəlin oxuduqlarımızla televizorda gördükələrimizi birlikdə bir daha gözümüzün qarşısına gətirək — təsəvvür etmək. Siz bu haqda nə düşünürsünüz? — uşaqların münasibətini öyrənmək və dəstəkləyici fikirlər əlavə etmək)

Xocalı faciəsi

II hissə — mətni dərk edərək oxumaq üçün istifadə edilən üsulların təlimi

Oxudan sonra müəllim şagirdlərə müraciət edir: — *Mən artıq oxunu bitirdim. Əvvəlcə deyin görüm sizə aydın olmayan bir məsələ qaldı? Hamınız başa düşdünüz? Gəlin birlikdə düşünək. Bəs biz necə oxuduq ki, başa düşdük?*

Oxu strategiyası təliminin ilk mərhələsində müəllim mətni hissə-hissə oxuyur. Həmin hissəyə aid verdiyi sualı təkrar oxuyaraq onu

verməkdə nə məqsəd daşıdığını soruşur. Aldığı cavabları öz məqsədinə istiqamətləndirərək “Ucadan düşün” strategiyasının mərhələlərini və onların məqsədlərini bir daha vurğulayır.

Nümunə: *Yadınızdadırımı, sizə belə bir sual verildi: “Uşaqlar, bu ad sizə tanış gəlirmi?”* Bu sual üzərində düşünən zaman biz fikirləşdik: “Biz bu haqda nə bilirik?”. Sonra oxuduq: *“Erməni cəlladları bu şəhəri yerlə yeksan etdilər”*. *“Televizorda bu haqda nə isə görmüsünüz?”* Oxuduğumuz məlumatları televizorda gördüklərimizlə əlaqələndirdik ki, yadımıza salaq ki, əvvəlcədən bildiklərimizi haradan bilirik? Necə olub ki, biz onları bilmışik?

O gecə yandırılan evlərin tüstüsü göyə qalxdı. Ayaqyalın, başı-açıq qaçan qız-gəlinlərimiz öldürüldü. Yüzlərlə günahsız körpə gül-ləndi. Cavanlarımız, qocalarımız şəhid oldu. Mətni oxumağa davam edərkən *“Televizorda bu haqda hansı kadrları gördüm?”* — sualını özümüzə verdik və ona cavab axtardıq. Oxuduqlarımızla gördüklərimiz arasında uyğunluğu aşkar edəndə oxu məqsədimiz üzə çıxmaga başladı. Bu zaman *“Bu kiçik mətnlə müəllif bizə nə demək istəyir?”* — sualı ilə mətnin mənasını dərk edib-etmədiyimizi yoxladıq və oxuduqlarımızı gözümüzün önünə gətirdik. Bununla da oxuduğumuz mətni dərk etdik.

Oxunun təşkili

| Fəaliyyət | Mətn | Müəllim tərəfindən oxunun təşkili | İstifadə edilən üsulun təlimi |
|-------------------------------------|--|---|---|
| İlkin biliklərini müəyyənləşdirmək; | <i>Yurdumuzun ən səfali yerində Xocalı adında şəhər var idi.</i> | <i>Uşaqlar, Xocalı adı sizə tanış gəlirmi? Bu söz sizə nəyi xatırladır?</i> | <i>Bu sual yadınızdadırı? Bu sual üzərində düşünən zaman biz fikirləşdik: “Biz bu haqda nə bilirik?”</i> |
| Əlaqələndirmək | <i>Erməni cəlladları bu şəhəri yerlə yeksan etdilər.</i> | <i>Televizorda bu haqda gördüklərinizi xatırlayın.</i> | <i>Oxuduğumuz məlumatları televizorda gördüklərimizlə əlaqələndirdik ki, yadımıza salaq ki, əvvəlcədən bildiklərimizi haradan bilirik. Necə olub ki, biz onları bilmışik?</i> |

| Fəaliyyət | Mətn | Müəllim tərəfindən oxunun təşkili | İstifadə edilən üsulun təlimi |
|---|--|--|--|
| Sual vermək | <i>Fevralın 26-da tarixin yaddaşına “Xocalı faciəsi” yazılıdı. O gecə yandırılan evlərin tüstüsü göyə qalxdı.</i> | <i>Evləri nə üçün yandırıldalar? İnsanları qovmaq üçün onların evlərini yandırıldalar? Bəlkə, atılan mərmilər evləri alışdırırı?</i> | <i>Mətni oxumaqda davam edərkən “televizorda bu haqda hansı kadrlar gördüm?” – sualını özümüzə verdik və ona cavab axtardıq.</i> |
| Məqsədi müəyyən- ləşdirmək | <i>Ayaqyalın, başıaçıq qaçan qız-gəlinlərimiz öldürüldü. Yüzlərlə günahsız körpə güllələndi. Cavanlarımız, qocalarımız şəhid oldu.</i> | <i>İndicə televizorda gördükleriniz haqqında danışdırınız. Gəlin onları oxuduqlarımızla uyğunlaşdırıraq.</i> | <i>Oxuduqlarımızla gördüklerimiz arasında uyğunluğu aşkar edəndə oxu məqsədimiz üzə çıxmağa başladı.</i> |
| Dərk- etməni yoxlamaq | <i>Ermənilərin törətdikləri vəhşilikləri heç zaman unutmamalıyıq.</i> | <i>Bu kiçik mətnlə müəllif bizə nə demək istəyir?</i> | <i>Bu zaman mətnin mənasını dərk edib- etmədiyimizi yoxladıq və oxuduqlarımızı gözümüzün önünə gətirdik.</i> |
| Təsəvvür etmək | | <i>Gəlin oxuduqlarımızla, televizorda gördükllerimizi birlikdə bir daha gözümüzün qarşısına gətirək.</i> | |
| Uşaqların münasibətini öyrənmək və dəstək-ləyici fikirlər əlavə etmək | | <i>Siz bu haqda nə düşünürsünüz?</i> | |

2. Sual vermək üsulu

Şagirdlərə oxuduğu mətn üzrə sual tərtib etmək və onları səthidən dərinə doğru düzənmək tapşırılır. Sualların xüsusiyyətləri şagirdin oxuduğu mətni nə qədər dərin dərk etdiyini müəyyən etməyə imkan verir.

Sual tərtib etməyin üç mərhələsi mövcuddur:

I. Sualların növlərini müəyyən etmək;

II. Sualları təsnif etmək;

III. Sualları yaratmaq.

I. Sualların aşağıdakı növləri var:

Savad səviyyəsini yoxlayan suallar: Kim?, Nə?, Hara?, Nə zaman? – sual əvəzlikləri vasitəsilə tərtib edilir.

Şərhlərə istiqamətləndirən suallar: Nə nəticəyə gəldiniz?, Hansı əlaqələri müəyyən etdiniz?, Əvvəlcədən necə olacağını təxmin edə bilərsinizmi?

Dəyərləndirməyə istiqamətləndirən suallar: Nə düşünürsünüz?, Nə kimi fərziyyələr irəli sürə bilərsiniz? Müəllifə hansı sualı verərdiniz?

Mətnlə bağlı suallar tərtib edilərkən suallar “səthi”dən “dərin”ə doğru ardıcılıqla düzülür. Nəticələrinizi təqdim edərkən fikirlərinizi əsaslandırın. Sualların səviyyələri aşağıdakı göstəricilərinə görə təsnif edilir:

- Mətndə dəqiq cavabı olan;
- Cavabı mətnaltı mənada yatan;
- Mətnin ideyasına əsaslanan oxucu mühakiməsindən irəli gələn.

II. Suallar aşağıdakı şəkildə təsnif edilir

Ən yüksək

Dəyərlənməyə istiqamətləndirən suallar:
münasibət bildirən

Şərhlərə istiqamətləndirən suallar:
məlumatların tətbiqinə şərait yaranan

Savad səviyyəsini yoxlayan
suallar: yaddaşı yoxlayan

Ən aşağı

III. Suallar aşağıda təqdim edilən yollarla yaradılır:

- Əvvəlcə suallar tərtib edilir;
- Sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə düzülür.

3. Nəzərdən keçir, Oxu, Yoxla, Çalış (NOYÇ) üsulu (Lerynger, 1981)

Bu strategiya həm müəllim tərəfindən tədris məqsədlərində, həm də şagird tərəfindən təlim məqsədlərində istifadə edilə bilər. O, oxudan əvvəl, oxu zamanı və oxudan sonra fəaliyyətləri əhatə edir. Beləliklə, strategiya dörd fəaliyyətin vəhdətindən ibarətdir:

- **Nəzərdən keçir;**
- **Oxu;**
- **Yoxla;**
- **Çalış.**

I. NƏZƏRDƏN KEÇİR

- Mətni şagirdlərə təqdim edin;
- Oxudan əvvəl mətnin başlığı, verilmiş şəkil, qrafik və s. üzərində düşünməyi xahiş edin;
- Mətnin ölçüsündən və şagirdin hazırlıq səviyyəsindən asılı olaraq mətndəki birinci və sonuncu cümləni və ya abzası oxumağı xahiş edin;
- Cavab tapmaq istədikləri sualları tərtib etməyi xahiş edin;
- Özünüz (müəllim) əvvəlcədən nümunəvi suallar tərtib edin ki, lazım gəldikdə şagirdlərə istiqamət verəsiniz və ya onların nəticələrini doğru dəyərləndirə biləsiniz.

II. OXU

- Şagirdlər qarşılaşıqları yeni sözlərin mənalarını aydınlaşdırmaq üçün lügətlərdən istifadəyə istiqamətləndirilməlidir;
- Şagirdlər inanmalıdır ki, mətnin mənasını dərk etmək üçün hər sözün mənasını aydınlaşdırmaq lazımdır;
- Mətni oxuyarkən özlerinin əvvəlcədən hazırlanmış sualları cavab verirlər;
- Oxu zamanı yeni yaranmış sualları da cavablandırmağa istiqamətləndirilirlər.

III. YOXLA

- Bu mərhələdə şagirdlər öz cavablarının nə qədər keyfiyyətli, anlaşılıqlı və aydın olduğunu yoxlayırlar;
- Şagirdlər mətndən qeydlər götürdüyü zaman müəllimin onlarla qarşılıqlı fəaliyyəti çox vacibdir;
- Müəllim şagirdlərin nə yazdıqlarını, cavabları haradan və necə əldə etdiklərini müəyyənləşdirmək üçün onlarla əks-əlaqə yaratmalıdır.

IV. ÇALIŞ

“Çalış” son mərhələ olub, şagirdlərə öyrənməyi başqa müstəvidə təqdim edir.

Bu, elə bir mərhələdir ki, burada sözlərin iki və daha artıq məna daşımıası və bunun da mətnin məzmununun dərk edilməsinə təsiri müzakirə edilə bilər:

- Hazırlanmış cavabların qruplarda müzakirəsinin təşkili məzmunun şagirdlər tərəfindən daha dərindən dərk edilməsinə şərait yaradır.

Bundan əlavə:

- Müəllim mətnin məzmununun dərk edilməsinə təsiri olan bir və ya bir neçə çoxmənalı və ya omonim söz yazış bunun şərh edilməsini uşaqlardan xahiş edə bilər;
- Bütün sinfə bir sual verib, onun cavabının hazırlanıb təqdim edilməsini xahiş edə bilər.

Şagird üçün təlimat

Nəzərdən keçirin

- Qruplara bölünün.
- Oxudan əvvəl mətnin başlığı, verilmiş şəkil, qrafik və s. üzərində düşünün.
- Mətnin ölçüsündən və şagirdin hazırlıq səviyyəsindən asılı olaraq mətndəki birinci və sonuncu cümləni və ya abzası oxuyun.
- Mətni oxuyan zaman cavab tapmaq istədiyiniz sualları tərtib edin.

Oxuyun

- Mətni oxuyun və hazırladığınız suallara cavab verin.
- Qarşılaştıqları yeni sözlərin mənalarını aydınlaşdırmaq üçün lügətlərdən istifadə edin.

Yoxlayın

- Cavablarınızın nə qədər keyfiyyətli, anlaşılı və aydın olduğunu yoxlayın.
- Mətndəki yaxınmənalı və ya çoxmənalı sözlərin olub-olmamasını müəyyənləşdirin, onların mətnin məzmununa təsiri üzərində düşünün.

Çalışın

- Müzakirə edin, fikirlərinizi təqdim edin.

4. Hissetmə üsulu

Bu strategiya mətnin məzmununun dərk edilməsində baş vermiş yanlışlığı müəyyənləşdirmək üçün əhəmiyyətli vasitədir. Müəllim mətn-dəki əsas məsələni müəyyənləşdirir, şagirdlərin yanlış dərk etdiyi həmin məsələdən başlayaraq həqiqətin üzə çıxarılmasını təşkil edir. Oxudan əvvəl yürütdükləri mülahizələrin, oxudan sonra düzgün və ya yanlış olduğunu aydınlaşdırırlar. “Təsviri mətn nədir?” mövzusu tədris edilən zaman bu təqdim edilən tapşırıq vasitəsilə bu üsuldan istifadənin bir nümunəsi təqdim edilir:

Bu cür tapşırıqlar fərdi təlim, qrup fəaliyyəti, summativ qiymətləndirmə vasitəsi kimi istifadə edilə bilər.

“Təsviri mətn nədir?” bəhsini oxumazdan əvvəl aşağıda təqdim edilən tapşırığı oxu, verilən müddəaların doğru və ya səhv olduğunu göstər. Bəhsini oxuyandan sonra həmin müddəaları təkrar oxu və yeni biliklərin-dən çıxış edərək onların doğru və ya səhv olduğunu bir daha göstər.

Əziz uşaqlar, bu dərslər ərzində siz təsviri mətnlərin ideyası, mətn-lərdə təsvir vasitələri və onların quruluşunu müəyyən etməyin yollarını öyrənəcəksiniz. Siz, həmçinin təsviri mətnlər yazmaqla bu sahədə zəruri bilik və bacarıqlara malik olduğunuzu nümayiş etdirəcəksiniz. Bunun üçün bir az istək, bir az diqqət, bir az da çalışqanlıq lazımdır.

Mətndə doğru cavab verilən səhifə və abzası qeyd et, cavabını əsas-landır. Düşün və fəaliyyətinin sonunda öyrəndiklərin haqqında yaz:

- | | | |
|---|---|---|
| Oxudan əvvəl D S _____ | 1. Düşünürəm ki, təsviri mətn yalnız insanın müşahidələrinə əsaslanan yazı növüdür. <i>Səh. _____ Mətndə deyilir _____</i> | Oxudan əvvəl D S _____ |
| _____ | 2. Məncə, təsviri mətn həm də insa-nın xəyalında canlandırdığı əşya və hadisələrin sözlə ifadəsidir. <i>Səh. _____ Mətndə deyilir _____</i> | _____ |
| _____ | 3. Təsviri mətlərdə yazılı ayrı-ayrı insanları, məkanları, hadisələri, əş-yaları təsvir etməklə onların şəklini oxucunun xəyalında canlandırır. <i>Səh. _____ Mətndə deyilir _____</i> | _____ |

Öyrəndim ki, ...

Təsvir nədir?

Fərz edək ki, arxeoloq qazıntılar zamanı bir şəhər aşkar edib. O, bir zaman həmin şəhərdə yaşayan insanlar, onların məşguliyyəti, həyat tərzi haqqında tam təsəvvür yaranan mətn yazmalıdır. O, şəhərin qalıqlarını elə təsvir etməlidir ki, oxucu həmin mənzərəni gözləri qarşısında canlandırma bilsin.

Radionun idman şərhçisi hündürlüyü tullanın idmançıının rekordu yeniləməsini təsvir edir. Mövcud vəziyyəti sözlə elə ifadə etməlidir ki, bütün dinləyicilər həmin mənzərəni gözləri qarşısında canlandırma bilsinlər.



Yazı o zaman təsirli və canlı olur ki, birbaşa **müşahidələrə** (gözü ilə gördüklorinə) əsaslanınsın. Oxucu elə hiss edir ki, haqqında danışılan hadisəyə və ya mənzərəyə sanki yazıçının gözləri ilə baxır. Beləliklə, yazıçı ayrı-ayrı insanları, məkanları, hadisələri, əşyaları təsvir etməklə onların şəklini oxucunun xəyalında canlandırır. Siz aşağı sifirlərdə belə mətnlər həm oxumuş, həm də özünüz yaratmışınız. Xatırlayırsınız, müəllim sizə əşya və ya şəkillər təqdim edib onlar üzrə danışmaq, yaxud da müşahidə edərək kiçik mətnlər yazmaq kimi tapşırıq verirdi. Siz də ya şifahi, ya da yazılı şəkildə belə mətnlər tərtib edirdiniz. Sizcə, o zaman necə mətnlər yaradırdınız? Əlbəttə ki, o zaman siz ilk təsviri mətnlərinizi yazırdınız. İndi isə bu barədə daha ətraflı öyrənəcəksiniz. Siz həm də biləcəksiniz ki, təsviri yazı yalnız müşahidələr əsasında yaranmır. Yaziçi xəyalında canlandırdığı əşya və hadisələri də sözlə ifadə edə bilər. Amma bunu elə etməlidir ki, oxucu onun həqiqət olduğuna inansın. Eyni zamanda yazıçı həmin xəyalında canlandırdığını, doğrudan da, həyatda müşahidə etdiyinə qatmaqla mətnin inandırıcılığını daha da artırı bilər. Beləliklə, təsvir həm müşahidəyə, həm də xəyalda canlandırılana əsaslanı bilər. Ən mühümü isə odur ki, əşya, hadisə, yaxud **mənzərənin təsviri** həqiqətə uyğun və inandırıcı olsun.

Bütün yazınlarda təsviri mətnlərə yer vermək olar.

5. Bilirəm, İstəyirəm bilim, Öyrəndim üsulu

Bu üsul haqqında çox eşitmisiniz, dərslərinizdə də istifadə etmisi-niz. Oxu materiallarının dərk edilməsində şagirdləri məqsədli oxucuya çevirmək üçün çox yararlı üsuldur.

Nümunə:

TAPŞIRIQ

Mətni oxumazdan əvvəl I və II sütunları yerinə yetirin

| Alim və quldur | | |
|--|--|---------------|
| I. BİLİRƏM | II. İSTƏYİRƏM BİLİM | III. ÖYRƏNDİM |
| Alim elmlə məşğul olur. Qułdur yol kəsir, insanları, karvanları qarət edir. | Alimlə qułdurun nə əlaqəsi ola bilər? Onlar dost olublar, ya düşmən? Düşmən olublarsa, kim qalib gəlib? <i>Bu bölmədə oxucunun aydınlaşdırmaq istədiyi bu suallar onun oxu məqsədini təşkil edir.</i> | |

ALİM VƏ QULDUR *(İxtisarla)*

Çox-çox qərinələr bundan qabaq bir alim vardi. Onu öz ölkəsində də, qonşu məmləkətlərdə də hamı yaxşı tanıydı. O, dağların altından lağım atdırıb yol düzəltdirir, ulduzlara baxmaqla ilin necə keçəcəyini söyləyirdi. Yanına dərdli gələn dərmansız qayıtmırıldı. Ona “alim aləmdir” deyildilər.

Bir gün alim özünə bab olan elm adamlarından bir neçəsini götürüb səhralara yollandı. Dedi ki, camaat sudan çox korluq çəkir, gərək səhraları da gülüstana çevirək. Dəvə karvanı qumlu çöllərdə bir gün, bir gecə yol getdi. Qu deyəndə qulaq tutulan səhrada səhər tezdən bir təpənin yanında dayandılar.

Alim dedi:

— Buralarda su olmalıdır. Ulduzlar bu yeri nişan verir.

Qan-tərin içində olan yoldaşları bir-birlərinin üzünə baxıb çiyinlərini çəkdilər.

Biri dedi:

— Ey böyük alim, yerin altında suyun olduğu məlumdur. Biz neçə arşın dərinliyə getməliyik ki, suya çataq?

Alim uzaqlardakı başıqarlı dağları göstərdi:

— O dağların suyu bu səhranın altındadır. Yerin altı ilə çay axır. Çay gedib dəryaya töküür. Su burda çox üzdədir. Yeddi arşın qazsaq, çay səhranın üstünə çıxar.

Alim baxdı ki, yoldaşlarında o kəramət yoxdur ki, bu istidə səhra-nın yeddi arşınlığına ensinlər.

— Kaş sizin kimi alımların əvəzinə beş-üç qolugüclü cavan gəti-rəydim, — dedi.

Söz alimin ağızından çıxar-çıxmaz bir də gördülər ki, başıqarlı dağ-lar tərəfdən bir dəstə atlı onlara tərəf çapır. Toz dumana qarışır. At-lilar onların yanına çatan kimi qırmanclarını oynatmağa, kəməndləri-ni işə salmağa başladılar. Qorxudan alımların rəngi saralmışdı.

Çəpgöz quldurbaşı əmr elədi:

— Nəyiniz varsa, hamısını verin bura!

Alim gülümsədi.

— Kimsiniz, nəçisiniz?

Quldurbaşı qəzəbləndi:

— Görmürsən kimik? Qulduruq!

Alim üzünü dostlarına tutdu:

— Allah bizimkini yetirib. Mən beş-üç nəfər arzulayırdım, yeddi igid birdən gəldi.

Quldurlar da donub yerlərində qalmışdır. Bu kişinin heç tükü də tərpənmirdi. Nə quldurdan qorxurdu, nə də talandan.

Alim dəvələrin qarnının altındaki qıfıllı zəncirləri göstərdi:

— Ey quldurbaşı, bu qıfılların açarları qabaqdakı dəvənin yükü-nün üstündədir. Açırı götürüb yükü yerə tökün, xoşunuza gələni götürün.

Quldurbaşı quldurlardan birinə əmr elədi ki, dəvənin belindən açarları düşürsün. Açırları götürüb dəvələrin yükünü açırlar. Əlləri-nə fərli bir şey keçmədi. Yükün çoxu kitab-dəftər idi. Quldurbaşı özündən çıxdı:

— Qızıllar hardadır?

Alim qalın bir kitabı açıb vərəqləməyə başladı.

— İndi qızılların da yerini deyərəm. Hamısı bu kitabda yazılıb.

Alim gördü ki, quldurlardan birinin əli çənəsində qalıb, o birinin rəngi getdikcə qaralır. Kitabı oxumağa başladı:

— Qumlu səhradan baxanda qarlı dağlar günbatan tərəfdə görünür. Yayda günəş qürub edəndə şəfəqləri səhradakı təpənin üstünə düşür. Həmin təpənin yeddi addımlığında yerə yeddi daş basdırılıb. Daşların altında yeddi küp qızıl var.

Alim gəlib həmin yerdə dayandı.

— Bu daşlarıancaq yeddi igid çıxara bilər. Gərək onlardan dişi, bəşlə ağıriyan olmaya.

Alim dişinin ağrısından ikiqat olan qulduru yüklərin yanına gətirdi. Əyri bir dəmir çıxarıb quldurun çənəsini araladı. Ağrıyan dişini dartıb quldurun ovcuna qoydu. Başının ağrısından rəngi kömürə dönen quldura bir cövhər içirdi. Kitabı oxumaqda davam etdi:

— Üzündə köç itinin cırmaq yerləri olan quldurbaşı axsayırsa, gözləri çasdırısa, qolunun biri əyridirsə ona alim dava-dərman etməlidir.

Quldurbaşı cinqırını çıxara bilmirdi. Alim quldurbaşının qarşısında dayandı:

— Sənin kəm-kəsirini müalicə eləmək çox vaxt aparacaq.

Quldurbaşının qəzəbindən, vahiməli baxışlarından, ötkəm səsindən əsər-əlamət qalmamışdı:

— Ey böyük alim, biz indən belə quldur deyilik, quluq. Alimin qarşısında, elmin yolunda qul kimi işləməyə hazırlıq.

— Onda külüngləri, belləri götürün, — alim dedi.

Yeddi quldur qollarını çırmayıb alimin tapşırıqlarını, göstərişlərini yerinə yetirməyə başladı. Təpənin yanında dərin bir xəndək qazdlar. Üst-üstə qalanmış yeddi sal daşı çapıb çıxartdılar. Birdən göz yaşı kimi su qaynamağa başladı.

— Dediym qızıl budur, — alim üzünü quldurlara tutdu.

Quldurlar da, alımlər də susdular. Yeddi yerdən qaynayan sərin suyun yanında süfrə açdılar.


Hamı alimin elminə həsəd apardı. Deyə-gülə yeyib-içməyə başladılar. Quldurlar o gündən yol kəsməyi, karvan soymayı, qarət etməyi tərgit dilər.

Ələmdar Quluzadə

| Alim və quldur | | |
|--|---|---|
| I. BİLİRƏM | II. İSTƏYİRƏM BİLİM | III. ÖYRƏNDİM |
| <p>Alim elmlə məşgül olur. Quldur yol kəsir, insanları, karvanları qarət edir.</p> | <p>Alimlə quldurun nə əlaqəsi ola bilər? Onlar dost olublar, ya düşmən? Düşmən olublarsa, kim qalib gəlib?</p> <p><i>Bu bölmədə oxucunun aydınlaşdırmaq istədiyi bu suallar onun oxu məqsədini təşkil edir.</i></p> | <p>Onlar təsadüfən qarşılaştılar. Əvvəlcə quldurlar alimləri qarət etmək isteyirdilər. Yəni dost deyildilər. Sonra alim öz elmi ilə quldurlara qalib gəldi. Alimin elmindən faydalanan quldurlar onun elminin özlərindən güclü olduğunu başa düşdülər. Sonda bir daha quldurluq etməyəcəklərinə and içib dosta çevrildilər.</p> |

6. Anlayışın çıxarılması üsulu

Anlayışın mənasının görüntülü şəkildə təqdim edilməsidir. Bu stratejiya sözlərin mənasının şagirdlər tərəfindən əzbərlənməsinə deyil, onun mənasının dərk edilməsinə yardım edir.



Strategiya ilə oxunun qıymətləndirilməsi qaydaları

| Meyar | Mətnlə tamş olan oxucu | Mətni dərk edən oxucu | Mətni tətbiq edən oxucu | Mətnə təqibdi yanaşan oxucu | Yüksək |
|--|---|---|--|--|--|
| Oxudan əvvəl • Oxu məqsədini müəyyən edir; • Mətnle bağlı fəriyyələrlə iqli sürür; • Mövzu, metnin jann haqqında, bildikləri haqqında düşünür; • İstiqamətləndirən suallar tətbiq edir. | Zəif Siz oxudan əvvəl helyətənətən keçirilməli fealiyyətə həyata növbəti mərhələ üçün planlaşmam zəif aparmısınız. | Orta Siz oxudan əvvəl fealiyyətə həyata keçirmisiniz, lakin növbəti mərhələ üçün planlaşmam zəif material haqqında kifayət qədər məlumatlanımız. | Yaxşı Düşünürəm ki, oxudan əvvəl fealiyyətinizi çox uğurla həyata keçirmisiniz, oxuyacağınız material haqqında məlumatlanan zaman özü-nüzənməxsus tərzədə işlər apardığınız aşkar edildi. | Siz oxudan əvvəl fealiyyətinizi çox uğurla həyata keçirmisiniz, oxuyacağınız material haqqında kifayət qədər məlumatlanımız. | Siz oxudan əvvəl fealiyyətinizi çox uğurla həyata keçirmisiniz, hemin material haqqında məlumatlanan zaman özü-nüzənməxsus tərzədə işlər apardığınız aşkar edildi. |
| Oxu zamanı • Mətni digər mətnlərlə, öz tərəbəsi ilə, həyatlə əlaqələndirir; • Fikirləre münasibətinə bildirir; • Həkayəni yaradın zaman müəllifin istifadə etdiyi vəsitələri müəyyən edir; • Suallar verir; • Mətinin dərk edilməsini yoxlayır və ehtiyac duyulduğda strategiyalardan istifadə edir. | <ul style="list-style-type: none"> Mesələni anladığımızı nümayis etdirmək üçün çox az iş aparınsanız. Sərhər vermek, münasibət bildirmək və əlaqələndirmək apardığınız iş göstərir ki, siz metne sehidi münasibət göstərmisiniz. Sizi çəsqnlığa sala bilən məsələləri müəyyən etmisiniz, lakin çəsqnlığa düşməmək üçün nötdən etdiyiniz və onların əhamiyətini izah etdirmisiniz. Siz bedii təsvir və ifadə vasitələrinin müəyyən edilmesi və onların əhamiyətinin izah etdirmək və əlaqələndirmək üçün seçdiyiniz parçalar kicik və az əhəmiyyətlidir. | <ul style="list-style-type: none"> Məsələlərə münasibət sütununda apardığınız iş göstərir ki, siz metne sehidi münasibət göstərmisiniz. Sizi çəsqnlığa sala bilən məsələləri müəyyən etmisiniz, lakin çəsqnlığa düşməmək üçün etdiyiniz və onların əhamiyətini izah etdirməsiniz. Bedii təsvir və ifadə vasitələrinin müəyyən edilmesi və onların əhamiyətini izah etdirmək və əlaqələndirmək üçün seçdiyiniz parçalar kicik və az əhəmiyyətlidir. | <ul style="list-style-type: none"> Sərhər vermek, münasibət bildirmək və əlaqələndirmək üçün əhemmiyətli parçalar seçmisiiniz. Məsələlərə münasibət sütununda iş apardarken mətən münasibətinizi məhərətlə nümayış etdirmisiniz. Sizi çəsqnlığa sala bilən məsələləri müəyyən etmək üçün ne etdiyiniz haqqında məlumat vermisiniz. Bedii təsvir və ifadə vasitələrinin müəyyən etməsiniz və çəsqnlığa düşməmək üçün ne etdiyiniz haqqında məlumat vermisiniz. Bedii təsvir və ifadə vasitələrinin müəyyən etməsiniz və onların əhemmiyəti haqqında izahatlar vermisiniz. | <ul style="list-style-type: none"> Sərhər vermek, münasibət bildirmək və əlaqələndirmək üçün əhemmiyətli parçalar seçmisiiniz. Məsələlərə münasibət sütununda iş apardarken mətən münasibətinizi məhərətlə nümayış etdirmisiniz. Sizi çəsqnlığa sala bilən məsələləri müəyyən etmək üçün ne etdiyiniz haqqında məlumat vermisiniz. Bedii təsvir və ifadə vasitələrinin müəyyən etməsiniz və çəsqnlığa düşməmək üçün ne etdiyiniz haqqında məlumat vermisiniz. Bedii təsvir və ifadə vasitələrinin müəyyən etməsiniz və onların əhemmiyəti haqqında izahatlar vermisiniz. | |

| Meyar | Mətnlə tanış olan oxucu | Mətni dərk edən oxucu | Mətni tətbiq edən oxucu | Mətnə tənqidü yanaşan oxucu |
|--|---|---|--|---|
| Zəif | Orta | Yaxşı | Yüksək | |
| Oxudan sonra <ul style="list-style-type: none"> Dərk etdiyini aydınlaşdırın; Oxuduğu materialı ümumişəsdinir və nəticə çıxarı; Oxudugündən qənaətlərə gelir. | Sizin oxudan sonra sonra fealiyyətiniz çox kiçik olduğundan anladığınızı nümayiş etdirmir. | Sizin oxudan sonra işiniz yerine yetirilib, lakin bu materialdan nə öyrəndiyiniz haqqında çox az təsəvvür yaratır. | Sizin oxudan sonra işiniz uğurla yerine yetirilib. Mənse, siz oxudugunuz mətni və onun əhəmiyyətini kifayət qədər mənimsemisiniz. | Siz oxudan sonra işiniz məharətlə və təfərruatı ilə yerinə yetirmisiniz. Oxuduğunuz materiala özünüzəməxsus tərzde yanaşmanızı görürem. |
| | | | | |

Qruplarda müzakirənin qıymətləndirilməsi üçün meyarlar

| Meyar | Mətnlə tanış olan oxucu | Mətni dərk edən oxucu | Mətni tətbiq etdən oxucu | Mətne tənqidi yanaşan oxucu |
|---------------------------------------|---|---|--|---|
| | I Səviyyə | II Səviyyə | III Səviyyə | IV Səviyyə |
| Məzmunla bağlı meyarlar | <p>Qrupun bəzi üzvləri:</p> <ul style="list-style-type: none"> • Fealiyyət göstərir; • Fikirlərini əsaslandırmaq üçün mətdən nümunələr getirir. | <p>Qrup üzvlərindən bir neçəsi davamlı şəkildə:</p> <ul style="list-style-type: none"> • İşi görarkən vəzifə bölgüsü aparrı və fikir mübadiləsi edir; • Fikirlərini əsas andırmak üçün mətdən nümunələr götürür; • Mətni dərk etdiyini nümayiş etdirir. | <p>Qrup üzvlərindən bir çoxu davamlı şəkildə:</p> <ul style="list-style-type: none"> • İşi görarkən vəzifə bölgüsü aparrı və fikir mübadiləsi edir; • Biri digərinin fikirlərini mətdən nümunələr və dəllərlə təsdiq etmək • Birinin verdiyi şəhri digəri mövzudan kənarə çıxmadan daha da genişləndirir; • Mətni dərk etdiklərini nümayış etdirir. | <p>Qrupun bütün üzvləri davamlı şəkildə:</p> <ul style="list-style-type: none"> • İşi görarkən vəzifə bölgüsünü aparır ve fikir mübadiləsi edir; • Biri digərinin fikirlərini mətdən nümunələr və dəllərlə təsdiq etmək • Birinin verdiyi şəhri digəri mövzudan kənarə çıxmadan daha da genişləndirir; • Mətni dərk etdiklərini nümayış etdirir. |
| Fəaliyyətlə bağlı meyarlar | <ul style="list-style-type: none"> • Qrup üzvləri bir-birini dinləmir və ya uyğun olmayan fikirlər söyleyir; • Heç kim danışmayırlar, ham ağızna su almış kimi eyleşib. | <p>Qrup üzvlərindən bir neçəsi davamlı şəkildə:</p> <ul style="list-style-type: none"> • Müzakireyə öz töhfələrini verir; • Bir-biri ilə hörmətlə danışır; • Müvafiq suallar verir. | <p>Qrup üzvlərindən bir çoxu davamlı şəkildə:</p> <ul style="list-style-type: none"> • Müzakireyə öz töhfələrini verir; • Bir-biri ilə hörmətlə danışır; • Müvafiq suallar verir. | <p>Qrupun bütün üzvləri davamlı şəkildə:</p> <ul style="list-style-type: none"> • Müzakireyə öz töhfələrini verir; • Bir-biri ilə hörmətlə danışır; • Müvafiq suallar verir. |

Oxunun təşkili üçün İŞ VƏRƏQİ

Şagirdin adı _____

Oxunmuş mətn _____

| Alim və quldur | | |
|---|--|--|
| Oxudan əvvəl: | | |
| <p><i>Oxudan əvvəl:</i></p> <ul style="list-style-type: none"> • Mətndə nəyi aşkar etmək istədiyini yaz; • Bu haqda nə bildiyin barədə düşün; • Nədən bəhs ediləcəyi barədə fərziyyələr yürüt; • Özünə suallar ver. | | |
| Mətndən parçalar | | |
| <p><i>Oxu zamanı:</i></p> <ul style="list-style-type: none"> • Mətndə diqqətini çəkən məsələləri işaretlərlə qeyd et (bu səni təəccübləndirdi, sən bunu bilirsən, bu sənə aydın deyil); • Cəlbedici məsələlərlə bağlı qeydlər et (həmin məsələyə münasibətini yadda saxlamaq üçün); • Əhəmiyyətli hesab etdiyin cümləni və ya parçanı köçür (sonra onlara istinad etmək üçün); • Münasibətlərini, fikirlərini, suallarını növbəti sütunlarda qeyd et: <ul style="list-style-type: none"> – <i>Bu mənə xaturladır...</i> – <i>Mən düşünürüm ki...</i> – <i>İndi bildim ki...</i> – <i>Bu, əsas verir deməyə ki...</i> | | |
| <p><i>Oxudan sonra:</i></p> <ul style="list-style-type: none"> • Oxudan əvvəl özünə verdiyin suala cavab ver; • Oxuduğun mətndə baş vermiş hadisələri və ya mühüm məqamları ümumiləşdir; • Oxuduğun mətnin və ya mətndə baş vermiş hadisənin əhəmiyyətini şərh et. | | |

Mən necə oxucuyam

T E S T

Oxuyun. Sizə aid olan xüsusiyyətləri dairəyə alın. Sonda dairəyə aldiqlarınızın sayını müəyyənləşdirin və sağ tərəfdə qeyd edin.

I qrup oxucu _____ xüsusiyyət

- Tanıdığı sözləri avtomatik oxuyur;
- Tanıdığı sözlər vasitəsilə mətnin mənasını dərk edir;
- Mənanı simvollarla ifadə edir;
- Məzmundan çıxış edərək sözlərin mənasını müəyyənləşdirir;
- Mətnin janrını tanıyır;
- Təşkili baxımından mətn nümunələrini fərqləndirir;
- Hekayənin elementlərini fərqləndirir;
- Mətni nəzərdən keçirir, onun forma və xüsusiyyətlərindən (xəritə, qrafik, illüstrasiya, şəkil) məzmunu əzx etmək məqsədilə istifadə edir.

II qrup oxucu _____ xüsusiyyət

- Tanıdığı sözlərin yeni mənasını öyrənir;
- Oxu məqsədini müəyyən edir;
- İlkil bilikləri ilə əlaqələndirir;
- Oxudan əvvəl, oxu müddətində və oxudan sonra suallar verir;
- Oxudan əvvəl irəli sürdüyü fərziyyələri oxu müddətində yoxlayır;
- Oxuduqlarını müxtəlif formalarda vizuallaşdırır;
- Mətndən nəticələr çıxarır;
- Öz oxu prosesi üzərində düşünür.

III qrup oxucu _____ xüsusiyyət

- Tanış və yeni anlayışları ifadə edən yeni sözləri öyrənir;
- Müəllifin üslubu barədə məlumatla malikdir;
- Müxtəlif yazı üslubları haqqında bilgiləri var;
- Mövzu ilə bağlı şərhləri əsas ideya ilə əlaqələndirir;
- Nəticələr çıxarır və dəstəkləyici məlumatlarla onları əsaslandırır;
- Oxunmuş məlumatları ümumiləşdirir;
- Mətni real həyat problemləri ilə əlaqələndirir;
- Yeni ideyaları daha geniş müstəvidə əlaqələndirir.

- Sözlərdən istifadənin səmərəliliyi ilə bağlı fikirlər yürüdür;
- Fikirlərini əsaslandırmaqla mətnə münasibət bildirir;
- Müxtəlif mənbələrdəki məlumatlardan istifadə edərək yeni ideyalar irəli sürür;
- Mətn dən əldə etdiyi nəticələri digər şəraitlərdə istifadə edir;
- Mətni və müəllifi suallar qarşısında qoyur;
- Məsələ ilə bağlı müxtəlif mövqeləri yoxlamaq üçün öz mövqeyini dəyişir, problemə həmin mövqelər baxımından yanaşır;
- Müxtəlif mədəniyyətlərdə üstünlük verilən məsələləri və maraqları tanıyrı.
- Mətni öz təcrübəsi, başqa mətnlər və real həyatla əlaqələndirir.

Necə oxucu olduğunuz barədə məlumat alın

Əgər sizdə I qrup oxucuya aid xüsusiyyətlər çoxluq təşkil edirsə, siz mətnlə tanış olmaq üçün oxuyursunuz. **Azdanışan, sakit oxucu** hesab edilirsiniz. Oxu zamanı düşünməyin yolları haqqında məlumatınız çox azdır.

Əgər sizdə II qrup oxucuya aid xüsusiyyətlər çoxluq təşkil edirsə, siz mətni dərk etmək üçün oxuyursunuz. **Məlumatlı oxucu** hesab edilirsiniz. Aydın olmayan məsələləri görə bilirsiniz, lakin problemi həll etmək üçün lazım olan strategiyaları seçməkdə çətinlik çəkirsiniz.

Əgər sizdə III qrup oxucuya aid xüsusiyyətlər çoxluq təşkil edirsə, siz oxuduğunuz mətndən istifadə edən oxucusunuz. **Strategiya ilə oxuyan oxucu** hesab edilirsiniz. Oxuduğunuza anlamaq və onu dərk etmək üçün strategiyalardan istifadə etməyi bacarırsınız.

Əgər sizdə IV qrup oxucuya aid xüsusiyyətlər çoxluq təşkil edirsə, sizi təbrik edirik. Siz oxuduğunuz mətnə tənqidə yanaşan oxucusunuz. **Düşünən oxucu** hesab edilirsiniz. Oxu strategiyalarından çevik istifadə edirsiniz. Oxu materialını və öz imkanlarınızı dəyərləndirərək düzgün strategiyalar seçməyi bacarırsınız.

Oxu testləri üzrə işin təşkili

I. Özünü tənzimlə. Testə ötəri nəzər sal. Yoxlama üçün neçə test verildiyini müəyyən et. Hər bir suala neçə dəqiqə ayıra biləcəyin üzərində düşün. Hər beş-on dəqiqədən bir vaxta nəzarət et. Ehtiyac yaranlığı halda işin sürətini daha da artır.

II. Diqqətlə oxu. Verilən təlimatları və ya hər hansı giriş sözü diqqətlə oxu. Sonra bütün diqqətini testlə əlaqəli mətn üzərində cəmlə. Testdəki əsas söz və ya ifadələri başa düşdүүнө əmin ol. Test kitabçasında həmin əsas kəlmə və ifadələri digər vərəqdə qeyd et.

III. Düşün və təxminlər et. “Deyil” və “başqa” kəlmələrinə diqqət yetir. Tapşırığın şərtində belə sözlərin olması səhv olan və ya qalanlardan fərqli olan variantın seçilməsinə işarədir. Yayındıran, çasdıran cavablarla xüsusilə ehtiyatlı olun. Belə cavablar elmi baxımdan doğru olsalar da, soruşulan sualın cavabı olmurlar. Bütün cavabları diqqətlə oxumayınca heç vaxt seçim etmə.

IV. Düşün və təxminlər et. Doğru olmadığına əmin olduğun cavabları kənarlaşdır. Sonra yerdə qalan cavablar üzərində düşünərək doğru cavabı müəyyən et. Heç vaxt təsadüfi cavablar seçmə. Onu da unutma ki, sənin cavabların testlə əlaqəli mətnində təqdim edilən məlumatlarla bağlı olmalıdır. Cavabları mətnindən çıxış edərək deyil, öz ilkin biliklərinə əsasən müəyyən etsən, yanlış variant seçmiş olarsan.

V. Davamlı irəlilə. Çətin hesab etdiyiniz suallar üzərində düşünməyə çox vaxt sərf etməyin. Yerinə yetirə biləcəyin tapşırıqlara doğru irəlilə. Sonda vaxtin qalarsa, ötürüb-keçdiyin tapşırıqlara yenidən döñərsən.

VI. Boşluqlara nəzər sal. Yerinə yetirdiyin tapşırıqlarda doğru variantlar seçdiyinə əmin olmaq üçün onlara bir daha nəzər sal. Yerinə yetirmədiyin tapşırıqlar qalıbsa, yerini tərk etmə.

VII. Nəticəni yoxla. İşini yekunlaşdırıldıqdan sonra hər bir cavabı diqqətlə yoxla. Səhv cavabları sil (karandaşla işləmisənsə). Ötürüb-keçdiyin suallar üzərində bir daha düşün. Əgər qiymətləndirmənin şərtlərinə görə səhv cavab doğru cavabı silmirsə, o zaman ilkin təxminlərinlə onları da yerinə yetir.

Vəsaitdə diaqnostik qiymətləndirmə və KSQ-lərin aparılması üçün test nümunələri təqdim olunmuşdur. Əziz müəllimlər, bu testlər mütləq olmayıb, yalnız nümunəvi xarakter daşıyır. Siz diaqnostik qiymətləndirmənin aparılması üçün başqa mətnlər seçə və ona uyğun test nümunələri tərtib edə bilərsiniz.

KSQ-lər üçün təqdim olunan qiymətləndirmə vasitələri haqqında da eyni sözləri demək olar. Siz bu nümunələrdən istifadə etməklə verilmiş mətnlərə uyğun yaxud da özünüz seçdiyiniz materiallalar əsasında istədiyiniz testləri və açıq-qapalı suallar olan qiymətləndirmə vasitələrini tərtib edə bilərsiniz.

TEST

1. Şeir kimin dilində söylənir?

- A. İlk dəfə birinci sınıf gedən şagirdlərin
- B. Uşaqları məktəbə yola salan valideynlərin
- C. Yeni dərs ilinə başlayan müəllimlərin
- D. Yay tətilindən qayıdan məktəblilərin

2. Məktəblilərin hissələri ilə bağlı oxucuda ən əsas hansı fikir doğur?

- A. Onlar yay tətilinə çıxıqları üçün sevinirdilər.
- B. Yay tətilində gəzdikləri yerlərdən ayrılməq onlara çətin gəlir.
- C. Yay tətilində yeni dərs ilinin başlamasını səbirsizliklə gözləmişlər.
- D. Onlar yaxşı dincəlmış, yenidən bilik və bacarıqlar əldə etmək arzusu ilə məktəbə gəlmişlər.

3. “Günəşin şəfqində yuyunanda çöl-çəmən” misralarında “yuyunanda” sözü hansı mənənədə işlənmişdir?

- A. İslanmaq
- B. Təmizlənmək
- C. İslıqlanmaq
- D. Yaşillaşmaq

4. “Atlatz don” ifadəsinin mənası nədir?

- A. İpək paltar
- B. Qəşəng geyim
- C. Yaşıl örtük
- D. Qar örtüyü

5. Uşaqlar həvəslənirlər ki, ...

- A. Dostlarını görəcəklər
- B. Qulaqlarına məktəb zənginin səsi gəlmişdir
- C. Bir pillə də ucalacaqlar
- D. Yaxşıca dincəlmışlər

6. Şeirdə məktəbə olan duyğular necə ifadə olunmuşdur?

- A. Məktəb elm ocağına bənzədirilir.
- B. Məktəb anaya bənzədirilir.
- C. Məktəb arzuların dənizinə bənzədirilir.
- D. Məktəb fərəh dolu günlərə bənzədirilir.

7. Uşaqlar yay tətilində razı qalmışlar ona görə ki, ...

- A. Yay tətili ən uzun təildir.
- B. Yay tətilində bir sinif də arxada qalır.
- C. Yeni qüvvət almışlar.
- D. Yay istirahət üçün əlverişli fəsildir.

8. Şeirdə hansı hadisə baş vermir?

- A. Uşaqlar dənizdə üzmüşlər.
- B. Uşaqlar meşələri dolaşmışlar.
- C. Uşaqlar sildirim qayalara dırmaşmışlar.
- D. Məktəb zənginin səsi uşaqları sevindirir.

9. “Sevimli məktəb” şeiri ilə bağlı səhv fikri müəyyən edin.

- A. Göy yamaclar, örüşlər uşaqların qəlbini oxşayır.
- B. Xəzerin göy sularında fərəhlə dincəlirlər.
- C. Məktəb bağçasından gül-çiçek dərirlər.
- D. Səyyahtək oymaq-oymaq doğma diyari gəzirlər.

10. “Sevimli məktəb” şeiri ilə bağlı klasteri tamamlaya bilən fikirləri müəyyən edin.

Alnıaçıq, üzüağ məktəbə qayıdırular

Şeirin qəhrəmanları

- 1. Sildirim qayalara kəmənd atıb çıxırlar
- 2. Zirvəsi qarlı dağların ətəyində oynayırlar
- 3. Sevimli məktəbin onları ucaldacağına inanırlar
- 4. Dostlarına məktəb xatirələrindən danışırlar.

I. OXU HAQQINDA NƏ BİLİRİK?

Hikmət Ziya. "Sevimli məktəb"
(Biz necə oxuyuruq: ilkin qiymətləndirmə)

Test yoxlamaları iki yolla aparıla bilər: **I.** Nəticələrin müəllim tərəfindən yoxlanılması. **II.** Nəticələrin şagirdlərin özü tərəfindən yoxlanması

Yoxlamaya başlamazdan əvvəl şagirdlər "Oxu testləri üzrə işin təşkili" başlıqlı təlimatın oxusuna cəlb olunurlar. Bunun üçün şagirdə 10 dəqiqə vaxt verilə bilər.

I variant

Test vərəqləri şagirdlərə paylanır. Hikmət Ziyanın "Sevimli məktəb" şeiri üzrə diaqnostik qiymətləndirmə təşkil edilir. Vaxt bitəndən sonra qara qələmlər yığılın. Qırmızı qələmlər verilir. Testin doğru cavabları açılır. Uşaqlar öz cavablarını yoxlayırlar. Təqdim edilən normativlərə əsasən özünüqiy-mətləndirmə aparılır.

II variant

Test vərəqləri şagirdlərə paylanır. Artıq təlimatlandırılmış şagirdlərə ehtiyac duyulduğu halda qaydalar bir daha xatrladılır. İcra vaxtı müəyyən edilir. Vaxt bitəndən sonra vərəqlər müəllim tərəfindən yoxlanmaq üçün yığılın. Növbəti dərsdə toplanmış bal və onun əsaslandırılması göstəril-məklə şagirdlərə qaytarılır. Uşaqlar yol verdikləri səhv'lə tanış olur.

OXU HAQQINDA NƏ BİLİRİK?



Məktəbli dost! Əvvəlki illər test yoxlamalarında tez-tez iştirak etməklə, yəqin, müəyyən təcrübə toplamış. Həmin yoxlamaların bir çoxunda müəllimlərin sənət oxu və yazı bacarıqlarına hənsi səviyyədə yiyələndiyini müəyyən etmişlər. Bəs sən özün öz bacarıqlarını dəyərləndirə bilərsənmi? Məsələn, mətni necə oxuyursan? Tərtib etdiyin mətnləri necə yazırsan?

Bu bölmədə verilən təlimatlar sənət öz oxu və yazı bacarıqlarını dəyərləndirməkdə kömək edəcəkdir.

Testin nəticələri aşağıda təqdim edilən göstəricilərə əsasən qiymətləndirilir.

Hər nümunədən

81% – 100% – 5

51% – 80% – 4

21% – 50% – 3

0% – 20% – 2

qiyməti ilə qiymətləndirilir.

Şagirdlərin topladığı bala əsasən tərtib edilmiş reyting cədvəli şagirdlərə oxunur və sinif guşəsindən asılır. Ayrı-ayrı şagirdlərin test vərəqləri onların portfoliolarına qoyulur. Bu vərəqlər növbəti mərhələdə şagirdin inkişaf dinamikasını yoxlamaq baxımından əhəmiyyətlidir.

HİKMƏT ZİYA. "SEVİMLİ MƏKTƏB"



Güneşin şəfəqində
Yuyunanda çöl-cəmən,
Xoş ətrini yayanda
Her yana gül-yasəmən.
Atlaş don geyiməndə
Zirvəsi qarlı dağlar,
Şırhaşırla axanda
Sorın sulu bulaqlar.
Axşam, ya şübh çağında
Xəzif külək esəndo,
Bağları yarpaqların
Piçiltisi gəzəndə,
Köpüklenib cosanda
Göy suları Xəzərin...
Dincəldik biz fərəhə
Qoynunda ağ günlərin.
Dənimdə qağayıtek
Qanad açıb üzdük biz,
Bu diyari sayyahət
Oymaq-oymaq gözdik biz.
Keçədik six məşəldən

Gen düzləri dolaşdıq,
Neçə gur çay addayıb,
Neçə dərədən aşdıq.
Komənd atıb dirmandıq
Sildirmən qayalarla,
Arxamızda çəntəmiz
Üz qoysuza bizi hara –
Göy yamaclar örtüslər,
Bu yerin dağı-düzü...
Əlvən manzərsiyə
Oxşadı qəlbimizi.
Ana məktəb, indi də
Golirik, aç qoynunu.
Bağrina bas yeno son
Öz qızını, oğlunu!
Fərəh dolu günlərdən
Yeni qüvvət alaraq
Döñürük biz yanına
Alnuşaq, üzüağ.
Arzumuzu bilirsen;
Ucalt, sevimli məktəb,
Bir pillə de bizi sən!

Şeirdə 121 söz var.

10 Hikmət Ziya. "Sevimli məktəb"



Test tapşırığını yerinə yetirən və vərəqi təhvil verən şagird əsərin müəllifi ilə tanışlığa cəlb edilir.

Ələmdar Quluzadə. “Alim və quldur” (Oxu prosesi: oxudan əvvəl)

Bu mövzunun tədrisi üçün
3 saat nəzərdə tutulub:

- I. Oxudan əvvəl
- II. Oxu zamanı
- III. Oxudan sonra

Aparılan test yoxlamalarında şagirdlərin fərqli nəticələri vurgulanaraq bunun səbəbi üzərində düşünməyə yönəldilir. Fikirlər diniñənlir. Müəllim bildirir ki, üç dərs ərzində onlar oxunun təşkil edilməsi qaydalarını tətbiq etməklə öyrənəcək və bu suala verilən cavablardan hansının doğru olduğunu özləri müəyyənləşdirəcəklər. Oxu materialı ilə bağlı şagirdlərə məlumat verilir ki, bu günlərdə bütün ölkəmiz Bilik günüünü qeyd edir. Oxuyacağımız “Alim və quldur” əsərində elmin qüdrəti və insan həyatında əhəmiyyəti vurgulanır. Bu mətni oxumaqla oxudan əvvəl, oxu zamanı və oxudan sonra nə etmək lazımn olduğunu öyrənəcəyik.

Şagirdlər cütlərə, yaxud qruplara bölnür. Bütün qruplar eyni tapşırığın icrasına cəlb edilirlər. Aşağıdakı məsələlər baxımından qrupların işinə nəzarət edilir:

1. Hər bir qrup üzvü fəal olsun;
2. Qrupda vəzifə bölgüsü aparılsın;
3. Bütün fikirlərə hörmətlə yanaşılsın.

Qrup fəaliyyəti bitəndən sonra məlumat mübadiləsi edilir. Şagirdlər tapşırığın maddələri üzrə hazırladıqları fərziyyələri təqdim edirlər.

Oyd: Hər qrupa yaxınlaşaraq, onların müzakirələrini müşahidə etsəniz, kimin fəal, kimin qeyri-fəal olduğunu, hansı şagirdin daha iti məntiqə malik olduğunu müəyyən edərsiniz. Heç vaxt doğrudur, yanlışdır deyə müzakirələrə müdaxilə etməyin. Şagirdlərin köməyə ehtiyacı olduğunu hiss etsəniz, onları istiqamətləndirərək suallar və ya replikalar vera bilərsiniz. Şagirdlərin irəli sürdükləri fərziyyələri eks etdirən təqdimatları saxlayın. Növbəti dərsdə dərs vəsaiti kimi onlardan istifadə edəcəklər. Şagirdlər fərziyyələr yürüdüblər. Onların doğru, yaxud yanlış olduğu oxu zamanı aşkar olacaq. Odur ki bu dərsdə qiymətləndirmə aparmaq qeyri-məntiqidir.

Dərsin məqsədi

1. İlkin bilik və bacarıqlara əsaslanaraq Ə.Quluzadənin “Alim və quldur” hekayəsi ilə bağlı fərziyyələr irəli sürürlər. (2.1.2) 2. Əsərlə bağlı irəli sürdüyü fərziyyələri şifahi şəkildə təqdim edir. (2.1.1.) 3. Digər qrupların təqdimatları ilə bağlı fikirlərini bildirir. (2.2.1.)

ALIM VƏ QULDUR (İxtisarla)

Bu cür başlıq verilən mattdə, sonca, nadən bəhs olunub? bilsə?

Cox-cox illər bundan qabaq bir alim vardi. Onu öz ölkəsində da, qonşu məməkənlərde da hamı yaxşı tanıydırdı. O, dağların altından lağım atdırıb yol düzəltdirir, ulduzlarla baxmaqla ilin necə keçəcəyini söyləyirdi. Yanına dordlu gələn dərmənsiz qayttırmırı. Ona “alim aləmdir” deyirdilər.

Bir gün alim özüne bab olan elm adamlarından bir neçəsini götürüb sohralara yollandı. Dedi ki, camaat sudan çox korluq çəkir, gorək sohraları da güüstəstənən qeyri. Dova karvani qumlu çöllərdə bir gün bir gecə yol getdi. Qu deyənde qulaq tutulan sohrala sohər tezden bir təponin yandı.

Alim dedi:

— Buralarda su olmalıdır. Ulduzlar bu yeri nişan verir. Qan-torin içində olan yoldaşları bir-birlərinin üzünə baxıb çiyinlərini çökdlər.

Biri dedi:

— Ey böyük alim, yerin altında suyun olduğu məlumdur. Biz neçə arşın dorinliyə getməliyik ki, suya çataq?

Alim uzaqlardakı başçıları dağları göstərdi:

— O dağların suyu bu sohramın altındadır. Yerin altı ilə çay axır. Çay gedib dörbən töküllür. Su burda çox üzddür. Yeddi arşın qazsaq, çay sohramın üstüne çıxar.

Alim baxdı ki, yoldaşlarında o kəramət yoxdur ki, bu istidiə sohramın yeddi arşınıliga ensinler.

Alim yoldaşlarına niyyət dedi?

— Kaş sizin kimi alımların əvəzinə, beş-üç qolugüclü cavan gotirədim, — dedi. Sözdən alımın ağzından çıxar-çixmaz bir də gör-dülər ki, başı qarlı dağlar torəfən bir dosto atlı onlara torəf çapır. Toz dumana qarışır. Atlılar onların yanına çatan kimi qırmanclarını oynatmağa, koməndlərini işə salmağa başladılar. Qorxudan alımların rongi salmışdır.

Çəpəz quldurbaşı əmrə elődi:

— Nayiniz varsa, hamısını verin bura!

Alim gülümşədi:

— Kimsiniz, naçisiniz?

Ələmdar Quluzadə. "Alim və quldur" (Oxu zamanı)

Dərsin məqsədi

1. "Alim və quldur" hekayesinin oxusun zamanı tanış olmayan sözlərin mənasını lügətdən istifadə etməklə aydınlaşdırır. (1.1.1.) 2. Əsəri məzmuna uyğun ifadəli oxuyur. (1.1.2.) 3. Əsərlə bağlı fikirləri aydın, ardıcıl şərh edir. (2.1.2.)



Quldurbaşı qəzəbləndi:

- Görmürsən, kimik? Qulduraq!
- Alim üzünü dostlarına tutdu:
- Allah bizimkini yetirib. Mən beş-üç nofor arzulayırdım, yeddi iğid birdən gəldi.

Quldurlar da donub yerlərində qalmışdır. Bu kişimin heç tükü də törpənmirdi. Nə quldurlardan qorxurdı, no da talandı.

Alim dəvələrin qarının altındaqı qıflı zəncirləri göstərdi:

- Ey quldurbaşı, bu qıflıların açacları qabaqdakı dəvenin yükünün üstündədir. Açıçı götürüb yükü yerə tökü, xoşunuza gələni götürün.

Quldurbaşı quldurlardan birinə əmr eldi ki, dəvenin belindən açacları düşürsün. Açacları götürüb dəvələrin yükünü açdılar. Əllərinə forlı bir şey keçmədi. Yüküñ çoxu kitab-dəfər idi. Quldurbaşı özündən çıxdı:

- Qızıllar hardadır?

Alim qalın bir kitabı açıb vəroqləməyə başladı:

14 Ələmdar Quluzadə. "Alim və quldur"

Oxu zamanı riayət edilməli qaydalara istiqamətləndirmək üçün onlara sual vermək olar. Siz necə oxuyursunuz? Oxu zamanı nə etmək olar ki, mətni dəha yaxşı başa düşəsimiz? Fərziyyələr dəlinilir. Oxu prosesinin "Oxu zamanı" mərhələsinə dair verilmiş məlumatlandırıcı mətn üzrə iki yolla iş aparıla bilər:
I. Müəllim şərh verə bilər;
II. Şagirdlərdən biri həmin parçasını oxuya bilər.

Şagirdlər keçən dərsdəki tərkibdə cütlərə ayrılır, yaxud qruplaşırlar. Keçən dərsdə irəli sürdükləri fərziyyələr yazılmış vərəqlər yenidən qruplara qaytarılır. Mətnin ayrı-ayrı hissələri müxtəlif qrup üzvləri tərəfindən ucadan oxunur. Nəzarət edin ki, mətnin oxusuna bütün şagirdlər cəlb olunsun. Tanış olmayan sözlərin mənası lügətdən tapılır, pəncərədə verilən sualların cavabı təqdimat vərəqində qeyd edilir. Əvvəlki dərsdə hazırlanmış fərziyyələrdən hansının həqiqətə uyğun olduğu müəyyən edilir. Müəllim oxu prosesinin gedisiñə bu yolla nəzarət edir. Təlim səviyyəsi aşağı olan şagird özünün yoldaşları üçün nə qədər əhəmiyyətli insan olduğunu hiss edir ki, bu da onun özünə inamını artırır.

Ifadəli oxu işaretləri (||, ↗, ↘) ilə bağlı təlimat verin.



Qeyd: Oxu testləri yoxlanan zaman göstəriciləri aşağıda olan şagirdlərə xüsusi qayğı göstərilir. Qiymətləndirmə aşağıda təqdim edilen meyarlar üzrə həyata keçirilir: – əsəri oxuyarken qaydalara əməl etməsi; – oxudan əvvəl müəyyən etdiyi fərziyyənin doğruluğunu, yaxud yanlışlığını nümayiş etdirmək üçün müvafiq parçaları nəql etməsi, fikrini aydın və ardıcıl çatdırması; – nitqində yeni sözlərdən istifadə etməsi.

Şagirdlərin hazırlıq səviyyəsi baxımından balansı gözləyin. Hər qrupda (2 yaxşı, 1 orta, 1 zəif; yaxud 2 yaxşı 2 zəif; yaxud da 1 yaxşı, 1 orta, 1 zəif) çalışın ki, yetirənlərin, orta səviyyəlilərin sayı yetirməyənlərdən artıq olsun. Qrup təqdimatçısını özünüzün seçcəyini bildirməklə yetirənlərin diqqətini yetirməyənlərə yönəldə bilərsiniz.

“Alim və quldur” hekayəsinin məzmunu və təhlili üzrə iş (Oxudan sonra)

Dərsin məqsədi

1. Məsələlərə münasibət bildirərkən fikrini əsaslandırmaq üçün əsərdən bir parçanı danışır. (1.1.3.)
2. Əsərin janrını müəyyənləşdirir. (1.1.4.)
3. Əsərin əsas ideyası ilə bağlı fikirlərini yazılı şəkildə şərh edir. (2.1.2.; 3.1.2.)
4. Qrup və kollektiv müzakirələrdə söylənilən fikirlərə münasibət bildirir. (2.2.1.)
5. Əsərdə hadisələrin fərqli istiqamətdə inkişafı ilə bağlı fikirlər irəli sürür. (3.1.1.)

Əvvəlki dəslərdə Ə.Quluzadənin “Alim və quldur” hekayəsinin oxusundan əvvəl oxuya hazırlıq işləri aparılmışdır. Oxu zamanı da lazımlı olan fəaliyyətlər yerinə yetirilmişdir. Bu dərsdə isə oxudan sonra görülməsi nəzərdə tutulan tapşırıqlarla məşğul olunacaq. Şagirdlərə əvvəlki dərsdə müəyyən edilmiş tərkibdə cütlüklərə ayırma və ya qruplaşdırma tövsiyə edilir. Qrup fəaliyyəti zamanı verilən təlimatların icrası baxımından diqqətli olmaq lazımdır.

Şagird – şagird təlimi o baxımdan əhemmiliyətlidir ki, yetirən şagird şərhi öz həmyaşının dilindən eşidir. Məsələnin izahını daha sadə – yaş xüsusiyyətlərinə uyğun seviyyədə dinləyir. Yetirməyen şagird anlamadığı məsələlərlə bağlı öz həmyaşına daha rahat suallar verir və qaranlıq məsələləri özü üçün aydınlaşdırır.

Yetirenlər yetirə bilməyənləri öyrədərkən özlərini daha da dərin dərk edirlər. Psixopedaqoqlar göstərirlər ki, insan dirləyəndə 25%, tətbiq edəndə 75%, öyrəndəndə 95% öyrənir*.

Dərkətmə qabiliyyəti fərqli olan şagird qrupları üçün:

1. Əsərin əsas ideyasını eks etdirmək üçün:
 - Vizual məkan dərkətməsi iti olan şagirdlərə şəkil çəkmək;
 - Bədən-kinetik dərkətməsi iti olan şagirdlərə plastilindən fiqur yapmaq;
 - Linquistik dərkətməsi iti olan şagirdlərə inşa yazmaq tapşırıla bilər.

– İndi qızılların da yerini deyərəm. Hamisi bu kitabda yazılıb.
Alim gördü ki, quldurlardan birinin əli çənəsində qalib, o birinin rongi getdiyikən qaralar. Kitabı oxumağa başladı:

– Qumlu sohradan baxanda qarlı dağlar günbatan tərəfdə görünür. Yazağın qurban edəndə şəfəqləri sohradakı təponin üstüne düşür. Həmin təponin yeddi addımlığında yerə yeddi daş basdırılıb. Daşların altında yeddi küp qızıl var.

Sənca, alim
naya göra
belə dedi?

Alim gəlib hömür yerde dayandı:

– Bu daşları ancaq yeddi igid çıxara bilər. Görək onlardan diş, başı ağıryan olmaya.

Alim dişinin ağrısından ikiqat olan qulduru yüklerin yanına gətirdi. Öyri bir domir çıxarıb quldurun çənəsini araladı. Ağrıyan dişini dərtib quldurun ovcuna qoydu. Başının ağrısından rongi kömüro dönen quldura bir cövhər içti. Kitabı oxumaqda davam etdi:

– Üzündə koc itinin curmaq yerləri olan quldurbəsi axsayırsa, gözlorı çəsdirdə, qolunun biri əyridir, ona alim dava-derman etməlidir.

Quldurbəsi cımrını çıxara bilmirdi. Alim quldurbəsinin qarşısında dayandı:

Quldurbəsinin yumasılmamasının səbobi nə idi?

– Sənin kəm-kəsirini müalicə eləmək çox vaxt aparaq.

Quldurbəsinin qazobından, vahimeli baxışlarından, ötkəm sesindən əsər-əlamət qalmamışdı:

– Ey böyük alim, biz indən belə quldur deyilik, quluq. Alimin qarşısında, elmin yolunda qul kimi işləməyə hazırlıq.

– Onda külüngləri, belləri götürün, – alim dedi.

Yeddi quldur qollarını çırmayıb alimin tapşırıqlarını, göstərişlərini yerinə yetirməye başladı. Təponin yanında dorin bir xəndək qazdır. Üst-üstə qalanmış yeddi sal daşı çapıb çıxardılar. Birdən göz yaşı kimi su qaynamaga başladı.

– Dedyim qızıl budur, – alim üzünü quldurlara tutdu.

Quldurlar da, alımlar da sudsular. Yeddi yerden qaynayan sörin suyun yanında süfrə açıldılar.

Həmi alimin elməsino həsəd apardı. Deyə-gülə yeyib-icməyə başladılar. Quldurlar o gündən yol kəsməyi, karvan soymayı, qarət etməyi tərgitdilər.

Ələmdar Quluzadə

OXU HAQQINDA NƏ BİLİRİK? 15

Təlimində çətinlikləri olan şagirdlər üçün

Bu şagirdlər istər qrup tərkibində, istərsə də fərdi şəkilde çalışan müddətdə müəllim dərs zamanı bir neçə dəfə yaxınlaşdır işin necə getdiyinə nəzarət edir, lazımlı gəldikdə istiqamətlər verir.

İstedadlı şagirdlər üçün


Yazıcıının çatdırmaq istədiyi əsas fikri aşkar edir. Həmin məsələ barədə hikmətli sözlər toplayıb yoldaşlarına təqdim edir.

* R.Tayler. Kurikulum və təlimin əsasları.

Müəlliflə tanışlığı müxtəlif yollarla təşkil etmək olar:

1. Müəllim tərəfindən PP (Power Point) təqdimat şəklində aparıla bilər və daha geniş xarakter daşıya bilər.
2. Şagirdlər fərdi şəkildə məlumatı oxuya bilər;
3. İKT və internet şəbəkəsinə qoşulma imkani olan siniflərdə şagirdlər verilən internet səhifələrdə axtarışlarını davam etdirə bilərlər.

Təqsiriq 2. "Alim və quldur" hekayesini oxudun. Oxu başa çatandan sonra aşağıda qeyd edilmiş "oxudan sonra" tezimini ardıcılıqla yerinə yetir.



1. Başa düşüncələrini dəqiqləşdirmək üçün motma bir daha nozər sal.
2. **Düşün:** Yazuçı bu ösərdə oxucusuna nə demək istəmişdir?
3. O buna nail olubmü? Nəyə görə belə düşünürsun?
4. Əsərdəki əsas fikri ifadə edən kiçik bir inşa yaz. Həmçinin bu fikri əks etdirən bir şəkil çək və ya plastiliq bir fiqur, yaxud aplikasiya hazırla.

Ev təqsiriğ:

Sinifdən xaric oxu materiallarında Abdulla Şaiqin "Kiçik qəhrəman" əsərini "Oxudan əvvəl", "Oxu zamanı", "Oxudan sonra" tezimləna uyğun ifadəli oxu. İstəsən, əsas fikirlərə bağlı kiçik şeir, yaxud hekaya də yaza bilərsən.



Hekaya yazılı ədəbiyyat nümunəsidir.

Hekayədə insan həyatının konkret bir səhnəsi və ya müəyyən bir hadisə yığcam şəkilde təsvir edilir. Burada qəhrəmanların sayı az olur. Azərbaycan ədəbiyatında C.Məmmədquluzadə, Ə.Haqqverdiyev, N.Norimanov, S.S.Axundov, V.V.Çəmənzəməli və b. hekaya janrımda gözel əsərlər yaratmışlar.

16 Ələmdar Quluzadə. "Alim və quldur"



Qeyd: 1) Təqdimat zamanı fəal şagirdlərin həmişə qrup işini təqdim etməsi, aşağıdakılardan nümayiş etdirən şagirdlərdə arxayınlıq hissi yaradır. Belə şagirdlər tapşırığın icrası prosesində də passiv iştirak edirlər. 2) Şagirdin təqdimat bacarığı qiymətləndirmə meyarının bir maddəsi kimi daim holistik qiymətləndirmə sxemində öz əksini taparsa, onların ünsiyyət mədəniyyətinin davamlı inkişafı təmin edilər.

Təqdimat edən şagird aşağıdakılardan qeyd edilən məqamların natiq üçün əhəmiyyətli olduğunu barədə məlumatlandırılır:

səs tonu, auditoriya ilə temas, göz kontaktı, təbəssüm, jest və mimika, qrupun hazırladığı təqdimat vərəqi ilə sınıf şagirdləri arasında vasitəçilik, inandırıcılıq.

QİYMƏTLƏNDİRİMƏ

Mətnin oxusu bitəndən sonra qrupların fəaliyyətləri qiymətləndirilərkən həqiqətən daha yaxın fərziyyənin hansı qrup tərəfindən irəli sürüldüyü müəyyən edilir.

BƏDİİ ƏSƏRLƏRDƏ TƏSVİR

Mikayıl Rzaquluzadə. “Xan çinarın bir yarpağı” (Bədii əsərlərdə təsvirin müəyyən edilməsi)

Dörsin məqsədi

1. M.Rzaquluzadənin “Xan çinarın bir yarpağı” əsərinin oxusu zamanı tanış olmayan sözlərin mənasını lügətdən aydınlaşdırır. (1.1.1.; 1.1.2.) 2. Əsərin janrını müəyyənləşdirir. (1.1.4.) 3. Hekayənin əsas ideyasına münasibət bildirir. (1.2.4.) 4. Tanış olduğu yeni sözdən nitqində istifadə edir. (2.1.1.) 5. Əsərlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir. (2.1.2.) 6. Müzikirələrdə söylənilən fikrə münasibət bildirir. (2.2.1.)

Xatırlayırsanım, aşağı sınıflarda müəllim sənə əşya və ya şəkillər təqdim edib onlar üzrə dənişmaq, yaxud da müşahidə edərək kiçik mətnlər yazmaq kimi tapşırıq verirdi. Sən də ya şifahi, ya da yazılı şəkildə belə mətnlər tərtib edirdin. Sənəcə, o zaman mətnləri necə yaradırdın? Əlbəttə ki, o zaman sən şəkillərdə gördüklərini sözlə təsvir edirdin. İndi isə bu barədə daha ətraflı öyrənəcəksən. Sən həm də biləcəksən ki, bu cür yazı yalnız müşahidələr əsasında yaranır. Yaziçi xəyalında canlandırdığı əşya və hadisələri də sözlə ifadə edə bilər. Amma bunu elə etməlidir ki, oxucu onun həqiqət olduğunu inansın. Eyni zamanda yazıçı həmin xəyalında canlandırdığını, həyatda müşahidə etdiyinə qatmaqla mətnin inandırıcılığını daha da artırıbilər. Beləliklə, təsvir həm

BƏDİİ ƏSƏRLƏRDƏ TƏSVİR



Bədii əsərlərdə yazıçı müşahidə etdiyi və xəyalında canlandırdığı əşya və hadisələri təsvir edir. Oxucu həqiqətindən danışan əşya, hadisə və ya mənzərəyə istər-istəməz yazıçının gözü ilə baxır, təsvir edilənlər oxucunun daxili aləminə güclü təsir etməklə uzun müddət onun yaddaşında qalır.

müşahidəyə, həm də xəyalda canlandırılanə əsaslanı bilər. Ən mühümü isə odur ki, təsvir edilən əşya, hadisə, yaxud mənzərə həqiqətə uyğun və inandırıcı olsun. Oxucu elə hiss

etsin ki, haqqında danışılan hadisəyə və ya mənzərəyə sanki yazıçının gözü ilə baxır. Beləliklə, yazıçı ayrı-ayrı insanları, məkanları, hadisələri, əşyaları təsvir etməklə onların şəklini oxucunun xəyalında canlandırır. Yazıçı nəyi təsvir edirsə etsin, yazdığı ilə öz oxucusuna hansısa bir ideyanı çatdırmaq istəyir.

Əziz məktəbli, bu dərslər ərzində sən özün təsviri mətnlər yazmaqla bu sahədə zəruri bilik və bacarıqlara malik olduğunu nümayiş etdirəcəksən. Bunun üçün bir az istək, bir az diqqət, bir az da çalışqanlıq lazımdır.

Təsviriq 1.

1. "Xan çınarın bir yarpağı" ösori ilə tamış olmadan əvvəl oxuya hərqliq işləri apar.
2. **Düşün:** hekayədə təsvirə yer verilibmi? Fikirlərini əsaslandır.
3. Bu hekayədə müəllif oxucusuna, sənəcə, nə demək istəmişdir?

MİKAYIL RZAQULUZADƏ.
"XAN ÇINARIN BİR YARPAĞI"
(BƏDİİ ƏSƏRLƏRDƏ TƏSVİRİN MÜƏYYƏN EDİLMƏSİ)

Xan çınarın başı göyün bir qatındadır, kökləri ana torpağın qoynunda.
Gün doğanda ilk işıltıları alımdan öpor xan çınarın.
Al şəfəqdo işim-işim işıldar xan çınarın yarpaqları.
Quşlar yuva qurar, bala böyüdər xan çınarın qucağında.
Dan yellori osondo, ilk cingiltilər qarışar, sohər nəğməsi kimi səslənər xan çınarın yarpaqları.
Gün qızanda, qayadan fışqıran buz bulaq suları kimi şırıldar, ürəkləri sərinləndər yarpaqların xışılıtı.

Xan çınarın yarpaqlarına zorlı naxışlar çəkər batan günəşin son işıqları.
Analarnıylasmaqosular,körpələrin yuxu gotırı yarpaqların nəğməsi.
Nenoloren nağıllarına qarışar, novoloren zor qanadlı porılırdən, büllur saraylardan, divvabasın igidlərdən dənişər yarpaqların xışılıtı.
Zəhmətdən, hünərdən, döyüşdən, zəfərdən dəstənlər söyler xan çınarın hər yarpağı nosillərdən-nosillərə.
Neço-neço qarlı-boranlı qışlar görmüş, amma şüx durmuş, əyilməmiş xan çınarın vüqarlı başı...

Oyilmez do!...

Payızlarda yarpaqları saralıb tökülmüş, qışlarda azığın boranlara sına gormış şax budaqları; yazlarda yeno yarpaqlanmış-budaqlanmış, daha da ucalmış dik başı xan çınarın...

Payızdır yen...

Yarpaqlar töküülür – qanadı qırıq quşlar kimi, havada axsaya-axsaya, bündroya-bündroya.

İliklərə işləyir dolı külüyin buz nefisi.

Göydə boz buludlar qalaq-qalaqdır, yerdə – solğun yarpaqlar...

Öz hökmü var hor foslin!

Neylösin xan çınar?

18 Mikayil Rzaquluzada. "Xan çınarın bir yarpağı"

Təsviredici yazılar və onların yaradılması.

Hər kəs həyatda gördükəri barədə yaxınlarına danışmaq istəyir. Müşahidə etdiyi əşyamı, yaxud şahidi olduğu hadisələri elə təsvir etmək istəyir ki, həmsəhəti onları gözləri qarşısında canlandırma bilisin.

Problem: Fikirləri çatdırmaq üçün nədən başlamığın, hansı məsələyə əhəmiyyət verməyin vacib olduğunu çox zaman bilmirik. Təsviri mətnlərin yaradılması ilə bağlı öyrəniləcək məsələlər bu problemin həllində yardımımız olacaq.

Oxunun təşkili

Şagirdlərə "Xan çınarın bir yarpağı" mətininin fərdi oxusu tapşırılır. Oxu "işarələməklə oxu" üsulu ilə aparılır.

Mətndə 437 söz var. Fərdi oxu zamanı 10 dəqiqə kifayətdir.
Qruplarla oxu formasına üstünlük verin.

M.Rzaquluzadənin “Xan çınarın bir yarpağı” əsərinin oxusuna hazırlıq. Şagirdlər fərdi şəkildə oxuya hazırlıq işi aparırlar. Fərziyyələri ədəbiyyat dəftərinə yazırlar. Orta səviyyəli sinifdə bu fəaliyyətin icrası üçün 4-5 dəqiqə kifayət edər. Sinfin səviyyəsindən asılı olaraq müəllim bu müddəti dəyişə bilər.

Kollektiv oxu keçirilir. Mətnin hissələri ayrı-ayrı şagirdlər tərəfindən oxunur. Dərslikdə mətnə dair daxil edilmiş suallara çatdıraqda oxu dayandırılır, həmin sualla sinfə müraciət edilir. Suala cavab alınır və oxu davam etdirilir.

Şagirdlərə tapşırıq verilir ki, oxu zamanı tanış olmayan sözləri ədəbiyyat dəftərinə yazısınlar.

Oxudan sonra

Qruplarla iş formasında keçirilir. Verilmiş suallara cavab hazırlanır. Tanış olmayan sözlərin mənası lügətdən tapılır və təqdimatçı nitqində həmin sözlərdən istifadə edir.

Yaradıcı tətbiqetmə ilə bağlı təlimatlar verin.

Çıl-cılpaqdır, çıl-cılpaq...
Ancaq aşağılarda, alt budaqlarda bozarmış, saralmış bir neçə yarpaq var...
Bir qız durmuş xan çınarın altında – beşaltı yaşlarında bir qızçıqaz.
Xan çınarı daim şax budaqlı, budaqlarını daim şüx yarpaqlı, yarpaqlarını daim yamyasıl, işim-işim işildən görmüş qızçıqaz öz yaşından bəri.
Bəs indi, bu nadir belə?
Yaranışın bu qorıbo oyğuncoşlardan, doğum-ölüm oyunlarından qızçıqazın noxəboril...
Yerə soپilmiş yaralı yarpaqları incitməmək üçün ehmalca addımlayıır qızçıqaz – bir neçə yarpaq qalmış budaga sari.
Saralıb bozarmış bir yarpağa baxır, qayğılı-qayğılı.
Tozdan belə saralıb-bozarmış bilir onu.
Uzadır xırdaça tombul əllerini.
Tozunu silmək isteyir, nəvazılı. Qopub əlində qalır yarpaq.
Əlləri ösir, üreyi üçün qızçıqazın, dolor gözləri.
Ağlamاق isteyir qızçıqaz, hönküro-höñküro, hicqira-hicqira...
Bağıra basıb yarpağı.
Qızçıqazın körpo ürəyinin horarətindən, ana südü kimi saf-tomiz möhəbbətindən sanki canlanır, dilo gılır solğun yarpaq:
– Gözlörin dolmasın, bala can, dord olmasın bu sonel!..

Mən bu qocaman xan çınarın bir yarpağıyam, bala can, yalnız birço yarpaq.
Biz yarpaqları goldi-gedorik, bala can, xan çınar sağ olsun, var olsun!

Mən do bu solğun yarpaqlar kimi, ana torpağın qoyununda güñoşin horarətino, yaşısun rütübətino qarışacağam, yeno xan çınara qovuşacağam!

Yenə bahar голоcок, гүlli-çиçəklı bahar!..

Sohör-sohor gün işığında xan çınarın işim-işim işildən yamyasıl yarpaqları içində manı da górocəksən, bala can, górocəksən!..

Dan yelleri ösəndə, xan çınarın işıldən səsində, göylər ucalan toraqın sehor noğmosindo, ana torpağın ötlü nefasında mönim do sosımı eşidəcəksən, nəfəsimi duyacaqsın, bala can, eşidəcəksən, duyacaqsın!

Bahar голоcок, гүlli-çиçəklı bahar!

Xan çınar var olsun, bala can, yerli-yataqlı, şax budaqlı xan çınar!..

Mikayıl Rzaquluzadə

Tapsırıq 2. Hekayəni oxuduqdan sonra “Oxudan sonra” təlimatını (səh. 16) yerinə yetir.

Yaradıcı tətbiqetmə:

1. Müşahidə edən zaman zövq aldığın əşyani, bitkini, heyvanı və s. tasvir et.

BƏDİİ ƏSƏRLƏRDƏ TƏSVİR 19

Bu tapşırıq şagirdlərin bədii təfəkkürünün hansı səviyyədə olduğunu müəyyən etmək imkanı verir. Şagirdin real təsvirlə mücərrəd təsviri fərqləndirmə bacarıqları yoxlanılır. Əgər şagirdlər fikirlərini yazılı şəkildə əsaslandırarkən bu məqama toxunmayıblarsa, siz onu kollektiv müzakirə mövzusuna çevirir. Məsələni “Təsviri incəsənət” fənnində “Real və mücərrəd təsvir” mövzusu ilə əlaqələndirir. Bu zaman nəzəriyyə bölməsində verilən məlumatları onə çəkin. Nəticələri diqqətlə təhlil edin və şagirdlərin portfoliosuna daxil edin. Tədris vahidinin təlimi boyu çox aşağı nəticələr nümayiş etdirən şagirdlərə qarşı daha diqqətli olun.

Təlimdə çətinlik çəkən şagirdlərlə iş

Mətnindəki dialoqları – sadə, qısa cümlələri oxumaq üçün bacarığı aşağı olan şagirdlər cəlb edilir. Həmin şagirdlər ümumi işə mütəmadi olaraq öz töhfəsini verməklə fəallaşır və özünəqapanma kimi mənfi psixoloji haldan qurtulur.

Qiymətləndirmə formaları

Fərdi qiymətləndirmə zamanı aşağıdakı bacarıqları nümayiş etdirən şagirdlərin fəaliyyəti xüsusi qeyd edilir:

- əsəri ifadəli oxuyan;
- sualların cavablandırılmasında fəal iştirak edən;
- müzakirələrdə əsaslandırılmış fikirlər bildirən.

Qrup fəaliyyətinin qiymətləndirilməsi “oxudan sonra” meyarları əsasında aparılır.

Hekayədə 437 söz, var.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|--|---|---|---|---|---|
| Öyrəndiyi yeni sözlərdən nitqində istifadə | | | | | |
| İfadəli oxu | | | | | |
| Əsərin əsas ideyasına münasibətin bildirilməsi | | | | | |
| Fikrin aydın, ardıcıl şerhi | | | | | |
| Söylənilən fikirlərə münasibətin bildirilməsi | | | | | |
| Əsərin janr xüsusiyyətlərinin göstərilməsi | | | | | |

I. BƏDİİ ƏSƏRLƏRDƏ İDEYANIN MÜƏYYƏN EDİLMƏSİ

Bəxtiyar Vahabzadə. "Müəllim" (Bədii əsərlərdə ideyanın müəyyən edilməsi)

Dərsin məqsədi

1. Bəxtiyar Vahabzadənin "Müəllim" şeirində tanış olmayan sözləri müəyyənləşdirir və lüğətin köməkliyi ilə onların mənasını aydınlaşdırır. (1.1.1.) 2. Şeiri ifadəli oxuyur. (1.1.2.) 3. Öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir. (2.1.1.) 4. Şeirlə bağlı fikirlərini ardıcıl şərh edir. (2.1.2.)

Olubmu ki, kiminləsə
söhbətin sonunda "Bununla
nə demək isteyirsən?"
sualını verəsən, yaxud sənə
belə bir sual verilsin? Bu
sualı verməklə həmsöhbət
in sənin ayrı-ayrı fikirlə-
rindən gəldiyi qənaeti də-
qiqləşdirməyə çalışır. Yə-
ni sənin demək istədiyin,
lakin açıq demədiyin əsas
fikri müəyyənləşdirmək
istəyir. Həm insanlarla ün-
siyyətdə, həm də müxtəlif
mətnlər oxunan zaman
əsas fikrin müəyyən edil-
məsinə zərurət yaranır.
Bütün bunları öyrənmək
üçün müəllimə həsr olun-
muş növbəti gözəl bir
əsərlə tanış olacaqıq. Bu,
Bəxtiyar Vahabzadənin
"Müəllim" şeiridir.

Dərslikdəki məlumatla
tanış olmaq üçün vaxt
verilir.

Oxudan əvvəl

Tapşırığın icrası üçün
qruplarla iş forması seçilir. Təlimat verilir: "Ta-
niş olmayan sözlərlə qarşılaşdıqca onları lüğətə
yazın. Lügətdən onların mənasını aydınlaşdırın.
Əsərdə nədən bəhs ediləcəyi ilə bağlı fərziyyə-
lərinizi qeyd edin. Mövzu ilə bağlı oxu məqsə-
dinizi, ilkin biliklərinizi müəyyənləşdirin.



I. BƏDİİ ƏSƏRLƏRDƏ İDEYANIN MÜƏYYƏN EDİLMƏSİ



Təsviri mətnin
ideyası necə yaranır?

Təsviri mətnlərdə ideya əşya və ya hadisinə xüsusiyyətlərini və onlara bağlı müəllifin təssüratlarını əhatə edir. Belə yazınlarda ideya fikirlərə ifadə edilir və oxucuya hissə-hissə çatdırılır.

Nə öyrənəcəksən?

- Nəzərdə tutulmuş ideya və onu dəstəkləyən digər fikirləri müəyyən edəcəksen;
- Təsvir edilən əşya və hadisələri müəyyən edəcək və qruplaşdıracaqsan.

Tapşırıq 1. "Müəllim" şeirini oxumazdan əvvəl "Oxudan əvvəl" talimatını (səh. 12) yerinə yetir. Montiqi vurgunu* gözləməkən şeiri ifadəli oxu. Oxuyarken珊瑚 overlərdə verilmiş suallar üzərində düşün. Fikrini topla, başlığı oxu. "Müəllim" sözünü eşidən zaman fikriņo golon ilk beş sözü yaz.

Düşün: Müəllimin sonin hayatındakı rolü nədən ibarət olub? İndiyo qədər müəllim haqqında hansı əsərləri oxumuş, filmlərə tamaşa etmiş? Bu informasiyaları hansı mənbələrdən almış? Bu şeridə müəllimin təsvirində hansı məsələlərə yer verilib? Sənəcə, bu şeridə nədən bəhs edilo biler?

BƏXTİYAR VAHABZADƏ. "MÜƏLLİM" (Bədii əsərlərdə ideyanın müəyyən edilməsi)

MÜƏLLİM

Müəllim! Gözəldən gözəldir bu söz –
Körper köñüllərdə möşəl yandırı!
Həlo yazılmamış, həlo qırışız
Hamar beyninləri **cılalandıran**.

Sözin monasımı
lüğətdən istifadə
etməkə
aydınaşdır.

* Montiqi vurgu cümlədə sözlərdən birinin digərlərinə nisbəton qüvvətli tələffüz olunması ilə yaranır. Montiqi vurgulu söz, adoton, xəborin yanında yerləşir.

Təqdimat 1: Tapşırıq 1 üzrə qruplar-
da oxuya hazırlıq işləri başa çatandan
sonra qrup təqdimatları dinlənilir.
Yaxşı olar ki, "bütün qrupla təqdimat"
üsulu seçilsin. Yəni qrupun bir üzvü
deyil, bütün üzvləri təqdimat etsin.

Qrupda şeir oxunur, suallara yazılı cavab hazırlanır.

Oxu prosesində

“Müəllim düşüncə güllərimizi əqlilə suvaran bir bağban oldu” – misralarında müəllimin bağbana bənzədilməsi təşbehdir. Bunun həm də bənzətmə adlandırıllığını bildirmək-lə şagirdlərin düşünmə imkanı genişləndirilir. Təşbehin hansı yollarla yaradılması barədə müəllim tərəfindən qısa məlumat verilə bilər.

Oxudan sonra

- Fərziyyələrin özünü doğruldub-doğrultmadığı yoxlanılır.
- Şeirin əsas ideyası barədə fərziyyələr irəli sürürlər.

Müəllim! Tez durub, gec yatanımsan
Bu gün, sabahımı yaradaniımsan!

Düşün:
Sonca, sən burada
nə demək istəyir?

Mən bir toxum idim, sabahım sirdi
Mənə şəkil verən, rong verəniımsan.
Məni bu dünyaya anam gotirdi
Sənəsə bitirənəm, yetirəniımsan.

Müəllim! Düşünce gullərimizi
Əqlili suvaran bir bağban oldu.
Endirdi yerlərə atamız bizi
Müəllim – göylərə qaldıran oldu.

Xeyala qol-qanad, gözə nur verdi
Müəllim! Biz sono borçluuq ancaq,
Ömrə Teymura da şərəf gotirdi,
Ayağın altında əbədi yatmaq!

Müəllif burada
hansı fikri catdırmaq istəmişdir?

Bu ad sənə
tamşdırma?

Şagirdin sayıdır dövlətin, varın
Bilməz bu qazancı, bilməz hər naşı.



I. BƏDİİ ƏSƏRLƏRDƏ İDEYANIN MÜYYƏN EDİLMƏSİ 21

Tədqiqat bitəndən sonra

Kollektiv şəkildə şeirin ifadəli oxusu keçirilir.

Təqdimat 2: Tapşırıq 2 üzrə qrupda “Oxudan sonra” təlimatı yerinə yetirilir. “Bütün qrupla təqdimat” üsulu ilə məlumat mübadiləsi edilir.

Mətndə 91, kənardə 23 söz var. Fərdi oxu zamanı 5 dəqiqə kifayətdir.

Suallar üzərində düşünmək üçün 12–15 dəqiqə yetərlidir.

Qiymətləndirmənin formaları:

- Fərdi qiymətləndirmə forması;
- Qrup qiymətləndirilmə forması.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|--|---|---|---|---|---|
| Şeirin ifadəli oxusu | | | | | |
| Öyrəndiyi yeni sözlərdən nitqində istifadə | | | | | |
| Şeirlə bağlı fikirlərin ardıcıl şərhi | | | | | |

Əsər üzərində iş

Dərsin məqsədi

- “Müəllim” şeirini hissələrə ayırır, onlara başlıq verir. (1.1.3.)
- Şeirin mövzu və ideyasını müəyyənləşdirir. (1.2.4.)
- Şeirin ideyası ilə bağlı fikirlərini aydın və ardıcıl şərh edir. (2.1.2.)
- Müzakirələrdə söylənən fikirlərə münasibət bildirir. (2.2.1.)

A

Şeirin ideyasının müəyyən edilməsi üçün tədqiqat sualının qoyulmasına xidmət edir.

B

Şagirdlər tapşırığı fərdi şəkildə icra edir. Neticələr cütlərdə müqayisə edilir. Fərqli cəhətlərin müzakirəsi təşkil edilir. Cütlər vahid qərar qəbul etdikdən sonra hər iki, yaxud üç cüt birləşib bir qrup yaradır.

Qrup müzakirələri aparılır. Cütlükər qərarları müqayisə edir. Fərqli cəhətlər müzakirə edilir. Vahid qrup təqdimatı hazırlanır.

I

Sinifdən sınıfə adlayanların
Yaşında yaşayır müəllim yaşlı.

Elmə güvəndinso, bil ki, cənnətin
Qapısı üzüne açılaçaqdır.
Məktəbi hər şəyən üstün millətin
Hər yerde, hər işdə zəfəri – haqqıdır.

Səsin hömə
və tonuna,
oxunun sürəti-
nə diqqət et.

Burada hansı
mislər ideyan
quvvətdəndir?

Gəl, ey heykəltərə! Bu mərmər, bu gil.
Düşün müəllimi, sonra alış, yan.
Onun heykəlini mormordon deyil,
Yarat özü kimi nurdan, işqdan.

Bəxtiyar Vahabzadə

Təpşir 2. Şeiri oxuduqdan sonra “Oxudan sonra” təlimatını (söh.16) yerinə yetir.

Ev tapşırığı:

Şeirdən on çox böyündiyin bir parçası əzbər öyrənə bilərsən. Bu sənin nitqinin inkişafı və bədii zövqünün formalşası baxımından çox əhəmiyyətlidir.

A

BƏXTİYAR VAHABZADƏ. “MÜƏLLİM” (Əsər üzərində iş)

Övvəldə qeyd etdiyimiz kimi, müəlliflər ideyanı fikirlər şəklində təqdim edirlər və oxucu onları bir araya gətirməklə müəllifin çatdırmaq istədiyi ideyanı özü müəyyən edir.

Bəs ideyanı tapağın asan yolları varmı? Əgər varsa, bunu necə etmək olar?

Təpşir 3. Aşağıda təqdim edilən təlimata əməl etməklə “Müəllim” şeirində nəzərdə tutulan ideyanı müəyyən et.

Nümunədə nəzərdə tutulmuş ideyanı müəyyən etmək üçün aşağıdakı addımlar atılmalıdır:

22 Əsər üzərində iş

Təqdimat mədəniyyəti

| Səs tonu | | | | | |
|-----------------|--|--|--|--|--|
| Siniflə temas | | | | | |
| Göz kontaktı | | | | | |
| Təbəssüm | | | | | |
| Jest və mimika | | | | | |
| İnandırıcı nitq | | | | | |

Təqdimat 3: Tapşırıq 3-də şeirin bəndlərinə ad vermək təklif olunur. Bu adlar təxminən belə ola bilər:
Bəndlərə verilən başlıqlar fikirlərdir və bu fikirlər əsas ideyanın formallaşmasına xidmət edir.

Əsərin ideyası ilə bağlı şagirdlərdən alacağınız cavablar təxminən aşağıdakı kimi ola bilər.

- B**
- “Müəllim” şeirini bir daha diqqətlə oxu. Özüno sual ver. Bu mətnədə nədən bəhs olunur? Nədən bəhs olunduğunu müəyyən etməklə mətnin mövzusunu müəyyən etməsi olarsan.
 - Şeiri hissələrə böülüb hor hissəyə başlıq ver. Mətnin hor hansı parçasında verilmiş başlıq söz, yaxud söz birləşməsi ilə ifadə edilir. Bu başlıqlar ideyanı yaradan fikirlərdir.
 - Bəndlər (abzalar) üzrə fikirlərə – başlıqlara bax. Onlar ideyanı müəyyən etməkdə sənə kömək edəcəklər. Bunu riyazi ifadə kimi belə təsvərvür etmək olar:



Şeir söz sonəti nümunəsidir. Şeir fikrin voznlı, obrazlı, qafiyeli ifadəsidir. Şeiri nəşr əsərlərindən forqləndirir onun axılılığı, ahengi və musiqiyə uyğunluğudur. Eyni zamanda şeirdə sözlər arasında müəyyən ölçünün, fasilənin nəzərə alınması və məsraların sonundakı sözlərin bir-biri ilə uyğunlaşması vacibdir. “Müəllimimi unutmuram” şeiri heca voznində yazılıb. Bilirsən, heca vozni nə deməkdir? Əgər bu ifadəni birinci dəfə eşidirsənə, əvvəlcə “heca” və “vozn” sözləri üzərində düşün. “Heca” sözünü çox eştmişən. Yəqin, bilirsən ki, heca sözlərin asanlıqla bölünə bilən hissəsinə deyilir. Amma “vozn” sözü sənə aydın olmaya biler. “Vəzn” ərəb sözü olub “ölçü” deməkdir. Heca voznində yazılmış şeirlərdə hecaların sayı şeirin ölçüsünü müəyyən edir. Həmin şeirlərin birinci məsrasında neçə heca varsa, qalan məsralarda da o qədər sayıda heca olmalıdır. Bir məsrada 5, 7, 8, 11, 12, 16 və s. heca ola bilər.

İdeya

İdeya

Könüllər-
də məşəl
yandırın

Yorulmaq
bilməyən
insan

Düşüncə-
ləri dəyiş-
dirən
ustad

Kamallar-
da yaşa-
yan insan

Şərəfli
ömür

Hər kəsə
doğma
ocaq

Ürəklərdə
yaşayan
insan

insanlara insanlığı öyrədənlər unudulmır.

İdeya

İdeya

| | Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|--|---|---|---|---|---|
| Dərs prosesində, sorğu- lar zamanı müzakirə- lərdə xüsusi fealiyyət göstərən şagirdlər fərdi şəkildə stimullaşdırılır. Qrup holistik qiymət- ləndirmə sxemi üzrə qiymətləndirilir. | Əsərin mövzusu və kiçik fikirlər, əsas ideyanın müəyyənləşdirilməsi | | | | | |
| | Əsərin ideyası ilə bağlı fikrin aydın və ardıcıl şərhி | | | | | |
| | Müzakirələrdə fəal iştirak | | | | | |
| | Təqdimat mədəniyyəti | | | | | |

Mixail Prişvin. "Tala" (Əsər üzərində iş)

Dərsin məqsədi

1. Mixail Prişvinin "Tala" hekayəsini oxuyarkən tanış olmayan sözlərin mənasını lügət-dən istifadə etməklə aydınlaşdırır. (1.1.1.)
2. Hekayəni məzmununa uyğun ifadəli oxuyur. (1.1.2.)
3. Kiçik fikirləri müəyyən etmək üçün əsəri hissələrə ayırır. (1.1.3.)
4. Əsərin mövzusunu bilərkən ideyasını aydınlaşdırır. (1.2.4.)
5. Əsəri nəql edərkən, yaxud əsərlə bağlı şərhlər verərkən öyrəndiyi yeni sözlərdən istifadə edir. (2.1.1.)
6. Müzikirəldə söylənilər fikirlərə münasibət bildirir. (2.2.1.)

Əvvəlki dərslərdə təsviri mətnin ideyasını müəyyən etmək üçün sevimli və unudulmaz şairimiz B. Vahabzadənin "Müəlllim" şeirini oxuduq. İndi isə da-ha bir tanınmış yazıçı M. Prişvinin müəllifi olduğunu "Tala" hekayəsini oxuyacaq və əsərin ideyasını müəyyən edəcək-siniz. Əvvəlki dərslərdə siz bu işi qruplarda yeri-nə yetirirdiniz. Bu gün isə cütlərdə çalışmaqla əsərin ideyasını müəyyən edəcəksiniz.

Cütlərin tərkibi müəyyən edilərkən idrakı imkanları baxımından 1 yüksək səviyyəli, 1 aşağı səviyyəli şagird seçilməsi məqsədəyğundur.

Cütlərlə oxuya hazırlıq işi hər iki şagird tərəfin-dən yerinə yetirilir.

Oxudan əvvəl

Əsərə aid şəkilləri nəzərdən keçirir, birinci və sonuncu abzasları oxuyur. Fərziyyələr irəli sürür:

- Burada nədən bəhs edilə bilər?
- Hansı məsələlərə toxunula bilər?
- Əsərin ideyası nə ola bilər?




MİXAIL PRIŞVİN. "TALA" (Əsər üzərində iş)

Tapsırıq 1. Mixail Prişvinin "Tala" əsərini oxumazdan əvvəl "Oxu-dan əvvəl" telimatını (səh.12) yerinə yetir.

Tapsırıq 2. Mixail Prişvinin "Tala" hekayəsini ifadəli oxu. İdeyanı müəyyən etmək üçün aşağıda verilən sxemdən istifadə et. Əvvəlcə sxemini defterinə çək. Hər bənddə ifadə edilən fikri müəyyən edib ayrı-ayrı çərçivələrə yaz*.

- ♦ İlk xoşuna gələn fikir ideya olmaya biler. O yalnız mətnin bir hissəsi üçün düzgün ola bilər.
- ♦ Bəzən mətnin abzası hər hansı bir sualla başlanır. Sualın cavabı müəllifin həmin hissədə çatdırmaq istədiyi fikir ola bilər.
- ♦ İdeya mətnin birinci və sonuncu cümlələrində, yaxud abzasında ifadə oluna bilər.



* Çərçivələrin sayımı müəyyən edilmiş fikirlərin sayı qodur artırmaq olar.

24 Mixail Prişvin. "Tala"

Oxu prosesi. Bir şagird oxuyur, digəri fərziyyələrin doğru olub-olmadığı baxımından mətni diqqətlə dinləyir. Müvafiq qeydlər götürür, tanış olmayan fikri aydınlaşdırmaq üçün dəfə-tərinə qeyd edir. Oxu bitəndən sonra cütlər vəzifələrini dəyişir. Dərslikdə verilən telimatın oxusu da daxil olmaqla I mərhələyə 5-7 dəqiqə kifayət edə bilər. Lakin sinfin səviyyəsini nəzərə almaqla oxu üçün ayrılmış vaxtı dəyişmək olar.

Mövzu üzrə söhbət. – Cütlərdəki şagirdlər öz fərziyyələrini yoldaşlarının fərziyyələri ilə müqayisə edir. Oxu zamanı məsələlərlə bağlı aparılan qeydləri də qarşılaşdırırıq.

- Hansı cavabın daha tutarlı olduğu cütlər tərəfindən yoxlanılmaqla müzakirə edilir.
- Əsərin mövzusu, kiçik fikirlər və əsas ideyasi barədə kiçik təqdimat hazırlanır. Müəllif haqqında qısa məlumat verilir.

TALA

Burada
yarpaq noya
bonzadılır?

Tozağacı özünün son qızılı yarpaqlarını yuxulu qarışqların yuvalarına, küknarların başına səpəleyirdi. Meşa cığırı ilə gedirdim, payız meşəsi gözlerimə danız kimi, tala isə bu dənizdə bir ada toki göründürdü.

Bu adada bir-birinə sığınmış bir nəcə küknar ağacı vardi, dincəlmək üçün ağacların altında oturdum. Demə, bütün həyat bu küknarların başında imis.

Qozaların bol yerində dələ, **aladimdik** və adı, özü mənə məlum olmayan başqa canlılar ağılaq edərmiş. Burda qara qorxókların yero düşdütünü görürsen. Bu, dələnin, aladimdıyan işidir. Onlar qozaların içindəki dadlı turum çıxarıb yeyirlər.

Sonca, "aladimdik"
necə canlıdır?

Altında oturduğum bu uca küknar ağacı da elə bil tumdan boy atıb ucalmışdı.

Bu tumları külək haçansa götürüb tozağacının dibinə, onun üstü açıq köklərinin arasına salmışdı.

Kükñar böyüyməyə başlayıb, tozağacı da onu istidən, şaxtadan qoruyubdu.

İndi bu küknar böyüyüb, tozağacı ilə yanaşı durub, köklərinin onun köklərinə dolamışdır.

Meşənin ortasındakı talada küknar ağaclarının altında kırımıçə oturub, yera tökülen xəzən yarpaqlarının piçiltisini dinleyirdim.

Bu piçiltilar ağacların altında yatan dovşanları oydur. Dovşanlar hövlnak meşədən çıxıb harasa gedirler.

Bu abzadsa hansı söz
və ya söz
birlikən əsərin osasən
fikri ilə bağlıdır?

Bu sotlarında
hansı faktlar
təsvir edilmişdir?

Yarpaqların piçiltisindən səksənən bir dovsan
six küknarların altından çıxdı, böyük talanı
görüb dayandı.

Əməkdaşlıq şəraitində təlim şagirdə nə verir?

– Məsələ üzərində düşünməyin müxtəlif yolları aşkar edilir;

– Mürəkkəb tapşırığın yeri yetirilməsi zamanı bir-birinə kömək edirlər.

– Fərqli fikir söyləyən başqa şagirdləri hörmətlə dinişir, qarşılıqlı yaradıcılıqla məşğul olurlar.

– Öz mövqelərini müdafiə etməyi, habelə dəyərli fikirləri təsdiq etməyi öyrənirlər.

Əməkdaşlıq üzrə qiymətləndirmə aparan zaman bu məsələlərin nəzərə alınması əhəmiyyətlidir.

Bu yaşda şagird 2 dəqi-qədə 263 söz oxuyur. Bu baxımdan 1 şagirdə oxu üçün yaxşı halda 7 dəqiqli vaxt verilərsə, qarşılıqlı oxuya 15 dəqiqli kifayətdir.

Mətnində 263 söz var.

| Qiymətləndirmə formaları |
|--|
| Fərdi qiymətləndirmə: fəallıq nümayiş etdirən şagirdlər stimullaşdırılır. |
| Cütləri qiymətləndirmə: holistik sxemə əsasən qiymətləndirin. |

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Tanış olmayan sözləri aydınlaşdırmaq və məqsədli istifadəsi | | | | | |
| İfadəli oxu | | | | | |
| İdeyanın müəyyən edilməsi | | | | | |
| Ünsiyyət mədəniyyəti çərçivəsində söylənilən fikirlərə münasibətin bildirilməsi | | | | | |
| Müzakirələrin nəticələrinin təqdim edilməsi | | | | | |
| Əməkdaşlıq | | | | | |

Tofiq Bayram. “Ən gözəl” (Əsər üzərində iş)

Dərsin məqsədi

1. Tofiq Bayramın “Ən güzel” şeirini ifadəli oxuyur. (1.1.2.) 2. Müxtəlif fikirləri müəyyən etmək üçün əsəri hissələrə ayırır. (1.1.3.) 3. Əsərdə müxtəlif fikirləri mövzusu ilə əlaqələndirməklə ideyanı müəyyən edir. (1.2.4.) 4. Müzikirəldə söylənilən fikirlərə münasibət bildirərkən öyrəndiyi yeni sözlərdən istifadə edir. (2.1.1.; 2.2.1.)

Əvvəlki dərslərdə təsvirdici mətnin ideyasının müəyyən edilməsinə dair təlimat bir daha uşaqlara xatırladılır və təlim prosesində onların nəzərə alınması tövsiyə edilir.

– Uşaqlar, bundan əvvəlki dərslərdə biz təsvirdici mətnlərin ideyasının müəyyən edilməsi yollarını öyrəndik. Bu gün isə öyrəndiyimiz bilik və bacarıqları daha da təkmilləşdirəcəyik. Tofiq Bayramın “Ən güzel” şeiri bu məqsədə çatmaqdə yardımçıımız olacaq.

NOYÇ (Nəzərdən keçir, oxu, yoxla, çalış) üsulundan istifadə etməklə oxu təşkil edilə bilər.



TOFIQ BAYRAM. “ƏN GÖZƏL” (Əsər üzərində iş)

Əvvəlki dərslərdə mötin ideyasını müəyyən etmək üzrə ilkən bilik və bacarıqlara yiylənmisən. Aşağıda təqdim edilən şeiri oxu. İdeyanı müəyyən et. (Oxuya hazırlıqları aparmağı unutma.)

Təpşiriq 1. “Oxudan əvvəl” təlimatını (səh. 12) yerinə yetirəndən sonra şeiri oxu.

ƏN GÖZƏL

Ey könlü, ümmənlar coşsun səsində,
Şeirin qanad açan günüdür bu gün.
Bütün ölkələrə yer kürəsində
De ki, Azərbaycan günüdür bu gün!

Dostları sad görüm, yadları dalğın,
Arzumun gül açan günüdür bu gün.
Söhrətli votenin, qeyrətli xalqın
Tarixə nur saçan günüdür bu gün.

Pazıdan xoş ətri gəldi baharın,
Elimin sevinci aşib-dışdırıb.
Sifeti urləmb aqsaqqalların,
Agbirçək analar cavanlaşdırıb.

Dünyanı mat qoyub bu arzu, həvəs,
Xalqının öyünen günüdür bu gün.
Bütün ürəklerin həmçay, həmənafas
Sevinclə döyünen günüdür bu gün.


Ən gözəl kəlmələr axtarın, seçin,
Dostlar, alqışlardan Azərbaycana.
Həla neçə-neçə bayraqlar biçin
Qızıl qumaşlardan Azərbaycana!

28 Tofiq Bayram. “Ən güzel”

Vaxtdan səmərəli istifadə çox əhəmiyyətli bir keyfiyyətdir. Bu baxımdan sinifdə müvafiq tərbiyə işi aparılması zəruri hesab edilir. Müəllim tapşırığın icrası üçün optimal vaxt ayırmalı, şagirddən də həmin vaxt çərçivəsində işin icrasını gözləməlidir. Bu, 45 dəqiqə vaxtin səmərəli istifadəsi ilə nəticələnir. Verilmiş vaxt çərçivəsində tapşırığın yerinə yetirilməsi ayrıca meyar kimi holistik qiymətləndirmə sxeminə daxil edilə bilər.

Nəzərdən keçirin:

- Oxudan əvvəl şeirin başlığı verilmiş şəkil, qrafik və s. üzərində düşünün;
- Şeirin ölçüsündən və şagirdlərin hazırlıq səviyyəsindən asılı olaraq birinci və sonuncu cümlələri və ya abzası oxuyun;
- Şeiri oxuyan zaman cavab tapmaq istədiyiniz sualları tərtib edin.



Əsərin ideya-sim qüvvət-ləndirən fikri müəyyən et.

Bayramın mübarək, ey ana Vətən!
Hünorlər, zəfərlər izleyir sonı,
Şöhrötün an uca zirvəsindəsen,
Hələ çox zirvələr gözləyir sonı!

Tofiq Bayram

Oxuyun:

- Şeiri oxuyun. Hazırladığınız suallara cavab verin.
- Şeiri hissələrə ayırm və onlara başlıq verməklə kiçik fikirləri müəyyən edin.

Yoxlayın:

- Cavablarınızın nə qədər aydın və düzgün olduğunu yoxlayın.

Çalışın:

- Mövzu ilə müxtəlif fikirləri əlaqələndirməklə əsərin ideyasını müəyyən edin.
- Təqdimatınızı hazırlayın.
- Təqdimat edərkən yeni öyrəndiyiniz sözləri nitqinə istifadə etməyə çalışın.
- Əsərin müəllifi haqqında məlumat verin.

Bu şeirdə 113 söz oxunacaqdır. Şeirə dair sualların mətni 31 sözdən ibarətdir. Cəmi 144 sözdür. Şeiri oxumaq üçün 7–10 dəq. kifayət edir. Digər təlimatların icrası üçün sinfin səviyyəsi nəzərə alınmaqla vaxt müəyyən edilir.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Məzmuna uyğun ifadeli oxu | | | | | |
| Müxtəlif fikirlərin müəyyən edilməsi | | | | | |
| Mövzu və ideyanın müəyyən edilməsi | | | | | |
| Verilmiş vaxtda işin icrası | | | | | |
| Söylənilən fikirlərə münasibətin bildirilməsi | | | | | |

Tofiq Bayram. “Ən gözəl” (Əsər üzərində iş)

Dörsin məqsədi

1. Tofiq Bayramın “Ən gözəl” şeirinin mövzu və ideyasına münasibət bildirir. (1.2.4.)
2. Müzakirələrdə söylənilən fikirlərə münasibət bildirir. (2.2.1.) 3. Əsərlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir. (2.1.2.) 4. Əsərlə bağlı şifahı təqdimat edir. (2.1.1.)
5. Mövzu ilə bağlı fikirlərini məntiqi ardıcılıqla ifadə edir. (3.1.2.)

Müəllim:

Ölkənin müstəqilliyinin qorunub saxlanmasında şəxsiyyətlərin rolu barədə danişarkon biz Ümummilli lider H.Əliyevin həkimiyət illəri barədə danışmaya bilmərik. O, müdrik bir dövlət başçısı kimi Azərbaycan dövlətinin qorunub saxlanması və inkişaf edib çiçəklənməsi üçün əlindən gələni etmişdir. Onun yaratdığı bu ənənə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bir zaman Ümummilli liderimiz demişdir: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün ölkəmizdə aparılan işlər və hamımızın şahidi olduğumuz hadisələr onu göstərir ki, bu sözlər böyük uzaqgörənliliklə söylənmişdir və öz təsdiqini tapır. Bütün dünya Azərbaycanda baş verən inkişafa və çiçəklənməyə heyranlıqla baxır.

Azərbaycan öz müstəqilliyini, dövlətçilik ənənələrini qoruyaraq sürətlə inkişaf edir.

Biz artıq birlikdə Tofiq Bayramın “Ən gözəl” şeirini oxuduq və ideyasını müəyyən etdik.

Bu gün isə siz kiçik qruplarda maraqlı layihəni həyata keçirəcəksiniz.



TOFIQ BAYRAM. “ƏN GÖZƏL” (Əsər üzərində iş)

Əvvəlki döslərədə mətnin ideyasını müəyyən etmək üzrə ilkin bilik və bacarıqlar yiyələnmişən. Aşağıda təqdim edilən şeiri oxu. İdeyanı müəyyən et. (Oxuya hazırlıq işləri aparmağı unutma.)

Tapşırıq 1. “Oxudan əvvəl” təlimatını (səh. 12) yerinə yetirəndən sonra şeiri oxu.

ƏN GÖZƏL

Ey könlü, ümmanlar coşsun səsində,
Şeirin qanad açan günüdür bu gün.
Bütün ölkələrə yer kürəsində
De ki, Azərbaycan günüdür bu gün!

Dostları şad görüm, yadları dalğın,
Arzumun güл açan günüdür bu gün.
Şöhrətli vətonin, qeyrətli xalqın
Tarixə nur saçan günüdür bu gün.

Peyizdan xoş ətri göldi baharın,
Elimin sevinci aşüb-dasıbdır.
Sifoti nurlanıb ağsaqqalların,
Ağbirçək analar cavanalıbdır.

Dünyani mat qoyub bu arzu, həvos,
Xalqımın öyiñən günüdür bu gün.
Bütün ürəklərin həmrəy, həmnəfəs
Sevincə döyüñən günüdür bu gün.

Ən gözəl kəlmələr axtarın, seçin,
Dostlar, alışlardan Azərbaycana.
Hələ neçə-neçə bayraqlar biçin
Qızıl qumaşlardan Azərbaycana!

Sənəcə, sozlərə şair nə demək istəyir?

Neçə-neçə bayraqların biçil
məsi nə üçün lazımdır?

28 Tofiq Bayram. “Ən gözəl”

Şagirdlər 3 nəfərdən ibarət kiçik qruplara bölünür. Şərtlər dərslikdə səh. 30-da verilmişdir.

Hər qrupa bir yüksək, bir orta, bir aşağı nəticələr nümayış etdirən şagirdin daxil edilməsi tövsiyə edilir.


Layihənin təqdimatının hər üç şagird tərəfindən ediləcəyi əvvəlcədən bildirilir. Bununla vəzifə bölgüsü və qarşılıqlı təlimatlandırılmasını gücləndirməyə nail olarsınız.



Qeyd: Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüsü və uğurlu icraçısı kimi tanınır. Belə ki, 2006-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəya verilib.

Dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.

Bu gün Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1", 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən "Azersky" peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki – "Azerspace-2" orbitə çıxarıllıb.



Əsərin ideya-sını qıvvatlaşdırın fikri müəyyən et.

Bayramın mübarək, ey ana Vətən!
Hünorlər, zəfərlər izloyır soni,
Şöhrətin ən uca zirvəsindənən,
Hələ çox zirvələr gözləyir soni!

Tofiq Bayram

Şagirdlərin maraqlarını nəzərə almaqla layihəyə əsərin ideyası ilə bağlı və Azərbaycana aid digər məqamlar daxil edilə bilər.

- 1 bənd şeir;
- 1 bənd mahnı;
- şəkil;
- aplikasiya;
- yapma.

Bununla siz maraqlı integrasiya apara, əsərin ideyasını Azərbaycanda bu gün baş verən hadisələrlə əlaqələndirə bilərsiniz.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|--|---|---|---|---|---|
| Əsərin ideyasına münasibəti | | | | | |
| Fərqli fikirlərə münasibət bildirərkən ünsiyət mədəniyyətinə riayət edilməsi | | | | | |
| Əsərdəki hadisələrin Azərbaycanda baş verən hadisələrlə əlaqələndirilməsi | | | | | |
| Fikirlərin aydın, ardıcıl şərhi və əsaslandırılması | | | | | |
| Əməkdaşlıq | | | | | |

Süleyman Rüstəm. "Azərbaycana gəlsin" (Əsər üzərində iş)

Dərsin məqsədi

1. S.Rüstəmin "Azərbaycana gəlsin" şeirini ifadəli oxuyur. (1.1.2.)
2. Əsəri hissələrə ayıır və onlara başlıq verir. (1.1.3.)
3. Əsərin mövzusunu və ideyasını müəyyən edir. (1.2.4.)
4. Əsərin ideyası ilə bağlı fikirlərini aydın və ardıcıl şərh edir. (2.1.2.)

Müstəqil iş olduğundan şagirdlər fərdi şəkildə Süleyman Rüstəmin "Azərbaycana gəlsin" şeirini oxuyur. Azərbaycanın təsvirinə həsr edilmiş bu əsərin ideyasının müəyyən edilməsi proseduru bir daha xatırladılır və şagirdlər işə başlayır.

Şagirdlərə elan edilməlidir! Əgər iki şagirdin bir-birindən köçürüyü aşkar edilərsə, hər iki şagirdin nəticəsi ləğv ediləcək. Bu elanla şagirdin müstəqil düşünmə və çalışmaq baxımından potensialının maksimum dərəcədə səfərbər edilməsinə və işə salınmasına nail olarsınız.



Təqsiriq 2.

1. Şeiri oxuduqdan sonra "Oxudan sonra" təlimatını (səh. 16) yerinə yetir.
2. İlk iki bönddən sonra irəli sürdüyüñ fərziyyənin doğru olub-olmadığını müəyyən et.
3. Şeirin ideyasını müəyyən et.

Layihə. "Ən gözəl" şeirini bir daha diqqatlı oxu. Əsardə hansı faktlar xalqın bir məqsəd uğrunda birləşməsini göstərir? Yaxşı lider öz ölkəsi üçün nələr edə bilər? Təqdimat hazırla.

SÜLEYMAN RÜSTƏM. "AZƏRBAYCANA GƏLSİN" (Əsər üzərində iş)

Təqsiriq 1. Şair Süleyman Rüstəmin "Azərbaycana gəlsin" şeirini oxumazdan əvvəl hazırlıqları apar. Qeydlər götür. Şeiri oxu. Əsərin ideyasını tap. Nöticələrini əvvəlcə kiçik qrupda, sonra isə bütün sınıfla müzakirə et.

AZƏRBAYCANA GƏLSİN

Vətənimin seyrinə çağırıram elləri,
Sorvat görmək istəyen Azərbaycana gəlsin.
Bəzənib başdan-başa şəhərləri, kəndləri,
Cənnət görmək istəyen Azərbaycana gəlsin.

Qanımızda dörvən sedaqtıdır, sedaqt
Günoşdən de parlaqdır gözümüzdə heqiqət.
Dostuna, qardaşına tomonnasız məhəbbət,
Hörmət görmək istəyen Azərbaycana gəlsin.

Gözəlliklər vətənə gözəllərindən gəlir,
Dostluğun, qardaşlığın tomonnalarından gəlir,

30 Süleyman Rüstəm. "Azərbaycana gəlsin"


QİYMƏTLƏNDİRİMƏ İLƏ BAĞLI TÖVSIYƏ

Müstəqil işin nöticələri qiymətləndirilərkən aşağıdakı məsələlərə əhəmiyyət verilməlidir.

Bəzən şagirdlər elə başa düşürlər ki, bir bənd bir müxtəlif fikir deməkdir. Elə də ola bilər ki, iki-üç bənd eyni fikri əhatə etsin və ona bir başlıq verilsin. Bu baxımdan şagirdləri də təlimatlandırmaq faydalı olar.

Ayri-ayrı şagirdlərin müəyyən etdiyi ideyalar eyni olmaya bilər, lakin mahiyyət baxımından onlar çox yaxın olmalıdırlar.

Şeirin ideyası



Bu varianta uyğun gələn, yaxın olan cavablar doğru hesab edilə bilər.

Şagirdlər əsərin ideyasını müəyyən etmək üçün apardıqları işin nəticələrini yazılı şəkildə təqdim edir (0,5–1 səh. həcmində). Yazı zamanı qrafik cədvəllərdən də istifadə edilə bilər.

Bu mətndə 93 söz oxunacaqdır. Mətni oxumaq üçün 5–7 dəq. kifayət edir. Digər təlimatların icrası üçün sınıfın səviyyəsini nəzərə alaraq vaxt müəyyən edilir.

QİYMƏTLƏNDİRİMƏ

Müstəqil işi qiymətləndirərkən “Strategiya ilə oxu səhifəsinin qiymətləndirilməsi” qaydalarından istifadə (səh. 74–75.)

“Üçrəngli bayraq” mövzusunda essenin yazılması (yazidan əvvəl)

Dərsin məqsədi

- “Üçrəngli bayraq” mövzusunda təsviredici esse yazır. (3.1.3.)
- Essenin planını tərtib edir. (1.1.3.)
- Essenin əsas ideyasını yaradır. (1.2.4.)
- Fikirləri məntiqi ardıcıl hıda təqdim edir. (3.1.2.)

Əvvəlki dərslərdə təsvir edici yazı nümunələri ilə tanış olduq. Həmin əsərlərin əsas ideyasını müəyyən etdik. Bu dərslərdə isə biz özümüz müxtəlif fikirlər vəsaitəsilə ideyanı yaratmaq üçün səylər göstərəcək və bu məqsədlə esse yazacaqıq. Uşaqlar, kim deyər, bu günlərdə hansı əlamətdar günü qeyd edir? Şagirdlərdən cavab alınır. Doğru cavab səslənərsə, müəllim onu qabardır. Əks halda onların nəzərinə çatdırılır ki, 9 noyabr Bayraq Günüdür. Ona görə də bu gün yazacağımız təsviri esseni bu mövzuya həsr edəcəyik. **Siz bilirsinizmi esse nədir?**

Müəllim ya I çərçivədəki məlumatı özü oxuyur, ya da şagirdləri həmin məlumatı oxumağa dəvət edir.
– Esse nədir? – suali ilə başlayan məlumatə çatdıqda kitabları örtməyi xahiş edin. Onlara təqdim edilən tapşırığı verin.

Hissətmə üsulu

İşçi vərəqi

Verilən tapşırığı oxu, fikirlərin doğru, yaxud səhv olduğunu göstər. “Esse nədir?”, “Esse yazmaq sənə nə üçün lazımdır?”, “Təsviredici esse necə yazılır?” bəhslərini oxuyandan sonra tapşırıqdakı fikirləri təkrar oxu və əvvəl gəldiyin qərarları yoxla.



“ÜÇRƏNLİ BAYRAQ” MÖVZUSUNDAN ESSENİN YAZILMASI



Təsviri esse necə yazılır?

Bundan əvvəl son inşa, esse yazmışan. Yadına sal, buna necə etmison?

Gəl razılışaq ki, çox nadir hallarda birdəfəyə mükemmel bir inşa və ya esse yazma mümkündür. Hətta məşhur yazıçılar belə nə iso yazmadan əvvəl mövzü ilə bağlı araşdırımlar aparırlar. Yaziya həmazdan əvvəl mətn üçün plan qururlar. Sonra həmin plan üzrə metni yazarlar. Tütün bunların necə baş verdiyini öyrənmək üçün isə aşağıdakı məsələləri bilmək lazımdır.

Esse nədir?

Esse fransız sözü olub, mənası *təcrübə, sinəq, oçerk* deməkdir. Essenin ilk nümunəsinin fransız yazıçısı və filosofu M. Monten yazmışdır. *Esse ədəbiyyatda bir janr olub, müzəlliñin hər hansı mövzü ilə bağlı düşüncələrini və hissələrini şörh edən kiçik bədii nümunədir*. Essenin dili həm dənliq dilinə yaxın, həm də obrazlı olur. Esse müxtəlif xarakterli olur: noqlı, təsvirdici, tədqiqat, mühakimə.

Esse yazmaq sənə nə üçün lazımdır?

Esse fikirlərini obrazlı ifadə etmek üçün yazdırın ilk yazıdır. Esse yazarkən müstəqil şəkildə yaradıcılıqla məşğul olursan. Bu zaman son dəha möhsuldar düşünməyi öyrənirsin.

Təsviredici esse necə yazılır? Təsviredici esse yazarkən ətrafdakı əşya və hadisələri çox diqqətlə müşahidə etmək lazımdır. Çünkü göründükələri və eşitdikləri bədii şəkildə təsvir etməlisən. Esse yazan zaman təsvir etdiyin bir əşya və hadisənin xüsusiyyətlərini digər əşya və hadisənin xüsusiyyətləri ilə gərginləşdirmək, müqayisə etmək yazının dəyərini artırın hal hesab olunur.


32 “Üçrəngli bayraq”

| D | S | D | S | D | S | D | S |
|---|---|---|---|---|---|---|---|
| — | — | 1. Esse təcrübə deməkdir. | — | — | 5. Esse yazarkən yaradıcı fəaliyyətdə olur. | — | — |
| — | — | 2. Esse ədəbiyyatda bir janr olub qorxulu hadisələri əks etdirir. | — | — | 6. Təsviri esse yazarkən gördükərimi elmi şəkildə təsvir etməlisən. | — | — |
| — | — | 3. Essenin dili obrazlı olur. | — | — | 7. Təsviri esse yazarkən bədii təsvir vasitələrindən istifadə edilir. | — | — |
| — | — | 4. Yalnız təsviri yazılar esse ola bilər. | — | — | | | |

Məlumat mənbəyi olaraq sinfə Azərbaycan bayrağı haqqında yazılımış ensiklopedik, bədii-publisistik və s. məlumatlar gətirin. Sınıfdə kompüter və internet şəbəkəsi varsa, məlumat İKT vasitəsilə də əldə edilə bilər. Azərbaycanın müxtəlif şəhər və rayonlarında Bayraq meydanlarının şəkilləri də təqdim edilə bilər. Bayraqları yazı masasının üzərinə qoya bilərsiniz.

Təqsir 1. Azərbaycan Respublikasının bayrağının təsvirinə dair “Üçşöngli bayraq” mövzusunda esse yazmaq üçün hazırlıq işləri apar.

- Yazıdan əvvəl**
1. Əvvəlcə essenin mövzusu haqqında fikirləş: təsvir edəkən hansı məsələlərə əhəmiyyət verəcəksən?
 2. Bu suallar üzərində düşün: “Bu yazının oxucusu kim olacaq?” və “San oxucuna nə demək istəyirsin?”(ideya)
 3. Mövzun haqqında bildiklərini qeyd et.
 4. Məlumat toplamaq üçün təsvir etmək istədiyin əşyani və ya hadisəni müşahidə et.
 5. Topladığın məlumatlardan istifadə etməklə və onları qruplaşdırmaqla ideyamı yaranan fikirləri müəyyən et.
 6. Verilmiş sxemi dəftərinə çox.
 7. Müəyyənənmişdir. Fikirləri verilən sxem üzrə ardıcılıqla düz.



8. İdeyanı yarada bilən fikirləri diqqət et. Əvvəlcə baş verən hadisənin səbəbini göstər, sonra ondan irəli gələn noticoni təqdim et.
9. İdeyanı yaradan fikirlər üzərində bir daha düşün: bu fikirlər ideyanın çatdırılmasına xidmət edirimi?
10. Yazının planını tərtib et.

Təqsir 2. Təsvir edəcəyin əşa və hadisələri müşahidə et, məlumatları yadda saxla və araşdırma apar.

- **Müşahidə necə aparılır?** Təsvir etmək istədiyin əşyani, hadisəni və ya məkanı qisa vaxtda diqqətlə nəzərdən keçir və qeydlər et. Müşahidə etdiyin zaman keçirdiyin hissələr barədə də qeydlər apar.

Məktəb kitabxanaları bu qəbildən materiallarla zəngindir. Əgər kitabxanada şərait varsa, bu dərs kitabxanada keçirilə bilər. Nəzarət edin ki, şagirdlər kitabxanada vaxtı səmərəsiz sərf etməsin. Bu qərarı kitabxanaçı ilə əvvəlcədən razılaşdırın.

!

Qeyd: Hissətmə üsulu barədə müəllim üçün metodik vəsaitin 68-ci səhifəsindən ətraflı məlumat ala bilərsiniz.

Fərdi oxu başa çatdıqdan sonra şagirdlər qruplaşdırılır. Qruplarda esse yazıya hazırlıq işləri aparılır. Müvafiq təlimatlarla bağlı istiqamət verilir və onlardan istifadə etmək tövsiyə edilir. (Dərslikdə səh. 33)

“Üçrəngli bayraq” mövzusunda essenin yazılması (yazı zamanı)

Dərsin məqsədi

1. “Üçrəngli bayraq” mövzusunda esse üzrə fikirləri mənətiqi ardıcılıqla təqdim edir. (3.1.2.) 2. Təsviri essenin ideyasını müxtəlif fikirlər vasitəsilə yaradır. (1.2.4.) 3. 0,5–1 səhifə həcmində esse yazır. (3.1.3.)



Əvvəlki dərsdə yazıya hazırlıq işi apardınız. Essenin planını tərtib etdiniz. Planın hər maddəsi sizin ayrı-ayrı fikrinizdir. Həmin fikirləri ardıcıl, aydın açıqlamaqla sonda nəzərdə tutduğunuz əsas ideyanı oxucuya çatdırmağa nail olarsınız.

Şagirdlər dərsliyin 35-ci səhifəsində verilmiş təlimatdan istifadəyə istiqamətləndirilir. Essenini yazır.

• **Məlumat necə yadda saxlanılır?** Gördüyün mənzərənin təsvirini olduğu kimi yaddaşına həkk etmek üçün əvvəlcə diqqətini comlo. Əgər sən hər hansı məkanda müşahidə aparırsansa, eşitdiyin söslər, duyduğun qoxu və dadla bağlı qeydlər etməlisen. Müşahidə apararkən başqa oxşar söslər, qoxu və dad yadına düşürse, bunları da doftorçonə yax.

• **Araşdırma nə üçün aparılır?** Araşdırma yazacağın mövzu ilə əlaqədar lazım olan məlumatları toplamaq üçün aparılır. Həmin məlumatları yazmaq istədiyin mövzuya dair materialları oxumaqla və ya barədə bəlgiləri olan insanlarla söhbət etməklə toplaya bilərsən. Topladığın məlumatın köməyi ilə son heç vaxt görmədiyin əşya və hadisi, yaxud heç vaxt olmadığı bir məkanı da təsvir edə bilərsən.

Təşərif 3. Tərtib etdiyin plan üzrə “Üçrəngli bayraq” mövzusunda esse yaz. Yazı zamanı öməl olunmalı qaydaları nəzərdən qaçırmır.

34 “Üçrəngli bayraq”


Təqdimat mədəniyyəti

| | | | | | |
|-----------------|--|--|--|--|--|
| Səs tonu | | | | | |
| Duyğu ilə temas | | | | | |
| Göz kontaktı | | | | | |
| Təbəssüm | | | | | |
| Jest və mimika | | | | | |
| İnandırıcı nitq | | | | | |

“Üçrəngli bayraq” mövzusunda essenin yazılması (yazdan sonra)

Dərsin məqsədi

- Müzakirədə söylənilən fikirlərə münasibətini bildirir. (2.2.1.)
- Mövzu ilə əlaqədar fikirlərini məntiqi ardıcılıqla təqdim edir. (3.1.2.)
- Yazılan esseyə fərqli münasibət bildirir. (3.1.1.)



Yazı zamanı
1. Oxucunu cəlb etmək üçün yazımı
ona tanış olan bir məlumatla başla.
2. Əvvəlki mərhələdə ardıcılıqla düzgün fikirləri bir-bir təqdim et.
3. Həmin fikirləri dəstərçəndə apardığın qeydlərdən istifadə etmək
əsaslanır.
4. Sonda fikirləri bir yere topla və mətni yekunlaşdır.

- Oxucunu cəlb etmək üçün yazımı
ona tanış olan bir məlumatla başla.
- Əvvəlki mərhələdə ardıcılıqla düzgün fikirləri bir-bir təqdim et.
- Həmin fikirləri dəstərçəndə apardığın qeydlərdən istifadə etmək
əsaslanır.
- Sonda fikirləri bir yere topla və mətni yekunlaşdır.

Tapsırıq 4. Müəllimin təqdim etdiyi mövzuda esseni, demək olar ki,
başa çatdırın. “Demək olar ki” ifadəsinə tosadüfən işlətmədi. Esseni
başa çatması üçün qarşısında hələ görməli olduğun bir sıra işlər var. “Yazdan
sonra” tolimatını oxu və onları yerinə yetirməklə yazımı başa çatdır.



- Yazdığın mətni oxu və fikirloş:
“Nəzərdə tutduğum fikri nə qədər aydın
din çatdırma bildim?”
- Yoldaşlarından xahiş et ki, yazımı oxusunlar, irad və təkliflərini
bildirsinlər.
- İrad tutulan məsələlər barədə düşün. İradlar ağlına batırsa, yazının
üzündən bir daha işlə.
- Yazını tokrar yoxla.
- Sonda fikirloş: “Bu yazımı yazdığını müddətdə yeni nə öyrəndim?” Yeni öyrəndiklərin barədə də qeydlər etməklə yazımı müəllimə təqdim et.

1. Yazdığın mətni oxu və fikirloş:
“Nəzərdə tutduğum fikri nə qədər aydın
din çatdırma bildim?”

“Nəzərdə tutduğum fikri nə qədər aydın
din çatdırma bildim?”

2. Yoldaşlarından xahiş et ki, yazımı oxusunlar, irad və təkliflərini
bildirsinlər.

3. İrad tutulan məsələlər barədə düşün. İradlar ağlına batırsa, yazının
üzündən bir daha işlə.

4. Yazını tokrar yoxla.

5. Sonda fikirloş: “Bu yazımı yazdığını müddətdə yeni nə öyrəndim?” Yeni öyrəndiklərin barədə də qeydlər etməklə yazımı müəllimə təqdim et.

Öyrəndiklərimiz haqqda düşünərkən

Oxu və yazı prosesi

Yəqin, öyrəndin ki, həm oxu, həm də yazi prosesi oxşar ardıcılıqla, oxşar yollarla hayata keçirilir. Oxu prosesində mətnlərdə ifadə olunan əsas fikri aşkar etməyo çalışılsın. Yazı prosesində isə əsas fikirlərini oxucuya çatdırmağa cəhd göstərməsin. Aşağıda təqdim edilən cədvələ bax oxşar və fərqli cəhətləri daha yaxşı müəyyən etməkdə, həm yazi, həm də oxu prosesi bittidikdən sonra öyrəndiklərinini uğurla tətbiq etməkdə sənə kömək edəcək.

Oxu və yazı sütunlarında göstərilənləri qarşılaşdıraraq oxu və düşün: “Mən yazanda və oxuyanda bunları edirəmmi?”

I. BƏDİİ ƏSƏRLƏRDƏ İDEYANIN MÜYYƏN EDİLMƏSİ 35

Şagirdlər səh. 35-də verilən təlimatlara əsasən fəaliyyətə istiqamətləndirilir. Bu fəaliyyət qruplarla iş formasında davam etdirilir. Qruplar yazılarını mübadilə edir. Oxuyur və təsvirəcidi esselərdə ideyanın təqdim edilməsi ilə bağlı rəy və təkliflərini verirlər.

Bu proses “Karousel” üsulu vasitəsilə həyata keçirilərsə, bütün qruplar digər qrupların yaratdığı təsvirəcidi esseni oxuya və qarşılıqlı bəhrələnə bilərlər.

Yoldaşlarının yazdığı esseni yoxlanılması və qiymətləndirilməsi təşkil edilir. Qruplar digər qrup üzvlərinin yazdığı esse ilə bağlı rəy və təkliflərini hazırlanılar. Şagirdlərə qarşılıqlı qiymətləndirilmə apararkən meyarlar verilən holistik qiymətləndirmə sxemi təqdim edilir.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|--|---|---|---|---|---|
| Plan üzrə nəzərdə tutulmuş müddəalar essedə aydın açıqlanıb mı? | | | | | |
| Həmin müddəaları təsviri essenin kiçik fikri hesab etmək olarmı? | | | | | |
| Müxtəlif fikirlər hansı ardıcılıqla düzülüb? | | | | | |
| Müxtəlif fikirlər əsas ideyanın çatdırılmasına xidmət edirmi? | | | | | |
| Təsvirəcidi esseni janr xüsusiyyətlərinə əməl edilib mi? | | | | | |

A

Dərsin sonunda öyrənilən oxu və yazı prosesləri qarşılaşdırılır (səh. 35).

II. BƏDİİ ƏSƏRLƏRDƏ FİKRİN OBRAZLI İFADƏSİ

Səməd Vurğun. "Azərbaycan" (Bədii təsvir vasitələri – məcazlar)

Dərsin məqsədi

- S.Vurğunun "Azərbaycan" şeirində tanış olmayan sözlərin mənasını lügətdən istifadə etməklə aydınlaşdırır. (1.1.1.)
- Şeiri məzmunu uyğun ifadəli oxuyur. (1.1.2.)
- Əsərdə bədii təsvir vasitələrini müəyyənleşdirir və onun rolunu aydınlaşdırır. (1.1.5.; 1.2.3.)
- Təqdimat edərkən öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir. (2.1.1.)
- Müzakirələrdə fikirlərini aydın və ardıcıl şərh edir. (2.1.2.)

"Təsviri mətnlərdə təsvir edilən məqamlar" mövzusunu şagirdlərə təqdim edin. Şagird işarə etməklə oxu üsulu ilə (dərslikdə səh. 38) verilən mətni fərdi şəkildə oxuyur. Dəftərinə aşağıdakı cədvəli çəkir və oxu prosesində müvafiq qeydlər aparır.

| İşarə | Mənəsi |
|-------|-------------------|
| * | Bilirəm |
| + | Yeni məlumatdır |
| ! | Nə gözel yenilik! |
| ? | Başa düşmədim |

Şagirdlərin başa düşmədiyi məsələ ətrafında 5 dəqiqə müzakirə aparılır və şərhə aydınlıq gətirilir. Şagird hər hansı məsələni başa düşdüyünü bildirərsə, müəllim həmin suala cavab vermir. Sinfə müraaciət edir. Digər şagirdlər öz fikirlərini bildirirlər. Müəllim səslənmüş fikirləri konkretləşdirir və beləliklə, məsələyə aydınlıq gətirilməsini təşkil edir.

Müəllim! – "Nə gözel yenilik" sətrinə hansı fikirlərin daxil edildiyini də soruşa bilər. Əgər belə yenilik aşkar edilibsə, şagirdlər bunu sadəcə oxuyur.

Dirçəliş Günü ərəfəsinə təsadüf etdiyindən oxu mətni olaraq S.Vurğunun "Azərbaycan" şeiri daxil edilib. Şeiri oxuduqdan sonra bu əlamətdar tarix şagirdlərin nəzərinə çatdırılır.

II. BƏDİİ ƏSƏRLƏRDƏ FİKRİN OBRAZLI İFADƏSİ



Təsvir
vasitələrində
neçə istifadə
edilir?

Əsərlərdə təsvirin oxucuya daha təsirli çatdırılması üçün müəlliflər bədii təsvir vasitələrindən istifadə edirlər. Bu darslarda son bədii təsvir vasitələri haqqında məlumat alacaq, onlardan istifadə etməyi öyrənəcəksən.

SƏMƏD VURĞUN. "AZƏRBAYCAN" (Bədii Təsvir Vasitələri – Məcazlar)

Təsvir 1. Oxuya hazırlıq işləri apar. Şeiri oxu. Şeirde bədii təsviri müəyyən etməyə çalış. Bunun üçün şeirin sonunda verilmiş məlumatdan istifadə edə bilərsən. Qarşılaşdırılmış, bənzədilən məqamları seçil cəvəldə yaz. Müəyyən etdiyin nümunələrin sayıdan asılı olaraq sətirlərin sayını artır.

| "Azərbaycan" şeirində müqayisə edilən və bənzədilən məqamlar | |
|--|------------------------------------|
| Bənd | Təsvir edilən məqamlara aid nümunə |
| | |

AZƏRBAYCAN

Dostlar! Gəlin sizə bir-bir danışım
Min bağın, bağçının barı məndədir.
Sinəm oylağdır gözəlliklərin,
Hər sevən ürəyin yarı məndədir.

II. BƏDİİ ƏSƏRLƏRDƏ FİKRİN OBRAZLI İFADƏSİ 37

Sinif qruplara bölünür: hər qrupa cədvəl təqdim edilir. (Dərslikdə səh. 38)

"Azərbaycan" şeirində təsvir vasitələri

| Bənd | Təsvir edilənə aid nümunə | Təsvir edilən məqamlar |
|------|---------------------------|------------------------|
| | | |

Təqdimat zamanı seçilmiş təsvir vasitəsini təqdim edərək əsərdə onun rolunu şərh edirlər. Bütün qrupların təqdimatları dirlənilidikdən sonra kollektiv müzakirədə dəqiqləşmələr aparılır.

Qrup işi üçün şagirdlər təlimatlandırılan zaman tanış olmayan sözlərin seçilib lügətdən mənasının aydınlaşdırılmasının zəruri şərt olduğu xatırladılır.

Əgər vaxt imkan verərsə, müəllimin əsərin əsas ideyası barədə 3-5 dəqiqlik müzakirə aparması əhəmiyyətlidir.



Ötüb getdi günlərimi saymağım,
Dildən-dilə dastan oldu oymağım,
Temiz südüm, şəkər kimi qaymağım,
Dövlətimin ixtiyarı məndədir.

Axşamüstü Bakıya bax doyunca,
Ulduzlarım yanır sahil boyunca.
Dağ üstündə o qorənfil, o yonca –
Votənimin laləzəni məndədir.

Mən xoşbəxtəm azadlığım gələli,
Tarix yazar ellərimin öz olı,
Bayraqımdır uca Şərqiñ gözəli,
Azadlığın düz qorarı məndədir.

Səməd Vurğun

Bu bənddə
benzəzəmə
hansı
misradır?

Şeir bitəndən sonra şagirdlər tərəfindən ucadan oxu təşkil edilir. Hər qrup bir neçə bəndi oxuya bilər.



Qeyd: Nəzərə almaq lazımdır ki, təsvir vasitələri bəhsin birinci dərsidir. Hələ şagirdlər məsələ barədə çox az məlumatlıdır. Şagirdlər kiçik bir məlumat almaqla məsələyə nə səviyyədə aydınlıq gəti-rə bilərlər deyə, bu çalışma diaqnostika aparmaq baxımından yararlıdır.

Bu mətndə 220 söz oxunaqdır. 105 sözü oxumaq üçün 1 dəqiqlik hesabı ilə 3 dəqiqliq nəzərdə tutula bilər. Düşünərək, təsvir vasitələrini müəyyənləşdirərək oxu həyata keçirildiyindən bu vaxtı 12-15 dəqiqliyə qədər artırmaq olar.

Müəllim dəstək üçün doğru variantlar təqdim edilir

| Bənd | Təsvir edilənə aid nümunə | Təsvir edilən vasitənin növü |
|-------|--|------------------------------|
| 2-ci | Dağların süd kimi qarı məndədir | təşbeh |
| 5-ci | İsti yanaqların nari məndədir | epitet |
| 6-ci | Qəlbini saz kimi tutub calmayan | təşbeh və toxunma |
| 8-ci | Diş göynədən bulaqları məndədir | epitet, dad |
| 9-cu | Sarı limon çay üstündə dad olur, Gözüm görür, könlüm evi şad olur | dad, görmə |
| 10-cu | Təmiz südüm, şəkər kimi qaymağım | təşbeh və dad |

Süleyman Rəhimov. "Güzgü göl əfsanəsi" (Bənzətmə və epitetin müəyyən edilməsi)

Dərsin məqsədi

1. S.Rəhimovun "Güzgü göl əfsanəsi"ni oxuyarkən tanış olmayan sözlərin mənasını lü-ğətdən istifadə etməklə aydınlaşdırır və təqdimat edərkən onlardan nitqində istifadə edir. (1.1.1.; 2.1.1.) 2. Əsərin janrı müəyyənləşdirir. (1.1.4.). 3. Əsərdə bədii təsvir vəsiti lərini müəyyənləşdirir və onların rolunu şərh edir. (1.1.5.; 1.2.3.) 4. Müzakirələr-də fikirlərini aydın ifadə etməklə münasibətini bildirir. (2.1.2.) 5. Müzakirələrdə söylə-nilən fikirlərə münasibət bildirir. (2.2.1.; 2.1.2.)

Əvvəlki dərslərdə öyrən-diniz ki, təsviredici mətnin tərtibinin mühüm şərtlərin-dən biri də fikirlərin obrazlı ifadəsidir. Bu gün təsvir vəsiti ləri haqqında bilik və bacarıqlara yiyələnəcəyik ki, onları istənilən təsviri mətnədə müəyyən edə bilək, fikrin ifadə gözəlliyin-dən zövq ala bilək. Həmcinin təsviredici mətnləri ya-zanda onlardan istifadə edək. Gəlin bu barədə da-ha ətraflı öyrənək. Pəncərədən bayırə baxın. Qızıl payız gəlir. Bu gün S.Rə-himovun "Güzgü göl əfsa-nəsi"ni oxuyacaq, gör-kəmli yazıçının bu par-çasada istifadə etdiyi bədii təsvir vəsiti lərini sizinlə birlikdə müəyyən edəcə-yik.

Oxudan əvvəl
BİBÖ cədvəlini çəkirlər.

| Bili-rom | İstəyirəm bilişəm | Öyrəni-rom |
|----------|-------------------|------------|
| | | |

Şagirdlər kollektiv oxu keçirməzdən əvvəl "Təsvir vəsiti ləri haqqında nə bili-rik?" suali üzərində düşüm-məyə cəlb edilir. Alınan cavablar I sütuna yazılır. Bu müddət ərzində kita-bı aćmamağı tapşırın.

SÜLEYMAN RƏHIMOV. "GÜZGÜ GÖL ƏFSANƏSİ" (BƏNZƏTMƏ VƏ EPİTELİN MÜƏYYƏN EDİLMƏSİ)

Tapşırıq 1. S.Rəhimovun "Güzgü göl əfsanəsi"ni oxumazdan əvvəl oxuya hazırlıq işi apar. S.Rəhimovun "Güzgü göl əfsanəsi"ndə müqaiyə-sə edilən, bənzətilən məqamları və epitetləri seçib cövdəldə yaz. Epitetin no olduğunu bilmək üçün məcazi mənəda işlənmüş necə? nə cür? suallarına cavab verən sözləri tap. Mətn üzərində iş başa çatdıqdan sonra verilmiş məlumatla tanış ol.

| "Güzgü göl əfsanəsi" əsərində bədii təsvir (məcazlar) | | |
|---|-------------------|--------|
| Abzas | Bənzətmə (taşbeh) | Epitet |
| | | |

"GÜZGÜ GÖL ƏFSANƏSİ" (İxtisarla)

Qədim zamanlarda Kəpoz dağının aşağı sinəsində, Göygölün yuxarı yaxasında, yamyıl meşənin içində, ağ qayaların əhatasında bir Güzgü göl qaynayırdı.

Maral sübh tezden duruncu yatdıq yeri qabaq ayaqları ilə eşib-eşib gül kimi tamizlayır, üstüne toz qonmağa qoymurdu. Bu yerlərin ağa-ağ yağışlarında Maral yuyunur, yuyunduqua da gözəlləşirdi. Payızdan başlayıb yağan qar isə ağacların qol-budaqlarından Maralın üstüne sopolonır, onu saç-saçığını darayırdı. Maral özünü Güzgü gölə yetirir, bu gölün pul-pul olub dairələnən gümüş suyundan içə-içə öz surotnı tamaşa edir, bundan hədsiz dərəcədə zövq alırıd.

Az əvvəl Güzgü göldən aşağı düşən Maral Göygölün yaxası yuxarı qalxdı, Maral gölə sarı yol aldı. Tumurcuqlardan yeni-yeni çıxan yaz meşəsinin yaşlılığı anban artdı, okslarını Göygölə saldı. Sanki bu yaşlı-yıl ağaclar Göygölə üzürdü. Kəpoz dağının aşağı ətəyində zümrüd meşələrin əhatasında qırırla-açıla dalgalanan Göygöl Marala yaraşq verirdi. Maral Göygölə baxsa da, öz gözəlliyini Güzgü göldə

Sonca, osorin qalan hissəsində mülliif nələri təsvir edəcək?

Sənə tanış olmayan söz vərsə, lügətdən monasını öyrən.

İkinci sütun. "İstəyirəm bilişəm" şagirdin oxu məqsədini müəyyən etməyə imkan yaradır. Bu səbəbdən həmin sütunu diqqətlə işləyin. Şagirdlərin ilk baxışda əhəmiyyətsiz görünən fikirlərini də yazın.

II. BƏDİİ ƏSƏRLƏRDƏ FİKİRİN OBRAZLI İFADƏSİ 41

İki sütun işlənəndən sonra cədvəl üzrə iş saxlanılır. Şagirdlər ucadan, ifadəli oxumaq şərti ilə "Kollektiv oxu"ya cəlb edilir. Bu mətn 4-5 şagird tərəfindən oxuna bilər. Digər şagirdlərin diqqətlə dinləməsini təmin edin.

“Güzgü göl əfsanəsi”ni oxumaq üçün qrup işi forması seçə bilərsiniz. 352 sözdən ibarət mətnin və 26 sözdən ibarət əlavə sualların oxusuna 5 dəq. kifayət etsə də, burada düşünərək oxu nəzərdə tutulduğundan bu vaxt 10 dəqiqəyə qədər artırılır. Bu da keyfiyyətin yüksəldilməsinə xidmət edir. Oxu prosesində şagirdlər onlara verilən cədvəldə təsvir vasitələrini, onun yerləşdiyi abzasları qeyd edir.



görünən sayaq görə bilmədi. Maral buradan bir növ gəyərmiş və göyüm-tül görünürdü.

Maral Göygöl sahili boyu ensiz çıçırla naz-lana-nazlana addimlayırdı. Yuxarıda Kəpozin gordonine qar kimi ağ duman zoqları dolanır, ağa-ağ buludlar da Göygölün sırmilanın somasında horoköt edir. Kəpozin zirvələrində bəhar günəşinin qızıl telleri Göygöl diyanıra nur səpəleyir, olvan çiçəklər də ana torpaqdan baş qaldırırırdı.

Ağ papaqlı göbələklər də tala-tala ağarırı. Kəpozin döşündə oriony qar buz suya dönür, üzüəşqi şır-şır axırı. Bütün şirlənlər şirləndə-Göygölə töküldürdү.

Maral Göygöl barosunda çox şeyi xatırlayırdı... Xatırlayırdı ki, bir zaman onun anası öz qizi bu Marala Göygölün omolo gəlməyindən danışmışdı. O noql etmişdi ki, bu dağlar necə dəhşətli zəlzəleyə məruz qalmışdır!.. Aləmi sarsıdan, dağları qapqaq kimi atıb-tutan zəlzələ neticosində bu Göygöl omolo golmamışdır. Ağ suyun yuxarılarından, Maral göldən atlana-atlana, ağara-agara goldüyüñi do, bu Göygölə töküldüyüñi do demisi... Demisi ki, Göygölün ayaq torəfindən domir qayaların altında bir çay axıb gedir. Ancaq nə edəsən ki, Maral Güzgü göl möftunu idi,

42 Süleyman Rəhimov. “Güzgü göl əfsanəsi”

Oxu müddətində hər ayrılmış parça oxunandan sonra BİBÖ cədvəli üzrə iş davam etdirilir. Şagirdlərə müraciət edilir: – Gəlin düşünək, biz bu parçadan nə öyrəndik? Fikirlər cədvəlin son sütununa yazılır. Oxu yenidən davam etdirilir.

10 dəqiqə “bilirəm” üçün, 10 dəqiqə mətnin oxusu və “öyrəndim” bölməsinin yerinə yetirilməsinə ayrılır. Məlumatın əzx edilməsi üçün 20 dəqiqə vaxt sərf edilir.

Əgər şagirdlər hər hansı mühüm məqamı qeyd etməsələr, müəllim suallarla onların diqqətini həmin məsələyə istiqamətləndirir.

| S.Rəhimovun “Güzgü göl əfsanəsi” əsərində təsvir vasitələri | | |
|---|--|------------------------------|
| Abzas | Nümunə | Təsvir vasitələrinin növləri |
| 2-ci | <p>– Maral sübh tezdən durunca yatdığı yeri qabaq ayaqları ilə eşib-eşib gül kimi təmizləyir, üstünə toz qonmagā qoymurdu;</p> <p>– Maral özü-nü Güzgü gölə yetirir, bu gölün pul-pul olub dairələnən gümüş su-yundan içə-icə öz surətinə tamaşa edir, bundan hədsiz dərəcədə zövq alırıd.</p> | təşbeh epitet |

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Nitqində yeni sözlərdən istifadə | | | | | |
| İfadəli oxu | | | | | |
| Bədii təsvir vasitələrinin göstərilməsi | | | | | |
| Fikrin aydın ifadəsi | | | | | |
| Fikirlərə münasibəti | | | | | |
| Əsərin janr xüsusiyyətləri | | | | | |

Əliağa Kürçaylı. "Baki" (Duyğuların təsviri)

Dərsin məqsədi

1. Ə.Kürçaylinin "Baki" şeirini oxuyarkən tanış olmayan sözlərin mənasını aydınlaşdırır və nitqində istifadə edir. (1.1.1.; 2.1.1.) 2. Şeiri ifadəli oxuyur. (1.1.2.) 3. Əsərin janrını müəyyən edir. (1.1.4.) 4. Əsərdə hissələrin təsvirinə dair məqamları müəyyənləşdirir və onlarla bağlı söylənilən fikirlər münasibət bildirir. (2.1.2.)

Müəllim çantasından etir çıxarıb otağın tən ortasında onu havaya 1-2 dəfə sıxır. Uşaqlara: – Nə hiss etdiniz? Cavab: – Yaxşı qoxu gəlir. Əllərini məsaya vurub: – O necədir? – Bərkdir.

– Bəs bu gül şəklini nəcə, bəyənirsinizmi?

– Gözeldir.

Görürsünümüzü, uşaqlar, ətrafdakı hər şeyi hiss üzvlərimizlə qavrarıraq. Siz bu barədə kiçik sınıflarda "Həyat bilgisi" və "İnformatika" fənlərindən öyrənmisiniz: görmə, eşitmə, qoxu, toxunma, dad. İndi Əliağa Kürçaylinin "Baki" şeiri ilə tanış olacaqsınız. Müstəqil ölkəmizin paytaxtını təsvir edərkən görək şair nəyin təsvirinə yer verib? Həm də fikir verək, fikirlərini 5 hiss üzvündən hansılarının vasitəsi ilə çatdırmaq istəmişdir?

Cütlərlə oxu strategiyası ilə mətnin oxusu təşkil edilir (vəsaитdə səh. 44).



ƏLIAĞA KÜRÇAYLI. "BAKİ" (DUYĞULARIN TƏSVİRİ)

Lap körpə yaşlarından son ətraf aləmi görmək, eşitmək, dadmaq, qozulamaq, toxunmaq yolu ilə dərk etməsən. Bu duyu üzvləri dünyani dərk etməyin osas vasitələridir. Tosvvür et ki, bir meşəyə gəzməyə getmişən. Qaydandan sonra dostları bu barədə danışmaq istəyirsin. Meşədəki ağacların yaşılılığı, quşların səsi, meyvələrin şirinliyi, torpağın yumşaklılığı, çiçəklərin ətri haqqında dediklərinin hamisi duyu üzvlərinin vasitəsilə sonin yaddasına köçən məlumatlardır. Ağacın yaşılığını görmək, quşların səsini eşitmək, meyvələrin şirinliyini dadmaqla, torpağın yumşaklığını toxunmaqla, çiçəklərin ətrini qoxulamaqla dərk etməsən. Bu barədə danışan zamanı dostlarını da hissiyatına tosir edib onlarda məsə haqqında tossovvr yaradır. Yazıcılar da belə edirlər. Hər hansı bir əşya və hadisə haqqında oxucuda tam tossovvr yaratmaq üçün bu **duyğuların növüne alıñmasına** xüsusi əhəmiyyət verirlər. İki cümləni müqayisə et:

1. Həyətimizdə qızılğullar açıb.
2. Həyətimizdə aqmiş çohrayı qızılğulların ətri adamı bihuş edir (görəmə və qoxu).

Gördüyünlə kimi, ikinci cümlə həyətimizdəki qızılğıl haqqında daha ətraflı tossovvr yaradır, oxucuya kömək edir ki, tosvir olunanı yalnız dərk etməsin, həm də duysun.

Təpşir 1. Təqdim edilən mətni oxumazdan əvvəl oxuya hazırlıqları apar. Mətni oxu qaydalarına müvafiq oxu. Duyğuların tosvir edildiyi məqamları müəyyən et. Aşağıdakı cədvəldə onların hansı duyu üzvü ilə bağlı olduğunu göstər.

| Bənd | Nümənə | Təsvir edilən duyu (görmə, eşitmə, dad, qoxu, toxunma) |
|------|--------|--|
| | | |

BAKİ

Uzaq elli əziz dostum soruşdu:

– Sizin Baki söylö, necə şəhərdir?

Dedim: – Qardaş, mənim doğma şəhərim

Yazılımamış, oxunmamış əsərdir.

46 Əliağa Kürçaylı. "Baki"

| Bənd, misra | Nümənə | Təsvir edilən hiss (görmə, eşitmə, dad, qoxu, toxunma) |
|---------------|----------------------------------|--|
| 2-ci, 1 misra | Çiçək desən – könül açan çiçəyi | görmə |
| 2-ci, 2 misra | Külək desən – ev uçuran küleyi | toxunma |
| 3-cü, 1 misra | Nəgməsidir zavodların fit səsi | səs |
| 3-cü, 2 misra | Suya düşüb buruqların kölgəsi | görmə |
| 3-cü, 3 misra | Ətirlidir bağlarının meyvəsi | qoxu |
| 3-cü, 4 misra | Ağ şanısı elə bil ki, şəkərdir | dad |
| 4-cü, 1 misra | Dost görəndə tükənməyir hörməti | görmə |
| 4-cü, 2 misra | Düşmən görəsə dərya olur nifreti | görmə |

Şeirin ucadan ayrı-ayrı şagirdlər tərəfindən oxusu təşkil edilirsə, verilmiş sualların ətrafında kollektiv müzakirə açmaq olar və birgə düşünmə şəraiti yaranar.

Şeirin oxusu başa çatdıqdan sonra şagirdlər qruplara bölünür və tapşırığın icrasına cəlb edilirlər (səh. 46).

Təqdimatlar, hisslərin təsvirinə aid nümunələr göstərilən zaman həmin bəndin ifadəli oxusu tapşırığını verin. Əsərin janrı haqqında məlumat verməyi də tapşırın.



Ciçək desən – könül açan ciçəyi,
Külək desən – ev uçurun küləyi,
Qasırgada ağ dalğalı loçayı,
Sakit gündə gözü mavι Xəzərdir.

Noğməsidir zavodların fit səsi,
Suya düşüb buruqların kölgəsi.
Ətirlidir bağlarının meyvəsi,
Ağ şanısı elə bil ki şekordır.

Dost gərəndə tükənməyir hörməti,
Düşmən görse, dörya olur nifroți.
Bir qoðər də delisovdur adotı,
Əziz dostum, Baki belə şəhərdir.

Oliağa Kürçayh

Yaradıcı tətbiqəmə:

Şeirə bir daha nozor sal. Sinifdən xaric oxu materiallarından Məmməd Arazin "Göygöl" şeirini oxu, duyğuların (görəmə, eşitmə, dad, qoxu, toxunma) təsvir edildiyi möqamları müəyyənəldir. Tapşırıq 1-də verilmiş codvəli yerinə yetir.

Sənəcə, şeirdə
"köñə" və
"ev uçurun" sözləri
hansı mənətdə
verilib?

Bu misralardan
hansıda tösbəh
islənmişdir?

Bu misralardan
hansıda epitet
islənmişdir?

Şagirdlər qruplarda fəaliyyət göstərərkən əvvəlcə onlara yaxınlaşın. Prosesi müşahidə edin:

- Kim liderdir?
- Vəzifə bölgüsü necə aparılır?
- Hami fəaldırırmı?
- Araşdırma düzgün istiqamətdə aparılırmı?
- Fikirlərini aydın ifadə edə bilirlərmi?
- Fərqli fikirlər necə qarşılanır?

Bu məsələlər baxımından hər hansı problemin olduğunu müşahidə etsəniz, tövsiyələr və təlimatlar verin. Sual və replicalarla işin gedisiñə təkan verin.

Bu şeirdə 71 söz,
kənarda 51 söz oxuna-
caqdır.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|--|---|---|---|---|---|
| Yeni sözlərin nitqdə istifadəsi | | | | | |
| Əsərin janrının müəyyən edilməsi | | | | | |
| Əsərdə təsvir edilmiş hissələrlə bağlı şərhlərin verilməsi | | | | | |
| Fikrin aydın, ardıcıl təqdim edilməsi | | | | | |
| Əməkdaşlıq (iş zamanı aparılan müşahidələrə əsasən) | | | | | |
| Təqdim etmək mədəniyyəti | | | | | |

İbrətamız hekayələr (Təsviri mətndə dəqiqləşdirici faktlar)

Dörsin məqsədi

- Hekayələri oxuyarkən tanış olmayan sözlərin mənasını lügətdən aydınlaşdırır, təqdimat və müzakirə zamanı nitqində həmin sözlərdən istifadə edir. (1.1.1.; 2.1.1.)
- Hekayələri oxuyur, ideyasını müəyyən edir və münasibət bildirir. (1.2.4.)
- Əsərdə təsvir edilən faktlarla (ad, tarix, say və s.) bağlı fikirlərini aydın, ardıcıl şərh edir. (2.1.2.)
- Söylənilən fikirlərə münasibət bildirir. (2.2.1.)

Hər hansı bir insan haqqında məlumat toplamaq üçün onun adı, soyadı, yaşı, doğulduğu və yaşadığı yer və s. müəyyənləşdirilir. Bütün bunlar haqqımızda toplanan faktlardır. Fakt və məlumatlar ətrafda mövcud olan hər bir əşya, hadisə haqqında toplana bilər. Təsvirengəcici mətnlərdə faktların göstərilməsi zəruri şərtlərdəndir.

— Sizcə, nə üçün hər hansı əşya, hadisə təsvir edilərkən faktların göstərilməsinə ehtiyac var?

Şagirdlərin cavabları dini-lənilir. Uşaqlar, bu gün biz “Heç kəsi qınamayın” hekayəsi ilə tanış olacaqıq.



İBRƏTAMIZ HEKAYƏLƏR (TƏSVİRİ MƏTNDƏ DƏQİQLƏŞDIRİCİ FAKTLAR)

Her hansı əşya, hadisə, yaxud məkanı təsvir edərkən daha daqiq təsvvvür yaratmaq üçün faktlardan istifadə etmişənmi? Baxdıqın bir film haqqında yoldaşına danışan zaman filmin adı, aktyorların adlarını deyirsin. Bütün bunlar faktlara addır. Bədii nümunələrde *adlar, tarixlər, saylar və digər məlumatlar* belə faktlara addır. “*Soyuq fevral gecəsi idi*” cümləsində “fevral” hadisinin nə zaman baş verdiyini təsvir edir.

Məktəbinizi təsvir edərkən onun tutumu haqqında daha daqiq təsvvvür yaratmaq isteyirsinə, “Məktəbimizdə xeyli sağlam təhsil alır” yox, “Məktəbimizdə 1200 sağlam təhsil alır” yazmaqla faktı daqiq təsvir edirsin.

Başqa bir nümunə: Evinizin yanındakı parkın nə qədər gözəl və insanların istirahəti üçün rahat bir yer olduğunu təsvir etmək isteyirsinə, müxtəlif faktlar daxil etməklə fikrini asanlıqla oxucuna çatdırma bilərsən: “Ulu öndər Heydər Əliyevin adını daşıyan bu yarasaklı parkda hər gün yüzlərlə insan səmərəli və xoş istirahət edir”. Faktlardan çox istifadə edilən bədii mətnlər *bədii-sənəddi* mətnlər deyilir. Faktlar təsvir edilən mənzərə haqqında təsvvvürü dəqiqləşdirir. Bu cür mətnlərdə, adətən, real tarixi xəsxiyətlərden böhs edilir. Müəllif hayatı olan, dünyasını dəyişen bir xəsxiyət seçərək onun hayatı təsvir edir. Bu zaman qohrəmanın adı və hayatında baş verən hadisələr dəyişdirilmədən bədii dille təqdim edilir. Gələcək döşələrimizdə son bədii-sənəddi mətnlərin maraqlı nümunələri ilə tanış olacaqsan.

Təpsir 1. İbrətamız hekayələri oxu. Faktların daqiq təsvir edildiyi məqamları seç. Onların növlərinin müəyyən et. Aşağıda təqdim edilən cədvəli dəftərinə çox və aşkar etdiyin faktları cədvəldə yaz.

| Abzas | Nümunə | Təsvir edilən fakt (ad, tarix, say və s.) |
|-------|--------|--|
| | | |

48 İbrətamız hekayələr

| Abzas | Nümunə | Hekayənin adı | Təsvir edilən fakt (ad, tarix, say və s.) |
|-------|--|--------------------|---|
| 1-ci | Payızın ilk günləri idi 25-26 yaşlarında bir oğlan | Heç kəsi qınamayın | tarix say |
| 7-ci | Ceyranbatandır, oğlum. | | yer |
| 10-cu | O, damcıları sayırdı: – Bir, iki, üç. | | say |
| 16-ci | Mərkəzi klinika | | yer |
| 1-ci | Bir-neçə il əvvəl Amerikanın Vaşinqton Ştatındaki Siel şəhəri | İnsansevərlik | say yer |
| | Səkkiz idmançı | | say |
| 3-cü | Finiş xətti | | yer |
| 1-ci | Yaquar 12-13 yaşlarında | Həyat dərsi | ad say |

Qrupda əyləşmiş şagirdlərdən biri mətni (nisbətən) uca-
dan oxuyur, digərləri dinləyir. Aydın olmayan məsələləri
müzakirə edərkən müəllim qruplara yaxınlaşaraq gedən
öyrənmə prosesini izləyir. Köməyə ehtiyac yaranarsa, onla-
rı istiqamətləndirir. Məlumatlandırıcı oxu bitəndən sonra hər
qrupa mətnin oxusunu və faktların aşkar edilməsi tapşırılır.



daun sindromundan əziyyət çökən idmançı qız ona yaxınlaşış başını doğ-
ma ana kimi qucaqlayaraq soruşdu:

— İndi yaxşısan? Özünü necə hiss edirsin?

Başqa idmançılar da yaxınlaşdır, hamlıqla çiyin-ciyinə verərək birlük-
də “FİNİŞ” xəttiə doğru irəlilədirilər. Bu sohnunun canlı şahidi olan minlər-
la tamaşaçıaya qalxaraq göz yaşları içində olılı idmançıları bir xeyli alqış-
laşdırırlar. Yanıq sona çatdı. Onlar şahidi olduqları bu hadisəni başqalarına da
danışdırırlar. Bilişsizni na üçün? Cünki hər birimizin daxilində digər hissələri
üstələyən başqa bir hissə də var. Bu, İNSANSEVƏRLİK hissəsidir!

HƏYAT DƏRSİ

Gənc iş adamı yeni “avtomobil”i ilə bir küçədən keçirdi. Birdən ma-
şının önüne nöyinə dədiyiini hiss etdi. O, maşını saxladı. Bu balaca bir
daş idi. Daşın atıldığı tərəfə baxıldı. Qarşısında 12–13 yaşlarında çəlimsiz
bir qız dayanmışdır.

Gənc özünü saxlaya bilməyib qışkırmaga başladı:

— Sən kimson? Bu zəhrimar daşı niyə atdin? Bilirsən, bu daş mənə
necəyə basa galəcək?

Uşaq yalvararaq cavab verdi:

— Bağışlayın, başqa çıxış yolun yox idi. Əgər daşı atmasaydım, heç
kim mənə maşın saxlamayacaqdı.



50 “Həyat dərsi”

Heç kəsi qınamayın – 184 söz;
İnsanpərvərlik – 132 söz;
Həyat dərsi – 213 söz; sözə
1 dəqiqli hesabı ilə oxu vax-
ti müəyyən edilərsə, oxu
üzərinə 8–10 dəqiqli düşün-
mə və araşdırmaaya ayrılma-
blər. Bu səbəbdən qrup işinə
10 dəqiqli vaxt kifayət edir.



Qeyd: Şagirdlərin qrup
fəaliyyəti müddəti müəllim
üçün istirahət vaxtı deyil.
Bu müddət ərzində müşa-
hidə apararaq bir çox bac-
arıqlar baxımından formativ
qiymətləndirmə aparılır, in-
kişafə təkan vermek üçün
müvafiq sual və replikalar
verilir.

Müəllim yalnız qrup işi
zamanı şagirdin aşağıdakı
bacarıqlarını qiymətlən-
dirə bilər:

- Ünsiyyət mədəniyyəti-
ni;
- Fərqli fikirlərə hör-
mətli olmasını;
- Fikirlər-
ri aydın və ardıcıl ifadə
etməsini;
- Liderlik bac-
arığını;
- Oxu sürəti, ifadə-
li oxu bacarığını.

Bunlar, həmçinin özünə-
inamsız, özünəqapanan,
yetirməyən şagirdlərin də
aşkar edilməsinə şərait ya-
radır. Onların inkişafının
təşkili istiqamətində fəa-
liyyət planlaşdırılmalıdır.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|--|---|---|---|---|---|
| Yeni sözlərin nitqdə istifadəsi | | | | | |
| İfadəli oxu | | | | | |
| Əsərde təsvir edilən faktlarla bağlı şərhin verilməsi | | | | | |
| Əsərin ideyasına münasibətin bildirilməsi | | | | | |
| Söylənilən fikirlərə münasibətin bildirilməsi | | | | | |

“Prezident məni tanıydı”.
Boris Polevoy. “Mən gölməçələrdən atıla bilərəm”
(Əsər üzərində iş)

Dərsin məqsədi

1. “Prezident məni tanıydı” və “Mən gölməçələrdən atıla bilərəm” mətnlərində tanış olma-yan sözlərin mənasını lügətdən istifadə etməklə aydınlaşdırır, müzakirə və təqdimat zamanı onlardan nitqində istifadə edir. (1.1.1.; 2.1.1.) 2. Əsəri ifadəli oxuyur. (1.1.2.) 3. Əsərdə bədii təsvir vasitələrinin (epitet, təşbih) hissələr və faktlarla qarşılıqlı əlaqələrini müəyyən edir. (1.1.5.; 1.2.3.) 4. Fikirlərini ardıcıl şərh edərək məsələyə münasibet bildirir. (2.1.2.; 2.2.1.)

Əvvəlki dərslərdə duyğuların və faktların təsvirinin öyrənildiyini xatırladın. Bu amillərin təsviri mətnin zəruri şərtləri olduğunu bir daha şagirdlərin nəzərinə çatdırın. Bu təsvir vasitələrinə əsərdə ayrı-ayrılıqda rast gəldiyimiz kimi, qarşılıqlı əlaqəli şəkildə də rast gələ bilərik.

Sinif iki yarımqrupa bölünür. Birinci yarımqrup bir, ikinci yarımqrup diğər mətni oxuyur.

“Prezident məni tanıydı” və “Mən gölməçələrdən atıla bilərəm” mətnlərinin oxusu bitəndən sonra şagirdlərə məndən bədii təsvir vasitələri, hiss, faktların təsvirinə dair nümunələr seçmək tapşırılır. Cütlərdə tapşırığı yerinə yetirirlər:

- Mətni yenidən oxuya-oxuya bədii təsvir vasitələri, hiss, faktların təsvirinə dair nümunələr seçilir;
- Sonra göstərilən nümunələrin aşkar edilmiş cümlələrini bir daha diqqətlə oxuyur; hiss təsvir edilmiş cümlədə fakt yoxdur ki, – deye;
- Aşkar etdikləri nümunələri cədvələ daxil edirlər. Hər cütlüyün nəticələri

aid olduqları qrupa təqdim edilir və müzakirə olunur. Yekun qərar qəbul edilir və cütlüyün təqdimati hazırlanır.

Uşaq bir torəfdən danişir, bir torəfdən də gözlərindən sel kimi yaş axırdı. Əsl ilə yoluñ konarındaki olıł arabasından yuxılmış 15-16 yaşlarında olan oğlunu göstərdi və dedi:

– Böyük qardaşım arabasından yuxıldı. İndi onu qaldıra bilmirəm. Xahiş edirəm, mənə kömək edin.

Bu sözlərdən sonra gənc sənki ayıldı. Yoluñ konarında yera yuxılmış oğlunu qaldıraqaq yenidən arabasına oturmağa kömək etdi. Dəsmalı ilə üst-başını tozlaşdırı. Uşaq tolatımı yenico sakitləşmiş donıza bənzər gözləri ilə minnətdərləqlə gənce bacıbxı:

– Allah razi olsun, – dedi.

Uşaqlar arabamı sürərək evlərinə torəf getdilər. Onlar gözdən itənə qədər gənc dayanıb monəli baxışları ilə arxalarınca baxdı.

Məsinin öñü əzilmişdi. Bu həyat dərsi olan əziyi heç vaxt tömər etdi-mədi. Çünkü bu hadisə gənce həyatda daha hossas olmağı, bozın ayaq saxlamağı, ətrafa nəzər salmağı və köməyo ehtiyacı olanlara ol uzatmağı öyrətmüşdi...

“PREZİDENT MƏNİ TANIYIRDI”.
BORIS POLEVY. “MƏN GÖLMƏÇƏLƏRDƏN ATILA BİLİRƏM”
(Əsər üzərində iş)

PREZİDENT MƏNİ TANIYIRDI

Amerika Birləşmiş Ştatlarının prezidenti seçilən Franklin Delano Ruzvelt oğlunun qoluna səykerəsk hökumət evinin pillokenlərini enməyə başladı. Gözər ona dikilməsi. Onun üzündən özüne güvəndiyini göstəran tabəssüm çəkilmirdi.

Ruzvelt yazı stolu arxasında əzəmətli görünürdü. Enli ciyinləri, kübar üz ciyinləri vardi. Cox az adam biliirdi ki, 1921-ci ilde keçirdiyi xostəlik-dən sonra onun ayaqları işləmir. Ağıl və cəzibədarlıqlardan başqa, Ruzvelt-də həm də güclü iradə var idi. O, iş qabiliyyətini qaytarmaqdan ötrü ağ-lasığımız soy göstərmmiş, əslində, qohrəmanlıq etmişdi. Hər gün saatlarla gimnastika edirdi. Üzür, qollarının və ciyinlərinin əzələlərini möhkəm-ləndirirdi. Beləcə o, bədənin yuxarı hissələrini öz iradəsinə təbə edə bilmmişdi. Ayaqları isə heç cür hərəket etmədi.

II. BƏDİİ ƏSƏRLƏRDƏ FİKRNİ OBRAZLILIQ İFADƏSİ 51



Oeyd: Qruplarda mətnin oxusu keçirilərkən diqqətli olun ki, həmişə eyni şagirdlər mətnləri oxumasınlar. Əgər belə hallar müşahidə etsəniz, müdaxilə edin və vəzifə bölgüsündə dəyişikliklər təklif edin. Hər bir şagirdə oxumaq imkanı verilərsə, bu onların məsuliyyətini artırır və oxu bacarıqlarının inkişafına şərait yaradır.

Təqdimatlar dinlənilir, nəticələr müzakirə edilir.

Əsər böyük əhəmiyyət daşıdığından şagirdlər əsərin ideyası üzərində də düşünməyə istiqamətləndirilir. Əsər həyatla əlaqələndirilir.



Ruzvelt istəmirdi ki, ona acısınlar. O, camaat arasında oturur, yaxud tribünənin konarına söykənib dayanardı. Əgor mütlöq bir nəçə addım atmaq vacib olurdusa, dözləməz ağrı hiss etməyinə baxmayaraq, o bu addımları atırdı. Məsələn, Konqresdə çıxış zamanı belə etmişdi. Həc kim onun üzündə ağrı əlaməti sezmədi. Ruzveltin üzündə yalnız tam əminlik ifadəsi var idi. Sağalmaz xəstəlik onu əsil etdi, ancaq o, başqa insanların ağrı və əzabları anlaşmaq və bələşmək qabiliyyəti qazandı. Ruzvelti irəli aparan pul, hakimiyyət hovası yox, ölkəsinə və insanlara kömək etmək istəyi idi.

Ruzvelt Amerika Birleşmiş Ştatlarının prezidenti olduğu müddədə Amerika xalqını silahlı münaqişələrdən və mühərbiyədən qorudu. Həmin vaxt – 1939-cu ilde İkinci Dünya mühərbiyi başladı. Ruzvelt xalqına söz verdi ki, onu mühərbiyədən konarda saxlayacaq və sözünün üstündə durdu.

1940-ci ilde üçüncü dəfə prezident seçiləndə də o, amerikalılar qotu surətdə vət etdi: "Mən artıq demişəm, bir daha size deyrəm ki, sizin usaqlarınızın başqlarının mühərbiyəsinə getmeyəcəklər!"

MƏN GÖLMƏÇƏLƏRDƏN ATILA BİLİRƏM

Avstraliya yazıçısı Alan Marşalla tanış olmamışdan əvvəl onun "Mən gölməçələrdən atla bilirəm" kitabını oxumuşdum. Çox səmimi yazılmış bu kitab mani valəh eləmişdi. Kitabda ağır xəstəlikdən sonra əsil olan kiçik bir oğlan usağından bəhs edilirdi. Əsərdə onun iztirabları, qoltuq ağaclarından istifadə edərək müsteqil gözəsmə təsviri olmuşdu. Təbiətin qudrəti fonunda balaca, cosur insanın dərdi xüsusi həssaslıqla qələmə almışdı. Əsər usaq ədəbiyyatı sayılسا da, mənim kimi gəncliyi arxada qalmış bir şəxsi öz dərin nikbinliyi ilə cəlb etdi. Yazıçının özünün də oıl olduğunu bildirdim. Mən onu müdrik qəmli baxışlarla dünaya

| | |
|----------------------|---|
| Fakt | Amerika Birleşmiş Ştatlarının prezidenti seçilmiş Franklin Delano Ruzvelt oğlunun qoluna söykənərək hökumət evinin pilləkənlərini enməyə başladı. |
| Duyğu | Gözlər ona dikilmişdi. Onun üzündən özünə güvəndiyini göstərən təbəssüm çəkilmirdi. |
| Fakt və bədii təsvir | Ruzvelt yazı stolu arxasında əzəmətli görünürdü. Enli ciyinləri, kübar üz cizgiləri vardi. |

Yaradıcı tətbiqetmə üzrə şagirdlərin işlərinin nəticələri olan məlumatlar növbəti dərsin əvvəlində toplanır, dərsdənkənar vaxtda yoxlanır, nəticələr gələn dərsin sonunda elan edilir.

52 "Prezident məni tənyardı"

Mətnində 606 söz var.

| Yaradıcı tətbiqetmə ilə bağlı müvafiq təlimatlar verilir. | Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|---|
| | Yeni sözlərin nitqdə istifadəsi | | | | | |
| | İfadəli oxu | | | | | |
| | Bədii təsvir vasitələrinin hiss və faktlarla qarşılıqlı əlaqələrinin müəyyən edilməsi | | | | | |
| | Məsələyə münasibət | | | | | |
| | Əməkdaşlıq | | | | | |

**Zəlimxan Yaqub. “Qara xəbərin acısı”
(Müstəqil iş)**

Dərsin məqsədi

1. Zəlimxan Yaqubun “Qara xəbərin acısı” əsərində tanış olmayan sözlərin mənasını lügətdən aydınlaşdırır. (1.1.1.) 2. Əsəri oxuyur. (1.1.2.) 3. Əsərdə bədii təsvir vasitələrini müəyyənləşdirir və onların rolunu aydınlaşdırır. (1.1.5.; 1.2.3.) 4. Əsərlə bağlı fikirlərini aydın, ardıcıl şərh edir. (2.1.2.)

Artıq neçə dərsdir ki, fikrin obrazlı təsvir edilməsinin yollarını öyrənirik. Bu gün öy-rəndiklərimiz ümumiləşdiriləcək, nəyə nail oldum deyə özümüzə hesabat verəcəyik. Uşaqlar, bu günlərdə Ümummülli liderimiz Heydər Əliyevin anim günü qeyd edilir. Bildiyiniz kimi 12 dekabr 2003-cü il tarixdə Müstəqil Azərbaycanın memarı olan H.Əliyev həyatı qədər sevdiyi xalq ilə vidalaşdı. Bu gün oxuyacağınız əsər Z.Yaqubun “Qara xəbərin acısı” şeiri bu mövzuya həsr edilmişdir. Şeiri oxuyub bədii təsvir vasitələrini müəyyən edin (səh. 54).

| Mətndə əşya və hadisələrin təsvirinin müəyyən edilməsi | |
|--|--|
| Meyarlar | Nümunələr (epitet, təşbeh) |
| Oxucuda əşya və hadisə haqqında aydın təsəvvür yaratmaq üçün təsvirlərdən (bədii, hiss, fakt) istifadə edilibmi? | <ol style="list-style-type: none">Bu söz başının üstə çaxdı ildirim kimiParçaladı sinəmi, dağıtdı şırım kimiGüllə kimi atıldı ekranın qabağınaBirçə damla göz yaşı buludlardan ağırdı |
| Əgər belə təsvirlər varsa, onlar təsvir edilən əşya və hadisənin əsas xüsusiyyətlərini əks etdirirmi? | <ol style="list-style-type: none">Xəbərin qorxunluğuQəlbini siziltisiİnanmamaq, inanmaq istəməməkKədərin sonsuzluğu |
| Təsvir edilən əşya və hadisənin qeyri-adiliyini əks etdirən məqamlar varmı? | Xəbər ildirimlə qarşılaşdırılır, adı bir xəbər deyildi |

| Təsvirinin qiymətləndirilməsi | |
|---|---|
| Hisslər | Faktlar |
| <ul style="list-style-type: none"> - O anda, o saatda baxış məlul balam (görmə) - Bu söz başımın üstə çaxdı ildirim kimi (eşitmə) - Dişim dodaqlarımı necə kəsdi, bilmədim (toxunma) | Heydər Əliyev, Bəhlul, 20 Yanvar, Xocalı, Şuşa |
| <ul style="list-style-type: none"> - Döndü gözümdə dünya bir matəm meydanına – görmə, eşitmə, toxunma hissləri | Ümumməlli liderin vəfati ümumməlli xalq faciələri sırasındadır |
| <ul style="list-style-type: none"> - Xəbərin ağırlığından dişin dodaqları kəsməsi | |



Yaradıcı tətbiqetmə:

Sinifdən xaric oxu materiallarından Hüseyin Arifin "Azərbaycan" mötəni oxu. Təsvir edilmiş faktları (ad, tarix, say və s.) müəyyən et və qruplaşdır. Noticələri oks etdirən məlumat hazırla.

ZƏLİMXAN YAQUB. "QARA XƏBƏRİN ACISI" (Müstəqil iş)

1. Aşağıda təqdim edilən “Əşya və hadisələrin təsvirinin qiymətləndirilməsi cədvəli” ilə tanış ol. “Qara xəbərin acisi” şeirini cədvələsindən dəyərləndirməyə çalış. Fikirlərinizi yazılı osaslandır.

| Mətndə əşya və hadisələrin təsvirinin qiymətləndirilməsi | Nümunələr | | |
|--|-----------|------|------|
| | Bədii | Hiss | Fakt |
| Oxucuda əşya və hadisə haqqında aydın təsəvvür yaratmaq üçün təsvirlərden (bədii, hiss, fakt) istifadə edilibmi? | | | |
| Əgər belə təsvirlər varsa, onlar təsvir edilən əşya və hadisənin osas xüsusiyyətlərini oks etdiririmi? | | | |
| Təsvir edilən əşya və hadisənin qeyri-adiliyini oks etdirən məqamlar varmı? | | | |

QARA XƏBƏRİN ACISI

Yuxudan qaldırdılar
məni, qəfil yuxudan,
Rongim ağappaq oldu
söksekədən, qorxudan.
Gördüm başımın üstə
dayanıb Bəhlul balam,
O anda, o saatda
baxış məlul balam.

Sonca, bundan sonra
hansi hadisələr baş
verəcək?

Dərslikdə verilən (səh. 54)
cədvəlin kserosurətini hər
bir şagirdə verin.

Yazı vərəqləri toplanan-
dan sonra şagirdlər “Müəl-
liflə tanışlıq” bölməsinin
oxusuna cəlb oluna bilər.

Hər nümunədən
81% – 100% – 5
51% – 80% – 4
21% – 50% – 3
0% – 20% – 2
qiyməti ilə qiymətləndi-
rilir.

“Qışda şəhərimiz (kəndimiz, qəsəbəmiz)” Essedə təsvir vasitələri

Dörsin məqsədi

- “Qışda şəhərimiz” mövzusunda esseninin əsas ideyasını formalasdırıran fikirləri müəyyən edir. (1.2.4.)
- Esseni yazarkən fikrin obrazlı ifadəsi üçün bədii təsvir vasitələrindən istifadə edir. (1.1.5.; 3.1.2.)
- Əsərlə bağlı fikirlərini aydın, ardıcıl şərh edir. (2.1.2.)

Artıq yurdumuza qış gəlir. Dekabrin 22-sindən ən qısa gün, ən uzun gecə olmaqla qış başlanır. Bu gün yazacağınız təsviri essedə çalışacaq ki, qışda şəhərin (kəndin, qəsəbənin) görünüşü necədir-sə, o cür də təsvir edək. Bu yazıda in迪yə qədər təsvir vasitələri barədə öyrəndiklərinizi tətbiq edəcək, maraqlı esse yazımağa başlayacaqsınız. “Başlayacaqsınız” sözünü ona görə deyirəm ki, bu gün biz yazıya hazırlıq işləri ilə məşğul olacaqıq. Təsviri esse yazılısı cütlərlə iş forması ilə aparılır. Dərslikdə səh.57-də təqdim edilən təlimata əsasən yazınızı tərtib edin.

“Qışda şəhərimiz (kəndimiz, qəsəbəmiz)”.

“QIŞDA ŞƏHƏRİMİZ (KƏNDİMİZ, QƏSƏBƏMİZ)” ESSEDƏ TƏSVİR VASİTƏLƏRİ



Essedə təsvir
vasitələrindən
nə üçün istifadə
edilir?

Sən artıq mən yazarkən oxucuya çatdırmaq istəyin fikirləri müəyyən etmək, müşahidələr aparmaq, yadda saxlayıb yazıya almaq yollarını bilirsin. İndi isə çatdırmaq istədiyin fikirlərini təsvir vasitələri ilə daha etraflı və təsirli təqdim etmək yollarını öyrənəcəksən.

Təpşırıq 1.

- “Qışda şəhərimiz (kəndimiz, qəsəbəmiz)” mövzusunda esse yanzmadan ovval yazıya hazırlıq işləri apar (əvvəlk dərslərdə bunu nəcə etməyi öyrənmisən).

– Qışda tabiətdə baş verən hadisələri və onların həyatımıza gotirdiyi dəyişiklikləri yadına sal, eйтdiyin və araşdırınalar noticosında əldə etdiyin məlumatları xəyalında canlandır.

– İdeyam yaranadı fikirləri müəyyənləşdir və onları ardıcılıqla yaz.

- İndi isə essenin bədiliyini və fikirlərin obrazlı olmasını təmin etmək üçün aşağıda göstərilən işləri aparmaq lazımdır.

Müəyyən etdiyin fikirlər üzərində düşün:

– Hansı bədii təsvir vasitəsi (epitet, təsbeh) fikirlərinin daha obrazlı çatdırılmasına kömək edər?

– Göründüklərimi hansı duyguların (görmə, eşitmə, qoxu, dad, toxunma) təsviri ilə daha canlı ifadə edə bilərəm?

– Bu mətnədə doğaçlılıq faktlarının təsvirinə ehtiyac varmı? Əgər faktlar təsvir edilərsə, nələrdən (ad, tarix, say və s.) istifadə etmək lazımdır?

– Baş verən hadisələrdə qeyri-adilik görürsənmi? Əgər görürsənə, bu qeyri-adilik nadəddir?

– Baş verən hadisə hansi hissələri yaradır və nə haqda düşünməyə, nəyi hiss etməyə vədar edir?

II. BƏDİİ ƏSƏRLƏRDƏ FİKRİN OBRAZLI İFADƏSİ 57

Təsviri nümunə cədvəli

| Bədii təsvir | Faktlar | Nümunələr |
|-------------------------|--|------------|
| Bədii təsvir vasitələri | pambıq kimi qar şüşə kimi yolla | |
| Hisslerin təsviri | küləyin viyiltisi qar əlləri dondurur | |
| Faktların təsviri | Bakı, Şüvəlan, Masallı, Quba və s. | Adil, 3 il |

Fərdi yanaşma: Təlimdə çətinlik çəkən şagirdləri yüksək nəticələr nümayiş etdirən şagirdlərlə cütlərdə fəaliyyətə cəlb edin.


Essenin məzmununu tərtib edərkən “Həyat bilgisi” fənni üzrə əldə etdikləri bilik və bacarıqlara istinad etməyi şagirdlərə xatırladın.



3. Verilən cədvəli dəftərinə çök. Təsviri esse yazmaq üçün əvvəlcə ayrı-ayrı məqamları təsvir edən nümunələr hazırla.

| Təsvir nümunələrinin cədvəli | |
|------------------------------|--|
| Bədii təsvir vasitələri | |
| Duyğuların təsviri | |
| Faktların təsviri | |

Təsvir 2. Müəllimin verdiyi mövzuda esse yazmadan əvvəl ayrı-ayrı məqamları təsvir edən nümunələr (bədii təsvir vasitəsi, duyu və fakt) hazırla.



58 “Qişda şəhərimiz (kəndimiz, qəsəbəmiz)”

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|--|---|---|---|---|---|
| Essenin əsas ideyasının müəyyən edilməsi | | | | | |
| Essedə istifadə ediləcək bədii təsvir vasitələrinin hazırlanması | | | | | |
| Hiss və faktları əks etdirən fikirlərin yazılı şərhi | | | | | |

“Qışda şəhərimiz (kəndimiz, qəsəbəmiz)” mövzusunda esse üzərində iş

Dərsin məqsədi

1. Fikrin obrazlılığını təmin etmək məqsədilə tərtib etdiyi bədii təsvir vasitələrini mətnə daxil edir. (1.2.3.) 2. Fikrin aydın çatdırılmasını təmin etmək məqsədilə hissələrin və faktların təsvirinə dair hazırladığı nümunələri mətnə daxil edir. (2.1.2.) 3. “Qışda şəhərimiz (qəsəbəmiz, kəndimiz)” mövzusunda təsviredici esseni yazır. (3.1.3.)

Şagirdlərin təlim marağını yüksəltmək üçün giriş sözü deməyin müxtəlif yolları var. Siz fərqli üsullarla sağirdi inandırıa bilərsiniz ki, bu gün öyrəndiyi bacarıqlar konkret problemlərin həllində ona lazım olacaq.

Uşaqlar, keçən dərs bədii təsvir vasitələri, hissələrin və faktların təsvirinə dair nümunələr hazırladınız. Verilən meyarlardan çıxış edərək həmin nümunələri dərsliyinizdə qiymətləndirəcəksiniz. Həmin nümunələrdən hansının daha gərəkli olduğunu aydınlaşdırmaq üçün bəzi təhlillər aparacaqsınız.

Esse üzərində iş

Təpşir 1. “Qışda şəhərimiz (kəndimiz, qəsəbəmiz)” mövzusunda esse yazmadan övvəl bədii təsvir vasitələri, həmçinin duyguların və faktların təsvirinə dair hazırladığın nümunələri qiymətləndir. Bunu necə etmək lazımdır?

Son artıq essedə istifadə edəcəyin ayrı-ayrı məqamların təsvirinə dair nümunələr hazırlamışan. Onları cədvələ daxil etmisen. Həmin cədvələ bir daha nəzər sal. Fikirləş, bu təsvir nümunələri fikri oxucuya çatdırmaqdə yardımçı ola bilərmə? Əgər siyahıda osas fikirlə bağlı olmayan tosadüf məqamlar aşkar etsen, onları sil. Əsas fikri çatdırmaqdə sənə ən garaklı olan təsvirlər saxla. Düşünürsən ki, bunlardan hansının daha vacib olduğunu necə bilmək olar? Bunun üçün son həmin nümunələri qiymətləndirməyi bacarmalısan. Düzgün qiymətləndirmək üçün isə sonə meyarlardan istifadə etmək lazımdır. Bu meyarlarla övvəlki dörsörənən tənışsan. Xatırlısanı, həmin meyarlar aşağıdakılardır:

- Hazırlanmış təsvir nümunələri (bədii təsvir vasitələri, duygular, fakt) hadisə haqqında aydın təsəvvür yaratmağa imkan verirmi?
- Bu nümunələr təsvir edilən əşya və hadisinin ayrı-ayrı xüsusiyyətlərini öks etdirimi?
- Təsvir edilən hadisonin qeyri-adiliyini öks etdirən məqamlar varmı?

Təpşir 2. Ayrı-ayrı məqamları təsvir edən (bədii təsvir vasitəsi, duygular, fakt) nümunələri yazıya daxil etməyin müxtəlif yolları var. “Qışda şəhərimiz (kəndimiz, qəsəbəmiz)” mövzusunda esse yazmaq üçün hazırladığın nümunələri yaza yerdəsdir. Esseni tərtib et.

Artıq hazırladığın təsvir nümunələrini yararlılıq baxımından qiymətləndirməyi öyrəndin. Bildin ki, düzgün seçilmiş nümunə o nümunədir ki, mətnədə ideyanın (fikrin) çatdırılmasına kömək etsin. Amma bundan sonra da qarsıda görülməli bir sıra işlər var. Artıq seçilmiş təsvir nümunələrini matnə eko ardıcıllıqla daxil etmələson ki, nəzərdə tutulmuş fikrin formallaşmasına xidmət göstərsin. Buna nail olmağın iki yolu var:

Bunu etmək üçün sağirdlər qruplaşdırılır, təsvir vasitələrinə dair qiymətləndirmə meyarlarına əsasən qiymətləndirilirlər. Bu fəaliyyət üçün 7–10 dəqiqə kifayət edər. Birinci tapşırığın icrası bitəndən sonra sinfi dərhal ikinci tapşırığın icrasına yönəldin. Qruplara yaxınlaşıb aparılan müzakirələrə qulaq asın. Hansı sağirdin daha məntiqi fikirlər irəli sürdüyüünü müəyyən edin. Dəftərinizdə həmin sağirdlərin adlarını qeyd edin. Özünəqapılmış, feal olmayan sağirdlərin də qeydiyyatını aparın. Belə sağirdlərlə bağlı əlavə işlər aparılmalıdır. Sinif rəhbəri ilə səhbət, valideynlə görüş, psixoloqla məsləhət və ən əsası sağirdin özü ilə səhbət aparmaq vacibdir.

Hazırlanmış nümunələri hansı ardıcılıqla təqdim edəcəyi barədə müzakirələrin qiymətləndirilməsi üçün ayrılmış vaxt bitəndən sonra növbəti təlimati təqdim edir. Təsviri esseni təribində üstünlük verilən ardıcılıqlar barədə (səh. 60) məlumat verilir. Şagirdlərin fəaliyyətinin dərslikdə verilən ardıcılıqla həyata keçirildiyinə nəzarət edir. Təsviri mətnlər hazırlanıqdan sonra qrupların təqdimatı dinlənilir. Ayri-ayrı nümunələr qiymətləndirilir.



1. Təsvir vasitələrinin mətnə daxil edilməsi üçün ümumidən xüsusiya doğru ardıcılığı müəyyən etmək. Əgər son mətnədə hər hansı bir oşya, yaxud canlıdan danışmaq istəyirsenə, ümumidən xüsusiya ardıcılığı daha somorəlidir. Əvvəlcə oşyanın yerləşdiyi, yaxud hadisənin baş verdiyi məkanı təsvir etməlisen:

- Əvvəlcə həmin məkanın uzadandan görünüşünü təsvir et;
- Sonra isə oxucunun nəzərlərini haqqında danışan oşya, yaxud canlıya yönəlt;
- Məkanın təsvirini davam etdirərək konkret cümlələrlə o yerin “xəritəsini” yarat (Nə harada yerləşir?);
- Ola bilər ki, təsvir etdiyin hadiso eyni məkanda baş verməsin. Başqa məkanın da təsvirinə ehtiyac yaransın. Bunların üzərində düşün.

2. Təsvir edilən məkanda ayri-ayrı məqamların əhəmiyyətlilik baxımından ardıcılığını müəyyən etmək.

- Təsvir etmək istədiyin məsələlərin sıyahısını tərtib et;
- Həmin sıyahıda əvvəl daha əhəmiyyətli məsələləri, sonra isə az əhəmiyyətli məsələləri sira ilə düz;
- Ola bilər ki, əvvəl az əhəmiyyətli məsələlərdən, sonra isə daha əhəmiyyətli məsələlərdən söz açsan.

Bu fəaliyyət üçün şagirdlərə 15 dəqiqə vaxt kifayət edər. Belə məsələlərdə sinfin səviyyəsindən çıxış edərək müəllim qərar qəbul edir. Göstərilən vaxt isə şərtidir.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Müxtəlif növ təsvir vasitələrindən yerində istifadə | | | | | |
| Təsvir vasitələrinin düzgün əlaqələndirilməsi | | | | | |
| Təsvir vasitələrinin müvafiq şəkildə mətnə daxil edilməsi | | | | | |
| Təsviri essedə əsas fikrin çatdırılması | | | | | |

III. BƏDİİ ƏSƏRLƏRİN HİSSƏLƏRİ

Aleksandr Puşkin. "Qış səhəri"

(Bədii mətnin hissələrinin müəyyən edilməsi)

Dərsin məqsədi

1. A.Puşkinin "Qış səhəri" şeirini oxuyarkən tanış olmayan sözlərin mənasını lügətdən aydınlaşdırır və nitqində istifadə edir. (1.1.1.; 2.1.1.)
2. Təqdim edilmiş formaya əsasən əsəri hissələrə ayırrı. (1.1.2.; 1.1.3.)
3. Əsərdə təsvir vasitələrini, hissələrin və duyğuların təsvirini müəyyən edir. (1.1.5.)
4. Əsərin hissələri ilə bağlı təqdimat edərkən fikirlərini aydın və ardıcıl şərh edir. (2.1.1.; 2.1.2.)

Bədii nümunələrin hissələrinin müəyyən edilməsi kimi əhəmiyyətli bacarıq formallaşması üzrə işə başlamazdan əvvəl səh.61-də verilən giriş sözə istədiyiniz qədər yaradıcı yanaşmaqla şagirdlərin təlim mərağını yüksəldə bilərsiniz.

Şagirdlər dərsliyin 61-ci səhifəsində verilən cədvəllə tanış olmağa yönəldilirlər. Mətni cədvəllə əlaqələndirərək hissələrə ayırmak məqsədi ilə oxu təşkil edilir. Bunun üçün şagirdlər 4 nəfərdən ibarət tərkibdə qruplaşdırılırlar.

Oxuya hazırlıq işləri aparmaq üçün qrupa verilmiş təlimatı təqdim edin (çap, yaxud əl ilə yazılmış şəkildə ola bilər):

1. Oxu məqsədini müəyyən edin. "Bu əsəri nə üçün oxuyuram?"
2. Verilmiş mövzunu haqqında indiyə qədər öy-

III. BƏDİİ ƏSƏRLƏRİN HİSSƏLƏRİ

ALEKSANDR PUŞKIN. "QIŞ SƏHƏRI"

(Bədii əsərin hissələri)



Mətn yazılarken ideya müəyyenləşdirilir. İdeyanı obrazlı təqdim etmək üçün müxtəlif möqamların bədii təsvirindən istifadə edilir. Hazırlanmış belə təsvir nümunələri müəyyən ardıcılıqla mətin uyğun gələn hissələrinə daxil edilir. Bədii mötlətlərde her bir hissenin özünün konkret vəzifəsi olduğundan həmin nümunələrin yerləşdirilməsində diqqətli olmaq lazımdır. Bədii mötlətlərde bu hissələr və onlara verilən tələblərlə aşağıdakı cədvəldən tanış ola bilərsəniz.

Yığcam plan

| | |
|------------|--|
| Giriş | <ul style="list-style-type: none">Təsvir ediləcək əşya və ya hadisə ilə tanışlıqƏsas fikirlərə əlaqə yaranan möqamların təqdim edilməsi |
| Əsas hissə | <ul style="list-style-type: none">Düşüncələrin və hissələrin əks etdirilməsiƏşya və hadisələrlə bağlı təsvirlərin ardıcılığının məkan və ya əhəmiyyətlilik baxımından müəyyənləşdirilməsi |
| Noticə | Təsvirlərin yekunlaşdırılması |

Tapşırıq 1. Oxuya hazırlıq işləri apar. Təqdim edilən cədvələ yenidən nozər sal. "Qış səhəri" şeirini oxu və yuxarıdakı cədvəllə əlaqələndir. Mötnin hissələrini müəyyən et.

rəndikləriniz, eşitdikləriniz, gördükləriniz barədə fikirləşin: "Mən bu barədə nə bilirom?"

3. Əsəri nəzərdən keçirin. İlk və son bəndləri oxuyun. Əsərin həcmində fikir verin. Fərziyyələr irəli sürün: "Burada söhbət nədən gedə bilər?"

Qrupda 5 nəfər olduğundan hər qrup üzvü 1 bəndi oxuyur, digərləri cədvəl baxımından diqqətlə dinləyərək hissələri müəyyənləşdirir.

Şeirin oxunuşu bitəndən sonra hər kəs oxudan əvvəl hazırladığı fərziyyələrə bir daha nəzər salır. Onlardan doğru və yanlışları müəyyən edir.

Əsərin hissələri ilə bağlı verilmiş cədvələ əsasən təqdimat hazırlanır. Təqdimatlara 3–5 dəqiqə vaxt ayrıılır.



QIŞ SƏHƏRİ

Nə gözəl şaxtalı, günəşli gündür!
Dostum, son həlo də mürküleyirsən.
Vaxtdır, sən, ey gözəl, yuxudan ayıl,
Açılsın naz ilə yumulu gözlər,
İşləq porisinin qarşısına son,
Şimal ulduzutok çıx, tamaşa qıl!

Sənco, səir burada
nəyi təsvir
edəcək?

Dünən, yadindamı, coşmuşdu tufan;
Qatı qaralıqlı bütün asiman.
O boz buludların arasından Ay,
Sarı bir lekətök axırdı qəmələ,
Sonso pəncərədə durub qüssəlli...
Bu günso... Aləmə tamaşa eylö:

Bu bənda əsas
fikirlər əlaqə yaranan
məqəmə göstər.



62 Aleksandr Puşkin, "Qış səhəri"

Şeirdə 142 söz var. Şeirin oxusuna və hissələrin müəyyən edilməsinə 10 dəqiqə vaxt ayrılı bilər. Sinfin hazırlıq səviyyəsindən asılı olaraq müəllim vaxtı azalda və yaxud artırı bilər.

Ev tapşırığı

Ev tapşırığı kimi işlənəcək tapşırığın nəticələrini alın və yoxlayın. Şagirdin portfoliosuna daxil edin.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|--|---|---|---|---|---|
| Yeni sözlərin nitqində istifadəsi | | | | | |
| Əsərin ayrı-ayrı hissələri barədə qısa xülasələrin verilməsi | | | | | |
| İstifadə edilmiş təsvir vasitələrinin qeyd edilməsi | | | | | |
| Əsərin janr xüsusiyyətlərinin göstərilməsi | | | | | |
| Fikirlərin aydın və ardıcıl təqdim edilməsi | | | | | |

Sabir Əhmədli. “Şəhidlər xiyabani” (Əsər üzərində iş)

Dərsin məqsədi

1. S.Əhmədlinin “Şəhidlər xiyabani” mətnini oxuyarkən tanış olmayan sözlərin mənasını aydınlaşdırır və nitqində istifadə edir. (1.1.1.; 2.1.1.)
2. Əsəri hissələrə ayırir. (1.1.3.)
3. Əsərdə bədii təsvir vasitələrini, hissələr və faktlarla bağlı təsvir edilmiş digər məqamları müəyyəyen edir. (1.1.5.)
4. Əsərin hissələri ilə bağlı təqdimat edərkən fikirlərini aydın və ardıcıl şərh edir. (2.1.1.; 2.1.2.)

Şagirdlərə xatırladılır ki, onlar keçən dərs təsviri mətnin hissələrini müəyyəyen etmişlər. Bu dərs yərinə yetiriləcək iş əvvəlki dərslərdəki fəaliyyətlər-dən onunla fərqlənir ki, əsərin hissələrini müəyyəyen etməklə bağlı məsələlər daha incəlikləri ilə təqdim edilir.

Bu gün hissələrini müəyyəyen edəcəyimiz mətn S.Əhmədlinin “Şəhidlər xiyabani” əsəridir. 20 Yanvar Ümumxalq Hüzn və Kədər Gününün ərəfəsində bu mətni oxumaqla unudulmaz şəhidlərimizi bir daha yad edək.



SABİR ƏHMƏDLİ.
“ŞƏHİDLƏR XİYABANI”.
“İŞİĞİ SÖNDÜRMƏ”
(Əsər üzərində iş)

Təpşiriq 1. Təqdim edilən böyüdü nümunəni oxu. Hadisələrin nəql edilməsi baxımından əsəri tohlil et.

ŞƏHİDLƏR XİYABANI (İxtisarla)

DTK-nin yeni binasının qarşısından başlayaraq, Nörimanov casasının hər iki sokosunda qərenfillər qoyulmuşdu. Sağdan, soldan bəndürərin üstündə düzülmüş qırmızı qərenfillər qızıl

Əsas fikro zəminin
yaradın
məqamları
göstər.

yelkən təki çəkilib gedirdi.
Dağüstü parkın qarşı meyvə
danı adamla dolu idi.

Istifadə
olunmuş təsvir
vasitəsinə göstər.

“Moskva” mehmanxanasının üst yani, geniş meydançanın bəri başında bir sarı avtobus saxlanılmışdı. Adamlar avtobusu araya almışdı.

Sarı avtobusun içərisində kimse yox idi, qapıları bağlıydı. Avtobusun gövdəsi, böyürəli, yuxarı- aşağı dolma-deşik, atoş-atoş üstündə döşənmişdi; yüzlərlə bəkili, minlərlə insan kütçədən küçəyə, dayanacaqdən dayanacağı, şəhərin bir başından o biri başına qatıldıran xozul ronglı “İkarus” holak olanların mözərinə baş çökəməyə golmiş əhalinin, qonaqların gözü üzündə saxlamışdı.

Bu maşının sürücüsü sağ qala bilməzdi. Qarşidan, üz-üzə sancılmış iki gülənin biri sürücünün oyloşduyu sahəni, düz onun başının göründüyü parçanı, o biri issa bir az aşağı, ürək somti dolub keçmişdi. Kim imiş bu dələmə-deşik abidənin yiyəsi!

Bu kişi ömrü boyu avtobuslarda getmişdi. Hər bir sornışının, şəhərin sıravi sakiminin üzloşduyi özəbi çökmüşdi. Hər cür sürücü görmüşdü. Avtobusun qonşusunda dayanıb, geniş, azacıq qabarıq alıñışında açılmış gülə yerlərino baxdıqca, ona elə gəldi ki, bu binovanın sahibi – sürücü onun tandığı insandi. Nə vaxtsa görmüşdü. Avtobusun ətrafına yiğilmiş adamlar sarı maşının içini-cölünü gözdən keçirir, guya onun atoş tutulduğu anları, qoziyəni göz öünüə götürür-qoy edirdilər.

64 Sabir Əhmədli. “Şəhidlər xiyabani”

Əsəri hamımız birlikdə oxuyaq (kollektiv oxu üsulu seçilir).

Hekayəni 6–12 nəfər oxuya bilər. Müəllim sinfinə soviyyəsini nəzərə almaqla bu məsələ ilə bağlı qərar qəbul edir.

Hər parça oxunduqca onun hansı hissəyə aid olduğu kollektiv şəkil-də müəyyəyen edilir.

Fərdi qiymətləndirmə üsullarında istifadə edilir.

Ayri-ayrı şagirdlərin:

- 1) Oxusu
- 2) Fikrin aydın və ardıcıl irəli sürülməsi
- 3) Mətnin hissələrə ayrılması
- 4) Məsələyə münasibət bildirilməsi

Sonda müəllif haqqında
məlumat ucadan
oxunur.

Kişi göz-göz açılmış qabaq şüşoyə bir də baxdı. Sağ yana bircə gülə döymüşdi; başlıcası sol – sürücünün oyləşdiyi yer idi. İndi bu kişi sol yanda, düz ortada, bir az yuxarıda açılmış dolıkların arxasında, şüşonin o üzündə sürücünü görməyə çalışdı. Düz alına doyib. Bir az aşağı sağ ol...sol qol... ürok. Görəson, güllənin hansı sıfır doyib: yuxarıdakı, alın səmt, ürok, yoxsa çiyin?! Dörd-beş güllənin deşdiyi dolıklar Aya bür-cümə ulduzlar düzrümünü xaturladırdı.

Kişi, gecə saat on ikidən sonra başlayan, yeri-göyü, həndəvərdə canlı-cansız na varsa hamısını oda tutan atəşin bu avtobusa necə yönəldiyini, necə tuşlaşdığını ağlına vururdu. Kim olub atan, gör necə insafsızmış; necə korədon yayılm açıb, avtomatın bütöv bir xəzinə gilləsini sornışın avtobusuna çırıb.

– İçində adam olubmu? Sərnişin, ya bəlkə, oraya toplanmış adamlardan? Olmayıbsa, bəs onda avtobusun böyürləri, sərnişinlərin oyləşdiyi kürsülərin yan şəhərini niyo büssbütin qolpeyə tutulmuşdu. Hə, gülələ əzəlcə bərk zərər yetirməyib. Qoluna, bileyinə toxunub, qovuyub elinə doyib, yalayıb keçib. Sənə maşının aradan çıxacağını görüb, qatillər iki yandan atəş tutublar. Daha sonra, düz qarşidan, Salyan kəzarmasının, Tiflis prospektinin döngüsünə can atarkən, bir dəstə avtomatlı ilə üzüşmiş, onlarda tankların şaxıyan işq püskürtüsündə apaydin seçilən, qara gözləri işqdan qamasan, qarapapaq, qarabığ oğlanı hədəfənə çevirmişdilər. Alınna, sinəsinə ürəyinə... Avtobus bir az getmiş “qarmoşka” ilə bir-birinə bağlanmış qaçanları ortadan büküb, sokayı çıxmış, sənmüşdü.

Gülələ deskişlərindən ölümün bəbəksiz gözləri baxıldı elə bil. Avtobusdan ayrılb döndü meydana. Meydanın ortasında bir parça yer həmişəşil kollarla çöپorləmiş, ton ortada Yer kürosunu andiran bitki şəribecərilmişdi. Yaşlı çöپorın çöplərində, şar-kolon yaxasında, sinəsində qəronfillər bitmişdi; dünyanın heç yerində görünənməmiş möcüzo, sehrli bir calaqlı. Kollar qəronfillər aqmışdı. Meydan, çöپor içərə çayırlıq qırımızı qəronfillərin boyasında uymuşdu.

Ötən üç-dörd gündə, hor gün bir soraq çıxır, Qanlı şənbənin dehşətləri söylənilirdi. Gecələr Bakı sakinləri, Azərbaycan milləti “Azadlıq”dan danışan Mirzə Xəzərin sosini etşitməkden ötrü çırpmırırdı. Ölənlərin sayı söylənilir, qapı-qonşuda, məktəbdə adları çökilirdi. Evdə, işdə, küçədə kişi qulagini şəkleyir, ölenlərin arasında tanış arayırırdı. İşdə salamatlıqdı, onların qohum-qərəbasından yaralanan, ölen yox idi. Hal-

Oxu zamanı tanış olmayan
sözlə qarşılaşarlarsa, dər-
hal qeyd etsinlər, lügətdən
mənasını tapsınlar.

Oxunan parçanın hansı
hissəyə aid olduğunu
müəyyən edilməsinə yal-
nız istedadı olan şagirdlər
deyil, həm də təlimdə çə-
tinlikləri olan uşaqlar da
cəlb edilir.

Mətndə 664 söz, kənarda 11 söz var.

Vaxt imkan verərsə, tapşırıq sinifdə işlə-nər. Əsərin ideyasını müəyyən etmək üçün işlər aparılar. Vaxt imkan verməsə, bu ev tapşırığı kimi yerinə yetirilir.

Sabir Əhmədli, “İşığı söndürmə” (Əsər üzərində iş)

Dərsin məqsədi

1. S.Əhmədlinin “İşığı söndürmə” mötninin hissələrini müəyyən etmək məqsədi ilə oxuyur. (1.1.2.; 1.1.3.) 2. Oxu zamanı tanış olmayan sözlərin mənasını lügətdən aydınlaşdırır. (1.1.1.) 3. Bədii təsvir vasitələrini, hissələr və faktlarla bağlı təsvir edilmiş məqamları müəyyən edir. (1.1.5.) 4. Müzakirələrdə söylenilən fikirlərə münasibət bildirir (2.2.1.) 5. Əsərin ideyasını müəyyənləşdirir. (1.2.4.)

Müstəqil işin aparılması üçün fərdi iş formasından istifadə edilir.

Müəllim:

Biz artıq bu cədvəl üzrə əvvəlki dərslərdə cütlərlə və qruplarla mötni hissələrə ayırmışıq. Bu gün isə həmin cədvəlin sağ tərəfinə daha bir sütun əlavə edin. Həmin sütuna oxuduğunuz əsərlə bağlı fikirlərinizi daxil edəcəksiniz.

Xostoxanalarda yaralıların əlindən tərəpənmək mümkün deyildi. Soyuq qış gecəsinde gülə yarası almış insanlara qan vermek üçün hamı şəfa ocaqlarına aksişirdi. Gələnlər o qədər çox idi ki, qanköçürme montəqolərinin karşısındakı uzun növbələr yaranırdı. O ağır, faciəli günlərdə xalqımız yumruq kimi birloşmişdi. Bu yumruğu heç bir qırvı oya, bükə bilməzdə!

Qanlı şənbə gecəsinde azadlığımız və müstəqilliyimiz uğrunda şəhid olanlar ovvollar sovet rəhbərlərindən biri olan Kirov adını dasıyan parkda dəfn etmək qərrə alındı. Bundan sonra bu park keçmiş bolşevik adını daşılmayacaqdı. İndən sonra bu yer Şəhidlər xiyabanı adlanacaq və xalqımızın müqddəs ziyarətgahına, and yerinə çevriləcəkdi.

Yanvar ayının 21-də azadlığımız və müstəqilliyimiz uğrunda qurban getmiş şəhidləri dəfn etmək üçün camaat burada mozarlar qazmağa başladı. Bu xəbəri eşidənlərin hamisi kömək üçün Xiyabana aksişirdi. Ömründə illər dəfə idki, kütlövi mozarların necə qazıldığını görürdüm. Bir neçə nəfərlə bərabər bəzə işləyənlər kömək etdik. Mozarlığda heç kim bir-birini buyurmurdur. Hərə olindən gələn işi görürdü. Kimisi yer qazır, kimisi palçıq qatr, kimisi isə mişar daşları ilə mozarların arasını hörürdü. Görüldəsi işlər çox idi.

Hələlik şəhid olanların sayı da doqquq bilən yox idi. Amma qəbirləri qazırıldı. Hami çalışırı, hamı ələşiridi ki, səhərə qədər bütün mozarlar qazılınsın. Sabah xalq öz şəhidlərini dəfn edəcəkdi.

Sabir Əhmədli

Tapsısqı 2. Mötnin ideyasını müəyyən et. Əldə etdiyin nəticələri müzakirə et.

Müstəqil iş. Oxuya hazırlıqlı işləri apar. Sabir Əhmədlinin “İşığı söndürmə” mötnini oxu və onun hissələrini müəyyən et. Nəticələrini yazılı şəkildə təqdim et.

İŞİĞİ SÖNDÜRMƏ

Ana yuxudan qəm içində oyandı. Alt otağın açarını qızına uzatdı:

– Düş aşağı. Açı qapını, onların işığını yandır... Bu gecə İlham yuxuma golmmışdı. Dedi, ana, monim işığımı niyə söndürmüsünüz.

Qız açarı anasından aldı. Pillorlorla aşağı endi. Üstdə onlar, altda qaradaşı golinlərilo yaşayırırdı.

Qanlı şənbədən düz iki ay keçirdi. Dünən yaz girmişdi, onların qara bayramıydı. İki aydan bəri otağın qapısı açılmamışdı.



“Aman Allah! Mən onu necə tapdim”. İlhamgil Tiflis xiyabanında dayanmışdalar. Qoşun ilk önce oradan cummuşdu. Barrikadaları basıb ozmış, insanları xurd-xaşıl etmişdi. Hər yandan atış yağır, avtomatlar, pulemyotlar gurlayır, işqli güllələr qaralığı kosib doğrayırırdı.

Qohum-qardaş, ana-bacilar güllə yağmurundan çökimmeyeib, öz əzizlərinin, doğmalarını axtarırdılar. Sosloyır, çağırır, kükçəboyu, kol-kos arasına yuxılmış cavanları çökir, aradan çıxarmaga çalışırlar. Soldatlar aman vermir, bacısını qardaşına qurtarmağa can atanları gülləyə tutur, cosodlorını yanına söyridilər. Bacı qardaşını neçə meydidin arasından tapdı. Qolumu boynuna aşırı, dizin-dizin sürünb, od-alovun içindən onu çıxara bildi...

Altca ayın gəlini dözmədi: “Mən İlhamsız bu dünyada yaşaya bil-mərəm”. Ana, qız gəlini gözdən qoymadılar. Amma neyleyəsan. Gedəni saxlamaq olmazdı. Zəher iğdi. Hor ikisini yanışça dəfn etdilər.

Ana, baci hor gün Şəhidlər xiyabana baş çökir, qosa qəbri odlu göz yaşları ilə isladır, dönüb kor-peşman qayıdır, golin otağının bağlı qapısı öñündən dimməzəcə ötürdürlər. Dünən qara bayramdı. Bakı əhalisi ellikce Dağıstü parka qalxmış, şəhidlərin qəbrini ziyarət etmişdilər.

Həyət-baca qan ağlayırdı. Allaha ağır getməsin deyib, ana nimçədə səməni okmışdı. Yaz sorağı yamyasıl buğda təpəsi ana-bacının göz yaşları ilə suvarılmışdı.

“Ana, könlümo xəngöl düşüb” – demişdi. Ana yayma yaymış, xəngöl bishirmişdi. Yemiş, qalxıb getmişdi yağı qabağına. Bu onun son yeyiş, son gedisi olmuşdu.

Bacı iki aydan bəri açar görməyən kılıdi açdı. Otaq başına dolandı, qaranlıq, nemli evi gözü seçmədi. Düyməni basdı, cılıçraq alıdı. Elə homin andaca iki qus pırılı ilə qalxıb, içəridə bir kərə dövər vurdu. Arahi qapıdan çıxbıq getdilər.

Qızın oradan nə halda qalxdığı ananı təlaşlandırdı.

– Nə olub? Nə baş verib?

– ... İşığı yandırdım. Onların çarpışmasına iki qus qommuşdu. Otaq işıqlanın töki qalxdılar. Dolamış, uşub getdilər... Ana, vallah onlar quşa bənzəmirdi. Başları elə bil insandı. Qapı iki aydı bağhydı. Quşlar oraya hərəkət etdilər.

Ananın gözləri səməni zəməsino dikildi:

– Qızım! Qardaşının, galiminizin ruhu imiş o quşlar. Bayrama görə otaqlarına baş çökmöyo golibmişlər... Allahn günahsız bəndəsisən, bala. Ruhlar sənin gözünə görünüb..

Sabir Əhməddli

68 Sabir Əhməddli. “İşığı söndürmə”

Tapşırığın icrası üçün vaxt verilir. Tapşırıqlar yoxlanılır. Cavablar şagird portfoliosuna daxil edilir.

Mətndə 325 söz var.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|--|---|---|---|---|---|
| Tanış olmayan sözlərin mənasının lügətdən istifadə etməklə aydınlaşdırılması | | | | | |
| Hisslərin müəyyən edilməsi | | | | | |
| Bədii təsvir vasitəlerinin, hissələr və faktlarla bağlı təsvir edilmiş məqamların müəyyən edilməsi | | | | | |
| Müzakirələrdə əsərin ideyasına münasibət bildirilməsi | | | | | |

Esseinin hissələrinin yaradılması

Dörsin məqsədi

- Təsviredici mətnin hissələrinə verilən tələbi nəzərə alınmaqla fikirlərini aydın və ardıcıl şərh edir. (1.1.3.; 3.1.2.)
- Bədii təsvir vasitələri, hissə və faktların təsviri ilə bağlı nümunələr hazırlayır. (1.1.5.)
- 0,5–1 səhifə həcmində esse yazarkən təsviri essenin yazısına verilən tələbləri nəzərə alır. (3.1.3.)

Şagirdlər təsviri mətnin hissələrinə verilən tələblər nəzərə alınmaqla esse yazmaq üçün şərtlər və prosedurlarla bir daha təməş edilir. Onlara əvvəlki dərslərdən tanış olan cədvəl təqdim edilir. Şagirdlər cütvlərə ayrılır.

Mövzular:

- Şəhidlər xiyabanında.
- 20 Yanvar Günü (TV verilişlərinin, yaxud sənifdə təqdim edilən videoqortütlərin müşahidəsi əsasında.)
- Qəhrəmanlıq aid digər mövzular.

Cütlərin tərkibini müəyyən edərkən hazırlıq səviyyəsi nəzərə alınmaqla yanaşı, sosial vəziyyət baxımından da fərqli olan uşaqları birgə fəaliyyətə cəlb edin. Belə birgə fəaliyyət şagirdlər arasında bir çox psixoloji problemlərin həlli istiqamətində atılmış addım ola bilər. Birgə fəaliyyətdə hər iki tərəfin fəallaşmasına nəzarət edin.



ESSENİN HİSSƏLƏRİNİN YARADILMASI



Esseinin hissələri
necə yaradılır?

Sən artıq bədii mötnərin ideyasını, təsvir vasitələrinin köməyi ilə fikirləri obrazlı şəkilde təqdim etməyin yollarını bədii nümunələr əsasında öyrəndin. Özün də belə nümunələr yaratın. Həmçinin sən bədii nümunələrin hissələrini müəyyən etməyə dair müəyyən bacarıqları yiyəldəndin. İndi isə təsviredici mətnin ayrı-ayrı hissələrinə verilən tələblərə uyğun esse yazacaqsan.

Təpşir 1. Əldə etdiyin təcrübəyə əsasən “Şəhidlər xiyabani”, “20 Yanvar günü biz nə edirik?”, yaxud marağına uyğun secdiyin digər mövzulardan birində təsviri esse yaz. Onun hər bir hissəsinə şərtlər nəzərə alınmaqla tərtib et.

ESSE ÜZƏRİNĐƏ İŞ: YAZILMIŞ ESSENİN YOXLANMASI

Sən artıq təsviri essenin yazılmamasına verilən tələbləri öyrəndin. Müstəqil şəkildə esse tərtib edirsin. Lakin “Yazı prosesi” mövzusundan öyrəndiyin kimi, yazının bitməsi, hələ yazı prosesinin bitməsi kimi doğrulandırılmaməlidir. Yazı başa çatdıqdan sonra hazırlanmış mətn yoxlanmalıdır.

İndi isə “Şəhidlər xiyabani”, “20 Yanvar günü biz nə edirik?”, yaxud marağına uyğun secdiyin digər mövzulardan birində yazdırıncaq. Essenin yoxlanması və qiymətləndirilməsi üzrə iş aparılacaq. Yazının yoxlaması üçün onu on azı iki dəfə oxumaq lazımdır. **Birinci oxuda** məzmun və mətnin tərtibi, **ikinci oxuda** isə yazının üslubu yoxlanılacaq. Yazının üslubu barədən sonra gölöcükde öyrənəcəksən. Amma elə sadə məqamlar var ki, onları bilmədən hər hansı yazını tərtib etmək mümkün deyil.

Məktəb kitabxanasından mövzu ilə bağlı onlarla bədii və publisistik nümunələr gətirin. İKT və internet şəbəkəsi ilə təmin olunmuş siniflərdə geniş məlumat mənbələrinə çıxış üçün imkan yaradılır.

Şagirdləri təlimatlandırın!

İKT-dən istifadə edən şagirdlərin nəzərinə! Yazı zamanı internet səhifələrindən köçürmə halları olarsa, Google.az axtarış səhifəsində “axtarış” verməklə həmin cümlələrin hansı məlumat mənbəsindən köçürüldüğünü müəyyən etmək olar. Hər hansı bir parçanın köçürüldüyü aşkar edilərsə, yazı ləğv edilir və bu, xoşagelməz hal kimi dəyərləndirilir.



Birinci oxu
Sol sütundakı suallar mətnin möz-mununu və təşkilini qiymətləndirməyə imkan verəcək. Orta sütundakı məslohotlar problemlərin aşkar edilməsindən sonra böyük olacaq. Hər hansı dəyişiklik etmək istədikdə isə sağ sütunda verilən təsvirlər və texnikalar yardımçı olacaq.

Tapşırıq 1. Yazdığınız mətnin məzmununu və tortibini yoxla. Ehtiyac duyulduğu halda düzəlişlər et. Aparıldığın düzəlişləri aşdır.

| Əşya və hadisələrin təsviri Məzmun, mətnin təşkilü üzrə özünüşüyləndirmə və qarşılıqlı qiymətləndirmə | | |
|---|---|---|
| Qiymətləndirmə sualları | Məsələhətlər | Yoxlama üsulları, texnikaları |
| 1. <i>Girişdə qatdırılması nözörədə tutulan əsas fikir üçün zəmin yaradılıbmı?</i> | Girişdə qatdırmaq istədiyin əsas fikro zəmin yaradan cümləni tap və onun altından xətt çək. Əgər tapa bilmirsənə, o zaman həmin fikri formalasdırıb yaz. | Giriş hissəyə elo bir cümlə əlavə et ki, o, əsas fikir üçün zəmin yaratıns. |
| 2. <i>Bütün təsvir vasitələrindən istifadə edilib-mi?</i> | Mətni oxuduqca hiss və duyguları təsvir edən nümunələrin üzərində “H”, faktları təsvir edən nümunələrin üzərində “F”, bədii təsvir vasitələrinin üzərində “B” yaz. Nəzər sal. Bunlardan hansılarının üzərində iş aparmağa ehtiyac var. Elə et ki, “H”-lər həddən artıq çox, “F” və “B”-lər həddən artıq az olmasın. | Müxtəlif hissələrin təsvirinə yer verilməsinə diqqət et. Hansı yoxdurسا, əlavə et. Əsas fikri qatdırmaqə yardım edən bədii təsvir vasitələrinin olmasına xüsusi diqqət yetir. Əgor yazında təsvir vasitələrinə az yer verilibsa, uyğun nümunələr yaratmaqla digər fikirləri onlara əvəz et. |

70 Essenin hissələrinin yaradılması

İKT-dən istifadə imkanları olan siniflərdə müəllim cədvəli PP təqdimatda şagirdlərə nümayiş etdirə və müvafiq dərslikdə verilmiş təlimatlara şərhlər verə bilər.

Şagirdlərə insanların müəlliflik hüququnu xatırladır.

Şagirdləri təlimatlandırın ki, onlar getirilmiş ədəbiyyatlardan məlumat alarkən başqa müəlliflərə aid olan cümlələri, abzasları olduğu kimi köçürməli deyillər. Onlar həmin əsərlərdəki fikirlərdən bəhrələnməklə öz yazılarında hansı məsələlərə toxunmağın əhəmiyyətli olduğunu müəyyən edə bilərlər. Hər hansı şeir parçası, cümlə, mövzu baxımından lazımlı hesab edilibsə, kiçik fikirlərin dəstəklənməsi üçün onlardan sitat kimi istifadə edilə bilər.

Esse üzərində iş: yazılmış essenin yoxlanılması (Birinci oxu)

Dərsin məqsədi

1. Hazırladığı ilkin yazı nümunəsini təsviri essenin tərtibinə verilən tələblər baxımından təhlil edir. (1.1.3.)
2. Essedə ilkin təkmilləşdirmə işləri aparır. (3.1.1.)
3. Fikirlərini ardıcılıqla təqdim edir. (3.1.2.; 3.1.3.)

Yazılmış təsviri mətnin yoxlanması bacarıqlarının formallaşması məqsədi daşıyan dərsə təlim marağını yüksəltmək üçün sinfinizdəki şagirdlərin maraq və ehtiyaclarını nəzərə alın. Dərslikdə ona təqdim edilən müraçətə istədiyiniz kimi yaradıcı yanaşa bilərsiniz. Tərkib dəyişmədən hər cütlük birlikdə öz yazardıqları essenin yoxlanması fəaliyyətinə cəlb edilir. Bunun üçün onlar səh. 70-71-də verilmiş cədvələ istiqamətləndirilirlər. Şagirdlər cədvəlin strukturunu ilə bağlı təlimatlandırılırlar.

| Qiymətləndirmə sualları | Məsləhətlər | Yoxlama üsulları, texnikaları |
|--|--|--|
| 3. <i>Təsviri mətn-də müəllifin düşüncələri və hissələri öz əksini tapıb mı?</i> | Birinci şəxs əvəzliliklərinin yanında ulduz (mən, biz) yaz. Əgər hər paraqrafda on az bir ulduz görməsən, düzəliş apar. | Elo et ki, birinci şəxsin düşüncələri təsvir vasitələri ilə (bədi, hissə və faktlar) öz əksini tapsın. |
| 4. <i>Mətn makanda təsvir edilənlərin ardıcılığı, yaxud da təqdim edilən məsələlərin əhəmiyyətliyi baxımında təşkil edilib mi?</i> | Məndə istifadə edilmiş vasitələri sıra ilə düz. Sonra təsvir edilən məkanın sözlu sadə xəritəsini çək. Siyahıya aldığın vasitələri orada yerləşdir. Yoxla. Siyahıdakı nümunələrdən yararsızlarını konarlaşdır və ya düzəlis etməklə münasib yerdə yaz. | Yenidən təşkil et. <ul style="list-style-type: none"> • Müşahidə edilən, yaxud təsvəvvür olunan məkanda təsvir edilənlərin ardıcılığına riyat et (uzadıqdan yaxına, yüksəkdən aşağıya və s.). • Təqdim edilən məsələlərin əhəmiyyətliyi baxımından ardıcılığı gözəl (az əhəmiyyətdən cənab əhəmiyyətdən doğru və ya cənab əhəmiyyətdən az əhəmiyyətdən doğru). |
| 5. <i>Nöticədə qədirmək istədiyin fikri yekunlaşdır.</i> | Fikirlərini yekunlaşdırın cümələni məterizəyə al. Əgər belə bir cümə yazmamışsan, həmin fikri formalasdırın yaz. | Əsas fikri yenidən vurğulayan elo cümələ əlavə et ki, apardığın təsvir işini yekunlaşdırınsın. |

III. BƏDİ ƏSƏRLƏRİN NİSSƏLƏRİ 71

| Qiymətləndirmə sualları | Məsləhət | Yoxlama üsulları, texnikaları |
|-------------------------|----------|-------------------------------|
| 1 | 2 | 3 |

Bu sütunda şagirdin yoxlayacağı məsələ təqdim edilir.

Bu sütunda problemi aşkar etməyin yolları ilə bağlı məsləhət verilir, yol göstərilir.

Bu sütunda aşkar edilmiş problemin aradan qaldırılması yolları təklif edilir.

Esse üzərində iş: yazılmış essenin yoxlanılması (İkinci oxu)

Dörsin məqsədi

- Yazdığı esse üzrə növbəti təkmilləşdirmə işləri aparır. (3.1.1.; 3.1.3.)
- Cütlərdə yazılmış esselər qarşılıqlı yoxlanılır. (3.1.2.)



Hər dəfə yazınızı qiymətləndirir. Əməkdaşlıq, sinif yoldaşlarınızla müzakirəyə hazır ol.

Yazığın mötni ikinci dəfə oxuyarkən məqsədin yazını **üslub** baxımdan yaxşılaşdırmaqdır. Təsviri mötn yazmaq üçün coxsayılı sıfatlарından (təyinlərdən), yəqin ki, istifadə etmişən. Mötni oxuyanda diqqət et ki, eyni mənə verən sıfatlar yersiz yərə tokrarlanması. Əgər belə həllar varsa, düzəlişlər aparmaq lazımdır.

Məsələn: *Müxtəlif rəngarəng* çəçəklər görünürdü.

Bu metndə “müxtəlif” və “rəngarəng” sözləri, əslində, eyni mənə daşıyır. Yadda saxla ki, təkrarlar yazının üslubuna xələl gotırır, onu oxunaqşız edir.

| Qiymətləndirmə sualları | Məsəhətlər | Yoxlama üsulları, texnikaları |
|--|--|--|
| <i>Cümələlərdə lazımsız təkrarlanan sıfatlar (təyinlər) varmı?</i> | Təkrarlanan sıfatları (təyinləri) dairəyə al. (Buraya vergüllə, və, hem, hem də və s. bağlayıcılarla bağlılanan sıfatlar daxildir.) Bu sıfatların eyni mənə verib-vermediyini yoxla. | Təkrarlanan sıfatların (təyinlərin) birimi sil və ya yerini diyiş. Sıfatlərdən birini eksəmnəli sözlə əvəz et və cümlənin tərtibatında diyişikliklər et. Məsələn: “O, çox zəhmətkeş və çalışqan idi” cümləsinin “O, çox zəhmətkeş idi. Heç kəs onun tonbul olduğunu deyə bilməzdii” kimi tərtib etmək olar. |

Cütlərlə yoxlama

Yoldaşından xahiş et ki, yazdığını mötni oxusun və bu suallara cavab versin:

- Bu yazıda hansı vasitələri daha çox böyəndin və nə üçün?
- Bu yazı mülliətin hansı cəhətlərini nəzərə çatdırır?

İkinci yoxlamanın məqsədi şagirdlərə aydınlaşdırılır. Cütlərə işlərini davam etdirmək üçün cədvəllə bağlı şərhlər verilir.

İKT-dən istifadə imkanları olan siniflərdə müəllim cədvəli PP təqdimat vətəsi ilə nümayiş etdirə və təlimatlara müvafiq şərhlər verə bilər (təlimatlardən dərslilikdə də təqdim edilib) (10–15 dəqiqə).

İkinci yoxlama bitəndən sonra cütlükler yazdıqları esseləri mübadilə edir. Həm birinci, həm də ikinci yoxlamanın təlimatlarından çıxış edərək qarşılıqlı yoxlamalar aparırlar. Nəticə olaraq, hər cütlük digər cütlüyün yazısını ilə bağlı münasibətini, aşkar etdiyi üstünlükleri və boşluqları göstərməklə, rəy və təkliflər verir (20 dəqiqə).

Yoxlamalar bitdikdən sonra cütlükler rəy və təkliflərini təqdim edirlər.

BƏDİİ ƏSƏRLƏRDƏ NƏQLETMƏ

I. BƏDİİ ƏSƏRLƏRDƏ OBRAZLAR

**Lev Tolstoy. “İlyas”
(Nəqletmə xarakterli mətnin xüsusiyyətləri)**

Dörsin məqsədi

1. Lev Tolstoyun “İlyas” hekayəsini oxuyarkən tanış olmayan sözlərin mənasını lügətdən aydınlaşdırır. (1.1.1.; 1.1.2.)
2. Əsərin mövzu və ideyasını müəyyənləşdirir və ona münasibət bildirir. (1.2.4.)
3. Əsərlə bağlı fikirlərini bildirərkən yeni sözlərdən nitqində istifadə edir. (2.1.1.)
4. Söylənilən fikirlərə münasibət bildirir. (2.2.1.)

Şagirdin təlim marağını yüksəltmək məqsədi ilə verilmiş giriş sözə istədiyiniz kimi yaradıcı yanaşa bilərsiniz. Bu zaman daha yaxşı olar ki, beyin həmləsi üsulundan istifadə etməklə şagirdlərlə dialoq yaradasınız.

Məsələn:

- Uşaqlar, siz nağılı sevirsiniz?
- Sizə uşaqlıqda hansı nağılları danışıblar?
- Əsasən, nağılı sizə kim danışıb?

Ola bilər uşaq desin ki, mənə nağııl damışmayıblar. Müəllim bu zaman şagidi psixoloji baxımdan dəstəkləmək məqsədi ilə deyir:

- Ola bilsin ona görə ki, televizorda da çox maraqlı nağıllar, cizgi filmlər göstəririrlər.

Buradan əsas məsələyə keçin. Nağıllar, əfsanələr, rəvayətlər və hekayələrin böyük qismi nəqli mətn nümunələridir (şərhi davam edin). “Ucadan oxu” üsulun-

BƏDİİ ƏSƏRLƏRDƏ NƏQLETMƏ



Kicik yaşlarında olanda ata-anan, yaxud nənə-baban sənə müxtəlif nağıllar (“Cirtdan”, “Göyçək Fatma”, “Tıq-tıq xanım”), ya da başlarına gələn hadisələrdən danışardılar. Belə mətnlər naqli mətnlər adlanır. Naqli mətnlər, əsasən, keçmişdə baş verən hadisələrdən bəhs edir. Nagıllar, əfsanələr, təmsillər, rəvayətlər, hekayələrin bir qismi nəqli matn nümunələridir. Bu əsərlər insanların zövgünü oxşamaqla yanaşı, həm də onları düşündürür, tərbiyə edir. Belə bədii nümunələr uzun illər toplanmış həyat təcrübəsinə öyrənməkdə və onlardan nəticə çıxarmaqdə insanlara kömək edir.

dan istifadə edə bilərsiniz. Vəsaitin əvvəlində üsulla bağlı dəqiq təlimat verilib. Bu üsul kollektiv oxu üçün nəzərdə tutulub.

Mətnin kollektiv şəkildə oxusu təqdim edilən sualların geniş müzakirəsinə şərait yaradır. Oxuya hazırlıq işi fərdi şəkildə aparılır. Hər kəs oxu məqsədini müəyyən edir. “Mən bu mətni nə üçün oxuyuram?” Məqsəd odur ki, mətnin nəqli olub-olmadığını müəyyən etsin.

Vəsaitin əvvəlində təqdim edildiyi kimi oxucu 4 qrupa ayrılır: 1. Azdanışan sakit oxucu; 2. Məlumatlı oxucu; 3. Strategiya ilə oxuyan oxucu; 4. Düşünən oxucu.

Qiymətləndirmə fərdi şəkildə aparılır. Müzakirələrdə fəal iştirak edən, məsələyə müstəqil münasibət bildirən, ilkin fərziyyələri mətnindəki hadisələrə daha çox uyğun olan və s. şagirdlərin stimullaşdırılması təmin edilir.

I. BƏDİİ ƏSƏRLƏRDƏ OBRAZLAR

LEV TOLSTOY. “İLYAS”

(NƏQLETMƏ XARAKTERLİ MƏTNİN XÜSUSİYYƏTLƏRİ)

Təpşiriq 1.

1. “İlyas” hekayesini oxumazdan əvvəl oxuya hazırlıq işləri apar.
2. **Düşün:** Bu mətn nəqlidirmi? Əgər nəqli möntdirse, bunu necə müyyəyon etdi? Əgər nəqli mönt deyilsə, no üçün? Fikirlərini osaslandır.

İLYAS

Ufa quberniyasında İlyas adlı başqır yaşayırıdı. Atadan-babadan kəsb olmuşdur. Bir il önce atası onu evləndirmiş və dünyasını doyişmişdi. O vaxtla İlyasin tosorrüfatında yeddi **mədyan**, iki inək və iyirmi bas qoyun vardı. Lakin İlyas tosorrüfatçı idivə hər şeyi özü oldu etməye başlaşdı: arvadı ilə birgə sohərdən axşamadək çalışırdı, hamdan əvvəl oyanır, hamdan sonra yatırı və var-dövləti ildən-ilə artırdı. Beləcə

Son necə, İlyasi xoşbəxt həsab edirsinmi?

İlyas 35 il zəhmət çəkə-çəkə yaşadı və böyük mədənlət sahibi oldu. İnsanlar deyirdilər: “İlyas xoşbəxt adamlıdır. Onun hər şeyi var. Bu dünyamı qoyub getmək nəyinə lazımdır?”

Yaxşı insanlar onu tanımağa və onunla tanışlığa can atmağa başlıdlar. Yanına uzaq əllərdən qonaqlar golordu. O da hamimi qobul edir, həmi üçün süfrə açırdı. Kimliyindən asılı olmayaq, həmi **qimicəza**, caya, sorbaya və qoyun otına qonaq edilirdi. Qonaqlar **təşrif bıfurdumü**, o saat bir və ya iki qoyun kəsilirdi. Qonaqların sayı çox olanda madyan da kosıldır.

İlyasin iki oğlu, bir qızı vardı. O, oğlanlarını evləndirdi və qızını da əro verdi. İlyasin kasib vaxtlarında oğlanları da onunla birgə zəhmət qatlaşır, öz-ləri iləxələri və qoyunları otarırdı, amma varlanan kimi oğullar nadincəlik etməyə başlırlar. Birini, böyük oğlunu dava-dalaş vaxtı öldürdürlər, o birisinin – kiçiyinin arvadı dikbas çıxı və bu oğul atasının sözündən çıxmaga başladı. İlyas onun tosorrüfatını ayırməq məcburiyyətində qaldı.

İlyas oğluna ev və mal-qara verdi, var-dövləti azaldı.

Fərgənləndirilmiş
sözlərin mənasını
aydınlaşdırır.

Şagirdləri stimullaşdırırcən telim məqsədində nail olunması nəzərdə tutulmuş bacarıqlardan çıxış edin. Stimullaşdırma aşağıda qeyd edilən yollarla həyata keçirilə bilər:

1. Xoş sözlər;
2. Valideynə təşəkkür məktubu;
3. Gündəliyində “bu gün sən çox fəal idin”, “afərin, belə davam et”, “yaxşı fərziyyələr müəyyən edir-sən”, “müzakirələrdə çox fealsan” və s.;
4. Sınıf rəhbərinə şagird barədə məlumat;
5. Kiçik bir hədiyyə: marka, döş nişanı, karandaş və s.;
6. Yoldaşlarının alqısı.

Mətnində 806 söz, kənarda 48 söz var.

Şagird mətnin nəqli xarakterli olduğunu müəyyən edəndən sonra fikirlərini əsaslaşdırmalıdır.

Mustafa Çəmənli. “İgid Mübariz” (Əsərdə proqnozlaşdırma)

Dərsin məqsədi

1. Mustafa Çəmənlinin “İgid Mübariz” əsərində obrazla bağlı fikirlərini aydın və ardıcıl şərh edir. (1.2.2.; 2.1.2.) 2. Əsərdə baş verən hadisələri proqnozlaşdırır. (2.1.2.)
3. Müzakirələrdə söylənilən fikirlərə münasibət bildirir. (2.2.1.)

Bu gün maraqlı bir mətn oxuyacaq. Əsər “İgid Mübariz” adlanır. Bu günlərdə fevral ayının 7-də Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimovun anadan olduğu gündür. Bu əsər qəhrəman Mübarizin ölməz xatirəsinə həsr edilib. İndi isə mətnin oxusuna hazırlaşaq. Mətnin oxusuna hazırlıq işləri fördi şəkildə aparılır. Hazırlıq işi bitəndən sonra kitabların örtülməsi xahiş edilir. Oxu kollektiv formada təşkil edilir.



MUSTAFA ÇƏMƏNLİ. “İGİD MÜBARİZ” (ƏSƏRDƏ PROQNOZLAŞDIRMA)



Proqnozlaşdırma
nə üçün
lazımdır?

İstenilən mətni oxumazdan əvvəl proqnozlaşdırma aparmaq lazımdır. Proqnozlaşdırma əsəri daha dərinləndir dərk etməyə kömək edir. Proqnozlaşdırma mətnin oxusuna başlayarkən ümumi şəkildə aparılır: “Bu əsərdə nədən bəhs edilecek?”, “Oxu davam etdikcə “Bu abzasda nədən dəmişləcəq?”, “Bu hadisədən sonra nə baş verəcək?”, “Bu sözdən sonra qarşı tərəf nə cavab verəcək?” kimi ayrı-ayrı məqamları proqnozlaşdırmaq olar.

Təpşiriq 1.

1. Verilən əsərin oxusuna başlamazdan əvvəl oxuya hazırlıq işləri aparmağı unutma.
2. Oxuya başlamazdan əvvəl proqnozlaşdır, qeydlər apar:
 - Əsərdə haqqında danışılan Mübariz kimdir?
 - Onun hansı xüsusiyyətlərindən danışılacaq?
 - 3. Oxu prosesində proqnozlaşdırmanı davam et.
 - 4. Oxudan sonra qeydlərin yoldaşlarının qeydləri ilə karşılaşdır. Həqiqətə on yaxın proqnozu müəyyən et.

İGİD MÜBARİZ (“Mübariz” povestindən parça)

Bir defə tarix dörsi idi. Müəllimi Şuşa qalasından, onun tarixi keçmişindən, alınımaz olmayıñdan danışındı. Müəllim danışdıqca Mübariz düsündü ki, bəs ermənilər Şuşanı necə alıblar? Deməli, işgälçiləri torpagımızdan vaxtında qovub çıxarmasaq, heç vaxt Şuşanı görməyəcək, Cıdır düzündə at çapmayacaq, İsa bulağından su içməyəcək, Daşaltı çayında cımməyəcəyik. Belə düşündükcə Mübarizin ürəyi düşmənə intiqam hissi

Oxu prosesində cədvəlin birinci sütununda yazılmış cümlələrə çatdıqca suallarla sırf müraciet edin. Onlar baş verəcək hadisəni proqnozlaşdırırlar. Ayri-ayri şagirdlərin fikirləri dinlənilir. Mətnin oxusu davam etdirilən zaman kimin düz, kimin yanlış proqnoz verdiyinə fikir verin. Bununla bağlı qeydlərinizi aparin.

Oxu prosesində tanış olmayan sözlərlə qarşılaşsanız, özünüz şagirdlərə izahat verməyin. Onları sözlərin mənasını lügətdən tapmağa yönəldin. Sonra oxunu davam etdirin.

İlə dolardı. Mübariz böyüdükcə, sinifdən-sinfla keçdikcə qəlbindəki intiqam hissi də böyüyürdü.

Mübariz İbrahimov orta məktəbi bitirib əsgər getdi. Daxili Qoşunlarda xidmot edirdi. Amma bu, çox da ürəyinə deyildi. O, Milli Orduda, ön cəbhədə, düşmənlə üzərböyük bölgələrdə xidmot etmək isteyirdi. Mübariz əsgərliyi başa vurandan sonra evlərinə döndü. Amma kəndlərindən de çox qala bilmədi, Bakıya gəlib bir müddət burada işlədi. Yox, bütün bunlar onun ürəyinə deyildi. Milli Orduda xidmot etmək, düşməndən intiqam almaq isteyirdi. Atası ilə məsləhətləşib gizirlik kursuna getdi. Kursu bitirib on cəbhəyə yollandı.

Düşmən hər gün atəşkəsi pozurdu. Bir gecə Mübariz düşmənin bu azığlığını dözsə bilmədi. Üçrəngli Azərbaycan bayrağını götürüb sənərdən çıxdı.

Susuzluqdan yanan kol-kosa, sirkən topasına, tez-tez rast gəldiyi xırda topçıklarla sinəsinə, Allahı köməyə çığır-çağıra gedirdi.

Bir ulğun ağacına çatıb yerə üzəndi. Dincini alıb qarşı tərəfə süründü. Quşağına oxumaq səsi gəldi. Erməni əsgəri bizim "Sarı gəlin" xalq mahnısını oxuyurdu. Sözlərini başa düşməsə do, melodiyasını yaxşı bilsədi. Başa düşdə ki, düşmən səngəri lap yaxınlaşdı. On-on beş addım da irəli süründü. İnanılmaz coldılıkla sən-



I. BƏDİİ ƏSƏRLƏRDƏ OBRAZLAR 79

Fərdi qiymətləndirmə formasından istifadə edilir. Dərsdə xüsusi fəallıq və bacarıq nümayiş etdirən şagirdlər stimullaşdırılır.

Meyarlar baxımından qiymətləndirilir:

- doğru proqnozların verilməsi;
- fikirlərin aydın, ardıcıl çatdırılması;
- söylənilən fikirlərə münasibət bildirilməsi.

| Mətndən cümlə | Proqnoz |
|---|--|
| Müəllim Şuşa qalasından, onun tarixi keçmişindən, alımmaz olmağından danışındı. | Bu zaman Mübariz nə düşüñürdü? |
| Mübariz əsgərliyi başa vuran dan sonra evlərinə döndü. | Evet dənəndən sonra, sizcə, o nə işlə məşğul oldu? |
| Üçrəngli Azərbaycan bayrağını götürüb sənərdən çıxdı. | Sizcə, o bunu nə məqsədlə etdi? |
| Erməni əsgəri bizim "Sarı gəlin" xalq mahnısını oxuyurdu. | Bu zaman Mübariz nə düşüñürdü? |
| İnanılmaz cəldiliklə səngərə atıldı. | Sizcə, orada nə baş verdi? |
| Daha geriyə yol yoxdur, ancaq irəli. | Səncə, o nə etdi? |
| Atəş səsləri gecənin sükütu-nu pozdu. | Bundan sonra nə baş verdi? |
| Mübariz qan-tər içində idi. | Sizcə, bu zaman o nə hiss edirdi? |
| Mübariz son gücünü toplayıb geri qaçırdı. | Sizcə, o nə üçün geri qaçırdı? |

Mətndə 459 söz var.

Mustafa Çəmənli. “İgid Mübariz” (Əsərdə obrazın başlıca xüsusiyyətləri)

Dərsin məqsədi

- Mübariz obrazının xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır. (1.2.2.)
- Obrazi təhlil edərkən təsvir vasitələrini müəyyən edir. (1.1.5.)
- Obraz üzrə apardığı araşdırılmaların nəticələrini təqdim edir. (1.2.2.; 2.1.1.)
- Əsərin ideyəsini müəyyən edir və ona münasibət bildirir. (1.2.4.)

– Uşaqlar, biz həyatda müxtəlif insanlarla qarşılaşıraq. Onlarla ünsiyyətdə oluruq. Bəzən həmin insanlarla münasibətlərimizi düzgün qura bilmədiyimizdən ciddi problemlərlə üzləşirik. Bəs nəyə görə münasibətlərin qurulması belə çətin olur. Bəlkə də, səbəb odur ki, biz insanları yaxşı tanıya bilmirik. İnsanı tanımadan, müxtəlif xüsusiyyətlərini bilmədən, onunla ünsiyyətdə hər məqamı nəzərə almaq mümkün olmur. Bəs insanları necə tanıyaq? Bildiyiniz kimi, ədəbiyyat həyatı obrazlı şəkildə eks etdirir. Əsərlərdə müxtəlif xarakterli insanların obrazları ilə qarşılaşmaq olur. Belə obrazların xarakterindəki başlıca xüsusiyyətləri müəyyən etməklə onları yaxından tanıyıraq. Bu bacarıqlardan həyatda qarşılaştığımız insanları tanımaq üçün də istifadə edə bilərik. Bununla siz kiminlə necə, hansı müstəvidə ünsiyyət qura biləcəyinizi müəyyən edərsiniz.

yotlərini bilmədən, onunla ünsiyyətdə hər məqamı nəzərə almaq mümkün olmur. Bəs insanları necə tanıyaq? Bildiyiniz kimi, ədəbiyyat həyatı obrazlı şəkildə eks etdirir. Əsərlərdə müxtəlif xarakterli insanların obrazları ilə qarşılaşmaq olur. Belə obrazların xarakterindəki başlıca xüsusiyyətləri müəyyən etməklə onları yaxından tanıyıraq. Bu bacarıqlardan həyatda qarşılaştığımız insanları tanımaq üçün də istifadə edə bilərik. Bununla siz kiminlə necə, hansı müstəvidə ünsiyyət qura biləcəyinizi müəyyən edərsiniz.

Sinif cütlərlə işə cəlb edilir. Vaxt müəyyən edilir. Cütlərdə iş başa çatdıqdan sonra hər 2 cüt bir qrupda birləşir. Qrupların işinə vaxt ayırılır. Hazırlanan variantlar müzakirə edilir. Son variant hazırlanır.

diri tutulmaqdan ethiyatlanıb avtomati əlinə aldı. Hələ bir-iki gülləsi vardı. Elə bu anda düşmənin atdığı güllə onun sol böyründən daydı. Arxası üstə gevirdi. Gülcə: “Vəton sağ olsun!” – deyə bildi. Dağlar əks-soda verdi. “Vəton sağ olsun!”

Mustafa Çəmənli

Tapşırıq 2. Hansı proqnoz özünü doğrultmadı, lakin onun doğru olmasına istərdin? Bunun üçün nə kimi dəyişiklik aparardın?

Yaradıcı tətbiqetmə:

Sinidən-xarıc oxu materiallarından marağına uyğun olan bir mətni seç. Oxudan əvvəl və oxu zamanı proqnozlasmalar apar. Proqnozlarını qeyd et. Hər abzasi oxuduqca verdiyin proqnozun əsərlər üst-üstə düşüb-düşmədiyini yoxla və əsərdəki variantı qarşı sütuna yaz:

| Proqnoz | Əsərdə verilən variant |
|---------|------------------------|
| | |

MUSTAFA ÇƏMƏNLİ. “İGİD MÜBARİZ” (ƏSƏRDƏ OBRAZIN BAŞLICA XÜSUSİYYƏTLƏRİ)

Bəddi əsərdəki hər bir obraz və onun xarakterik xüsusiyyətləri əsərdəki əsas fikrin çatdırılması baxımından əhəmiyyətlidir.

İnsanlar, heyvanlar və digər varlıqlar əsərin əsas obrazı ola bilər. Obrazın əsas xüsusiyyətləri oxucuya onun xarici görkəminin təsviri, düşünücsü, duyğuları, hərəkəti, məqsədi, niyyəti və digər amillərlə çatdırılır. Obrazın öz dilindən deyilən fikirlər, eləcə də digərlərinin onun barəsində söylədiyiklər həmin obraz haqqında təsəvvür yaradır.


Tapşırıq 1.

1. “İgid Mübariz” mətnində əsas obrazın başlıca xüsusiyyətlərini müəyyən etmək üçün mətni yenidən oxu. Mübariz obrazını aşağıdakı məqamlar baxımından təsvir et.

I. BƏDDİ ƏSƏRLƏRDƏ OBRAZLAR 81

Hansı məsələlərə əhəmiyyət vermək lazımdır ki, insanların xarakterindəki başlıca xüsusiyyətlər müəyyən edilsin?

Şagirdlər dərslikdə səh. 81-də verilmiş tapşırıq 1-in icrasına istiqamətlənir.



Qeyd: İşə başlamazdan əvvəl şəkli vərəqə (A4), yaxud dəftər vərəqinə çək. Təhlillərini həmin vərəqədə apar. Noticəni müəllime təqdim et.

2. Gəldiyin nəticələri qruplarda müzakirə et.

Təpşir 2.

1. Oxuduqlarını həyatda baş verən hadisələrlə və ya oxuduğun digər bədii əsərlərlə əlaqələndir.

2. Oxuduğun mətnin ideyası üzərində düşün.

Yaradıcı tətbiqetmə:

Sinifdən xaricə oxu materiallarından marağına uyğun olan bir mətni oxu. Əsas obrazı təqdim edilmiş iş vərəqindən istifadə etməklə təsvir et.

82 Mustafa Çəmənli, "İgid Mübariz"



Fikir mübadiləsi üçün qrup təqdimatları dirlənilir. Qrup üzvləri obrazların xüsusiyyətlərini göstərmək məqsədi ilə əsərdən sitatlar gətirir, fikirləri əsaslanır. Müəllim şəkli lövhəyə çəkir. Ümumiləşdirmə üzrə iş aparılandan sonra son versiya yaradılır.

Əsərin ideyası üzrə müzakirə davam etdirilir. Yaradıcı tətbiqetmə ilə bağlı təlimat verilir.

İbrahimbəy Musabəyov. "Rzanın qutusu" (Əsərdəki obrazların xüsusiyyətlərinin müqayisəsi)

Dərsin məqsədi

1. İ.Musabəyovun "Rzanın qutusu" hekayəsini (Azərbaycan xalq nağılı) oxuyarkən tanış olmayan sözlərin mənasını lügətdən aydınlaşdırır. (1.1.1.)
2. Obrazların başlıca xüsusiyyətlərinə görə müqayisəsi ilə bağlı təqdimat edir. (1.2.2.)
3. Fikrini əsaslandırmak üçün əsərdən parçaları yiğcam nağıl edir. (1.2.2.; 1.1.3.)
4. Əsərin ideyasını müəyyən edir. (1.2.4.)
5. Müzakirələrdə gözlənilən fikirlərə münasibət bildirir. (2.2.1.)

Əsərdəki obrazları xüsusiyyətləri baxımından müqayisə etmək əhəmiyyətli bacarıqdır. Şagirdin təlim marağını yükseltmək üçün onlara müraciət edin. Biz həyatda da bu bacarığa ehtiyac duyuruq. İnsanları hər hansı xüsusiyyətləri baxımından fərqləndirməklə, onlarla qarşılıqlı fəaliyyəti ni qururq. Oxuyaçağınız "Rzanın qutusu" hekayəsi belə müqayisəni aparmaq üçün uğurlu əsərdir. Giriş sözünün oxunması üçün şagirdlər 3 dəqiqə vaxt verilir.

Obrazların xüsusiyyətləri müəyyən ediləndən sonra müəllim sınıfı 2 böyük qrupa bölür. Cütlərdə yerinə yetirən I qrupda Əhməd obrazını, II qrupda Səməd obrazını araşdırırlar. Yekun təqdimat hazırlanır. Hər şagird öz arasındırması ilə böyük qrupa birləşib öz təhlili ni qrup müzakirəsinə təqdim edir. Böyük qrupda müxtəlif məsələlər baxımından fərqli fikirlər ümumiləşdirilir. Yekun təqdimat hazırlanır. Böyük qrupların təqdimati 2 lider tərafından aparıla bilər. Daha yaxşı olar ki, əsas xüsusiyyətin müəyyən edilməsində əhəmiyyətli göstəricilərin hər birinin təqdimatı bir şagird tərafından edilsin.

İBRAHİMBOY MUSABƏYOV. "RZANIN QUTUSU" (ƏSƏRDƏKİ OBRAZLARIN XÜSUSİYYƏTLƏRİNİN MÜQAYİSƏSİ)


Həyadə olduğu kimi, əsərlərdə da insanlar xarici görünüşünü, düşüncələrini, hisslerini, məsələlərə münasibətinə görə oxşar və fərqli olurlar. Bədii əsərdə bu oxşarlıqların və forqlərin xüsusi əhəmiyyəti var. Bu, oxucuya həyadə qarşılıqlı insanların ayrı-ayrı xüsusiyyətlərini müəyyən etməyə və ondan çıxış edərək həmin insanın şəxsiyyəti barədə noticelərə gəlməyə kömək edir. Yazıcı ayrı-ayrı obrazların oxşar və forqlı cəhətlərindən ideyanı yaranan fikirlərin formalşamasında istifadə edir.

Təpşiriq 1.

1. Verilən əsərin oxusuna başlamazdan əvvəl oxuya hazırlıq işləri aparmağı unutma.
2. Əsas obrazları müəyyənəldir. Müəllimin təqdim etdiyi iş vərəqləri üzərə onları təsvir et.
3. Həmin obrazların oxşar və forqlı cəhətlərini müəyyən etməyə çalış.

NÜMUNƏ

Obraz _____ Obraz _____



I. BƏDİİ ƏSƏRLƏRDƏ OBRAZLAR 83

Sinif cütlərə bölünür. Cütlərdə təpşiriq 1-də (səh. 83) verilən təlimat üzrə oxuya hazırlıq işi aparılır. Səh. 83-də verilmiş şəklin kserosurəti hər cütlüyü təqdim edilir. Cütlər vəzifə bölgüsü etməklə mətni oxuyur və verilmiş cədvəl üzrə işləyir. Cütlərdən biri Əhməd, digəri Səməd obrazının xüsusiyyətlərini müəyyənləşdirir.



4. Teklikdə göldiyin qənaətləri qrupda yoldaşlarının müzakirə et və ümumi qənaət gəlin.

RZANIN QUTUSU

Bir dövləti kişinin iki oğlu var idi; birinin adı Əhməd, o birisinin adı Səməd idi. Bu iki qardaş atalarının sağlığında bir-birini artıq dorcoče sevirdilər və atalarının hörmətinə saxlayardılar. Bir gün bunların atası vafat etdi. Atalarının ölümündən sonra bu iki mehribaan qardaş atalarından qalan

Sonca, bu
hekayədə nadən
bahs edilir?

dövləti öz aralarında iki yera böldülar. Böl-gündən bir qədər sonra böyük qardaş özü üçün toy elayib, külfət sahibi oldu. Balaca qardaş isə dövlətin hamisini nağd pul elayib, alış-veriş üçün Hindistana getdi. Balaca qardaş özü üçün ticaret edib pul qazandığı halda, böyük qardaş heç bir işlə məşşəl olmayıb, atadan qalan dövləti xərcleməkdə idi. Bundan bir neçə il keçdi. Büyük qardaşın beş yaşında Rza adlı bir oğlu var idi. Rza ata və anasının sayosunda yaxşı tarbiye almışdı. Atası pullarını xərclediyi halda, Rza elinə düşən qopıkları bir qutuya yığmaqdı idi. Əhməd kəsb etmədiyindən pulları qurtardı. Yavaş-yavaş özdən borc alıb xərcleməyə başladı. Borc almaq eyib deyil, ancaq Əhməd alındığını vermediyi üçün az zamanda comiyyyətin hörmət və etibarından düşdü. Əhməd yavaş-yavaş ev aşyalarını sat-

Bu barədə son nə
düşünürəm?

Bu sözün mənasını izah
edə bilərsəm? İzah edə
biləmən, mənənə sonu qodur
oxu və yenidən cəhd et.

maşa başladı. Bir torəfdən də pul sahibləri Əhmədin yanına gəlib-getməkdən təngə golmisdilər.

Buna görə də pulun sənədlərini divana verir qanun ilə pullarını istedilər. İndi zavallı kişinin elaci hər yerdən kəsildi. Buna kömək edəcək adam yox idi. Bu halda qardaş Səmədden belə bir telegram aldı: "Daha öz şəhərimizə golırəm və sabab sənə qonaq olacağım!"

Əhməd bu telegramı alıb çox şad oldu və arvadına dedi:


— Qardaşım üçün todarık gör. Sabah gəlib bizdə qonaq qalacaq. Bizi bə halımızda ancaq o kömək edə bilər. Çünkü onun dövləti çoxdur.

84 İbrahim bay Musabayov. "Rzann qutusu"

Təqdimatlar bitəndən sonra kollektiv müzakirələr aparılır. I hissədə təqdimatların müzakirəsi, II hissədə "Oxudan sonra"nın təlimatlarına (dörslik səh. 16) əsasən əsərdəki obrazların xüsusiyyətləri müqayisəsi ilə bağlı müzakirə aparılır.

Qiymətləndirmə meyari

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Nitqindəki yeni sözlərdən istifadə | | | | | |
| Obrazları başlıca xüsusiyyətinə görə müqayisə | | | | | |
| Fikri əsaslandırm- maq məqsədi ilə əsərdən parçanın nağıl edilməsi | | | | | |
| Əsərin ideyasının müəyyən edil- məsi | | | | | |
| Müzakirələrdə fikirlərə müna- sibət | | | | | |
| Əməkdaşlıq | | | | | |



**Teymur Elçin. "Qarğanın məktəbi", Əzizə Əhmədova. "Ana layası"
(Ayri-ayri əsərlərdəki əsas obrazların oxşar və
fərqli cəhətlərinin müəyyən edilməsi)**

Dörsin məqsədi

1. T.Elçinin "Qarğanın məktəbi" və Ə.Əhmədovanın "Ana layası" hekayələrini oxuyarkən lügətdən istifadə etməklə tanış olmayan sözlərin mənasını müəyyən edir. (1.1.1.; 1.1.2.)
2. Hər iki əsərdə obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, onları müqayisə edir. (1.2.2.)
3. Tədqiqatların nəticəsi ilə bağlı şifahi təqdimatlar edir. (2.1.1.)
4. Müzikirlərdə dirlənilən fikirlərə münasibət bildirir. (2.2.1.)

Şagirdin təlim marağının yüksəlməsi məqsədi ilə məktəblı dosta müraciət olaraq yazılmış mətnə istədiyiniz qədər yaradıcı yanaşa bilərsiniz.

Sinif iki yarımqrupa ayrılır. Hər yarımqrup özü də iki qrupa bölünür. I əsəri iki qrup, II əsəri də digər iki qrup oxuyur və obrazların səciyyəvi cəhətlərini müəyyən edirlər. Sonra eyni əsər üzrə arasdırma aparmaq üçün qruplar birləşir və nəticələrini qarşılaşdırıb, yekun qərar qəbul edirlər. Təqdimat hazırlanır və təhvil verilir. Nəticələr qarşılaşdırılıb, yekun qərar qəbul edilir. Hər yarımqrup 1 əsəri oxuyaraq təqdimat edir. Cədvəl üzrə əsas obrazları və onları səciyyələndi-

**TEYMUR ELÇİN. "QARĞANIN MƏKTƏBİ",
ƏZİZƏ ƏHMƏDOVA. "ANA LAYASI"
(AYRI-AYRI ƏSƏRLƏRDƏKİ ƏSAS OBRAZLARIN OXŞAR VƏ FƏRQLİ CƏHƏTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ)**



Obrazları
əlaqələndirmək,
müqayisə etmək
bacarığı nə üçün
lazımdır?

Məktəbli dost! Bundan əvvəlki dörsdə son bir əsərdən iki obrazı qarşılıqlı müqayisə etdi. Onların oxşar və forqlı cəhətlərini müəyyənəldirdi. Bu dörsdə isə ayrı-ayrı əsərlərin qohromanlarının başlıca xüsusiyyətlərini müəyyən edəcək, onları qarşılaşdıracaq, oxşar və forqlı cəhətlərini aşkar edəcəkəm. Ola biler ki, oxuduğum bir əsərdə əsas obraz yüksək dəyərlərinə daşıyıcı, digər əsərdə isə manfi cəhətlərin sahibi olsun. Yaxud hər iki əsərin əsas obrazları osasos müsbət, ya da manfi keyfiyyətlərə malik olsun. Biz bir əsəri digər əsərə əlaqələndirəm, oxuduğumuz əsərin qohromanını özümüzə, təndiğimiz insanlarla müqayisə etməyi öyrənirik. Bununla da oxuduğumuz bödii nümunələrdən ibret götürürük.

Tapşırıq 1.

1. Təqdim edilən "Qarğanın məktəbi" və "Ana layası" əsərlərini oxumazdan əvvəl oxuya hazırlıq işləri aparmağı unutma.
2. Bədii nümunələri oxu. Hər iki əsərdəki obrazları müəyyən edib adlarını xanalara yaz.
3. Obrazların başlıca xüsusiyyətləri ilə bağlı təqdim edilən cədvəlin uyğun gələn xanalarında da qeydlər apar.
4. Cədvəlləri əlaqələndirib oxşar cəhətləri olan obrazları müəyyən et.
5. Həmin cədvəlləri tekrar əlaqələndirməklə forqlı cəhətləri olan obrazları müəyyənleşdir.

I. BƏDİİ ƏSƏRLƏRDƏ OBRAZLAR 87

rən cəhətləri müəyyən edir. Aşkar edilmiş məlumatlar uyğun xanalarla daxil edilir. Obratz və ona aid olan səciyyəvi cəhətin kəsişdiyi damaya bir "+" işarəsi yazılır. Bu təlimatlar şagirdə dəqiqliyən çatdırılır.



Unutmayın: Təlimatlar verərkən bütün şagirdlərin diqqətinin sizdə olduğuna əmin olun. Hər bir kəs təlimatı başa düşdüyünə əmin olandan sonra tapşırığın icrasına başlamaq üçün vaxtı elan edin.

Əgər təlimat şagirdə aydın olmasa tapşırığın icrası üçün ayrılmış vaxt səmərəsiz istifadə edilmiş olacaq. Təlimat verilərkən onun qısa cümlələrlə çatdırılması, aydın, mərhələli olmasını təmin edir.

QARĞANIN MƏKTƏBİ

Gözəl yaz günlərindən biri idi. Meşədə canlanma var idi. Ucub gələn quşlar artıq özlərinə yuva qurur, bala çıxarmağa hazırlaşdırırlar. Sörçələrin, bildircinlərin, dolaşların, bülbüllərin nəğməsi məşyə yayılmışdır.

Bir gün məşyə xəbor yayıldı ki, qarqa "məktəb" aqış quşlara dil öyrətmək istəyir. Xobordan sevinç olan quşlar qırğıdan dərs almına göldürlər.

Qarqa döşə başlıdı, nə başlıdı. Əvvəlcə sörçəni çağırdu. Sörçəyə möhkəm bir diimdik vurub dedi:

- Qarr, qarr elə, qarr elə!
Sörçə issi öz dilində cikkildədi:



- Cik-cik!
- Qarğanın xoş golmodı, qazəbləndi:
- Yox, qarr elə!
- Cik, cik.
- Qəzəcik, qəzəcik-cirik!
- Qarqa sörçəni yena da dimdikləyib itəldi:
- Qovun bu yetiməni!
- Bildircin çığırıldır. O, qarğaya e bəş oydı ki, diimdiyi yero dəydi.
- Qarqa amirənə bir torzda bu sofar bildircinə ömr etdi:
- Son, qarr elə, qarr, qarr elə, görün!
- Bildircin nəğməsi otrəfa yayıldı. Üç dofa:
- Bil-bilq!
- Bil-bilq!
- Bil-bilq! - dedi.
- Qarqa qandalarını cırparaq hirslo quşqudu:
- Yox, olmadı, son toxozdan qarr elə! Ücadan de, qarr elə!
- Bildircin no qədər çalışa da, qarğanın dilində oxuya bilmədi. Yenə yazuq-yazuq:
- Bil-bilq! Bil-bilq! - elədi.
- O, bildircini da dimdikləyib "məktəb"indən qovdu.

Qruplar öz fəaliyyətlərini yekunlaşdırıldıqdan sonra təqdimatlar dinlənilir. Lövhəyə asılmış təqdimatlar qarşılaşdırılır. Yanaşı asılır. Cədvəl 2 lövhəyə çəkilir (yalnız xətləri). Şagirdlərin iştirakı ilə obrazların siyahısı cədvələ daxil edilir. Hər əsərdən obrazın xüsusiyyəti müvafiq xanaya yazılır. Sonda oxşar cəhətli heyvanlar müəyyənləşir. Fərqli cəhətli heyvanların adı seçilir.

Qarqa – hər iki əsərdə qəzəblidir, həm də başqalarının işinə qarışdır.

"Ana laylaşı" – əsərində kirpi ilə qaranquş qayğıkeşdir.

"Qarğanın məktəbi" – əsərində bülbüllə dolaşa qürurludur. Qalanlarının da xüsusiyyətləri sadalanır və fərqli cəhətler sırasına daxil edilir.

Cədvəl 1

| Meyarlar | Qazəbli | Qorxaq | Zəhmətəş | Xeyirxah | Yazlıq | Qürurlu | Şən | Basqasının işinə qarışır | Məhabəbəti | Qayğıkeş | Yalan |
|-----------------------------------|---------|--------|----------|----------|--------|---------|-----|-----------------------------|------------|----------|-------|
| Obrazlar | | | | | | | | | | | |
| Qarğanın məktəbi. T. Elçin | | | | | | | | | | | |
| Sörçə | | + | | | | | | | | | |
| Qarqa | + | | | | | | | | | | |
| Bildircin | | | | | + | | | | | | |
| Tutuquşu | | | | | | | | | | | + |
| Bülbülb | | | | | | + | | | | | |
| Dolaşa | | | | | | + | | | | | |

Ana laylaşı

| | | | | | | | | | | | |
|----------|---|--|---|---|--|---|--|---|---|---|--|
| Kirpi | | | | | | | | | + | | |
| Qarqa | + | | | | | | | + | | | |
| Qaranquş | | | + | | | | | | | | |
| Sığırçın | | | | | | | | | | + | |
| Dovşan | | | | + | | | | | | | |
| Bülbülb | | | | | | + | | | + | | |

Cədvəl 2

| | Qarğanın məktəbi | Ana laylaşı |
|-----------|---------------------|-----------------------------------|
| Qarqa | qəzəbli | qəzəbli və hər kəsə müdaxilə edən |
| Bülbülb | qürurlu | şən |
| Dolaşa | qürurlu | - |
| Kirpi | - | qayğıkeş |
| Qaranquş | | qayğıkeş |
| Tutuquşu | yaltaq | - |
| Bildircin | yazıq | - |
| Sörçə | qorxaq | - |

Kollektiv müzakirə yolu ilə aparılan ümumiləşmələr nəticəsində tərtib edilmiş cədvəl hər qrupun təqdimatı ilə müqayisə edilir. Cədvəl 2-də verilən doğru varianta ən çox uyğun gələn qrup işi qiymətləndirilir, mükafatlandırılır (alqışla, bonusla və s.).

Nəqletmə xarakterli essedə obrazın yaradılması

Dörsin məqsədi

1. Cəsarət tələb edən əhvalatı, haqqında yazacağı essedəki obrazların başlıca xüsusiyyətlərini müəyyənləşdirir. (1.2.2.) 2. Obrazla əlaqədar fikirlərini məntiqi ardıcılıqla təqdim edir. (1.2.2.) 3. 0,5–1 səh. həcmində esse yazır. (3.1.3.)

— Uşaqlar, heç olubmu ki, həyatınızda elə bir hadisə baş versin ki, həmin vaxtda sizdən cəsarət tələb olunsun?

Hamımız keçmişdə baş vermiş hadisələr haqqında düşünərək cəsarətli olmağı tələb edən bir hadisəni xatırlayaq.

Dərslik səh. 98-də tapşırığın icrasına başlayaq. Bundan əvvəl isə gəlin məsləhətləşək. Bu tapşırığı cütlərdə yerinə yetirmək istəyirsiniz, yoxsa qruplarda? Bəlkə, kimsə fərdi şəkildə çalışmaq istəyir?

Şagirdlər belə müəyyən edilir: fərdi şəkildə çalışmaq istəyənə bir tərəfdə, tək işləmək, cütlərdə çalışmaq istəyənlərə isə ikilikdə fealiyyət göstərmək üçün şərait yaradılır. Müəllim həm cütlərlə, həm fərdi, həm də qrup işinə nəzarət edir. Boşluqlar gördükdə replika və suallarla onları məsələ üzərində düşünməyə sövq edir.

NƏQLETMƏ XARAKTERLİ ESSEDƏ OBRAZIN YARADILMASI



Nəqletmə xarakterli essedə obrazların nə kimti rolu var?

Nəqletmə xarakterli mötnlərdə müəllif öz oxusunu xəyalında canlandırdığı zaman və məkana aparır. Nəqletmə xarakterli esse yazarken hayatımda baş vermiş hadisəni yadına salıb qəleme alırsan. Yaxud başqalarının qarşılaşdığı hadisələr əsasında yeni bir mətn yaradırsan. Bununla da sonin özünün, yaxud da başqa obrazların dilindən söylənən nəqletmə xarakterli mətn meydana çıxır.

Tapşırıq 1.

1. Həyatında baş vermiş və səndən cəsarətli olmağı tələb edən bir əhvalatı yadına sal. Ona başlıq ver. Həmin hadisədə iştirak etmiş insanların obrazlarını aşağıda verilən sxemə əsasən təsvir et:

1. Obrazları adlandır.
2. Təsvir xanasında obrazların xarici görkəmlərini təsvir et.
3. Obrazların möqsədlərini müəyyən et.
4. Obrazların düşüncələri haqqında qeydlər apar.
5. Obrazların dilindən söylənən, onların düşüncələrini öks etdirən cümlələri qeyd et.
6. Obrazlar hansı hərəkətləri ilə hiss və düşüncələrini nümayiş etdirirlər? Bu barədə də qeydlər apar.
7. Obrazlar haqqında başqaları nə danışır? Bunları müvafiq xanaya yaz.
8. Digər məsələlərlə bağlı istədiyin qeydləri apar.

* Nümunəni başqa formada əlavələr etməklə də tətib edə bilərsən (səh. 84).

98 Nəqletmə xarakterli essedə obrazın yaradılması

Sərh. Dörsin forması ilə bağlı şagird rəyini öyrənmək, öyrənənlərin strategiya seçimində cəlb edilməsi baxımından çox əhəmiyyətlidir. Bu şagirdlərə fərdi yanaşma baxımından da uğurlu strategiyadır.

Tanınmış psixoloq Hovard Qardner dərkətmənin 8 üsulu olduğunu göstərib. Bu üsullar dan ikisi fərddaxili və fərdlərarası hesab edilir. Fərddaxili dərkətməsi iti olan uşaqlar təklikdə daha yaxşı düşünür və səmərəli işləyir.

Lakin bu, heç də belə şagirdlərin daim təcridolunmuş şəkildə fəaliyyət göstərməsi kimi qəbul edilməməlidir. Sadəcə, şagirdin buna ehtiyacı yarananda, bu şəraiti yaratmaq təlim keyfiyyətinin yüksəldilməsinə xidmət edər.

Fərdlərarası dərkətməsi iti olan şagirdlər daha çox qrupda işləməyə üstünlük verirlər.

Vaxt bitəndə müəllim fikir mübadiləsini təşkil edir. Hər fərd, cüt, yaxud qrupun təqdimatı dinlənilir.

7-ci bəndlə (obraz haqqında başqları nə danışır?) bağlı şagirdlər təlimatlandırılmalıdır ki, digər obrazların həmin obraz haqqında dialoqları tərtib edilə bilər. Həmin bənd, həmçinin hər hansı başqa obrazın düşündükləri kimi də təqdim edilə bilər.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Obrazların başlıca xüsusiyyətlərinin müəyyən edilməsi | | | | | |
| Obraz haqqında fikrin məntiqi ardıcılıqla təqdim edilməsi | | | | | |
| Təqdimat etmək mədəniyyəti | | | | | |

II. NƏQLETMƏ XARAKTERLİ ƏSƏRLƏRİN QURULUŞU

**Əzizə Cəfərzadə. “İki ana”
(Nəqli karakterli mətndə hadisələr və onların ardıcılılığı)**

Dərsin məqsədi

1. Əzizə Cəfərzadənin “İki ana” hekayəsini oxuyarkən tanış olmayan sözlərin mənasını lügət-dən istifadə etməklə müəyyənləşdirir, müzakirə və təqdimat zamanı nitqində istifadə edir. (1.1.1.; 2.1.1.) 2. Nəqli mətni hissələrə ayırır. (1.1.3.) 3. Əsərin mövzu və ideyasını müəyyən-ləşdirir. (1.2.4.) 4. Əsərin hissələri ilə bağlı fikirləri aydın, ardıcıl şərh edir. (2.1.2.) 5. Əsərin hissələri ilə bağlı müzakirədə söylənilən fikirlərə münasibət bildirir. (2.2.1.)

Şagirdlərin təlim marağını yüksəltmək üçün verilmiş giriş sözü yararlıdır. Bu məqsədlə həmin mətnə istədiyiniz qədər yaradıcı yanaşa bilərsiniz (səh. 99). Fərdi iş formasından istifadə etməyə üstünlük versəniz, səhifə 99-da təqdim edilmiş cədvəl və ya onun kserosüreti şagirdlərə təqdim edilir, ya da şagirdlərdən həmin cədvəli ədəbiyyat dəftərinə çəkmək xahiş olunur. Mətnin oxusu üçün vaxt müəyyən edilir. Mətndə 215 söz olduğundan əsərin oxusuna tam artıqlaması ilə 3–5 dəqiqə kifayət edər. Lakin şagirdlər mətni düşünərək oxuyacaqlarından onların əlavə vaxta ehtiyacları var. Sinfin səviyyəsini nəzərə almaqla 10–15 dəqiqə vaxt müəyyən edilə bilər.

II. NƏQLETMƏ XARAKTERLİ ƏSƏRLƏRİN QURULUŞU



Bödii asırlarda quruluşun nə kimli rolu var?

Nəqletmə karakterli mətnlər giriş, əsas hissə və nəticə çərçivəsində bir neçə hadisənin ardıcıl düzülməsi ilə yaranır. Oxuduğun bödii nümunədə hadisələrin ardıcılığını müəyyənlaşdırmaq çox əhəmiyyətli bacarıqdır. Bu, mətnin dərk olunması və nəql edilməsi işini xeyli asanlaşdırır.

Hadisələrin sırasını müəyyən etməkdə əzərəcək şəxslər yardımçı olara bilər: *bir dəfə, bir müddət sonra, sonra, axırda, nəhayət* və s. Bu sözlər mətnin hissələrini bir-birindən ayırmaga kömək edir.

ƏZİZƏ CƏFƏRZADƏ. “İKİ ANA”
(NƏQLETMƏ XARAKTERLİ MƏTNDƏ HADİSƏLƏR VƏ ONLARIN ARDICILLİĞİ)

Təpşiriq 1. Əzizə Cəfərzadənin “İki ana” hekayəsini oxumazdan əvvəl oxuya hazırlı işi apar. Mətni oxu. Aşağıda verilən cədvəlin suratını çıxart, yaxud dəftər vərəqinə çök. Haqqında danışılan məsoləni müəyyən edib cədvəldə ardıcılıqla qeydlər apar.

Yaranmış problem

Hadisə 1

Hadisə 2

Hadisə 3

Hadisə 4

Bütün şagirdlər mətni oxuyub hadisələri müəyyən etdikdən sonra (səh. 99-da verilən cədvələ əsasən) fərdləri qruplarda birləşdirir. Qrup müzakirəsinə cəlb edin. Şagirdlərin öz mövqelərini müdafiə etməsi, fərqli fikirlərə hörmət müzakirənin baş tutması üçün çox əhəmiyyətlidir. Qruplar vahid qərar qəbul edəndən sonra qrup təqdimatları başlanır. Hər qrup öz variantını təqdim edir. Lövhədə həmin cədvəli çəkin, lakin cədvəli çəkərkən xananı da enli çəkin ki, şagirdlər hər hadisə ilə bağlı öz variantlarını yazarkən kifayət qədər zaman, məkan olsun.

Mətndə 215 söz var. Mətnin oxusuna və hadisələrin müəyyən edilməsinə 10 dəqiqli vaxt ayrıla bilər. Sinfin hazırlanmış səviyyəsindən asılı olaraq müəllim vaxtı azalda və ya xud artırıa bilər.

Fikir mübadiləsi aparılır, nəticələr müzakirə edilir. Fərqli fikir söyləyənlər fikirlərini əsaslandırır. Əsərin ideyası üzərində də fikir mübadiləsi təşkil edilir.

Şagirdlərin müəlliflə tanışlığına şərait yaradılır. İKT imkanlarından geniş istifadə etməklə Ə.Cəfərzadə haqqında PP təqdim edə bilərsiniz.



İKİ ANA

Gülyaz Küdrünün göy düzündən göy yığırdı. Azacıq aralı buludun yaşılıqlara saldığı kölgə altında qoyduğu südəmən körpəsi yatdı.

Birdən azacıq aralıdan qopan gurulu Gülyazın nozərini colb etdi. O döndü... Bir sürü ceyran gurultuya doroden çıxıb düzənlək boyu Gülyaza torof qaçırdı. Lakin sürü başçısı Gülyazı görəndə bir anlığa dəyandı və istiqaməti doyişdi. Gülyazın hossas qoşbindən ana foğanı qopdu. Ceyranlar onun südəmən balasını tapdalayacaq... körpə dirnəqlər altında didiləcəkdi. O qəməgə başladı. Lakin dosto qondağı çatına nədənse birdən-birə durdu. Gülyaz bir bala ceyranın büdrəyib üzü-qoylu yixildiyini gördü:

— Ah... deyo foryad etdi. Ceyranlar yixılan balanı və yatan qondağı dövryəyə alıb durdular. Lakin Gülyazın yaxınlaşdığını görünce ürküb qaçmaqə başladılar. Bala ceyran isə qalxa bilmədi. Başını sürünenin getdiyi torofa çevirdi. Zorif boynunu uzadıb məloidi.

Süründən bir ceyran geri qaldı. O da ana idi. O da balasına sos verdi. Gülyaz bunu görünce durdu. İndi hor iki körpə ceyranla Gülyazın arasında qalmışdı. Qadın ceyrana acıdığından bir addım da atmırıd. Bala ceyran məloyıb çağırıb, ana ceyran isə insanı görüb yaxınlaşmaga qorxur, lakin gedə — ayrıla da bilmirdi. Yaziq-yaziq məloyirdi.



100 Əzizə Cəfərzadə. "İki ana"

Yaranmış problem

Çağ'a təhlükədə
(Ceyranların südəmər
körpənin yatdığı
istiqamətə qaçması)

Hadisə 1

Bala ceyranın büdrəməsi

Hadisə 2

Ceyran sürüsünün
hürkməsi

Hadisə 3

Ana ceyranla bala
ceyranın təlaşı

Hadisə 4

Analarla balaların
qovuşması

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|--|---|---|---|---|---|
| Mətndə hadisələrin müəyyən edilməsi | | | | | |
| Əsərin ideyasının müəyyən edilməsi | | | | | |
| Təqdimat əsasında yeni sözlərdən nitqində istifadə | | | | | |
| Fikirlərin aydın-ardıcıl çatdırılması | | | | | |

Zahid Xəlil. "Akvarium balığı" (Əsər üzərində iş)

Dərsin məqsədi

1. Z.Xəlilin "Akvarium balığı" hekayəsini oxuyarkən öyrəndiyi yeni sözləri təqdimat zamanı və müzakirələrdə nitqində istifadə edir. (1.1.1.; 1.1.2.; 2.1.1.) 2. Mətnədə ayrı-ayrı hadisələri və onların ardıcılığını müəyyən edir. (1.1.3.; 2.1.2.) 3. Əsərin ideyasını aydınlaşdırır. (1.2.4.) 4. Müzakirələrdə söylənilən fikrə münasibət bildirir. (2.2.1.) 5. Əsərin sonluğuna fərqli münasibət bildirir. (3.1.1.)

Dərsliyin 101-ci səhifəsindəki giriş sözə yaradıcı yanaşmaqla əvvəlki dərslə əlaqənin yaradılmasına və şagirdin təlim marağının yüksəlməsinə nail ola bilərsiniz. Kollektiv oxu forması məqsədə uyğun hesab edilir. Əsərin oxusu rollu oyunlar üsulu ilə təşkil edilə bilər. Oxu başa çatdıqdan sonra şagirdlər qruplaşaraq əsərdəki hadisələrin ardıcılığını müəyyən etmək üçün səh. 101-də tapşırıq 2-nin icrasına cəlb edilirlər.

Hadisələrin ardıcılığının bu növünü müəyyən etmək bir qədər mürəkkəb olduğundan bu tapşırığın icrasının qruplarda aparılması məsləhətdir.

Təlimdə çətinliyi olan şagirdlər

Qrup tərkibində uşaqlar əyləşərkən çalışırlar ki, çətinliyi olan uşaqlar ən istedadlılarının yanında əyləşsinlər. Uşaqların bu cür yerləşdirilməsi hər kəsin müzakirəyə cəlb edilməsinə şərait yaradır.

Bu aralıq bala ceyran daşa dəyib sıyrılan qızını güclə sürüyo-sürüyo anasına doğru getdi. Ana ceyran ürəklənib yanaşı və ürkük baxışlarıla ötəfrin, Gülyazı nəzərdən keçirərək əziz balasını əmizdirməyə başlıd.

Gülyazı körposinə yanadsı. Gözlerini ceyranlardan çıkmadən balasını qaldırdı və oyunan körposinə süd vermək üçün yaxasını açdı.

Onlar her ikisi ana idi...


Əzizə Cəfərzadə

Tapsırıq 2. "İki ana" əsəri ilə yazıçı öz oxucusuna nə demək istəyib? Əsərin ideyasını müəyyən et.

ZAHİD XƏLİL. "AKVARİUM BALİĞI" (Əsər üzərində iş)


Tapsırıq 1. "Oxudan əvvəl" telimatını yerinə yetir (səh. 16).

Sən artıq bilirsin ki, süjetli bödii nümunələr müxtəlif hadisələrdən ibarət olur. Əvvəlki dərsdə sən nəqli mətnədə hadisələrin ardıcılığını müəyyən etməyi öyrəndin. Bildin ki, nöqletmə xarakterli bödii nümunələrə müəllif hadisələr ardıcılıqla düzül və bu yolla əsas fikri oxucusuna çatdırır. Əvvəlki dərsdə oxuduğun "Ana laylas" mətnində hadisələrin sədə ardıcılıqla düzüldiyünü müəyyən etdin. Lakin elə düşünmə ki, bütün süjetli bödii nümunələrə hadisələr cənə ardıcılıqla düzülür. Aşağıdakı sxemlər hadisələrin düzülmə ardıcılığının digər nümunələrini öks etdirir:



Tapsırıq 2. "Akvarium balığı" hekayəsini oxuyub hadisənin ardıcılığını müəyyən et.

II. NÖQLETMƏ XARAKTERLİ ƏSƏRLƏRİN QURULUSU 101



Böyük, yaxud kiçik qrupularla iş forması seçmək qərarını sınfıdə istedadlı şagirdlərin səviyyəsi və təlimdə çətinlik çəkən və istedadlı şagirdlərin sayından asılı olaraq müəyyən edə bilərsiniz. Təqdimat zamanı şagirdləri yeni sözlərin istifadəsinə yönəldin.

| Fərdi | Qrup |
|--|--|
| 1) Rollu oyunda rolunu gözəl ifa edənlər | Holistik qiymətləndirmə sxeminə əsasən |
| 2) Müzakirələrdə fəal olanlar və məntiqi fikirlər yürüdənlər | |



AKVARIUM BALIĞI

(Hekayə)

Balaca qırmızı balıq akvariumda üzüb fikirləşir. "Bir az böyükən kimi dənişə, oradan isə okeana keçəcəyim. Əslində, burada çətin bir şey yoxdu.

Ökeanda üzmək bu balaca şüşa akvariumda üzməkdən min dofa asandı. Dalğalar soni ürəyin istediyin samta atır. Nə qədar istəyirsən üz". Əlbətta, bu fikirlərini hamidən gizlədi. Fikirlərəndə ki, birləşən atası razılıq vermiş, ondan sonra bu şüsdən çıx görün, necə çıxısan. Balaca qırmızı balıq o günü sobirsızlıklı gözəloyirdi. "Bircə bu üzgəclərim böyüyəsdi, daha dordüm olmazdı, - deyo fikirləşdi. - Əlbətə, qurruğumun böyüməsi de olduça vacibid".

Bir dofa akvariuma bir balıq saldılar. O, akvarium balıqlarına qotışyan oxşamırdı. Burnu sıvı, döşənün altı ağ idi. Üzgəcləri whoqruğu da şüşa evdo yaşayınlarına bənzəmirdi. Təzə balığın belindəki pulcuqlar xala oxşadığını görə onu Xalli çağırırdılar. Amma Xalli heç kəsə dostluq etmək fikrində deyildi. Həmişə tek dolanırdı və nəyinso dərdini çəkdiyi üçün daim fikrili olardı.

Bir dofa balaca qırmızı balıq ona yaxınlaşdırıb dedi:

- Bu qodər fikir çəkməkdən yorulmadın? Bizim bu şüşa evimizin nəyi pisdir, ho?

Xalli ona çəp-çəp baxdı. Hiss olunurdu ki, Balacanın sözleri heç də xoşuna golmır.

Balaca da onun kimi başını aşağı salıb akvariumun lap dibini ilə üzəməyə başladı. Xalli hiss edirdi ki, akvariumun içindəki balıqların, deyəsən, on semimisi elə bu Balacdır. Ona görə də bir dofa dedi:

- Bura bax, Balaca, son heç bilirsin ki, mən haradən golmişəm. Balaca tövübüllə onun üzüñə baxdı.

- Mən dəniz balığıyım, başa düşdün? Dəniz balığının akvariumda yaşaması mümkün deyil. Amma usaqları necə başa salasan? Onlar bilmirlər ki, mən cami bir neçə aydan sonra o qodər böyüyü bilmərəm ki, hot-ta onların bu şüşa evciyinə sığışmaram. Sonra görürüm neyoleyəcəklər.

Qırmızı balıq dedi:


- Ah, no gözəl olardı ki, tez böyüyəydim. Ömründə böyük balıq görməmişəm.

- Ay axmaq! - deyo Xalli hırslındı. - Böyükən heç də həmisi adama xoşbəxtlik göttürmir. Sənin xoşbəxtliyin elə balaca qalmağındadır.

- Yox! - deyo Balaca qışçırdı. - Böyükən və okeanları soyahətə çıxməq monim on böyük arzumdur. Balaca qalmağın nöyi yaxşıdır ki?!

102 Zahid Xəlil. "Akvarium balığı"

Əsərin ideyası və sonluğunun müzakirə edilməsi fərdi olur.



Qiymətləndirmə 2 formada aparılır.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|--|---|---|---|---|---|
| Yeni sözlərdən istifadə | | | | | |
| Hadisələrin ardıcılığının müəyyən edilməsi | | | | | |
| Əsərin ideyasının aydınlaşdırılması | | | | | |
| Müzakirələrdə fəal iştirak | | | | | |

Mətndə 1112 söz, kənarda 35 söz var.

Nəqletmə xarakterli essedə hadisələrin ardıcılılığı

Dərsin məqsədi

1. Cəsarətli olmağı tələb edən bir əhvalatla bağlı yazacaqı nəqli essedə baş verəcək ayrı-ayrı hadisələri müəyyən edir. (1.1.3.)
2. Yazacaqı essedə və verən hadisələr ardıcılığını təqdim edərkən fikirlərini aydın və ardıcıl (xronoloji, səbəb, nəticə) təqdim edir. (2.1.2.)
3. 0,5 səhifə həcmində esse yazır. (3.1.3.)
4. Nəticələrlə bağlı təqdimat edir. (2.1.1.)

Əvvəlki dərslərdə sizdən cəsarət tələb edən bir əhvalatla bağlı nəqli essenin yazısına hazırlıq işi aparmışdır. Həmin dərsdə əhvalatda iştirak edən obrazlar və onların xüsusiyyətlərini müəyyən etmişdik. Bu gün də sizdən cəsarət tələb edən essenin yazılmamasına hazırlıq işini davam etdirəcəyik. Yادınızdadırsa, həmin dərsdə teklikdə işləmək istəyənlər fərdi, ikilidə işləmək istəyənlər cütlərdə, çoxluqda işləmək istəyənlər isə qruplarda bu vəzifənin öhdəsindən gəldi. Keçən esseyə hazırlıq dərsində kim hansı formada işləmişdir, öz yerini alsın. Hər kəs öz yerini alan dan sonra keçən dərs işlədikləri vərəqləri onlara qaytarın. Ədəbiyyat dəftərində işləyənlər həmin səhifəni açır. Hər fərd, cütlük, yaxud qrup əvvəl yazdıqlarından istiqamətlənərək yazacaqı nəqli essedə hadisələri müəyyən edir, onları xronoloji və səbəb-nəticə ardıcılılığı ilə düzənmək üçün işlər aparır. Bunun



NƏQLETMƏ XARAKTERLİ ESEDƏ HADİSƏLƏRİN ARDICILLİĞİ



Nəqletmə xarakterli essedə hadisələr hansı ardıcılıqla tərtib edilir?

Nəqletmə xarakterli mətnlər girişdən nəticəyə qədər müxtəlif hadisələrin ardıcılığından ibarətdir.

Nəqletmə xarakterli esse yazmazdan əvvəl son da haqqında danışlaçqə hadisələr üzərində düşünməli, onları ardıcılıqla düzənməyi bacarmalısan.

Nəqletmə xarakterli mətnlərdə hadisələr, əsasən, xronoloji ardıcılıqla düzülür. Yeni bircənindən sonuncuya qədər hadisələr hansı ardıcılıqda baş veribse, o ardıcılığda da nəqəl edilir.

Nəqletmə xarakterli mətnlərdə istifadə edilən digər ardıcılıq sebəb-nəticə ardıcılığıdır. Əvvəl baş verən hadisənin sebəbi göstərilir, sonra nəticə təqdim edilir.

Səbəb

Hadisələr

Nəticə




Təsvir 1. Səndən cəsarətli olmağı tələb edən əhvalatla bağlı yazacaqın nəqli esseyə əvvəlki dərslərdə başlıq vermişən. Essenin əsas obrazlarını da müəyyən etmişən. Həmin essedə girişdən sonra qədər baş verən hadisələri müəyyənmişdir. Onları təfsilat ilə yaz, açar sözlərdən istifadə etməklə xronoloji ardıcılıqla düz.

Əvvəlcə hadisənin sebəbini göstər, sonra onun nəticəsini təqdim et. Essedə təsvir olunan kiçik hadisələri aşağıdakı sadə ardıcılıq sxemini üzrə düz.

106 Nəqletmə xarakterli essedə hadisələrin ardıcılığı

üçün şagirdlərə 15–20 dəqiqə vaxt verilir. Vaxtla bağlı qərar qəbul edərkən sinfin səviyyəsi nəzərə alınır. Şagirdlər yazıya hazırlıq işi apardıqları müddətdə onlara yaxınlaşın və ehtiyac duyduqları məsələlərlə bağlı replika və suallarla onları məqsədə doğru istiqamətləndirin.

Şagirdlər bu sxemi dəftərlərinə çəkir və onun üzərində iş aparırlar.



Hazırlıq işləri bitəndən sonra şagirdlərin təqdimatları dinlənilir.

Təlimdə çətinlik çəkən şagirdlərlə bağlı qeyd. Təlimdə çətinliklərlə üz-ləşən şagirdlərin cütlərdə işləməsi daha məqsədə uyğundur. Belə şagirdlər təklikdə tapşırığın keyfiyyətlə yerinə yetirilməsində çətinlik çəkər, qruplarda isə çoxluğun içərisində kölgədə qalarlar. Bu dərslikdə iş formasını seçərkən şagirdlərə sərbəstlik verilməsinə baxmaya-raq, onlara tövsiyələrinizi verməkdə davam edin. Məsolən, “Nadir, sən Çingizlə birlikdə tapşırığı yerinə yetirərsən?”

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Essedə baş verən hadisələrin müəyyən edilməsi | | | | | |
| Hadisələrin ardıcılığının müəyyən edilməsi | | | | | |
| Nəticələrin təqdim edilməsi | | | | | |

“Çillələr”

(Nəqletmə xarakterli mətnlərdə hadisələri müəyyən etməklə onu hissələrə ayırma)

Dərsin məqsədi

1. “Çillələr” əfsanəsini oxuyarkən tanış olmayan sözlərin mənasını lügət-dən istifadə etməklə aydınlaşdırır. (1.1.1.) 2. Əsəri hissələrə ayırmaq üçün hadisələri müəyyən edir. (1.1.3.) 3. Oxuduğu əsərin hissələri ilə bağlı fikirlərini aydın və ardıcıl şəkildə şərh edir. (1.1.3.) 4. Əsərin hissələri ilə bağlı təqdimat edərkən yeni sözləri nitqində istifadə edir. (2.1.1.)

Girişdə verilən məlumataya yaradıcı yanaşmaqla şagirdlərin öyrənəcəkləri məsələ ilə bağlı təlim marağının yüksəlməsini təşkil edin. Vaxt baxımından ehtiyatlı olun. Çünkü bu dərsdə şagirdlər ciddi əlaqələndirmə fəaliyyəti yerinə yetirəcək. Bu da onlardan kifayət qədər vaxt tələb edir. 3 nəfərdən ibarət kiçik qruplarla iş forması seçmək əhəmiyyətli hesab edilir. Bununla hər bir şagirdin təlim prosesinə faal cəlb edilməsini təmin etmiş olarsınız. Şagirdlərdən biri süjetin hər komponenti haqqında məlumatı oxuyaçaq, ikincisi əsəri oxuyaçaq, üçüncü isə müzakirələrin sonunda gəldikləri qənaətlə bağlı cədvəldə qeyd aparacaq.

ÇILLƏLƏR (Əfsanə)

Sənəc, bundan sonra insanlar no edəcəklər?

Qış adlı bir kişiñin Böyük Çille, Kiçik Çille, Boz Adlı üç oğlu var imiş. Qış evvələc ilkini – Böyük Çilloni qızı günlük soforo göndörür ki, gedib el-olabaları gozsin, dünuya tamşa elosin. Görüsün no var, no yox, adamlar neco yaşayır, neco işləyirlər?

Böyük Çille altdan-üstdən bərk geyindi. Ağ qar yapincısını da ciynino salib yola çıxdı. Az getdi, çox dayandı, çox getdi, az dayandı, axır ki, aralıq ayının, yoni dekabrin iyirmi ikisində golib el-obaya yetişdi.

Görülən işlər möqsədə çatmaqə xidmət etdilər?

Adamlar sohət yuxudan oyanıb çölo baxanda gördülər ki, paho, hor yan ağappaq qara bütürüb. O saat barmaqlarını dişlədirər ki, Böyük Çille gelib çıxıb. Demoli, no az, no çox, düz qırx gün dağda-düzdə, kənddo-kəsəkde bu öz qar atını belədən-ələ, elədən-belo çapacıq. Nə etməli, Böyük Çilloni qarından-soyğundan qorxub evin bir künçüno çökilmək olmazdı ki! Bəs onda iş-güçün qulpundan kim ya-pışsun?!

Cuvalların ağızı açıldı, bugda götürülüb, səməni göyərdildi. Gördülmüş səməni taxta çanaqda, tabaqda döyülib suyu sıxıldı. Yeddi qonşu evdən un alımbu səməni suyunda sıyıq, xamir iri tavada ocaq üstə qoyuldu. Başlıdarlar səməni halvasi bişirməyo. Halva bişəno yaxın onun içino badam, qoz ləpəsi də salındı. Uşaqlar, cavanlar, qızlar, gəlinlər dəsto ilə səməni tavasının başına dolana-dolana səs-səsə verib neğmə oxudular:

Səməni, saxla məni,
İldə göyərdorom soni.
Səməniyo saldım badam,
Qoymurlar bir barmaq dadam...

Halva bişəndən sonra qara istiot, darçın, mixək, razyana, ceviz, qułuncan, badyan, qulsakomər, zəncəffil, hil kimi ədviyyatları da döyüb ona qatıldılar. Qoqları, kündə şəkllində yumurlamış halvanı qonşulara da payladılar. Halvanı elə böldülər ki, hor payda badam, qoz ləpəsindən də olundu. Axi bu, homişə el içində xeyir-bərəkət rəmzi sayılıb.

II. NƏQLETMƏ XARAKTERLİ ƏSƏRLƏRİN QURULUŞU 109

Bu əlaqələndirmə fəaliyyəti makro-idraki (böyük idraki) fəaliyyətdir. Şagirdlərin bu fəaliyyəti yerinə yetirməsi üçün nəzərə alınmalıdır ki, mətnində 706 söz var. Normal oxu bacarığı olan şagird bu mətni 7 dəqiqəyə oxuya bilər. Süjetin komponentlərinin şərhi ilə bağlı mətnində isə 252 söz var. Bunun oxusu üçün isə 3-4 dəqiqə kifayət edər.

Bütün göstərilənlər üzərində hər məsələ ilə bağlı düşünmək, müzakirə etmək, həqiqəti axtarmaq üçün də vaxt əlavə edilərsə, bu müddət 15 dəqiqədən az olmamalıdır. Cəmi problemin həlli üçün kiçik qruplara 25 dəqiqə optimallıq hesab edilir. Qrup işi üçün ayrılmış vaxt bitəndən sonra müəllim qruplara qırmızı qələmlər paylayır.



Adamlar somoni halvasından yeyir, canları qızışır. Büyük Çillönin qarsoygunu vəclarına do almayıb elə öz işlərini görürdülər.

Qırx gün qurtardı. Böyük Çillo kor-peşman geri qayıdı. Yolda soyuq ayn – fevralın lap başlanğıcında ortancı qardaşı Kiçik Çilləyo rast gəldi. Hal-əhval tutdular. Kiçik Çillo soruşdu:

– Hə, qardaş, də görök, getdin nə iş gördün?

Böyük Çillo dedi:

– Təndirləri yandırdım, kürsülori qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım.

Kiçik Çillo dedi:

– Eh, heç nə eləməmisən ki. Bax, indi gör, mən gedib nələr edəcəyim. Qarlıları tondırın ağızından salıb, külfəsindən dərtib çıxarıcağam. Zəhmimdən uşaqlar tır-tır oşocuklar. Çuvalları, küpleri bomboş boşaldacağam. Qazanları ağızı üstə çevirəcəyim.

Böyük Çillo dedi:

– Cox da öyürrəm. Sən insanları tanımırsan. Mən qırx günlük ömrümlə bir iş görə bilmirdim. Sənin isə cəmi-cümlətəni iyirmi günlük ömrün var. Bu iyirmi gündə heç yel də olub onların yanından ötə biləməzsin.

Kiçik Çillo böyük qardaşından ayrılib haray-həşir qopara-qopara, boranla, dumanla el-əbaya hücum-çekdi. Elə bil dünyanan axırydı.

Böyük Çillönin damba-durumbala yola salan adamlar heç Kiçik Çillönin də belə osib-coşmasından qorxub çəkinmədilər. Tez "Xıdır Nəbi" mərasimino tödürük görməyə başladılar. "Xıdır Nəbi" mərasimi qışın ən soyuq günü sayılan Kiçik Çillönin onuncu günü keçirilir. Adamlar bugda qovurub, əl deyirmanından üydüb-qovut elədlər. Xaşıl, quymaq bisirib yağıla, doşabla, sarıköklə yedilər. Canları qızışır. Kiçik Çillönin soyuğundan qorxmadıqlarını bildirmək üçün yaydan saxlaşdıqları "Çillo qarşısı"nın da kösdilər. Qaynadılmış yumurtaları bahar, günsə oxşarı kimi yaşıl, qırmızı röngöl boyadılar.

Uşaqlar da axşam qaranlıq düşəndə həyətləri gözib bacalardan qurşaq, torba salladılar. "Xıdır Nəbi" mərasimi nəğmələrindən oxudular:

110 "Çillələr"

Böyük Çillo ilə Kiçik Çillənin görüşü və Kiçik Çillənin lovğalığı



| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|-----------------------------------|---|---|---|---|---|
| Süjetin müəyyən edilməsi | | | | | |
| Təqdimat mədəniyyəti | | | | | |
| Nitqində yeni sözlərdən istifadə | | | | | |
| Fikirlərin aydın və ardıcıl şərhi | | | | | |
| Əməkdaşlıq | | | | | |

Hazır şablonu lövhədə asmaqla şagirdlərə təqdim edir. Qruplar şablonda öz nəticələrini müqayisə edir. Aşkar etdikləri fərqləri qeyd edir.

Sinfin hazırlıq səviyyəsindən asılı olaraq müəllim tapşırığın icrasına ayrlımlı vaxtı azalda və ya xud artırıbilər.

Özünüqiyəmtəndirmə zamanı qrupdaxili müzakirələr baş verir. Müəllim hər qrupa yaxınlaşır və prosesi müşahidə edir. Müzakirələri dəhləyərək verilmiş şablondakı hər hansı məqamla razılaşmayan şagirdin fikrini kollektiv müzakirəyə çıxarıır.

Belə hal müəllim üçün tapıntıdır. Müəllim belə məqamlardan səmərəli istifadə etməli, fərqli fikrə necə hörmətlə yanaşmanın vacib olduğunu öz şəxsi nümunəsində nümayiş etdirməlidir. Bununla həm məraqlı müzakirə, həm də gözəl bir tərbiyə işi aparılmış olar.

“Qaranqus əfsanəsi” (Əsər üzərində iş)

Dərsin məqsədi

1. “Qaranqus əfsanəsi”ni oxuyarkən çətin sözlərin mənasını lügətdən istifadə etməklə aydınlaşdırır və yazır. (1.1.1.)
2. Əsəri hissələrə ayırmak üçün hadisələri müəyyən edir. (1.1.3.)
3. Əsərin süjeti ilə bağlı fikirlərini (mətn, qrafik cədvəl şəklində) aydın və ardıcıl şəkildə təqdim edir. (1.1.3.; 2.1.2.)
4. Əsərin sonluğuna fərqli münasibət bildirir. (3.1.1.)
5. Əfsanə və hekayəni müqayisə edir. (1.2.1.)

Müstəqil iş olduğundan fərdi iş üsulunu seçmək məsləhətdir. Müstəqil iş hər bir şagirdin mühüm məsələləri hansı səviyyədə etdiyini, onların təlimində hansı problemlərin olduğunu müəyyən etmək imkanı verir. Müəllim problemi ona görə aşkar etmir ki, şagirdi danlaşın, yaxud onu nədəsər günahlandırsın. Müəllim boşluqları aşkar edir ki, onların aradan qaldırılması üçün tədbirlər görsün. Tədbirlər müxtəlif xarakterli olabilir:



Hansı anlayışlar qarşılıdır? Hansı cohatlara görə onlar oxşar, hansı cohatları ilə forqlıdır?

Boz Ay da beləcə ömür sürüb vaxtını başa vurdu.

Artıq yer-yurd al yaşla bürünmüştü. Üç qardaş köçünü sürüb gedirdi. Onların yerinə istekli bir qonaq golridi, gözəllər gözəli bəhar...

Əsərdə hansı milli bayramımıza işaro edilir?



Əfsanələr epik növün on qadim janrlarından biridir. Xalqın oski dünnyagörüşü, düşüncə tərzi, arzu və istekləri ilə yaranmışdır. Əfsanədə hadisələr gerçək kimi təqdim olunsa da, burada baş verənlər tamamilə xoyalıdır. Əfsanələrin yaranması və ya yilmasında qədlini dövrü bağlı olduğu üçün onların no zaman yaraması haqqında fikir söyləmək çotındır. Məzmununa görə Azərbaycan əfsanələri belə qruplaşdırılır: a) bitki və heyvanat aləmi ilə bağlı əfsanələr, b) yer, dağ, çay və s. adları ilə bağlı əfsanələr, c) el, tayıfa və nosil, adot-onanələrlə bağlı əfsanələr, ç) dini əfsanələr, səma cisimləri haqqında əfsanələr.

Azərbaycan əfsanələrinin böyük bir qrupunu təşkil edən bitki və heyvanat aləmi ilə bağlı əfsanələrdə bitki və heyvanların əmələ gəlmişindən, onlara aid bəzi xüsusiyyətlərin yaranmasından bahs olunur.

Təpşir 2. “Çillələr” əfsanəsində hadisələrin ardıcılılığını müəyyən et. Qarşılaşdırılan hadisələrdən hansıları sənə tanışdır, bəs hansı hadisələr sənə tanış deyil?

“QARANQUŞ ƏFSANƏSİ” (Əsər üzərində iş)

Təpşir 1.

1. “Qaranqus əfsanəsi”ni oxu. Tanış olmayan sözlərin mənasını lügətdən istifadə etməklə aydınlaşdır və iş vəroqində qeydlər apar.

2. Sofiha 107-də verilmiş sxem üzrə əsərin hissələrini müəyyən et.

3. Janr xüsusiyyətləri baxımından əsəri “İki ana” hekayəsi ilə müqayisə et.

112 “Qaranqus əfsanəsi”

- şagirdin mənəvi-psixoloji problemləri ilə bağlı (ailədə, sinifdə və ya dostları ilə);
- müəllimin pedaqoji-psixoloji yanaşmalar baxımından şagirdlə münasibətdə nəzərdən qəçirdiği məqamlar, yaxud yol verdiyi nöqsanlarla bağlı;
- metodikada problemlərlə bağlı;
- həmçinin şagirdlərin fiziki-fizioloji problemləri ilə bağlı və s.

Müstəqil iş aparmaq mövcud vəziyyəti açıq şəkildə görməyə imkan verir.

Şagirdlər müstəqil iş apardıqları müddətdə diqqətli olun ki, müxtəlif xarakterli məsləhətləşmələrə yol verilməsin.


Elan edin ki, iki eyni iş aşkar edilsə, yəni köçürmə halları olsa, hər iki işin nəticələri ləğv ediləcək.

QARANQUŞ ƏFSANƏSİ

Deyirlər ki, qodimda bir padşah var imiş. Hemin padşahın gözünün ağıqarasi, ciyəparası Bahar adlı bir qızı var imiş. Nə gözəllikdə, nə də ağılda onuna bohsa girməyə heç kim cosarat etməmiş. Hökmədarın sarayına bir-birindən hörməti, bi-birindən dövlətli elçilər gelir. Nalar padşahlıq qohum olmaq arzusunda oldularını bildirirlər. Ancaq padşahın qızı heç kimə könlül vermır. Padşah haçandan-haçana öyrənir ki, Baharin onun qoyun sürüsünü otaran çobanından xoş golur. Qızın şahlığa ləkə götürən hərəkəti padşahı bərk qoşoblandırır. Vəzir ağılli tədbiri ilə hökmədarını sakitləşdirir:

— Qibleyi-aləm, soni yandırıni son dondurmalısun. Öz yerini, öz həddini, öz tay-tuşunu tanımayan layiqli cozaya qatmalıdır. Amansız qışın lap oğlan çağdır. Gecikən, Bahar onu xilas edər.

Sahin əmrilə qoşundan bir dəstə ayrırlar. Başda padşah və vəzir olmaqla yola düşürlər. Axşamdan yağan qar hər tərəfi ağ yorğana bürümüşdü. Dəstə




II. NƏOLETMƏ XARAKTERLİ ƏSƏRLƏRİN QURULUŞU 113

Müstəqil iş qiymətləndirilərkən özünüqiyəmləndirmə üsulu seçilə bilər.

Bu zaman təqdim edilən şablon yardımçınız ola bilər. Şagirdlərin nəticələrini qiymətləndirərkən aşağıdakı məsələlərə əhəmiyyət vermək lazımdır:

1. Süjet doğru müəyyən edilibmi?
2. Tanış olmayan sözlərin mənası lügətdən istifadə etməklə müəyyən edilib yazılıbmı?
3. Əfsanənin janr xüsusiyyətlərinin hekayənin janr xüsusiyyətindən fərqi şərh edilibmi?

Qara quşla qışın mübarizəsi



Cəsarət tələb edən əhvalatla bağlı nəqletmə xarakterli esse (Essenin hissələri)

Dərsin məqsədi

1. Əvvəlki dərslərdə tərtib edilmiş hadisələrinin xüsusiyyətlərini nəzərə almaqla ardıcıl düzür. (1.1.3.). 2. Şagirddən cəsarət tələb edən əhvalat haqqında essenin süjeti ilə bağlı fikirləri aydın və ardıcıl şərh edir. (1.1.3.; 2.1.2.)

Şagirddən cəsarət tələb edən əhvalat haqqında əvvəlki dərslərdə artıq iş aparmısınız. Şagirdlər nəqli essedə baş verəcək hadisələri artıq müəyyən etmişlər. Essenin tərtibi üzrə işi davam etdirmək üçün dərsin əvvəlində verilmiş giriş sözüne yaradıcı yanışmaqla şagirdlərin təlim marağını yüksəltməyə nail ola bilərsiniz.

Səh. 114-də verilmiş təlimat üzrə əvvəlki dərslərdə olduğu kimi qarşıq iş forması şəraitində fəaliyyəti davam etdirirlər. Şagirdlər bundan əvvəl obrazların xüsusiyyətlərini, hadisələrin ardıcılığını müəyyən etmişlər. Həmin məsələlərlə bağlı aparılmış işə yenidən nəzər salınır. Çünkü bu dərsdə yerinə yetiriləcək tapşırıq yazıya hazırlığın davamı ilə bağlıdır. Tapşırıqın yerinə yetirilməsi üçün 5–7 dəqiqə kifayət edər.

İş prosesində şagirdlərə yaxınlaşın, köməyə ehtiyacı olan şagirdlərə istiqamət xarakterli suallar, replikalar və s. verin. Qrupda çalışan şagirdlərin hər birinin fəal olduğuna əmin olun. Əks halda bununla bağlı qrupa iradınızı bildirin və nəticələr qiymətləndirilərkən bu məqamları nəzərə alın.

Süjetin komponentləri üzrə hadisələrin yeri müəyyən ediləndən sonra komponentlərin xüsusiyyətləri haqqında məlumatı onlara təqdim edin. (Dərslik səh. 107–108.)

Hər fərdi cüt, yaxud qrup öz işinin nəticəsini təqdim edilən tələblər baxımından dəyərləndirsən. Üstünlükleri və boşluqları müəyyən etsin və təkmilləşdirmə işi apara bilsin (3–7 dəqiqə vaxt kifayət edər).



çotinliklə uca bir dağ yetişir. Birdən qorxulu bir çovğun başlayır. Çovğun getdiköç güclənir. Padşahın əmrilə çobanı sarıqdan açıb uca zirvədən derin yarğana atırlar. Bu vaxt Baharın səsi onu qulağına golur. Bu səs ona hərəkət, istilik, cosarət verir. O, Allahdan qışa əvvəlmosunu, qanad açıb Bahara qovuşmasının arzu edir. Oğlan ağ qışlı üz-üzə dayanan qara bir qışa əvvəlmos.

Bahar qışın da qonımı id. Ona görə qış qara quşu sağ buraxmaq istəmir. Gorgin mübarizo başlayır. Qış çovğunu və saxtanı daha da qıvıvtılondur. Padşahın dəstəsi tab götirmeyib möhv olur. Qara quş isə Baharin komyilo amansız qışa qalıb golur. Atıldıq zirvenin başına qonub möglüb olmuş qışa son dofa baxır.

Qalıb qışın sinəsində qarın bir damcısı qalır. Qara quş Bahara doğru qanad aqmaq istəyəndə qış son qüvvəsinə toplayıb əlini onun quyruguna atır, iki ləlok qopardır.

O gündən sinəsi aq, quyruğu haça olan qara quşun adı qaranquş qalır.

Tapsırıq 2. “Qaranquş əfsanəsi”ni oxudun. Əsərin hissələrini verilən sxemə əsasən müəyyən et. İndi isə yoldaşına bir-birinizi tədqiqatının nəticəsini qiymətləndirin. Bunun üçün səh. 107–108-da verilən məlumatdan istifadə et.

CƏSARƏT TƏLƏB EDƏN ƏHVALATLA BAĞLI NƏQLETMƏ XARAKTERLİ ESSE

(ESSENİN HİSSƏLƏRİ)




Nəqletmə xarakterli
essedə hissələrin
müəyyənləşdirilməsi
nə üçün lazımdır?


Əvvəlki dərslərdə səndən cəsarət tələb edən əhvalatla bağlı nəqledici xarakterli esse yazmadıq üçün bir sira işlər aparmışam. Obrazları və hadisələrin ardıcılığını müəyyən etmişəm.

Tapsırıq: Hadisələrin ardıcılığını müəyyən et (əsərin başlangıcı; ziddiyətin yaranması; zirvə; ziddiyətin açılması və əsərin sonu). Hadisələrə başlıq ver, onları sxem üzrə (səh. 107) yerləşdir.

114 Cəsarət tələb edən əhvalatla bağlı nəqletmə xarakterli esse



"CİLLƏLƏR"
(NƏQLETMƏ XARAKTERLİ MƏTNLƏRDƏ HADİSƏLƏR
MÜƏYYƏN ETMƏKLƏ ONU HİSSƏLƏRƏ AYIRMA)



Nəqlemtəməxarakterli osorlar bəz hissəyə ayrırlar: osorin başlangıç; ziddiyətin yaranması; zirvə; ziddiyətin açılması və osorin sonu.

Osori təskil edən hadisələr də sabab-natice ardıcılıqlı ilə bağlanır.

Dərs orzindo bu məsololurları daha yaxından tanış olacaqsan.

Bu hissədə osorlər istirak edəcək bütün osas obrəzər toqdim edilir.

Onların qarşılıqlı münasibətləri, məqsədləri, osas xüsusiyyətləri haqqında ilkin təsvir və yadırlar. Osas obrəz və onun vəzifələri aydınlaşdır. Hadisələrin bir-birinə bağlanması başlaması ilə bu mərhələ bitir.

II. NƏQLETMƏ XARAKTERLİ OSORLARIN QURULUSU 107

Ziddiyətin yaranması

Osorin bu hissəsində osas obrəzər ilə hadisələr ilə məlumat olur və onun qəsdəndən etmək üçün çalışır. Kiçik cətinliklər ilkin mərhələdə onun uğur ezmənməsinə nəticəliliklərdir və o, qıvvıosunu həmin cətinliklərə aradan qaldırmağı yoxalıdır. Osorda osas obrəzər her kiçik cətinliyi necə aradan qaldırıb oks etdirilir. Yalnız bundan sonra osas obrəzər öz böyük mövqəsindən doğru addımlar atmağa başlayır. Bu da ikinci hissənin başa çatmasına xəbər verir.

Zirvə

Bu hissədə hadisələrin inkisafı on yüksək nöqtəyə qatır. Burada baş verən hadisələrin nəticələri osas obrəzər qubul etdiyi qərardan çox astırdır. Osas obrəzər oks torfa minnətəsi daşıqlışır. Qarşı təsəffürün mübarizə planları aşkar olunur. Burada osas obrəzər qubul etdiyi qərarfər onun insanı keyfiyyətini təzə çıxarıır. Bu da onun aqibəti müəyyən edir.

Ziddiyətin açılması

Ziddiyətin açılması osorin on gərgin hissəsidir. Bu hissədə şəhər qıvvıosunu xeyir qıvvıolaro iştətin. Oxucu el hiss edir ki, şəhər qıvvıosunu qaleçək. Osas obrəzər qələbədən çox üzəq görünür. Qalebonun cətinliklərə əldə edilməsi osas obrəzər lətixətsiz üstün cəhətlərini vurğular. Lakin bu cəhətlərdən həmçinin onun qələbəsinə dəhər çox yardım edəcəyi oxucuya həla da matum olmır.

Osorin sonu

Bu hissədə osas obrəzər torfa son qarsıdurması vəriliir. Burada xeyir qıvvıosalar şəhər qıvvıosalar üzərində tam qəlobo çalar. Hadisənin no ücün möhər, bürəcəkədə baş verənlərin no ilə natəclaroncaçı exicum düşündürür.

Təqsiriq 1. "Cillələr" ofşəsəsinə oxumazdan əvvəl hazırlıqları apar. Mətədəki hadisələri və onların ardıcılığını müəyyən et. Səh. 107-də verilişli xəmi deferinə və ya çap varaqına çox. Xüsusiyyətlərinə nəzər alımlı hadisələr ardıcılıqla yerləşdir. Nəticəni oks etdirən voroqları mifölli məhlil təhlil vər, yaxud nəticələrinə yoldaşlıqla töqdim et.

Tapşırığın icrası bitdikdən sonra fikir mübadiləsi aparmaq üçün şagirdlərin təqdimatı dinlənilir.

Boşluqlar müşahidə edilərsə, həmin məsələlər kollektiv müzakirəyə verilir. Müzakirənin nəticələri əsasında nöqsanlar aradan qaldırılır.

Qiymətləndirmə aşağıda təqdim edilən meyarlar üzrə aparılır:

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Süjetin komponentləri baxımından hadisələrin yerinin müəyyən edilməsi | | | | | |
| Yazının süjeti ilə bağlı aydın, ardıcıl şərhlərin verilməsi | | | | | |
| Təqdimat mədəniyyəti | | | | | |

“Şir və tülkü” (Nəqletmə xarakterli mətnin elementləri)

Dörsin məqsədi

1. “Şir və tülkü” nağılını oxuyarkən tanış olmayan sözlərin mənasını lügətdən istifadə etməklə aydınlaşdırır. (1.1.1.; 1.1.2.)
2. Nağılı hissələrə ayırır. (2.1.1.) • Əsərin mövzusunu müəyyən edir; (1.2.4.) • əsərdə iştirak edən obrazları müəyyən edir; (1.2.2.) • əsərdə problemi, ziddiyəti müəyyən edir; (2.1.2.)
3. Nağılin elementləri ilə bağlı təqdimatlar edərkən nitqində yeni sözlərdən istifadə edir. (2.1.1.; 1.1.3.)
4. Müzakirədə söylənənlərə münasibət bildirərkən fikirlərini aydın, ardıcıl şərh edir. (2.1.2.; 2.2.1.)

Girişdə verilən məlumataya yaradıcı yanaşmaqla şagirdlərin öyrənəcəkləri məsələ ilə bağlı təlim marağının yüksəlməsini təşkil edin. Vaxt baxımdan ehtiyatlı olun. Çünkü bu dərsdə şagirdlər ciddi əlaqələndirmə fəaliyyəti ilə məşğul olacaqlar. Bu mətnin tədrisi 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində nəzərdə tutulub. Bu baxımdan nağılin məzmunu Azərbaycan və Ermənistan münəsibətləri ilə əlaqələndirilir. Üç nəfərdən ibarət kiçik qruplarda iş forması seçmək əhəmiyyətli hesab edilir. Şagirdlərdən biri mətnin elementləri haqqında məlumatı oxuyacaq, ikincisi əsəri oxuyacaq, üçüncüsü isə müzakirənin sonunda qrupun gəldiyi qənaətlərlə bağlı qeydlər aparacaq. Şagirdlər burada da makro-idrakı fəaliyyətdə olurlar. Mətndə 433 söz var. Optimal oxu sürəti ilə şagird oxuyarsa, mətnin oxusuna 5 dəq. lazımlı olar. Mətnin elementlerinin şərhi ilə bağlı mətndə isə 129 söz var. Bunun üçün oxucuya 2-3 dəqiqə kifayətdir.

Nəzəri məsələlərlə tanış olub onu təcrübədə tətbiq etmək və problemin həllinə nail olmaq üçün əlavə 12-15 dəqiqə vaxt ayrıla bilər. Tapşırıqların icrası üçün vaxtla bağlı verilən bu tövsiyələr çox nisbi xarakter daşıyır. Sinfın səviyyəsi, şagirdlərin spesifik xüsusiyyətləri nəzərə alınmaqla vaxt bölgüsündə dəyişikliklər edilə bilər. Qrup işinə cəmi 25 dəqiqə vaxt ayrılması məsləhətdir.



“ŞİR VƏ TÜLKÜ”

(NƏQLETMƏ XARAKTERLİ MƏTNİN ELEMENTLƏRİ)



Nəqli mətnlər, osasən, beş elementdən ibarət olur:

- I. Hadisinin baş verdiyi məkan və zaman;
- II. Əsərdəki obrazlar;
- III. Əsərin mövzusu;
- IV. Əsərdə ziddiyət;
- V. Əsərin hissələri.

Bütün nağıllar, hekayələr, əfsanələr, tomsillər, çizgi və bədii filmlərdə bu beş elementi müəyyən etmək olar. Bunları müəyyənleşdirmədən mətnin mahiyyətini aydınlaşdırmaq mümkün olmur.


I. Bu hissədə yazıçı, əsəson, təsviri mətnlərdən istifadə edir. O, hadisənin baş verəcəyi yeri, məkanı təsvir edir. Belə məkan bir ev, kənd, küküç, məhəllə, meşə, sohra və s. ola bilər. Zaman baxımdan isə hadisinin hansı fosildə, hansı tarixi zaman kəsiyində, hansı hökmədarın hakimiyyəti dövründə və s. baş verdiyi təsvir edilə bilər.

II. Əsas obraz insan, heyvan və digər canlı və cansız əşyalar ola bilərlər. Bu obrazlar mətndəki müxtəlif hadisələrin gedisində iştirak edirler.

III. Bu mətndə nədən bəhs olunur? Bu sualın cavabı əsərin mövzusudur. Mövzu əsərin ideyasını müəyyən etməkdə əhəmiyyətli vəsitədir.

IV. Nəqli mətnlərdə ziddiyət iki torof arasında gedən mübarizədir. Adəton, toroflərdən biri əsas obraz olur. Əsas obraz, homçının otafrda baş verən hadisələr, eləcə də öz hiss və düşüncələrinə qarşı da mübarizə apara bilər.

V. Əsərdəki ziddiyətin açılması ilə bağlı hadisələrin ardıcıl inkişafıdır.



– Baş neyloyım ki, son yeyəson?

Tülkü dedi:

– Onda gotir ol-ayağını bağlayım, sonra arxayı yeyim.

Şir razı oldu. Tülkü ölmüş heyvanın bağırsaqlarını çıxardıb şirin ol-ayağını möhkəm bağlıdı, özünü də günün qabağına uzadıb dedi:

– Şir qardaş, son bir az yat, mən tamam arxayı olum.

Şir başlandı mürkülməyə, amma tülkü yeno də yemədi. Şir holo yuxuya getməmişdi, odur ki dedi:

– Baş indi niyə yemirson?

Tülkü dedi:

– Son yuxuya getməyinçə yeməyəcəyəm.

Tülkü gözlayırdı ki, bağırısaq qurusun, cünki o quruduqca borkiyirdi. Tülkü o qədər gözlödi ki, bağırısaq günün altında qurub domir kimi möhkəm oldu. Bu müddətə şir də yuxuya getdi.

Bu hadisinin baş verdiyi məkanın və zaman haqqında nə deyə bilərsən?

Tülkü naya nail olmaq istəyirdi? Onun məqsədi nə idi?

Nağılda 395, əlavə suallarda isə 34 söz var. Mətnin oxusuna 15 dəqiqliq vaxt ayırla bilər. Sinfin səviyyəsi nəzərə alınmaqla vaxt dəyişdirilə də bilər.

Vaxt bitəndən sonra hazır şablon lövhəyə asılır və şagirdlərə təqdim edilir. Qruplar əldə etdikləri nəticələri şablonla müqayisə edir. Aşkar etdiyi fərqləri qeyd edir. Oxşar və fərqli cəhətlər müzakirə edilən zaman qrupdaxılı Müzakirə baş verir. Müəllim hər qrupa yaxınlaşaraq şagirdlərin müzakirələrinə quşaq asır, apardıqları qeydlərə nəzər salır. Qrup da xilində cavabını tapa bilməyən şagirdin suali kollektiv müzakirəyə çıxarılır, yəni bütün sinif birlikdə həmin sualın cavabı üzərində düşünür.

Şagirdin hər hansı məsələ ilə bağlı müstəqil fikir yürütütməsi və öz fikrini müdafiə etməsi müəllim tərəfindən yüksək qiymətləndirilməlidir. Belə fikirlər hörmətlə qarşılanmalıdır. Həmin məsələnin kollektiv müzakirəyə çıxarılması həm təlim, həm də tərbiyə baxımından böyük əhəmiyyət daşıyır.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|----------------------------------|---|---|---|---|---|
| Elementin müəyyən edilməsi | | | | | |
| Nitqində yeni sözlərdən istifadə | | | | | |
| Əməkdaşlıq | | | | | |

**Rəşid bəy Əfəndiyev. “Uşaq və qarışqa”. “Ayı və qarışqa”
(Nəqletmə xarakterli mətnlər arasında oxşar cəhətlərin müəyyən edilməsi)**

Dərsin məqsədi

1. Rəşid bəy Əfəndiyevin “Uşaq və qarışqa” hekayəsi ilə “Ayı və qarışqa” nağılini məzmunna uyğun ifadəli oxuyur. (1.1.2.)
2. Əsərlərdə tanış olmayan sözlərin mənasını lügətdən istifadə etməklə aydınlaşdırır. (1.1.1.) 3. Əsərləri hissələrə ayırmalı, elementlərini müəyyənləşdirir (1.1.3.)
 - əsərdəki obrazları müəyyən edir. (1.2.2.)
 - əsərin mövzusunu müəyyən edir. (1.2.4.)
 - əsərin sujetini müəyyən edir və müvafiq parçaları yiğcam nağıl etməklə fikrini əsaslandırır. (3.1.1.; 1.1.3.)
4. Əsərlərin elementləri ilə bağlı fikirlərini aydın və ardıcıl şərh edir. (2.1.2.; 2.2.1)


Şagirdlərə müraciətlə:

– Uşaqlar, bəzən həyatda elə şərait yaranır ki, biz bir əhvalatı başqa bir əhvalatla müqayisə etməli, qarşılaşdırmalı oluruq. Belə qarşılaşdırmalar bizə daha dərindən düşünməyə imkan yaradır. Olub-mu ki, yoldaşınız başına gələn bir hadisəni sizə danışanda yadınıza düşsün ki, belə bir hadisə sizin də başınıza gəlmİŞdi. Ancaq hansısa məqam bir qədər fərqli ola bilər. Bu zaman siz iki hadisəni qarşılaşdırılmış, onların arasında oxşar və fərqli cəhətləri müəyyən etmisiiniz. Nəticəsi məlum olan hadisəni nəticəsi məlum olmayan oxşar hadisə ilə qarşılaşdırmaqla ikinci hadisənin nəticəsini əvvəlcədən təxmin etmək (proqnozlaşdırmaq) olar. Bu da sizə doğru qərarlar qəbul etməyə yardım edir. Belə bacarıqlar əhəmiyyətli həyatı bacarıqlardır.



**RƏŞİD BƏY ƏFƏNDİYEV. “UŞAQ VƏ QARIŞQA”
“AYI VƏ QARIŞQA”**

**(NƏQLETMƏ XARAKTERLİ MƏTNLƏR ARASINDA OXŞAR
CƏHƏTLƏRİN MÜƏYYƏN EDİLMƏSİ)**



Nəqletmə xarakterli mətnlərin müqayisəsi
bizi nə üçün lazımdır?

Nəqletmə xarakterli mətnlərin müqayisəsindən sonra onları bir araya gotirməklə onun xörətinə tərtib etmək mümkündür. Bu elementlər nəqli mətnin ümumi cəhətləri hesab edilə bilər. Lakin ayrı-ayrı mətnlərin xörətlərini qarşılaşdırarkən məlum olur ki, onların ümumi cəhətləri ilə yanşı, fərqli xüsusiyyətləri da mövcuddur. Bu dərəcədən son iki nəqli mətnin xörətinə tərtib edəcək, onları müqayisə edəcək, aralarındaki **oxşar və fərqli cəhətləri** müəyyənəşdirəcəksən.

Təpşiriq 1. Rəşid bəy Əfəndiyevin “Uşaq və qarışqa” hekayəsini və “Ayı və qarışqa” nağılini oxu. Əsərlərin xörətinə verilən sxem üzrə tərtib et.

UŞAQ VƏ QARIŞQA

Novruzdan bir qədər vaxt keçmiş, bahar fəslinin əvvəl vaxtlarında, camaat düz yerlərə və çəməngahlara seyrə çıxıqları zaman əlində dəyənək bir oğlan sağlığı da öz atası ilə gözintiyə çıxmışdı. Bunlar gəzir və hər şeyə göz gözdürirdilər. Bu aralıqda bu uşağın gözü bir yerdə toplanmış qarışqa topasına sataşdı.

Uşaq əlindəki dayenəkələ qarışqa topasının ortasına vurdur və qarışqalardan bir xeylisini qırıp tələf etdi.

Bu əsənda qarışqanın biri dedi:

– Əzizim, iki gözüm, atandan, anandan, qardaşlarından və başqa nəsil və oymağımızdan ibarət iyiirmi-iyiirmi beş nəfər şəxs bir otaqda oturduğuya əsnada evinizi soqfi çöküb uşaq və bu adamların bir neçə nəfəri altda qalb olılsə, xosnum gələrmi?

Qarışqanın bu sualına uşaq birdən-birə cavab verə bilmədi. Bir müdət xəyalı gedib dedi:

120 Rəşid bəy Əfəndiyev. “Uşaq və qarışqa”

Bu gün sizinlə iki nəqli mətni oxuyacaqıq. Onları elementləri baxımından hissələrə ayıracagyıq. Növbəti dərsdə isə həmin elementlər baxımından əsərləri müqayisə edəcəyik.

Şagirdlər iki yarımqrupa, hər yarımqrup da iki qrupa bölünür. Bir qrup bir əsərin, o biri qrup ikinci əsərin “xəritəsin” hazırlayır. Bu fəaliyyətə 20 dəqiqə ayrılır. Şagirdlər əsərləri oxuyur. Qruplar səh. 124-də təqdim edilən cədvəli işləyirlər. Qruplar yarımqruplarla birləşdirilir. Eyni əsəri araşdırınan şagirdlər nəticələri müqayisə və müzakirə edir.



Qarışqa:

– Bos belo! Bunlar ancaq dişi qarışqlar yumurtladığı yumurtalara gözətçi və sonra yumurtadan çıxan balalara dayə və qulluq olurlar.

Uşaq:

– Bos sizin eviniz və eşiiniz varmı?

Qarışqa:

– Aha, var! Bax, bu gördüğün ovuntu torpağı yerin altındaki evimizdən çıxarıb bayıra atmışq. Evimiz neçə qat və neçə gózdür. Keçən qış evimizdə dusraq qaldıq. Qişdan qorxurur, qış fəslində yer üzünə həsrət olurq.

Uşaq:

– Bos yerin altında nə yeyirsiniz?

Qarışqa:

– Özümüz, ehtiyatlıq, öz işimizi bilirik. Qış fəslində nə qədər yeyəcəyimiz lazımdırsa, onu yay fəslində yiğib-yığışdırırıq. Bütün nizamları və solşolşılığı. Bizim aramızda dava, qeyli-qal və gurultu olmaz. Tənbəllik, oğurluq və quldurluq bilmirik. Böyüklərimizn sözüne baxıb, hər vaxt itaftılardan üz istid, günahının bağışlanmasına xahiş elədi. Nəhayətdə bu uşaq əməlisələch bir insan oldu.

Uşaq bu sözləri eşitdikcə fikrə gedib gözü yol çəkirdi. Azca qabaq etdiyi pis əməldən tövbə etdi. Əlindəki dəyənəyi atıb qarışqlardan üz istid, günahının bağışlanmasına xahiş elədi. Nəhayətdə bu uşaq əməlisələch bir insan oldu.

Rəşid bəy Əfəndiyev

AYI VƏ QARIŞQA

(Nağılı)

Ayı bulaqdan doyunca su içib kənarda oturdu. Donquldanıb dedi:

– Ay canım, nə yeyim?

Birdən balaca bir qarışqa görüb sevindi.

– Hə, soni yeyəcəyəm!

Qarışqa qorxdı, tez qızılı yarpağın arasında gizləndi. Ayı yarpağı qaldırib qarışqanı götürdü.

Qarışqa soruşdu:

– Meni nə üçün yemek istəyirsin?

– Soni də, bütün ailəni de yeyəcəyəm. Bilmirsən, ailələr qarışqa yeməyi xoşlayırlar? Sizin nəslinizi kəsəcəyəm.

122 “Ayı və qarışqa”

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Əsərin elementlərinin müəyyən edilməsi | | | | | |
| Əsərlərin elementləri ilə bağlı fikirlərin aydın və ardıcıl şərhi | | | | | |
| Təqdimat zamanı yeni sözlərdən nitqində istifadə | | | | | |

Əsərlərin elementlərini əks etdirən şablonlar müəllimə yardım məqsədilə təqdim edilir (Dərslikdə səh. 124).

Yarımqruplar son variantları hazırlayırlar. Təqdimatlar dinlənilir. Fikir mübadiləsi aparılır. Kollektiv müzakirədə mübahisəli məsələlər aydınlaşdırılır.

Şagirdin adı, soyadı _____

Əsərin adı "Uşaq və qarışqa" Müəllifin adı R.Əfəndiyev

Uşaq

Qarışqa

Atası

Obraz

Obraz

Obraz

Obraz


Hadisənin baş verdiyi məkan və zaman _____

Novruzdan sonra, çəməngəh

Əsərin mövzusu Düşüncəsiz hərəkətlə başqalarına vurulan zərərdən bəhs edilir

Ziddiyət Düşüncəsiz hərəkət edən oğlanla ailəsinin qayğısına qalan qarışqa arasında

Qarışqa ilə oğlanın mübahisəsi



Şagirdin adı, soyadı _____

Əsərin adı "Ayı və qarışqa" Müəllifin adı _____

Ayı

Obraz

Qara
qarış-
qa

Obraz

Qarğıa

Obraz

Kös-
təbək

Obraz

Hadisənin baş verdiyi məkan və zaman _____

Bulağın kənarı, payız

Əsərin mövzusu Qarışqanın tədbirliliyindən bəhs edir.

Ziddiyət Güclü ayı və köməksiz qarışqa arasında baş verir

Qarışqanı yeyir

Hadisə 2 Qara qarışqa təhlükədə

Hadisə 1 Ac ayı

Bir gün, üç gecə

Hadisə 3

Qarışqaların intiqamı

Hadisə 4

Əsərin
başlangıcı

Ziddiyətin yaranması

Əsərin
sonu

Ziddiyətin ağılması

Rəşid bəy Əfəndiyev. “Uşaq və qarışqa”. “Ayı və qarışqa” (Əsər üzərində iş)

Dərsin məqsədi

1. R.Əfəndiyevin “Uşaq və qarışqa” hekayəsini “Ayı və qarışqa” nağılı ilə elementləri baxımından müqayisə edir, fərqli və oxşar cəhətləri müəyyən edir. (1.2.1.) 2. Əsərlə bağlı təqdimat edər-kən öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir. (2.1.1.) 3. Əsərlərin sonluqlarına fərqli münasibət bildirir. (3.1.1.) 4. Əsəri janr xüsusiyyətləri baxımından müqayisə edir. (1.2.1.)

Əvvəlki dərsdə aparılan işlər şagirdlərə xatırladılır. Şagirdlər cütlərə bölgünür. Hər iki əsərin elementlərinin xəritəsi onlara təqdim edilir (keçən dərsdə hazırladıqları). Əlavə olaraq 125-ci səhifədə təqdim edilən cədvəli verilmiş vərəqə çəkirlər. Hər iki əsərin elementlərini müqayisə etməklə təqdim edilən cədvəli işləyirlər. Ehtiyac yaranarsa, dəqiqləşdirmələr aparmaq üçün əsərdən parçalarla bir də tanış olurlar.


Hər iki cütü qruplarda birləşdirməklə cütlüklərin nəticələrinin müzakirəsinə, bununla da şagird-şagird əməkdaşlığının genişlənməsinə şərait yaratmış olarsınız.

Fikir mübadiləsi aparmaq üçün təqdimat edirlər.

RƏŞİD BƏY ƏFƏNDİYEV. “UŞAQ VƏ QARIŞQA”. “AYI VƏ QARIŞQA” (Əsər üzərində iş)

Təpşiriq 1.

- Oxuduğun “Uşaq və qarışqa”, “Ayı və qarışqa” əsərlərinin xəritələrini qarşılaşdır.
- Əsərin elementlərini (bax: seh. 124) verilən sxemin köməyi ilə müqayisə et. Onların oxşar və fərqli cəhətlərini müəyyənləşdir.
- Əsərləri janr xüsusiyyətlərinə görə müqayisə et.




Tapşırığın cütlərdə icrası ilə bütün şagirdlərin problem üzərində fəal düşünməsini təmin edin. Cütlərin tərkibini müəyyənləşdirərkən təlimdə çətinliyi olan şagirdlə yetirən şagirdin birgə fəaliyyətini təşkil edin.

Qrup təqdimatlarında fərqli cəhətlər vurğulanır və kollektiv müzakirəyə verilir.

Fikirlər ümumiləşdirilir və nəticə aşağıdakı şəkildə şagirdlərə təqdim edilir.

Kollektiv müzakirədə əsərlər janr xüsusiyyətləri, yazılı və ya şifahi xalq ədəbiyyatı nümunələri olması baxımından müqayisə edilir.



| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Əsərlərin elementləri baxımından müqayisə edərək oxşar və fərqli cəhətləri aşkar edir | | | | | |
| Əsərin elementləri ilə bağlı təqdimat edərkən nitqində yeni sözlərdən istifadə edir | | | | | |
| Əsərlərin sonluğuna fərqli münasibət bildirir | | | | | |

Nəqletmə xarakterli essenin elementləri

Dörsin məqsədi

1. Cəsarət tələb edən bir əhvalat haqqında nəqli esseni yazmazdan əvvəl mətnin elementlərini müəyyən edir. (1.1.3.)
 - essedə hadisənin nə zaman və harada baş verdiyini müəyyən edir. (3.1.2.)
 - müəyyən etdiyi obrazları esse materiallarının sırasına daxil edir. (1.2.2.; 3.1.2.)
 - essenin mövzusunu müəyyən edir. (1.2.4.; 3.1.2.)
 - essedə ziddiyəti müəyyən edir. (1.1.3.)
 - müəyyən etdiyi süjeti essenin xəritəsinə əlavə edir. (1.1.3.)
2. Yazacağı esse ilə bağlı fikirlərini yazılı şəkildə təqdim edir. (3.1.2.; 3.1.3.)

Şagirdlərə əvvəlki nəqli esseyə hazırlıq dərsi və yerinə yetirdikləri fəaliyyətlər xatırladılır. Məsələ ilə bağlı aparılan silsilə hazırlıq işinin növbəti mərhələsində olduqları onlara bir daha bildirilir.

Təqdim edilmiş təlimatdan bəhrələnərək (səh. 125) tapşırıq icra edilir. Bundan əvvəlki esseyə hazırlıq dərslərində nəzərdə tutulan qarışiq iş forması bu dərslərdə də yararlıdır. Sinifdə yazı 3 iş formasında aparılır. Şagirdlər fərdi, cüt və qruplarda fəaliyyət göstərirlər. Hər kəs bununla əvvəlki yazıya hazırlıq işlərini davam etdirir. Təlimatda verilən hər bir tapşırıq yerinə yetirilir.



NƏQLETMƏ XARAKTERLİ ESSENİN ELEMENTLƏRİ



Nəqletmə xarakterli essedə elementləri müəyyənləşdirmək nə üçün lazımdır?

Nəqletmə xarakterli mətnlərin, əsasən, beş elementdən ibarət olduğunu öyrəndin: əsərin mövzusu; hadisənin baş verdiyi məkan və zaman; əsərdəki obrazlar; əsərdə ziddiyət; əsərin hissələri.

Nəqletmə xarakterli esse yazan zaman bu elementlərin nəzərə alınması zoruridir. Bu dərsdə nəqli essenin müxtəlif elementləri baxımdan mətin tortib edilməsi yollarını öyrənəcəksən.

Nəticələr təqdim edilir.

Nəticələr holistik qiymətləndirmə sxemi üzrə qiymətləndirilir.



Tapsırıq 1. Səndən cosarot tələb edən hadisə ilə bağlı nəqli essənin elementləri üzərində düşün. Səhifə 124-də verilən sxem üzrə iş aparmaqla essənin bütün elementlərinin yerli-yerində olmasını tömən et:

- Qeydlər apar: hadisələr harada və nə zaman baş verir?
- Hadisələrin əsas iştirakçıları kimlər olacaq? (*Bu elementi sən artıq əvvəlki yazıya hazırlıq mərhələsində işləmisiən. Həmin qeydləri nəzərə al*);
- Essede nədən bəhs ediləcəyi barədə qeydlər götür. Nədən bəhs edildiyini aydınlaşdırarkən essənin mövzusunu müəyyən etmiş olacaqsan;
- Oxucunun diqqəti hansı problemdə və onun həllinə yönəldiləcək? Bu problem növə görə sənin üçün əhəmiyyətlidir?
- Essede hadisələrin ardıcılılığını müəyyənləşdir. (*Bu elementi də sən yazıya hazırlıq mərhələsində artıq işləmisiən. Tərtib etdiyin həmin nümunəyə bir daha nəzər sal*) Hər hansı dəyişiklik, yaxud təkmiləşmə işlərimə ehtiyac duyularsa, yerinə yetir. Bundan sonra həmin qeydləri elementlərdən biri kimi daxil et.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Yazılacaq esənnin mövzusunun müəyyən edilməsi | | | | | |
| Zaman və məkan elementlərinin müəyyəyen edilməsi | | | | | |
| Essedəki ziddiyətin müəyyən edilməsi | | | | | |
| Müəyyən edilmiş süjetin essənin xəritəsinə əlavə olunması | | | | | |

Fuad Tanrılı, "Mən azərbaycanlıyam" (Əsərin nəql edilməsi)

Dərsin məqsədi

1. Fuad Tanrılinin "Mən azərbaycanlıyam" hekayəsini oxuyarkən qarşılaşlığı tanış olmayan sözlərin mənasını lügətdən aydınlaşdırır. (1.1.1.)
2. Əsəri hissələrə ayırır. (1.1.3.)
3. Əsərin "xəritəsini" tərtib edir. (2.1.2.)
4. Əsəri nağıl edir. (1.1.3.)

Mətnin hissələrə ayrılması yolu ilə yerinə yetirilən fəaliyyətlərdən birinin də əsərin xəritəsinin hazırlanması və nağıl edilməsinin planlaşdırılması olduğunu şagirdlərə çatdırın. Nağıl etmək üçün mətnin planlaşdırılması kimi bir bacarığın əhəmiyyətini vurgulayın. Şagird anlamalıdır ki, bu mühüm bacarıq yalnız ədəbiyyat dərsində deyil, bütün həyat fəaliyyətində ona yararlıdır. İnsanlarla ünsiyyət zamanı hər hansı hadisə barədə məlumat verərkən rəsmi çıxışlar, yaxud nitq edərkən və s.

Şagirdlər cütlərə ayrılır və cütlərlə oxu fəaliyyətinə cəlb edilir. Cütlərlə oxu strategiyasından əvvəlki dərslərdə istifadə etmisiniz.

Metodik tövsiyələrdə də bunun barədə ətraflı məlumat təqdim edilib.

FUAD TANRILI, "MƏN AZƏRBAYCANLIYAM" (ƏSƏRİN NƏQL EDİLMƏSİ)

Öziz məktəblı, bundan əvvəlki dərslərdə sən nəqli mətnlərin bütün elementlərini öks etdirən xəritələri hazırladın. Həmin xəritələrdən çıxış edərək mətnlərin oxşar və fərqli cəhətlərini müəyyən etməyi öyrəndin. Təcrübədən bildik ki, nağılı mətnin xəritəsini tərtib etmək onun haqqında hərtərəfli təsəvvür elde etməyə kömək edir. Bu xəritələr başqa şəhərdən baxımdan da çox faydalıdır. Belə ki, mətni nağıl edən zaman həmin xəritələr sənə belədçilik edə bilər.

Tapşırıq 1. "Mən azərbaycanlıyam" mətnini oxu. Xəritəsini qur. Sonra əsərin təqdim edilən qeyd vərəqəsini doldur. Ondan istifadə etməklə mətni nağıl et.

126 Nəqletmə xarakterli esenin elementləri

Şagirdlər ayrı-ayrılıqda oxuya hazırlıq fəaliyyətini yerinə yetirirlər:

- Oxudan əvvəl mətnin başlığı, verilmiş şəkil, qrafik və s. üzərində düşünür.
- Mətndəki birinci və sonuncu cümlələri və ya abzası oxuyur, onun hissələrilə bağlı iş vərəqində verilən məsəllərə nəzər salır.

Oxu zamanı mərhələsində cütlükdəki yoldaşlardan biri oxuyur, digəri 127-ci səhifədə verilmiş məsələləri aydınlaşdırır və qeydlər edir.

Qarşılaşdığı yeni sözlərin mənasını aydınlaşdırmaq üçün tanış olmayan sözləri də qeyd edir.

Vəzifələr dəyişdirilir, əvvəl qeyd aparan oxuyur, oxuyan şagird isə öz vərəqində qeydlər aparır.

Əsərdə 404 söz var. Hər şagird mətni 5 dəqiqəyə oxuyur və 5 dəqiqə müzakirə edirlər. Bu tapşırığın icrasına 15–20 dəqiqə vaxt kifayət edir.



| | |
|------------------------------|-----------|
| Əsərdə hadisələr | (məkanda) |
| (zamanda) baş verir. | |
| Əsərdəki əsas obrazlar | |
| Hadisələr ondan başlanır ki, | |
| Əsərdə əsas ziddiyət | |
| Əhvalat belə oldu ki, | |
| Sonra | |
| Daha sonra | |
| Sonda | |
| Ziddiyət belə həll olur ki, | |

MƏN AZƏRBAYCANLIYAM

Siz kimden deyim, kimdən xəber verim... Farızdən. Çoxunuz onu tənmir. Amma məhəllələrində yaşayışların hamisi ona həsəndə baxırlar. Niya? Eh, birini bilsiniz, birin yox. Səbəbi var. İş burasındadır ki, babası evlərinin həyatında onun üçün yaraşlı raket düzəldib. Təxtadan. Lap doğrudu oxşayır. Açılib-ortulan girdə qapısı, sira-sura pencerələri, hərəkən kreslosu, əlvən düyməcikli pultu, sükanı var. Atası iso televizor... ha, ha... işləyən televizor quradırb. Yaşlı düyməciyi bas... cizgi filminə bax.

Hər sohər yuxudan duran kimini Farız başına böyük dobrilqə qoyur. Motosikletçilərdə olandan, Gözlərinə enlişüşli eynək taxır. Ovcunun içi sarı-agələcəklərini geyinir və...raketə tolosur. Yerini rahatlayıb düyməciklərdən birin basır. Qırmızı rənglisini.

II. NOQLETMƏ XARAKTERLİ ƏSƏRLƏRİN QURULUŞU 127

| | |
|--|--|
| Əsərin adı | Mən Azərbaycanlıyam |
| Müəllifin adı | Fuad Tanrıh |
| Əsərdə hadisələr | Farızgılın həyatında sohər vaxtı |
| (məkanda) | |
| (zamanda) baş verir | |
| Əsərdəki əsas obrazlar | Fariz, Eaa Zennora, Farizinbabası, uşaqlar |
| Hadisələr ondan başlanır ki, babası Farizo təxtadan raket düzəldir | |
| Əsərdə əsas (problem) ziddiyət | Fariz yuxudan kal durmuşdu |
| Əhvalat ondan başlanır ki, | Cılçırğın işığı öz-özünə yandı, ürək kimi döyündü |
| Sonra | Eaa Zennora bildirdi ki, raket sürətdə Qara Nəhəngə sarı uçur, tədbir görmək lazımdır. |
| Daha sonra | Fariz bundan qorxmadı. O, Eaannı təlimatlarına əmlə etməyə başladı |
| Sonda | Eaa öz planeti haqqında məlumat verdi. Farizin da planeti və ölkəsi haqqında məlumat aldı. Fariz ona azərbaycanlı olduğunu və bununla qürur duyduğunu bildirdi |
| Ziddiyət belə həll olur ki, | Fariz diksinib yuxudan oyanan kimini başına gələnləri babasına danışmaq üçün onun emalatxanasına qəçir |

Oxu zamanı fəaliyyət bitəndən sonra tərəflər nəticələrini qarşılaşdırır. Oxşar və fərqli cəhətləri müyyəyən edirlər. Müzakirələr etməklə vahid son variant yaradılır.

Sinifdəki hər cütlük bir məsələyə aydınlıq gətirir. Digərləri onun yanaşmasına münasibət bildirir. Məs.: I cütlük. Əsərdə hadisələrin baş verən zamanı və məkanı barədə məlumat verir və əsərdən parçanı nağıl etməklə fikrini əsaslandırır. Uşaqlar I cütlüğün fikri ilə ya razılaşır, ya da öz variantlarını təqdim edirlər. Variantlar təqdim edilərkən əsaslandırmaq üçün onlar da nağıl edir. Əgər bu zaman mübahisələr səngiməsə həmin parça əsərdən oxunur. Bu yolla əsər kollektiv nağıl edilir.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|-------------------------------------|---|---|---|---|---|
| Yeni sözlərdən nitqində istifadəsi | | | | | |
| Mətnin xəritəsinin tərtibi | | | | | |
| Mətndən bir parçanın nağıl edilməsi | | | | | |

Əsərin ümumiləşdirilməsi və nəticənin çıxarılması

Dərsin məqsədi

1. Əsərin mövzu və ideyasına münasibət bildirir. (1.2.4.)
2. Əsas obrazlara münasibət bildirir. (1.2.2.)
3. Digərlərinin fikirlərinə münasibət bildirir. (2.2.1.)

Şagirdlərə “Mən azərbaycanlıyam” hekayəsinə oxuyaraq, onun xəritəsini tərtib etdikləri və nağıl etmək üçün planlaşdırma apardıqları xatırladılır. Sual verilir. Sizcə, bütün bunları nə üçün etdik? Cavablar dönlənilir.

Əsas məqsədi şagirdlərə çatdırmaq üçün:

— Uşaqlar, biz əlbəttə ki, planlaşdırma apardıq ki, onun nağıl edilməsini təşkil edək. Elə nağıl edək ki, heç bir əsas məsələ nəzərimizdən qaçmasın. Siz özünüz də bir-birinizə, yaxud evdə ailə üzvlərinizə hər hansı hadisəni nağıl edəndə onu bu plan, bu xəritə üzrə danışsanız, heç bir mühüm məqam yaddan çıxmaz. Lakin bu bizim yeganə məqsədimiz deyildi.



ƏSƏRİN ÜMUMİLƏŞDIRİLMƏSİ VƏ NƏTİCƏNİN ÇIXARILMASI

Əsaslandırmaq. Baş verənləri əsərdən nümunələr, faktlar və sitatlar gotirməklə danışmaq.

Münasibət bildirmək. Əsərdə baş verənlərdən noyin doğru, noyin yanlış olması ilə bağlı fikirlər yürüdüləməsi.

Dəstəkləmək. Doğru hesab etdiklərini əsərdən nümunələr gotirmək-lə və ya şəhərlər vərməklə dəstəkləmək.

Nəticə çıxarmaq. Əsərdən hansı qonaqətə göldiyini bildirmək.

Tapşırıq 1. F.Tanrılmının “Mən azərbaycanlıyam” hekayəsinin nəqəl ediləmisi üçün qeyd vərəqəni artırıq yerinə yetirməsən. Aparılmış bütün hazırlıq işləri əsəri ümumiləşdirmək və nəticə çıxarmaq istiqamətində atılmış addımlardır. Oxuduğun mətn üzrə fikirlərini cəmləşdir, təqdim edilən qeyd vərəqənə yaz.

Əsərdə baş verənlərə münasibətim ondan ibarətdir ki, _____

Ona görə belə düşünürəm ki (əsərdən sitatlar gətirməklə fikirlərinizi əsaslandırın), _____

Sonda belə nəticəyə gəlmək olar ki, _____

130 Əsərin ümumiləşdirilməsi və nəticənin çıxarılması

Bu mərhələdə əsərlə, yaxud hər hansı hadisə ilə bağlı yürüdülən fikirlərin əsaslandırılması, onlara münasibətin bildirilməsi, baş verənlərin dəstəklənməsi və onlardan nəticələrin çıxarılması kimi fəaliyyətlər əhəmiyyət daşıyır. Fəaliyyət kollektiv formada həyata keçirilir. Müzikələr mərhələ-mərhələ aparırlar.

Əgər biz oxuduğumuz əsəri, şahidi olduğumuz hadisəni əsaslandırıa bilmiriksə, onlara münasibət bildirmiriksə, mövqeyimizi dəstekləməyi bacarılmırıqsa və nəhayət, oxuduğumuzdan nəticə çıxara bilmiriksə, bu o deməkdir ki, bizim oxu üçün ayırdığımız vaxt səmərəsiz sərf edilmiş vaxtdır. Bu dörd fəaliyyət oxu prosesinin sonunda yerinə yetirilməli vacib fəaliyyətlərdir:

1. əsaslandırmaq; 2. münasibət bildirmək; 3. dəstəkləmək; 4. nəticə çıxarmaq.

Əsallandırmaq:

1. Uşaqlar Farizə həsəd aparırlar. Nə üçün?
2. Babası ona taxtadan raket düzəltmişdir. Nə üçün?
3. Fariz boş vaxtını orada keçirir, sənki kosmosa uçurdu. Nə üçün?

Münasibət bildirərkən:

- 1) Farizə həsəd aparırdılar. O da bunu sakit qəbul edir və normal hesab edirdi. Siz bu barədə nə düşünürsünüz? Siz Farizin yerinə olsaydınız nə edərdiniz?
- 2) Fariz Yer kürəsindən çox uşaqlarda fəxrle “Mən azərbaycanlıyam” deyir və bununla fəxr etdiyini bildirir. Bu barədə nə düşünürsünüz?

Dəstəkləmək:

Uşaqlar qonşu uşaqların Farizə həsəd aparmasına, hətta bununla fəxr etməsinə münasibət bildirir. Bu məsələlər əsərdə necə təqdim edilib?

Nəticə çıxarmaq:

Əsərdə yazının göndərdiyi əsas ismaric ondan ibarətdir ki, insan, hətta günəş sistemindən kənarə çıxsa belə, harada olursa-olsun, öz kökünü, vətənini unutmamalı, ona bağlı olmalı, onunla qürur duymalıdır.



Qeyd: Kosmonavтика sahəsində böyük xidmətləri olmuş azərbaycanlı Kərim Kərimov, digər millətdən olub Azərbaycanda dünyaya gələn Musa Manarov haqqında məlumat toplamaq şagirdlərə tapşırıla bilər (İnternetdən).

Qiymətləndirmə fərdi stimullaşdırma yolu ilə aparılır.

Fərdlər qiymətləndirilərkən aşağıda təqdim edilən məsələlər əldə rəhbər tutulub:

- əsərin ideyasının müəyyən edilməsi və ona münasibət;
- obraslara münasibət;
- digərlərinin fikrinə münasibət.

Nəqletmə xarakterli essenin yazılması

Dərsin məqsədi

1. Cəsarət tələb edən bir əhvalat haqqında esse yazmamışdan əvvəl essenin xəritəsini tərtib edir. (3.1.1.)
2. Mövzu ilə bağlı fikirləri məntiqi ardıcılıqla şərh edir. (3.1.2.)
3. 0,5–1 səhifə həcmində şərh edir. (3.1.2.; 3.1.3.)

Nəqli essenin yazısının təşkili mövzusu üzrə səh. 131-də verilmiş giriş sözlə şagirdləri yazının növbəti mərhələlərinə istiqamətləndirir. Əvvəlki dərslərdə nəqli essenin yazısına hazırlıq dərslərində olduğu kimi qarışq iş formalarında fəaliyyətin davam etdirilməsi təşkil edilir.

Əvvəlcə dərsin 131–132-ci səhifədə verilmiş nümunəsini nəzərdən keçirməyi tövsiyə edin. Yazı üçün 20 dəqiqə vaxt verilir.

Yazının nümunədə verilən format üzrə aparılmasına diqqət edin.

Yazı işi bitəndən sonra fəndlərin, cütlərin, qrupların təqdimatlarının dəlinənilməsini təşkil edin.

Əslində, bu dərsdə indiyə qədər nəqli essenin yazısına hazırlıq dərslərində görülmüş işlərin ümumiləşdirilməsi üzrə işlər aparılır. Bu baxımdan əvvəlki dərslərdə aparılmış işlərə diqqət yetirilməsi tövsiyə edilir.

NƏQLETMƏ XARAKTERLİ ESSENİN YAZILMASI



Nəqletmə xarakterli esse necə tərtib edilir?

Sən əvvəlki dərslərdə nəqli essenin yazısına hazırlanmışsan. Essenin her bir elementinin təşkili üzrə işlər aparmışan. Hadisələrin harada və nə zaman baş verdiyini, hemin hadisələrdə kimin iştirak etdiyini müyyən etmişən. Həmçinin nədən bəhs edəcəyini, hansı məsoləni müzakirəye çıxarağın haqqında da düşünmüşən. Bütün bunları hansı ardıcılıqla təqdim edəcəyin barədə də götür-qoy etmişən. Artıq nəqli essenin yazısına tam hazırlısan.

Təpşir 1.

1. Həyatında baş vermiş, səndən cəsarət tələb edən bir hadisəni yadına sal və onu xəritəsini tərtib et (nümunə səh. 131–132).
2. Tərtib etdiyin xəritə osasında essenin planını qur.
3. Esseyə maraqlı və colbedici giriş ver.
4. Qaralamaqda qeydlər apar.
5. Ehtiyac yarandıqça dialoqlara da yer ver.

ESSENİN BAŞLANĞICI

Hadisənin baş verdiyi zaman və məkan

Cox soyuq bir qış günü idi. Məktəbin hayatı qar ilə örtülmüş, hər tərəf buz bağlamışdı. Buna baxmayaraq, hava sakit və küləksiz idi.

Əsərdə iştirak edən obrazlar

Biz – beşinci sinif qızları böyük tənəffüsədə təmiz hava almaq üçün məktəbin həyətində çıxmışdıq. Söhbət edir, gəzir, təbiatın gözəlliyinə təməşə edirdik. İkinci sinifdə oxuyan bacım da bizi məsələdə idir. Bir az konarda altıncı sinif oğlanları qartopu oynayırdılar.



ƏSAS HİSSƏ

Ziddiyətin yaranması

Altıncı sinif oğlanlarından bir neçəsi bacım Nərgizə qartopu atmağa başladı. Bacımın qorxduğunu hiss etdim. Onların üstüne qışqurdum ki, bacımı qorxutmasınlar. Oğlanlar buna əhəmiyyət vermedilər.

Ziddiyətin açılması

O zaman iki yoldaşılıqla bacımı dövrəyə aldıq. Biz oğlanların atlığı qar topalarının qarşısını divar kimi kəsmişdik. Beləcə bacımı oradan uzaqlaşdırıldıq.

ESSENİN SONU

O zaman nə hiss edirdim, indi nə hiss edirəm

Cox qorxmışdım, həñkürüb ağlamaq istayırdı. İndi heyran qalmışam, bunu necə edə bildim. Nə yaxşı ki o zaman dostlarım mənə kömək etdilər.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Məkan və zamanın göstərilməsi | | | | | |
| İştirak edən obrazların təqdim edilməsi | | | | | |
| Ziddiyətin göstərilməsi | | | | | |
| Problemin həlli | | | | | |
| Nəticə | | | | | |

İnşa yazının təşkili

Dərsin məqsədi

1. İnşa yazmaq üçün mühüm mərhələləri tanıyor. (3.1.3.)
2. Mövzu ilə əlaqədar məlumat toplayır. (3.1.2.)

Dərslikdə səh. 132-də verilən giriş sözə yaradıcı yanaşmaqla şagirdin təlim marağını yüksəldin. Şagirdə qarşidan gələn əlamətdar hadisələri və tarixi günləri bir daha xatırladın. Bu günlərin hər birinin Azərbaycan və azərbaycanlılar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıñ. Bu mövzularda bədii əsərlər yazıılır, tədqiqatlar aparılır. Bu gün biz də öz tariximizin ayrı-ayrı əhəmiyyətli səhifələrini tədqiq edəcəyik. Bu zaman sizin aşkar edəcəyiniz faktlar və məlumatlara dərsliklərinizdə heç toxunulmadığını da görə bilərsiniz. Bu sizin yoldaşlarınızın təliminə etdiyiniz töhfə kimi dəyərləndiriləbilər.

Şagirdlər inşa yazı mərhələləri ilə tanış edilir. Bu zaman imkan varsa, İKT-dən istifadə edin. PP programı bu məsələlərin şagirdlərinizə çatdırılması işini çox asanlaşdırır. Öks halda lövhədən və ya “flip chart”dan istifadə edə bilərsiniz. Yaxud şagirdlərin diqqətini dərsliyə yönəltməklə mərhələləri onlara təqdim edə, müvafiq şərh verə bilərsiniz.



ƏSAS HİSSƏ

Ziddiyətin yaranması

Altıncı sinif oğlanlarından bir neçəsi bacım Nərgizə qartopu atmağa başladı. Bacımın qorxduğunu hiss etdim. Onların üstünə qışqırdım ki, bacımı qorxutmasınlar. Oğlanlar buna əhəmiyyət vermədiłar.

Ziddiyətin açılması

O zaman iki yoldaşla bacımı dövrəyə aldıq. Biz oğlanların atlığı qar topalarının qarşısını divar kimi kəsmişdik. Beləcə bacımı oradan uzaqlaşdırıldıq.

ESSENİN SONU

O zaman nə hiss edirdim, indi nə hiss edirəm

Cox qorxmusdum, hönkürib ağlamaq istəyirdim. İndi heyran qalmışam, bunu necə edə bildim. Nə yaxşı ki o zaman dostlarım mənə kömək etdiłar.

İNŞA YAZININ TƏŞKİLİ



İnşa yazı necə tərtib edilir?

Elə yazı nümunələri var ki, orada müşahidə etdiyimizi təsvir etmək, xatırladığımızı nəql etmək bacarığı ilə yanısı, digər bacarıqlar da tələb olunur. Buraya müxtəlif mənbələrdən məlumatlar əldə etmək, onlardan istifadə etmək, onların əsasında yeni məlumatlar yaratmaq daxildir. Belə yazzalar inşa adlanır. Doğrudur, aşağı sıfirlarda son müxtəlif mövzularda inşalar yazmışan. İndi isə bu yazımı da ha mükəmməl, qaydalar uyğun yazmağın yollarını öyrənəcəksən. Aşağıda verilmiş təlimata əməl etməskən öz kiçik tədqiqat əsərini – inşanı yaradacaqsan.

132 Nəqletmə xarakterli essənin yazılıması. İnşa yazının təşkili

Sinfinizdəki şagirdlərin hazırlıq səviyyəsi, mənəvi-psixoloji vəziyyəti və s. nəzərə alınmaqla müstəqil qərar qəbul edin: bu məsuliyyətli təlimi fərdi, cütərlər və ya qrup şəklində həyata keçirmək daha səmərəlidir. Fikrimizcə, kiçik qruplarla iş problemi həll etmək üçün şagirdlərin birləşməliyyət imkanını genişləndirərək, onlara məhsuldar müzakirə şəraiti yaradır. Bu baxımdan şagirdlər 3 nəfərdən ibarət kiçik qruplarda qruplaşa bilər.

Mövzular: 1. Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü hansı işin davamçısı olmaq istərdim. 2. Şuşanın dünənini öyrənirəm, bu gününü unutmuram, sabahı üçün çalışram. 3. 9 May Qələbə Günü – qalib olmaq məqsədimizdir.

Mövzular qruplara təqdim edilir. Bu mərhələdə şagirdlər məlumat toplamaqla məşğul olma-hıdlar. Məlumat haradadır? – internet səhifədə; – məktəb kitabxanasında.

Maddi-texniki bazası zəif siniflərdə: Müəllim məktəb kitabxanasından mövzu ilə əlaqəli olan bədii-publisistik, elmi materiallar seçib sınıfə gətirir. Bu işlər dərs başlamazdan əvvəl həyata keçirilir.



Cox vacibdir ki, əvvəlcədən gözlə bir inşa yaza biləcəyinə inanmas. Yazı işini həvəslə yerinə yetirmək onun keyfiyyətini yüksəldər. Əgər bütün bunları etməsən, heç vaxt istədiyin noticəyə nail ola bilməsən. İnşa yazının uğurla yerinə yetirilməsi üçün onun tərtibi yolları ilə tanış olmalısın. İnşa yazı aşağıdakı mərhələlərdə həyata keçirilir:

| | |
|-------------|--|
| I mərhələ | Özünün seçdiyin, yaxud müəllim tərefindən verilən mövzu üzərində düşün. |
| II mərhələ | Məlumat topla. |
| III mərhələ | Hansi məsələlərə toxunacağımı (müddəələr) müəyyən et və yazını planlaşdır. |
| IV mərhələ | Hər məsələ ilə bağlı qeydlər et. |
| V mərhələ | Yazının ilkin variantını hazırla. |
| VI mərhələ | Həm tərtib etdiyin planı, həm də ilkin variantı bir daha nəzərdən keçir. |
| VII mərhələ | Düzelisliklər bitdəndən sonra son variantı yaz |

Tapşırıq 1.

- Aşağıda təqdim edilən mövzulardan biri üzrə inşa yazıya hazırla:
 - “Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü hanisi işlərin davamçısı olmaq istərdim”
 - “Şuşanın dünənini öyrənirəm, bu gününü unutmuram, sabahı üçün çalışıram”.
 - “9 May Fəsizm üzərində Qolobo Günü – qalib olmaq məqsədimizdir”.
 - “Bir kərə yüksəldən bayraq bir dəfə emməz!”
- Məlumat dairəni genişləndirmək üçün kitabxanada, internet səhifələrində araşdırmaclar apar.
- Tapdıqın fakt və məlumatlarla bağlı qeydlər apar. Onların yerləşdiyi monboni də göstər.

II. NƏQLETMƏ XARAKTERLİ ƏSƏRLƏRİN QURULUŞU 133

Müəllim qruplara yaxınlaşdırıcıca aparılan işi, əldə edilən məlumatların məqsədə uyğunluğunu dəyərləndirir və müvafiq təlimatlar verir, yaxud təlimatları xatırladır.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Toplanılan məlumatların mövzudan kənar olmaması | | | | | |
| Məlumatın mənbəyi ilə bağlı qeydlər | | | | | |
| Etibarlı internet səhifələrindən istifadə | | | | | |

Maddi-texniki bazası orta səviyyədə olan siniflərdə müəllim məktəb kitabxanasından münasib məlumat mənbələri gətirməklə ya-naşı, həm də sinifdə olan 1 müəllim kompüterindən istifadə imkanı yaradır.

Maddi-texniki bazası yüksək olan məktəblərdə təlim cütlərdə baş verir. Cütlüyün bir üzvü məktəb kitabxanasında, digər üzvü internet səhifələrində mövzu ilə bağlı araşdırma işləri aparır. Diqqətli olun ki, şagirdlər təlimatları oxusunlar və fəaliyyətləri addım-addım icra etsinlər.

Mövzular sınıfə təqdim edilir. “Kim hansı mövzuda tədqiqat aparmaq istəyir?” – sualı verilir. Bu məqamda şagirdlərin maraqlarından çıxış etməklə sinifdə üç istiqamətdə tədqiqat təşkil edilir. Diqqətli olun ki, verilən mövzuların hər üçü şagirdlər tərefindən seçilsin. Çünkü bu mövzular xalqımızın çox əhəmiyyətli tarixi günləri ilə bağlıdır.

Mövzular seçiləndən sonra şagirdlərin qrupları müəyyən edilir. Elə də ola bilər ki, əvvəlki dərs-lərdə təcrübə etdiyiniz qarşıq iş formasını seçəsiniz. Bu iş forması da təlimin səmərəliliyini təmin edə bilər.

Yazının planlaşdırılması və qeydlərin götürülməsi

Dərsin məqsədi

- İnşanın planını tərtib edir. (1.1.3)
- Mövzu ilə bağlı fikirlərini məntiqi ardıcılıqla şərh edir. (3.1.2.)

Əvvəlki dərsdə qruplaşdırıcıları tərkibdə şagirdlər yerlərini alırlar. Oxunun və yazının təşkilində planlaşdırmanın hissələrinin müəyyənləşdirilməsinin nə qədər əhəmiyyətli bir bacarıq olduğu bir daha vurgulanır. Bu bacarığın köməyi ilə görülmüş işlər sadalanır:

- təsviri mətnlərin ideyasını müəyyən edərək;
- nəqli mətnlərin süjetini müəyyən edərək;
- nəqli mətnlərin elementlərini müəyyən edərək;
- təsviri esse yazaraq;
- nəqli esse yazaraq.

Tapşırıq 2 şagirdlərə təqdim edilir. Onların nəzərinə çatdırılır ki, təlimata addım-addım riayət etməklə tapşırığın icrasına nail ola bilərlər.

Əgər sinifdə eyni mövzu üzrə paralel qruplarda iş aparılırsa, təlim sonunda fikir mübadiləsi aparmaq tövsiyə olunur. Qrupların biri digerinin tədqiqatlarının nəticələrini görə bilər. Bununla tədqiqatların orijinalliginə (təkrarolunmazlığına) xətər gələ bilər.

YAZININ PLANLAŞDIRILMASI VƏ QEYDLƏRİN GÖTÜRÜLMƏSİ

Tapsırıq 1. Topladığın fakt və məlumatlardan istifadə etməklə yazağın inşanın planını tərtib et. Planın hər bəndi üzrə qeydlərini hazırla. Bir məsolədən digorino necə keçəcəyin barədə də düşün. Verilmiş mövzular üzrə yazıya hazırla.

Tapşırıq yerinə yetirəkən aşağıdakı təlimatdan istifadə et.

III MƏRHƏLƏ

Ösas müddəaların müəyyən edilməsi və yazının planlaşdırılması

- Topladığın bütün məlumatları bir araya götür və uyğun məlumatları qruplaşdır.
- Həmin məlumatlar qrupunu adlandır.
- Ayrı-ayrı məlumatlar qruplarına verdiyin adları yaz. Bu adlar sonın ösas istiqamətlərin olacaq. Hər bir istiqamət məsələyə münabəbatını, onunla bağlı inamını, əqidəni, mövqeyini öks etdirməyə imkan verəcək.
- Məlumat qruplarından hansının giriş, hansının ösas hissə və hansının noticəyə uyğun olduğunu müəyyənləşdir, onları ardıcılıqla qeyd et.

Bələliklə, inşanın planını tərtib etmiş olacaqsan. Hər bir məsələ ilə bağlı mövqeyin aşkar etdiyi faktlar və məlumatlarla ösəsləndirilməlidir. Yazı tədqiqat xarakterli olduğundan bunu etmək vacibdir.

IV MƏRHƏLƏ

Planın hər bəndi ilə bağlı qeydlərin götürülməsi

- Tərtib etdiyin planı qarşına qoy.
- Planın hər bəndi üzrə toplanmış məlumatları nözərdən keçir.
- Araşdırıb tapdıqın fakt və məlumatlara töngidi yanaş: "Bu məlumat no qədər tutarlıdır? Onunla hansı fikri ösəsləndirməq olar?"

Sinfinizdəki şagirdlərin hazırlıq səviyyəsi, mənəvi-psixoloji vəziyyəti və s. nəzərə alınmaqla müstəqil qərar qəbul edin: bu məsuliyyətli təlimi fərdi, cüt, ya qrup şəklində həyata keçirmək daha səmərəlidir. Fikrimizə, kiçik qruplarla iş problemi həll etmək üçün şagirdlərin birgəfəaliyyət imkanını genişləndirərək onlara məhsuldar müzakirə şəraitini yaradır. Bu baxımdan şagirdlər 3 nəfərdən ibarət kiçik qruplarda qruplaşa bilər.

İlkin nümunənin hazırlanması

Dörsin məqsədi

1. İnsanın ilkin variantını yazır. (1.1.3.)
2. Mövzu ilə bağlı fikirlərini məntiqi ardıcılılıqda şərh edir. (3.1.2.)



- Tutarlı hesab etdiyin məlumatların etibarlığını və doqıqlığını bir daha yoxla. (*Hansı mənbədən əldə edilib? Qeydlər düzgün və doqıq aparılibmü?*) Ən müasir, nüfuzlu mənbələrdən istifadə etməyo çalış.
- Topladığın məlumatlar arasında eləcə olara bilmə ki, onlar sənətin fikirlərini təsdiqləməsin, öksinə, inkar etsin. Topladığın məlumatları bir daha nəzərdən keçir. Fikrini təsdiqləməyən faktları aşkar et, öz mövqeyini müdafiə edən tutarlı faktlar osasında həmin fikri təkzib et.
- Başa düşmədiyin və ya mövzunla əlaqəsi olan məlumatları dərhal konara qoyma.
- Başqalarının yazısını köçürüb öz yazın kimi təqdim etmə.

Təkzib etmək hər hansı bir məlumatın doğru olmadığını ösəsindənməqəbəyən emsəkdir.

İLKİN NÜMUNƏNİN HAZIRLANMASI

MƏRHƏLƏ

Yazının ilkin variantını hazırla

- Planındaki birinci bənddən başla.
- Həmin bəndlə bağlı apardığın bütün qeydlərini oxu.
- Qeydlərdən istifadə etməklə inşada diqqətə çatdırmaq istediyin fikirlərin inançlılığını *sitatalar vo istinadlarla* tomin et.
- Planın hər bəndi üzrə iş başa çatdırcaq qarşısında işarə qoyma.
- İnsanın ilkin nümunəsi hazır olandan sonra yazıya bir daha nəzər sal.

İşanın hissələrini tərtib edərkən onlara verilən tələblərə riayət et.

GİRİŞ – plan üzrə bu hissəyə aid müddəələr açıqlanır. Yazının məqsədi aydın şökilde təqdim edilir. “Bu yazımı yazmaqda əsas məqsəd nədir?” sualına cavab verilir. Həmin məqsədə çatmaq üçün hansı məsələlər toxunacağına barədə də qisaca məlumat vermek lazımdır. İnsa hər hansı bir əsərin, müəyyən problemin, hadisələrin tohlilinə həsr oluna bilər. Bu baxımdan əvvəlcədən yazının hansı məsələ ilə bağlı

136 Yazının planlaşdırılması və qeydlərin götürülməsi. İlkin nümunənin hazırlanması

Beşinci mərhələ üzrə verilmiş təlimat və göstərişlər şagirdlərin nəzərinə çatdırılır.

Təlimata əməl etməklə əvvəlki dərslərdə müəyyən edilmiş tərkibdə inşa yazı işi davam etdirilir.

Şagirdlərin diqqəti işanın hissələrinə verilən tələblərə cəlb edilir (səh.136).

Şagirdlərin apardığı işi nəzarətdə saxlayın. Yanlışlıqlar müşahidə etdikdə tövsiyələrinizi verin.

Bu mərhələdə təqdimatlar dinlənilir. Yazıları gələn dərs yoxlayacaqıq. Bu səbəbdən heç bir yazıya münasibət bildirməyin.

Yazının şagirdlər tərəfindən yoxlanması

Dərsin məqsədi

1. Yazdığı inşanın ilkin versiyasını yoxlayıb nöqsanları aradan qaldırır. (3.1.2.)
2. Mövzu ilə bağlı fikirlərini məntiqi ardıcılıqla şərh edir. (3.1.3.; 2.1.2.)

Keçən dərslərdə yazılmış inşanın ilkin versiyasını yazmış şagirdlər öz yazılarını yoxlamağa səfərbər edilirlər. Bu yoxlama təqdim edilən təlimatlar əsasında keçirilir. Təlimatın hər maddəsini yazılmış inşa ilə əlaqələndirməklə, yol verilmiş səhv aşkar edilir, onları aradan qaldırmaq üzrə işlər aparılır. Yoxlama iki mərhələdə həyata keçirilir.

Birinci mərhələdə inşa-da istifadə edilmiş fakt və məlumatlar, fikir ardıcılılığı, inşanın planı yoxlanılır. Ehtiyac yaranarsa, təkmilləşmə işləri aparılır. Qaydalar baxımından yazı yoxlanılır. Həmçinin orfoqrafik, qrammatik səhvlər aradan qaldırılır.

Öz yazılarını verilən təlimata əsasən yoxlamaq kimi bir təlim fəaliyyəti özünüqiyəmətləndirmə yolu ilə şagirdin tənqidi təfəkkürünün inkişafına şərait yaradır.

Yoxlama bitəndən sonra son variant ya əlyazısı şəklində köçürülür, ya da kompüterdə çap edilib müəllimə təqdim edilir.

olması barədə qisaca şərh verilir. Məhz bu məqam elə tərtib edilməlidir ki, oxucuda maraq doğursun.

ƏSAS HİSSƏ – bu hissədə aydınlaşdırılması nəzərdə tutulan məsələlər plandakı ardıcılıqla təqdim edilir. Hər bir müdəddədə irolı sürünlər fikir müxtəlif mənbələrdən əldə edilmiş fakt və məlumatlarla dəstəklənilir. Hər bir müdəddə üzrə fikirlərini sübut edən iki-üç faktın olması məsələhdədir. Bununla son irolı sürdüyüñ fikri kifayot qədər əsaslandırmış olarsan (bunun üçün əvvəlcə tutarlı, sonra daha tutarlı, sonda isə on tutarlı fakt təqdim edilir).

NƏTİCƏ – diqqət bir dəha araşdırılan məsələyə yönəldilir. İnşa yazılarından fikirlər ümumişdirilir. Notica təqdim edilir. Sonda göldüyin nəticənin səbəbi izah edilir. (*Nə üçün mən belə qənaətə gəldim?*)

YAZININ ŞAGİRLƏR TƏRƏFINDƏN YOXLANMASI

VI. MƏRHƏLƏ

Yazının şagirdlər tərəfindən yoxlanması

1. Səhvləri yoxlamaq möqsədi ilə yazını oxu. Fakt və məlumatları bir daha yoxla. Ehtiyac olarsa, fikir ardıcılığının gözlenməsi üçün yenidən iş apar. Zəruri halarda planda doyişikliklər et. Bu zaman yazının möqsədini unutma.

Əvvəl elə məsələlər arasında ki, onlar araşdırılmışdan ikinciələri araşdırmaq mümkün olmur.

Yoxlama vərəqi 1

1. Bu inşada fikirlər qısa və aydın ifadə edilibmi?
2. İş plan üzrə aparılibmi? Heç bir bəndi yaddan çıxarmamışan ki?
3. Fikirlərini əsaslandırmak üçün istifadə etdiyin fakt və məlumatlar məntiqi ardıcılıqla düzülüb mü?

İnşaların təqdimatı keçirilir. Hər fərd, cüt, yaxud qrup inşa-nı oxuyur. İnşa yazı qiymətləndirilərkən aşağıdakı meyarlar əldə rəhbər tutulur.



4. İstifadə etdiyin məlumatların mənbəyi (kitab, qəzet, jurnal, internet sahifəsi və s.) göstərilibmi? Əmin ol ki, mənbə göstərilmədən heç bir məlumat yazıya daxil edilməyib.
5. İnşada ifade edilmiş fikirlər müxtəlif nüfuzlu mənbələrə əsaslanıbmı?
6. İnşada nəzərdə tutduğun məqsədə nail ola bildinmi?

V-II MƏRHƏLƏ

Yazının şagirdlər tərəfindən yoxlanması

2. Grammatik sohvları aşkar etmək üçün yazılı bir doxu. Ehtiyac yaranarsa, orfoqrafik lügətdən, yaxud izahlı lügətdən istifadə et. Orfoqrafik qaydalar baxımından yazılı bir daha yoxla. Aradan qaldırılması mümkün olan bütün sohvları düzəlt. Yaxınlardan birindən xahiş et ki, yazılı oxusun. Bəzən sonin görə bilmədiyin sohvları başçıları asanlıqla görə bilər.

Yoxlama vərəqi 2

1. Hər yeni abzas uyğun cümlə ilə başlanıbmı?
2. Yazılmasına ehtiyac olan, lakin yazılmamış, yaxud bitirilməmiş heç bir fikir qalmayıb ki?
3. Yersiz yazılmış, yaxud təkrar işlənmiş söz varmı?
4. Cümələlər həddən artıq uzun deyil ki?
5. Orfoqrafik, yaxud grammatik sohvlər yoxdur ki?
6. Yazıya daxil edilmiş sıtalalar daqqıq verilibmi?
7. Durğuş işarələrindən düzgün istifadə edilibmi?
8. Birinci şəxsin adı ilə ifadə olunan fikir yoxdur ki? ("elə düşünürəm ki", "fikrimcə" və s.)
9. Düzgün tətbiq edilmiş cümlələr nəzərdə tutduğun fikri ifadə edirmi?

VII MƏRHƏLƏ

Düzelişlər bitəndən sonra son variantı yaz və ya çap et

Yoxlamalar başa çatdıqdan sonra düzelişlər nəzərə alınmaqla mətni yeni vəroqə köçürmək lazımdır. Diqqəti ol ki, köçürmə zamanı yenini sohvlərə yol verməyəsən. Köçürməndən sonra mətni bir daha oxuyub müəllimə tevhil ver və ya yoldaşlarına töqdim et.

138 Yazının şagirdlər tərəfindən yoxlanması

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Yazının hansı məsələ ilə bağlı olması barədə qısaca şərh verilməsi | | | | | |
| Plan üzrə nəzərdə tutulmuş məsələlərin aydın və ardıcıl təqdim edilməsi | | | | | |
| Fikirləri dəstəkləyən faktın və məlumatın təqdim edilməsi | | | | | |
| İstifadə edilən dəlillərin ümumiləşdirilməsi | | | | | |

Zəlimxan Yaqub. "Bir dahi doğulub gəldi dünyaya" (Ümumiləşdirici dərs)

Dərsin məqsədi

1. Z.Yaqubun "Bir dahi doğulub gəldi dünyaya" şeirini oxuyarkən tanış olmayan sözlərin mənasını lügətdən istifadə etməklə aydınlaşdırır. (1.1.1.) 2. Nümunənin mövzu, ideyasını aydınlaşdırır, münasibət bildirir. (1.2.4.) 3. Əsərdə əsas obrazın başlıca xüsusiyyətini müəyyən edir. (1.2.2.) 4. Əsəri təhlil edir. (1.2.2; 1.2.3.)

Dərsə verilən giriş sözüne yaradıcı yanaşmaqla şagirdlərin təlim marağını yüksəldə bilərsiniz. Nəzərə almaq lazımdır ki, təqdim edilən şeir 6 məsələ baxımından təhlil ediləcək. Odur ki, şagirdlərin cüt və yaxud kiçik qruplara bölünməsi tövsiyə edilir.

I qrup. Əsərin ideyasının müəyyən edilməsi.

II qrup. Əsərdə əsas obrazın başlıca xüsusiyyətlərinin müəyyən edilməsi.

III qrup. Əsərdə hadisələrin ardıcılığının müəyyən edilməsi.

IV qrup. Əsərdə süjetin komponentlərinin müəyyən edilməsi.

V qrup. Əsərdə mətnin elementlərinin müəyyən edilməsi.

VI qrup. Əsərdə təsvir edilən məqamların müəyyən edilməsi.

ZƏLİMXAN YAQUB. "BİR DAHİ DOĞULUB GOLDİ DÜNYAYA" (ÜMUMİLƏŞDIRİCİ DƏRS)

Təqsir 1. Əsəri oxu. Sınıf yoldaşları müzakirə et. Əsərin naqli, yoxsa təsviri mətn olduğunu müəyyən et. Əsərin mövzusu, ideyası, əsərdəki obrazlar, hadisələrin ardıcılığı, əsərin hissələri və elementləri (xəritəsi), istifadə edilmiş təsvir vəsaitləri və s. üzərində düşün. Fikirlərini əsaslandır.

BİR DAHİ DOĞULUB GÖLDİ DÜNYAYA

Naxçıvanda doğuldu
23-ün mayında.
Güllü bahar fəslinin
on işqılı ayında.
Anası İzzət xanım,
atası Əlirza
Şükürler oxudular
onlara oğul verən
Tanrıya, İlahiyo,
bu bahara, bu yaza.
Ata-ana ad qoyub
adına Heydər dedi,
Bu həyatın barımı
dördikcə, hey dər, dedi.
O boy atı böyüdü
gündə bir dari boyda,
Ona layla çalanın
xos arzuları boyda.
Hər anla, hər saatla,
hər fəsilla böyüdü.
Damar-damar bərkidi,
pillə-pillə böyüdü.

II. NƏQLETMƏ XARAKTERLİ ƏSƏRLƏRİN QURULUŞU 139

Qrup işinin yerinə yetirilməsi üçün 20 dəqiqə vaxt ayrılır. Qrup tapşırıqları yerinə yetirildikdən sonra fikir mübadiləsi aparılır.

Təqdimatların dinlənilməsi üçün 20 dəqiqə vaxt ayrılr. 6 qrupun hər biri orta hesabla 3 dəqiqə təqdimat edərsə, minimum 18–20 dəqiqə vaxta ehtiyac var.



Bir gün əskik olmadı
laylaşı, oxşaması,
Atanın yeridiyi
yerişlə, tərpənişlə,
Ananın damışlığı
şirin dille böyüdü...
Ana onu bir dəfə
doğub verdi dünyaya,
O, hər gün bir nəğmodən,
bir sosdan doğulurdu.
Dar komadan, daş evdən,
məbədden, məqbərədən,
Sıldırmadan, keçiddən,
aşırmadan, boradən,
Məsciddən, minarədən,
haqqın ona verdiyi

140 Zəlimxan Yaqub. "Bir dahi doğulub gəldi dünyaya"

Özünüqiyətləndirmə:

- 1) İdeyanın müəyyən edilməsi:
 - mövzunu;
 - kiçik fikirləri;
 - əsas ideyani.
- 2) Əsas obrazların başlıca keyfiyyətlərinin müəyyən edilməsi:
 - məqsədi;
 - düşüncəsi;
 - hərəkətləri;
 - hissələri;
 - özünün söylədikləri;
 - başqalarının onun haqqında söylədikləri.
- 3) Əsərdə hadisələrin ardıcılığının müəyyən edilməsi:
 - problem;
 - hadisələr;
 - nəticə.
- 4) Hadisələri müəyyən etməklə əsəri hissələrə ayırma:
 - hadisələrin başlanması;
 - ziddiyyətin yaranması;
 - hadisələrin ən yüksək nöqtəsi (əsas hadisə);
 - ziddiyyətin açılması;
 - əsərin sonu.
- 5) Əsərdə mətnin elementlərinin müəyyən edilməsi:
 - zaman və məkan;
 - obrazlar;
 - ziddiyyət;
 - ziddiyyətin həlli;
 - mətnin hissələri.
- 6) Təsvir edilən məqamların müəyyən edilməsi:
 - bədii təsvir vasitələri;
 - hissələrin təsviri;
 - faktların təsviri.

Layihənin həyata keçirilməsi üçün 4 dərs vaxtınız var. Sınıf 2 yarımqrupa bölünür. Şagirdləri yarımqrupa bölərkən püşkatma üslundan istifadə edə bilərsiniz. Hər qrupa bir tapşırıq və müvafiq təlimatlar verilir. Layihə üzrə iş aparılar kən ilboyu öyrənilmiş bilik və bacarıqların tətbiqinə imkan yaradılır. Belə ki, I qrup II bölmə, II qrup I bölmə üzrə öyrənilmiş məsələlərlə bağlı tədqiqatlar aparır, nail olduqları nəticələri nümayiş etdirir.

Müəllim şagirdlərə müraciət edir:
Bir dərs ili boyu oxunun və yazının təşkili yollarını öyrəndiniz. Düşünərək oxuyanlar və yazarlar olmaq üçün zəruri ilkin bilik və bacarıqlara yiyələndiniz. Siz təsvir edici və nəqletmə xarakterli müxtəlif bədii nümunələri oxudunuz, onları ayrı-ayrı məsələlər baxımından araşdırınız. Bu layihə çərçivəsində biz ilboyu əldə edilmiş bilik və bacarıqları tətbiq edəcək və özünəhesabat, özünüqiymətləndirmə işi aparacaqıq.

LAYİHƏ

İki qrupa bölünün. 28 May Respublika Günü münasibəti ilə təqdim olunan əsərlər üzrə layihəni işleyin.

Əsərlərdən biri nəqletmə, digəri təsvirəcisi xarakterlidir.

I qrup. 1. Məmməd Namazın “Vətoni çıçəkləndirmək lazımdır” nəqletmə xarakterli əsərinin aşağıdakı məsələlər baxımından təhlil edin:

- Əsərdəki obrazlar və onların başlıca xüsusiyyətlərini təsvir edin.
- Əsərdəki obrazları müqayisə edin.
- Əsərdə hadisələrin ardıcılığını müəyyən edin.
- Əsəri hissələrə ayırin.
- Əsərin elementlərinin müəyyən edin.

2. Nəticələrinizi oks etdirən kiçik təqdimat hazırlayın.

II qrup. 1. Tofiq Bayramın “Alqış deyim” təsvirəcisi xarakterli şeiri ni aşağıdakı məsələlər baxımından təhlil edin:

- Əsərin ideyəsini müəyyən edin.
- Əsərdə bedii təsvir vasitələrini müəyyən edin.
- Əsərdə hissələr və faktları təsvir edən məqamları göstərin.
- Əsərin hissələrini müəyyənloşdırın.

2. Nəticələrinizi oks etdirən kiçik təqdimat hazırlayın.

VƏTƏNİ ÇIÇƏKLƏNDİRMƏK
LAZIMDIR!

Sumqayıtda qoca bir kişi yaşayır: torpağı sevən, əkib-beçəron, hamaya yaxşılıq edən nuranı bir qoca.

Təqəḍüd oldğundan, qocaldılarından işləyə bilmirdi. Amma əli işdən soyumamışı. Hey işləmək, əkib-beçərmək həvəsi ilə yaşayırıd.

Şəhər rohborlıyından torpaq sahəsi istəsə də, onu razi salan yox idi.

Bu nuranı kişi düşünüb-düşünüb qarara aldı ki, boş bir sahədə ağac, gül əkib-beçərsin.

Belə də etdi. Yaxşı meynolər, şitillər, güller albərəsənədən boş bir sahədə əkdir. Gözəl bir bağ saldı. Yaz fəsilə bu ağaclarla siğal çökdi. Çiçəklər yazın nəfəsi ilə günəşə boyandılar.

LAYİHƏ 143

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Əsərdəki obrazların təsviri | | | | | |
| Əsərdəki obrazların müqayisəsi | | | | | |
| Əsərdə hadisələrin ardıcılığının müəyyən edilməsi | | | | | |
| Əsərin hissələrə ayrılması | | | | | |
| Əsərin elementlərinin müəyyən edilməsi | | | | | |
| Birgəfəaliyyət | | | | | |
| Nəticələrin təqdim edilməsi | | | | | |



Adamlar baxış deyirdilər:

– Sağ olsun bu kişini, yüz adamın işini görüb. Necə də gözəl bağ salıb!

Amma... Amma günlerin bir günü şəhər rəhbərliyindən gəlib dedilər ki, bu bağlı sökmək, dağıtmak lazımdır.

– Qanunsuz bağlı salısan. Ağacları da kəs at getsin!

Bu qoca bağlı bağda oturub dörən fikro dalmışdı. Balaları kimi sevə-sevə böyütdüyü ağacları, gülləri kəsib tökməyə nə əli golirdi, nə də üryyi. Oturub hey fikirősirdi. Sanki ağaclar da bunu duyub kədərlənirdilər. Güllər saralıb-solmaqdı...

Bu zaman qocanın yanında bir maşın dayandı. Maşından ucaböylü, gülörzülü sanki hamiya və bu qocaya da tanış olan bir kişi düşüb bağlı doğru gəldi: kişiyə el uzadıb salam verdi.

– Salam, qoca! Niyo kefsiz oturmusun burada?

Nurani qoca ağacları göstərdi:

– Balalarımla vidalaşmaq mənə çətindir.

– Nə olub, de?

– Bu ağacları kəsdirirler. Qanunsuz okibson, deyirlər. Təqaüdü ba-bayam, əlim işsiz əsir. Bura boş yer idi. Təmizləyib bağlı saldım, gül-çiçək əkdim... Nə xeyri, indi gəlib deyirlər ki, dağlıt bu bağlı.

144 Məmməd Namaz. "Vətəni çıxaklıdırırmak lazımdır!"

Tapşırıqlarını alan şagirdlərə iş şəraiti yaradılır, vəzifə bölgüsü aparmaq tövsiyə edilir. Bir qrupda 12–13 şagird varsa və hər qrupa 4–5 araşdırıla-çaq məsələ təqdim edilirsə, deməli, 3 şagird bir problemi tədqiq edir. Hər bir altqrup öz məsələləsi ilə bağlı tədqiqatlarını apardıqdan sonra işin nəticəsi qrup daxilindəki digər altqruplarla mübadilə edilir. Kollektiv müzakirələrdə boşluqlar aradan qaldırılır, nəticələr təkmilləşdirilir.

Əldə edilən nəticələr əsasında qrup təqdimatı hazırlanır. Sinfin və məktəbin maddi-texniki bazası nəzərə alınmaqla təqdimatın növü müəyyən edilir. İKT ilə tam təchiz edilmiş məktəb şagirdləri Power Point təqdimatı hazırlaya bilərlər. Burada şagirdlərin sosial vəzify-

yəti də nəzərə alına bilər. Noutbuku olan şagirdlər onu sinfə gətirə və qrup təqdimatının hazırlanmasına dəstək verə bilərlər.

Lakin həm məktəbin maddi-texniki bazası, həm də şagirdlərin sosial imkanları buna şərait yaratmırısa, adı “flip chart” vərəqlərindən, yaxud digər A1 formatlı kağızlardan istifadə oluna bilər. Ona nail olmaq lazımdır ki, həm tədqiqat aparılarkən, həm də təqdimat edilərkən heç bir şagird prosesdən kənardə qalması. Bütün şagirdlərin layihənin yerinə yetirilməsində və təqdim edilməsində iştirakına qiymətləndirmə meyarı müəyyən etməklə stimullaşdırma-ya nail ola bilərsiniz. Bunun üçün layihə qiymətləndirmə meyarlari da təqdim edilir.

| Meyarlar | 5 | 4 | 3 | 2 | 1 |
|---|---|---|---|---|---|
| Əsərin ideyasının müəyyən edilməsi | | | | | |
| Əsərdə bədii təsvir vasitəlerinin müəyyənləşdirilməsi | | | | | |
| Əsərdə hissələri və faktları təsvir edən məqamların şərhi | | | | | |
| Əsərin hissələrə ayrılması | | | | | |
| Birgəfəaliyyət | | | | | |
| Nəticələrin təqdim edilməsi | | | | | |

Sinifdənxaric oxu dərslərinin təşkilinə dair nümunəvi dərs planı

Dərsin məqsədi

- Marağına uyğun secdiyi əsəri oxuyur. (1.1.2.)
- Əsərin xüsusiyyəti baxımından əsərə münasibət bildirir. (2.2.1.)

Sinifdənxaric oxu dərsləri öyrənilmiş məsələlərin digər mətnlər üzrə tətbiqinə şərait yaratmaqla yanaşı, şagirdlərin dünyagörüşünü genişləndirir və bunları edərkən şagirdin marağından çıxış edilir. Tədris vahidləri boyu əhatə olunan mövzular, yaxud öyrənilmiş oxu bacarıqlarının tətbiqinə geniş imkan verən mətnlər seçilib, əlavə oxu bölməsinə daxil edilmişdir. Lakin şagirdlərin bununla möhdudlaşmasına yol verməyin. Şagirdlərinizi məktəb kitabxanasının fəal oxucuları olmaga sövq edin.

SİNİFDƏNXARIC OXU



Sinifdənxaric oxu plan üzrə, adətən, tədris vahidlərinin sonunda nəzərdə tutulub. Şagirdlərə konkret bir əsər və yaxud konkret bir mövzu barədə oxumağı tapşırmayıñ. Onlara tədris vahidi boyu oxuduqları əsərlərin mövzularını xatırladın.

Məsələn, “Fikrin obrazlı ifadəsi” tədris vahidi Bayraq Günü, Konstitusiya Günü, Milli Dirçəliş Günü, Ümumdünya Əlillər Gününe təsadüf etdi. Gördüyüñ kimi, oxu materialları da seçilərkən həmin mövzular nəzərə alınmışdır. Sinifdə baş verən təlimin cəmiyyətdə baş verən hadisərlərlə sıx əlaqəli olması əhəmiyyətlidir. Bu, haqqında oxuduğu məsələlər barədə şagirdlərin dünyagörüşünün daha da genişlənməsinə xidmət edir. Lakin bu cəhətlərin üstünlüklerinə baxmayaraq, şagirdlərə öz maraqlarına uyğun (idman, fantastika və s.) xoşladığı mətni tapmağı, oxuyub haqqında məlumat verməyi tapşırı bilərsiniz. Şagirdlər fərqli əsərlər oxumağa meyil edərlərsə, onlara mane olmaq lazımdır. Bu yolla siz şagirdlərin oxu marağı haqqında da ətraflı məlumat almış olarsınız.



Mirəli Vəkilioglu

**HƏMRƏYLİK BAYRAMIN
MÜBARƏK OLSUN!***31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günüնə*

Salam, Azərbaycan oğlu, salam, a qardaş,
Həmrəylik bayramının mübarək olsun.
Yətər toklənmüşk, gol olaq sırdaş,
Həmrəylik bayramının mübarək olsun!

Birləş yumruq kimi, dünyaya sos sal,
Gir meydana, qılınca oynat, zəfər çal,
Irəli dur, düşmənindən qıcas al,
Həmrəylik bayramının mübarək olsun!

Qalx ayağa, sil gözünün yaşını,
Daha bəsdir, artıq dik tut başını,
Ulu öndər qoydu toməl daşını,
Həmrəylik bayramının mübarək olsun!

Sən coşqun dənizsən, ləpələnmisən,
Bir uca dağ idin, təpələnmisən,
Bütün yer üzüne səpolənmisən,
Həmrəylik bayramının mübarək olsun!

Zəngəzur, Naxçıvan, Təbriz, Qarabağ,
Bu birlikdən gotir bizə bir soraq,
Bəsin üstündəki üçrongli bayraq,
Həmrəylik bayramının mübarək olsun!

Bu dərs kompüter laboratoriyasında da keçirilə bilər. Uşaqlar internetdə elektron kitabxanalardan və digər səhifələrdən bədii nümunələr əldə edə, oxuyub müzakirəyə təqdim edə bilər.

Daha çox son günlərdə öyrənilən oxu bacarıqları ilə əlaqədar məsələlər ətrafında düşündürmək, müzakirələr açmaq məsləhətdir.

Oxu dərslərini əsərin nəşr edilməsinə sərf etməyin. Şagirdlərə tapşırıq verin ki, onlar təqdim edilən şablonlar üzrə əsər haqqında xülasə hazırlasınlar və sınıfə məlumat versinlər.

160 Mirəli Vəkilioglu. "Həmrəylik bayramının mübarək olsun!"

| |
|--|
| Əsərin adı _____ |
| Müəllifin adı _____ |
| Əsərdə hadisələr _____ _____ (məkanda) _____ (zamanda) baş verir |
| Əsərdəki əsas obrazlar _____ |
| Hadisələr ondan başlanır ki, _____ |
| Əsərdə əsas (problem) ziddiyət _____ |
| Əhvalat ondan başlanır ki, _____ |
| Sonra _____ |
| Daha sonra _____ |
| Sonda _____ |
| Ziddiyət belə həll olur ki, _____ |

Oxu bacarığının qiymətləndirilməsi üzrə analitik qiymətləndirmə nümunəsi

Formativ qiymətləndirmənin ikinci qiymətləndirmə sxemi analitik qiymətləndirmə sxemidir. Analitik qiymətləndirmə şagirdlər üçün nəzərdə tutulan konkret bacarıqların müəyyən olunmuş uzun müddət ərzində ardıcıl izlənilməsi və qiymətləndirilməsidir.

Analitik qiymətləndirmə, əsasən, sorğular və testlər əsasında aparılır.

Şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini müəyyənləşdirir.

Qiymətləndirmədə, əsasən, 4–5 ballıq şkaladan istifadə edilir.

Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir.

Bu qiymətləndirmədə çox vaxt tələb edilir.

Bu cədvələ əsasən müəllim 3 ay ərzində şagirdin haradan haraya inkişaf etdiyini izləmək imkanı əldə edir. Ola bilər ki, şagird inkişaf etməyib, əksinə, geriləyib. O zaman müəllim tədbirlər görür, şagirdin problemlərini aşkar edib, onunla müvafiq təlim qurur ki, şagirdin uğurlu nailiyyətini təmin etmiş olsun.

| FƏNN | | Ədəbiyyat | | |
|--------------|--|--------------|----------|----------|
| AYLAR | | I KSQ | II KSQ | III KSQ |
| | | Göstəricilər | | |
| Əla | | 5 | 6 | 6 |
| Yaxşı | | 7 | 8 | 7 |
| Orta | | 8 | 4 | 9 |
| Zəif | | 4 | 6 | 2 |

Təqdim edilən cədvəlin şərhi:

Birinci kiçik summativ qiymətləndirmə zamanı 5 şagird əla, 7 şagird yaxşı, 8 şagird orta, 4 şagird zəif nəticə nümayiş etdirmiştir. Beləliklə, 12 şagird 4–5, 12 şagird 3–2 qiymətlər almışdır. İkinci summativ qiymətləndirmədə 6 şagird əla, 8 şagird yaxşı, 4 şagird orta, 6 şagird zəif nəticə nümayiş etdirmiştir. Yəni 14 şagird 5–4, 10 şagird 3–2 qiymətlər almışdır.

İkinci summativ qiymətləndirmədən sonra müəllim hər iki yoxlamanın nəticələrini müqayisə edərək sinifdə inkişafın dinamikasını müəyyən edir. Məlum olur ki, sinifdə 5–4 alanların sayı birinci summativlə müqayisədə 14 nəfərə yüksələrək 2 nəfər artıb: əla nəticə nümayiş etdirən 1 nəfər, yaxşı nəticə nümayiş etdirən də 1 nəfər. 3–2 qiymət alanların sayı 10 nəfərə enərək 2 nəfər azalmışdır.

Üçüncü summativ qiymətləndirmənin nəticəsi isə onu göstərir ki, 6 şagird əla, 7 şagird yaxşı, 9 şagird orta, 2 şagird zəif nəticə nümayiş etdirmişdir. Bu nə deməkdir? Əla nəticə nümayiş etdirənlərin sayı dəyişməmiş, yaxşı nəticə nümayiş etdirən şagirdlərin sayı 1 nəfər azalmış, orta nəticə göstərənlərin sayı 4-dən 9-a yüksəlmişdir. 5 nəfər dən biri yaxşıdan enmiş, 3-ü ortadan yüksəlmişdir. Zəif nəticə nümayiş etdirən şagirdlərin sayı 6-dan ikiyə enmişdir. Beləliklə, 5–4 alan şagirdlərin sayı 13 nəfərə enmiş, orta-zəif nəticə nümayiş etdirən şagirdlərin sayı isə 11 nəfərə yüksəlmişdir. Orta nəticə nümayiş etdirənlərin sayının 4-dən 9-a yüksəlməsi, əslində, narahatedici faktdır. Lakin bu yüksəlişin zəif nəticə göstərənlərin hesabına baş vermesi düşündürücüdür. Bir əla səviyyəli şagirdin nəticəsi endiyi halda 5 orta səviyyəli şagirdin nəticəsi yüksəlmişdir. Şübhə doğurmur ki? Bəlkə, köçürmə halları baş vermişdir. Bəlkə, tədris edilən məsələlər bu qrup şagirdin maraq dairəsinə uyğun olmuşdur. Müəllim inkişaf dinamikası üzərində düşünməli və hər iki istiqamətdə təxminləri nəzərdə saxlamalıdır.

Kiçik Summativ Qiymətləndirmə materialları

Mətn:

Cəfər Cabbarlı. “Ölkəm”

Şış ucları buludlarla döyüşən,
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.

Verimli torpağı, geniş çölləri,
Çalışqan ərləri, igid elləri,
Böyük gəmiləri, dəmiryolları,
Keçidləri, rizləri var ölkəmin.

Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,
Ceyran gözlü qızları var ölkəmin.

Çoşqun Xəzər oynar ayaqlarında,
İşiq saçan nefti torpaqlarında,
Tarixlərin qızıl yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.

Test:

- 1. “Ölkəm” şeirinin ideyası ilə bağlı fikri müəyyənləşdirin.**
 - A. Qəhrəmanlar tarixdə ad qoyur.
 - B. Azərbaycan beynəlxalq səviyyədə tanınmış ölkədir.
 - C. Zəhmətkeş insanlar ölkəsinin inkişafı üçün çalışır.
 - D. Aşıb-daşan təbii sərvətləri ilə zəngin olan belə bir ölkənin vətəndaşı olmaq əsl xoşbəxtlikdir.
- 2. “Ölkəm” şeirinin əsas mövzusu ilə bağlı fikri müəyyənləşdirin.**
 - A. Ölkəsinin qədim tarixə və zəngin sərvətə malik olmasından söhbət açılır.
 - B. Təbiəti vəsf edilir.
 - C. Yaşıl ormanlarının gözəlliyindən danışılır.
 - D. İqtisadi inkişafından söhbət açılır.
- 3. Şeirin 2-ci bəndində işlənmiş “riz” sözünün mənası nədir?**
 - A. Körpü
 - B. Məkan
 - C. Yol
 - D. Arzu
- 4. Şeir parçasında misraların ardıcılığını müəyyənləşdirin.**
 1. Göllərində ördəkləri üzərlər,
 2. Ceyran gözlü qızları var ölkəmin.
 3. Çöllərində maralları gəzərlər,
 4. Güllərindən gəlinlər tac bəzərlər,
 - A. 1, 3, 4, 2.
 - B. 4, 3, 2, 1.
 - C. 1, 4, 2, 3.
 - D. 2, 1, 4, 3.
- 5. Şeirdə hansı hadisə baş vermir?**
 - A. Azərbaycan neftinin işıq saçması.
 - B. Göllərində ördəklərin üzməsi.
 - C. Xalqın mübarizəyə səslənməsi.
 - D. Müdrik insanları, qəhrəman igidləri ilə seçilir.
- 6. “Tarixlərin qızıl yarpaqlarında” misrasında “qızıl yarpaqlar” hansı mənada işlənmişdir?**
 - A. Tarixin sərvətləri
 - B. Saralmış yarpaqlar
 - C. Xəzəl
 - D. Qəhrəman igidlər

7. Verilmiş bənddə hansı əsas fikir deyil?

Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,
Ceyran gözlü qızları var ölkəmin.

- A. Göz oxşayan çölləri var.
- B. Təbii sərvəti neftdir.
- C. Gəlinlərin başlarına tac qoyması.
- D. Çöllərində maralların gəzməsi.

8. Nöqtələrin yerində hansı sözlər yazılmalıdır?

.....torpağı, geniş çölləri
Çalışqan igid elləri,
Böyük....., dəmiryolları,
Keçidləri,..... var ölkəmin.

- A. Goy otları, şış ucları, ərləri.
- B. Verimli, ərləri, gəmiləri, rizləri.
- C. Coşğun Xəzər, verimli.
- D. Dadlı-dadlı, sözləri, tarlaları.

9. Cəfər Cabbarının “Ölkəm” şeiri ilə bağlı *səhv* fikri müəyyən edin.

- A. Şanlı keçmişimiz yada salınır.
- B. Döyüşə gedən igidlərin qəhrəmanlığından söz açılır.
- C. Təsvir əsasında yazılmışdır.
- D. Vətənimizin sonsuz gözəlliyyindən danışılır.

10. Cəfər Cabbarının “Ölkəm” şeiri ilə bağlı klasteri tamamlaya bilən fikirləri müəyyən edin.

heca vəznində yazılmışdır

Ölkəm ——————

1. Şeirin hər misrası səkkiz hecadan ibarətdir.
2. Tarixin qızıl yarpaqlarında — epitetdir.
3. Ölkəm təbii sərvətlər diyarıdır.
4. Şeir qəhrəmanlıq nəğməsidir.

Mətn:

Mədinə Gülgün. “Xəzərdə”

Bir körpə uşağım, beşiyim sular,
Saçlarım gümüşə batar Xəzərdə.
Sinəmdə nə qədər şirin duygular,
Coşar, dalğalaran, artar Xəzərdə.

Sular dalğalaran, sular qabarar,
Məni fikirlərim çəkər, aparar.
Hər kiçik damlada bir hekayət var,
Nə qədər incilər yatar Xəzərdə.

Hərdən bir dağ kimi qalxar dalğalar,
Elə bil döyüşə çıxar dalğalar.
Ram olcaq, könlümə axar dalğalar,
Nəğməmə şirinlik qatar Xəzərdə.

Qırar cilovunu Xəzri də hərdən,
Qızılı qum yağar sulara dən-dən.
Ana dalğaların ətəklərindən,
Ləpələr uşaqtək tutar Xəzərdə...

Ləpələr nəğməli, ləpələr kövrək,
Nəğmələr qanadlı, nəğmələr kövrək.
İstəsəm az qala qanadlı quştək
Əllərim üfüqə çatar dənizdə.

Test:

- 1. Altından xətt çəkilmiş söz bədii təsvir vasitələrinin hansı növüdür və hansı mənada işlənmişdir?**
Sinəmdə nə qədər şirin duyğular,
Coşar, dalgalanar, artar Xəzərdə.
A. Epitetdir, dalğalar Xəzərin sularında.
B. Epitetdir, məkan mənasındadır.
C. Epitetdir, arzular, dilək mənasındadır.
D. Təşbehdir, fikir mənasındadır.
- 2. Şeirin hansı misrasında təsvir edilən məqamlar əlaqələndirilmişdir?**
Bir körpə uşağam, beşiyim sular,
Saçlarım gümüşə batar Xəzərdə.
Sinəmdə nə qədər şirin duyğular
Coşar, dalgalanar, artar Xəzərdə.
A. III misrada, epitet – dad.
B. I misrada, epitet – qoxu.
C. IV misrada, epitet – toxunma.
D. II misrada, təşbeh – görmə.
- 3. Şeirin hansı misrasında fakt, təşbeh və hiss əlaqələndirilmişdir?**
A. Nə qədər incilər yatar Xəzərdə.
B. Nəğməmə şirinlik qatar Xəzərdə.
C. Ləpələr uşaqtək tutar Xəzərdə.
D. Əllərim üfüqə çatar dənizdə.
- 4. Misraların birində bədii təsvir vasitəsi işlənmişdir.**
A. Nəğmələr kövrək B. Sular qabarıq
C. Qızılı qum D. Körpə uşağam
- 5. Şeirin 5-ci bəndinin hansı misrasında epitet işlənmişdir?**
A. I misrasında B. III misrasında
C. II misrasında D. IV misrasında

6. Bənddə hansı hissin təsvirinə yol verilmişdir?

Ləpələr nəğməli, ləpələr kövrək,
Nəğmələr qanadlı, nəğmələr kövrək.
İstəsən, az qala qanadlı quştək,
Əllərim üfüqə çatar dənizdə.

- A. Dad B. Toxunma C. Qoxu D. Səs

7. Bəndin hansı misrasında epitet yoxdur?

Sular dalğalanar, sular qabarar,
Məni fikirlərim çəkər, aparar.
Hər kiçik damlada bir hekayət var
Nə qədər incilər yatar Xəzərdə.

- A. 1 və 2-ci misrasında B. 2 və 3-cü misrasında
C. 1 və 4-cü misrasında D. Heç birində

8. Şeirin hansı bəndlərində hisslə bağlı təsvir verilib?

- A. 1, 3 B. 2, 3 C. 4, 5 D. 1, 5

9. Bənd haqqında fikirlərdən biri səhvdir.

Hərdən bir dağ kimi qalxar dalğalar,
Elə bil döyüşə çıxar dalğalar.
Ram olcaq, könlümə axar dalğalar,
Nəğməmə şirinlik qatar Xəzərdə.

- A. Epitet işlənmişdir.
B. Heca vəznindədir.
C. Bəndin birinci misrasında bənzətmə işlənmişdir.
D. Təbiət mövzusundadır.

10. “Xəzərdə” şeiri ilə bağlı klasteri hansı fikirlərlə tamamlamaq olmaz?

hər bəndi 8 hecadan ibarətdir

Xəzərdə —

| |
|--|
| |
|--|

- Şeirdə təbii sərvətlərin bolluğuñdan söz açılır.
- “Qızıl qum” epitetdir.
- Neftçilərimiz Xəzərdə böyük iradə ilə çalışır.
- Şeirdə hissələrin təsvirinə yer verilmişdir.

Mətn:

Nəriman Süleymanov. “Qar yağırkı”

Göydən elə bil ağ-ağ, xırda-xırda ulduzlar, çiçəklər, ləçəklər töküldü. Dağlara, yollara, çöllərə, çəmənlərə, kollara töküldü.

Bir qaratoyuq balası məəttəl qalmışdı buna. Heyrətlə gah sağına baxırdı, gah da soluna. Nə idi bu ağ-ağ, xırda-xırda ulduzlar? Axı o, hələ qar görməmişdi. Yağış görmüşdü, amma qar görməmişdi. Qaratoyuğu maraq bürümüşdü. Budaqdan yellənib qar üstə düşdü.

— Oyy! Bu ağ ulduzlar, bu ağ çiçəklər nə soyuqdu? Ayaqlarım üşüdü.

Amma xoşu gəldi qaratoyuğun.

Qar üstə atdandı-düşdü.

Hələ ayağı da sürüşdü.

Ay aman! Az qalmışdı yırılsın. Tezcə qanadını oynadıb tarazladı özünü. Sonra “pırr” eləyib yenə havaya qalxdı. Bu koldan o kola, o koldan bu kola uçdu. Havada buz ulduzlara toxundu. Amma nə üzüdü, nə də ki dondu.

Nəhayət, yorulub qanad saxladı. Gördü ağaclar, kollar lopalopa qar tutub. İstər o yana bax, istər bu yana bax.

Hər yan ağappaq. Bəs hanı torpaq?

Quşcuğaz darıxdı. Bir parça torpaq üçün darıxdı, o lap bir tıkə torpaq üçün darıxdı. Qiğıldayıb ucadan səsləndi:

— Haradasan, torpaq?

Qar ulduzları, qar çiçəkləri yağırkı ağ-ağ.

Kim hay verəcəkdi?

Amma səs gəldi.

— Ha!.. Ha!.. Ha!..

Qaratoyuq sevinib tez uçdu səsə. Amma nə qədər axtardısa, tapa bilmədi torpağı. Qar ulduzları, qar çiçəkləri, qar ləçəkləri yağırkı ağ-ağ. Tamam qar altında qalmışdı torpaq.

Qanadını lopa-lopa, topa-topa qara çırpıldı qaratoyuq.

Qanadını kürək etdi qaratoyuq. Lakin torpağın üstünü aça bilmədi.

Torpaq həsrəti daha da yandırdı qaratoyuğu.

— Haradasan, torpaq?

Səs gəldi:

— Ha!.. Ha!.. Ha!..

Torpağın səsindən cürətləndi qaratoyuq, qanadlandı qaratoyuq. Bir qalın kolluğa çırpdı özünü. Kolların, budaqların, şax-şəvəlin altında, dalda bir yerdə bir tikə torpaq tapdı, nəhayət. Həsrət-həsrət dimdiyini ona sürtdü qaratoyuq. Torpağın otunu, çör-çöpünü qımıldatdı qaratoyuq. Gərdi qanadlarını torpağın üstə. Bir tikə torpağı elə bil qucaqladı, ürəyi ilə, bir tikə varlığı ilə qucaqladı! Qorumaq istədi quşcuğaz öz torpağını, öz vətənini!

Test:

1. Mətndə hansı cümlə əsas fikirlə əlaqə yaradır?

- A. Qaratoyuq balası məəttəl qalmışdı.
- B. Nə idi bu ağ-ağ, xırda-xırda ulduzlar.
- C. Axı hələ qar görməmişdi.
- D. Yağış görmüşdü.

2. Hansı cümlədə əşya təsvir edilir?

- A. Göydən elə bil xırda-xırda ulduzlar, ləçəklər tökülürdü.
- B. Daşlara, dərələrə, yollara tökülürdü.
- C. Çöllərə, çəmənlərə, kollara tökülürdü.
- D. Bu qaratoyuq balasını maraq bürümüşdü.

3. Hansı cümlə əsas fikirlə əlaqələndirilib?

- A. Yağış görmüşdü, amma qar görməmişdi.
- B. Qaratoyuğun ayaqları üşüyürdü.
- C. Amma qaratoyuğun bundan xoşu gəlirdi.
- D. Quşcuğaz bir parça torpaq üçün darıxırdı.

4. Cümlələrdə fakt, hiss hansı məqamlarla əlaqələndirilmişdir?

- 1. Qaratoyuq yağış görmüşdü.
 - 2. Qaratoyuq məəttəl qalmışdı.
 - 3. Soyuqdan üşüyürdü, pırr edib havaya qalxdı.
 - 4. Qaratoyuq torpaq üçün darıxırdı.
- A. 1, 3
 - B. 1, 4
 - C. 1, 2
 - D. 3, 4

5. Verilmiş cümlələrin hansında bədii təsvir vasitəsi hiss-lərlə əlaqələnmişdir?

- A. Buz ulduzlara toxundu — epitet, toxunma.
- B. Budaqdan yellənib düşdü — epitet, dad.
- C. Qanadların oynadıb tarazladı özünü — epitet, qoxu.
- D. Yorulub qanad saxladı — epitet, səs.

6. Hər yer ağappaq, bəs hanı torpaq, quşcuğaz darıxdı, bir parça torpaq üçün darıxdı, qucaqlayıb ucadan səsləndi, hardasan torpaq, kim hay verəcək. Bunlardan biri yazıçının düşüncəsidir.

- A. Bəs hanı torpaq? B. Quşcuğaz darıxdı
C. Kim hay verəcək? D. Hardasan, torpaq?

7. Bunlardan biri təsviri mətnin nəticəsinin xüsusiyyətləri deyil.

- A. Əsas fikir yenidən vurgulanır.
B. Təsvir edilən əşya hadisə və fikirlə tamamlanır.
C. Təsvirlər yekunlaşaraq yazını başa çatdırır.
D. Əsas fikrə zəmin yaradır.

8. Bu cümlələrin birində əsas fikir vurgulanıb.

- A. Qorumaq istədi quşcuğaz öz torpağını, vətənini.
B. Göydən xırda-xırda çiçəklər, ləçəklər tökülürdü.
C. Tamam qar altında qalmışdı torpaq.
D. Qar ulduzları, qar çiçəkləri, qar ləçəkləri yağırkı ağa-ağ.

9. Əsər haqqında yanlış fikri müəyyən edin.

- A. Yağan qar göydən tökülən çiçəklərə, ləçəklərə bənzədir.
B. Qış fəslinin təsviri verilmişdir.
C. Quşcuğaz torpağı tapdıqdan sonra onu — öz vətənini qorumaq istədi.
D. Qaratoyuq yağışın, qarın nə olduğunu bilmirdi.

10. Klasterin boş xanalarına uyğun gələn fikirləri seçin.

Torpaq üçün darıxır və onu axtarır.

Qaratoyuq

-
1. Qar soyuq olduğuna görə onu xoşlamadı.
 2. Kolların, budaqların, şax-şəvəlin altında bir parça torpaq tapa bilir.
 3. Qar ona mane olur və uça bilmir.
 4. Bu günə kimi qar görməmişdi, ona görə onu maraq bütümüşdü.

Mətn:

Gülzar İbrahimova. “Evin kişiisi”

Hər tərəf ağappaq qar idi. Qar yağır, hey yağırdı. Nağıllardakı kimi. Yalın ayaqla qarın üstündə yeriyirdik. Yox, bu yuxu deyildi. Biz, doğrudan da, qarın üstü ilə ayaqyalın gedirdik. Bəzən isə yüyürürdük. Anamla mən, körpə bacım da anamın qucağındaydı. Şaxta onun yanaqlarını qızartmış, o lap gözəlləşmişdi. Amma elə ürəkdən ağlayırdı ki, onu heç vaxt belə ağlayan görməmişdim. Anam isə elə hey “can” deyirdi — gah bacıma, gah da mənə.

Qar yalnız ayağımın altında xırçıldadıqca, ayaqlarımın altını yandırırdı. Heç qar da adamı yandırar? Amma mənim ayağımı yandırırdı.

Mən lap balaca olanda qarda oynayanda əllərim donardı. Tez qaçıb əllərimi sobada qızdırardım. Ya da anam onları nəfəsilə qızdırardı. Amma indi yandırırdı ayaqlarımı qar. Anama dedim. Anam başındakı yaylığını götürüb iki yerə böldü. Yaylığın hər parçasını bir ayağıma bağladı. Qan dayanmırıldı. Anam da ayaqyalındı. Amma onun ayaqlarından qan gəlmirdi. O mənə dedi:

— Bax, heç mənim ayaqlarımdan qan gəlmir.

O, ayağını qaldırıb mənə göstərəndə gördük ki, onun da ayaqlarının altı qanayır. Dedi:

— Mənim ayağım ağrımır. Az qalib, bir az da getsək, çatacağıq.

Mən dözürdüm. Atam ermənilərlə döyüşdə qəhrəman kimi öləndən sonra anam həmişə deyirdi ki, mən evin kişisiyəm. Mən, doğrudan da, böyümüşdüm. Altı yaşım tamam olmuşdu. Bir az da böyüsem, məktəbə gedəcəyəm, bir az da böyüsem, anam qoymasa da, gizlincə gedəcəyəm atamın əsgər dostlarının yanına. Mənə də avtomat verəcəklər, erməniləri qıracağam, gedə-gedə fikirləşirdim.

Bunları yadına salıb dözürdüm. Amma ayaqlarım elə yanırdı. Bacım anamın qucağında olmasaydı, mən anamın qucağında

gedərdim, ayaqlarımın bir az ağrısı azalardı. Bir azdan bacımın səsi kəsildi. Anam ağlaya-ağlaya torpağı qazıb onu qarın altında basdırıcı. Mən soruşanda ağlaya-ağlaya dedi:

- Bacını burda gizlədək ki, ermənilər onu görməsin. Bir də Xocalıya qayıdanda götürərik.
- Düz deyirsən, ana, möhkəm gizlət, qoy ermənilər onu tapmasınlar, — dedim.

Sonralar, lap sonralar başa düşdüm ki, bacım ölmüşdü. Anam belə deyirdi ki, mən ağlamayım. Çünkü bacımı çox istəyirdim.

Bacımı gizlədəndən sonra anam məni qucağına aldı. Sonra ayaqlarım daha heç vaxt ağrımadı. Bakıda, xəstəxanada ayaqlarımı dizə qədər kəsəndə də, sonralar da ağlamadım. Çünkü mən evin kişisiydim.

Test:

- 1. “Mən də böyüyəndə əsgər gedəcəyəm” – bunlardan biri oğlanın düşüncəsi deyil:**
 - A. Məktəb yoldaşları ilə gizlincə atasının əsgər dostlarının yanına getmək və erməniləri qırmaq arzusu.
 - B. Əlinə avtomat almaq arzusu.
 - C. Atasından xəbər tutmaq.
 - D. Orduda xidmət etmək arzusu.
- 2. Qarın üstü ilə ayaqyalın gedirdilər. Niyə?**
 - A. İmkansızlıqlıdan
 - B. Qar ayağını yandırdığı üçün.
 - C. Ermənilərin hücumuna məruz qalmışdılar.
 - D. Evləri yanmışdı.
- 3. “Düz deyirsən, ana, möhkəm gizlət, qoy ermənilər onu tapmasınlar” deməkdə oğlanın niyyəti nə idi?**
 - A. Ermənilərin onu görməsi.
 - B. Bacısını çox istəyirdi.
 - C. Xocalıya qayıtmaq ümidi.
 - D. Bacısını çox istəmirdi.
- 4. Yurdundan qaçarkən oğlanın keçirdiyi hisslərdən biri yanlışdır.**
 - A. Qəzəb
 - B. Dözüm
 - C. Ümid
 - D. Qorxu
- 5. “Bacını burda gizlədək ki, ermənilər onu görməsinlər” deməklə ana nəyi nəzərdə tuturdu?**
 - A. Bacısının öldüyünü ona demək istəmirdi.
 - B. Oğlunda gələcəyə ümid yaratmaq istəyirdi.
 - C. Oğlunu aldatmaq istəyirdi.
 - D. Uşağı aparmağın çətin olduğunu demək istəmirdi.

6. “Evin kişiisi” hekayəsi ilə bağlı verilən cədvəldəki hansı fikirlər düzgün deyil?

| | |
|-------------|---|
| Ana | 1. Oğlunu atasının dostlarının yanına göndərmək isteyirdi. 2. Qızını meşədə qarın altında basdırıldı |
| Oğul | 3. Anasına yalvardı ki, onu qucağına alsın. 4. Özünü evin kişiisi hesab edirdi. |
| Bacı | 5. Anasının əlindən tutaraq qarın üstündə ayaqyalın gedirdi. 6. Ürəkdən ağlayırdı. |

7. Hansı xüsusiyətlər “Evin kişiisi” hekayəsindəki oğlana aiddir?

1. qorxmazlıq 2. lovğalıq 3. vətənpərvərlik
4. dözümsüzlük 5. fədakarlıq
A. 1, 4 B. 1, 3, 5 C. 2, 4, 5 D. 1, 2

8. Övladlarını qucağında aparan ana hansı hissləri keçirirdi?

- A. Qorxu B. Ümid C. Qəzəb D. Təlaş

9. Əsər haqqında yanlış fikri müəyyən edin.

- A. Müharibə dövründə baş verən hadisələrdən danışılır.
B. Ana əri öldükdən sonra oğlunun evin kişiisi olduğunu deyirdi.
C. Qızını xəstəxanaya çatdırıran ana onun sağalması üçün əlindən gələni edir.
D. Ana ayaqlarının ağrımadığını deyərək övladına təsəlli verir.

10. Klasterin boş xanalarına uyğun gələn fikirləri seçin.

Öz yaylığını iki parça edib övladının ayaqlarına bağlayır.

Ana obrazı

1. Ayaqları donduğuna görə Bakıda xəstəxanada ayaqlarını kəsirlər.
2. Qızı öldüyünə görə torpağa basdırır, amma oğluna həqiqəti demir.
3. Övladlarını sevdiyini öz əməlləri ilə bürüzə verə bilən bir insandır.
4. Ərinin döyüşdən salamat qayıdacağına inamı günü-gündən artırdı.

Mətn: “Qızıl beşik əfsanəsi”

Nurlu kəndində bir ailə vardı. Bunların varı aşib-daşsa da, övladları yox idi. Bir gün tale bu ailənin də üzünə güldü. Zaman kişiyyə xəbər verdilər ki, Allah səni övladla sevindirəcək. Kişi sevincindən az qaldı qanad açıb uçsun. Dövlətinin bir qismini ayırdı. Oğlu olsa səxavətini göstərəcəyini bəyan elədi. Vaxt yetişdi. Yaxşı ərini gözəl-göyçək bir oğlanla sevindirdi. Ancaq nə bir acın qarnı doydu, nə də bir yetimin könlü alındı. Zaman kişi fikrini dəyişib ayırdığı pula qızıl bir beşik düzəltti. Yaxşı ərini əhdinə vəfa göstərməyə çağırdı, xeyri olmadı. Zaman kişi dedi:

— Arvad, aman-zaman bir oğlum var. Mən onu qızıl beşikdə böyüdəcəyəm. Özü də hökmən ovçu edəcəyəm. İndidən zağlı bir tüfəng alacağam. Gərək mənim oğlumun gülləsinin səsi dərələri, təpələri, meşələri lərzəyə salsın. Gərək o qədər maral vura ki, ev-eşiyi maral dərisinə bürüyəm.

Kişi dediklərini elədi. Amma camaat arasında uşaqtan çox qızıl beşikdən və divardan asılmış zağlı tüfəngdən söhbət gedirdi. Bu xəbər oğrulara da çatdı. Bir gecə oğrular fürsət tapıb qızıl beşiyi uşaq da içərisində aradan çıxartdılar. Onlar özlərini sıx bir meşəyə saldılar. Ancaq bir də gördülər ki, kimsə onları qarabaqara izləyir. Qorxuya düşdülər. Gözdən yayınmaq üçün qızıl beşiyi bir daşın dalına qoyub qaçdular. Dedilər:

— Burdan uzaqlaşaq, sonra gələrik.

Səhər açıldı. Zaman və Yaxşı qızıl beşiklə uşağın oğurlandığını bilib, ah-fəğan elədilər. Onların şivəni bütün elə yayıldı. Hami uşağı və qızıl beşiyi axtarmağa başladı. Hətta qızıl beşiyi qoyduqları yerdə tapmayıb oğrular da təəccübə camaata qoşulmuşdular. Qızıl beşik tapılmadı ki, tapılmadı.

Bu hadisədən üç-dörd il keçdi. Bir gün Nurlu kəndinin ovçusu “Qalalı meşəyə” ova çıxmışdı. Onun gözünə bir maral göründü. Marala bir neçə dəfə güllə atdısa da, güllə sözüb yan getdi. Maral nişangahdan yayınmaq üçün yanındakı uşaqla qaçmağa başladı. Ovçu bu sırrə mat qaldı, ancaq gözü qızıl beşiyə sataşanda işin nə yerdə olduğunu anladı. Dərhal yadına üç-dörd il bundan əvvəl olmuş hadisə düşdü. Necə olsa uşağı tutmağa çalışdı. Qorxusundan daha güllə atmadi ki, birdən marala dəyməz, uşağı dəyər. Ovçu haldan-dildən düşdü. Axırda uşağı tuta bildi. Uşağın tutulduğunu görən maral da ovçuya təslim oldu. Ovçu qızıl beşiyi və uşağı kəndə gətirdi. Maral da onlardan ayrılmadı.

Maralın hərəkəti Zaman kişini sarsıtmışdı. O, arvadı Yaxşıya dedi:

— Zağlı tüfəngi quyla, oğlumuza ayrı sənət seçək. Bundan sonra o, maral vura bilməz.

Deyirlər ki, ana maral ömrünün sonuna qədər uşaq olan qapıdan getməmiş, uşaq da maraldan ayrılmamışdır.

Test:

1. Əsərdə hadisələrin ardıcılığını müəyyən edin.

1. Övlad həsrəti, atasının sevinci, verdiyi vədə əməl etməməsi.
 2. Valideynlərin kədəri, ovçunun maral ovuna getməsi, üç-dörd il sonra.
 3. Atasının qızıl beşik, zağlı tüfəng almaq arzusu, oğruların uşağı oğurlaması, valideynlərin kədəri.
 4. Atanın övladını tapması, ana maralın hərəkətinin atada peşmançılıq hissi oyatması.
 5. 3–4 ildən sonra ovçunun maral ovuna getməsi, ana maralın uşağı qovması, maralın hərəkətinin Zaman kişidə peşmançılıq hissi oyatması.
- A. 1, 3, 5 B. 1, 2, 4 C. 1, 3, 4 D. 2, 4, 5

2. “Qızıl beşik əfsanəsi”nə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin.

| Tənqid edilir | Təbliğ edilir |
|-----------------------|-----------------|
| 1. Əhdə vəfa qılmamaq | 4. Xeyirxahlıq |
| 2. Yardımsevərlik | 5. Namərdlik |
| 3. Fədakarlıq | 6. Sədaqətlilik |

3. Əsərdə bu hadisə baş verir.

- A. Nurlu kəndində xoş güzaran keçirən Zaman kişinin övlad həsrəti, Allahın onu övladla sevindirməsi.
- B. Oğrular Zaman kişinin oğlunu oğurlayırlar.
- C. 3–4 ildən sonra ovçunun maral ovuna getməsi və uşağı görməsi.
- D. Maralın hərəkəti Zaman kişini sarsıtdı.

4. Əsərin əsas hissəsində bu hadisə baş vermir.

- A. Zaman kişinin övlad həsrətinə son qoyması, verdiyi vədi unutması.
- B. Oğluna qızıl beşik və zağlı tüfəng alması.
- C. Nurlu kəndində xoş güzaran keçirən Zaman kişinin övlad sevincini qarşılaması.
- D. Oğruların uşağı beşik qarışığı oğurlaması.

5. Əsərin nəticəsində bu hadisə baş vermir.

- A. Ana maralın hərəkəti Zaman kişini sarsıtdı.
- B. Maralın hərəkətindən sonra oğluna başqa sənət seçəcəyinə söz verdi.
- C. Ana maral ömrünün sonuna qədər uşaqtan ayrılmadı.
- D. Ağalar, yoxsullar, qərib adamlar arzu edirdilər ki, Zaman kişinin oğlu olsun.

6. “Qızıl beşik əfsanəsi” əsasında cədvələ aid olmayan fikirləri müəyyən edin.

| Zaman kişi | Maral |
|--|--|
| 1. Oğlu olduqdan sonra dövlətinin bir qismini səxavətlə payladı. 2. Oğlu üçün qızıl beşik düzəldirdi. 3. Maralı güllə ilə vurdu. | 4. Uşağı mağarada böyüdü. 5. Uşağın tutulduğunu görən maral ovçuya təslim oldu. |

7. Hadisələrin düzülməsi hansı cərgədə düzgün verilmişdir?

- A. Övlad sevinci və atanın arzusu.
- B. Ovçunun maral ovuna getməsi, atanın kədəri.
- C. Öğruların uşağı oğurlaması, ana maralın hərəkəti.
- D. Atanın oğrunu tapması, öğrencilerin uşağı oğurlaması.

8. Əsərin girişində bu hadisələr baş vermir.

- A. Zaman kişinin oğlunun dünyaya gəlməsi.
- B. Verdiyi vədləri unutması.
- C. Oğluna qızıl beşik və zağlı tüfəng alması.
- D. Ana maralın hərəkəti onu düşündürdü.

9. Əsər haqqında yanlış fikri müəyyən edin.

- A. Zaman kişi bəyan edir ki, övladı oğlan olsa, səxavət göstərəcək.
- B. Öğrular qızıl beşiyi aparsalar da, beşikdəki uşağı evə qoyurlar.
- C. Hadisələr Nurlu kəndində baş verir.
- D. Kəndin ovçusu üç-dörd il keçidikdən sonra meşədə uşağı maralın yanında görünür.

10. Klasterin boş xanalarına uyğun gələn fikirləri seçin.

Övladını qızıl beşikdə böyübəcəyini deyir.

Zaman obrazı

- 1. Oğlunun gələcəkdə ovçu olmasını istəyir.
- 2. Bir neçə gün sonra övladını tapsa da, qızıl beşiyi tapa bilmir.
- 3. Sonralar oğlunun ovçu olması fikrindən daşınır və tüfəngi sindirir.
- 4. Maralın hərəkəti onu sarsıtmışdı.

DƏRSLİK KOMPLEKTİNDƏ İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

| DƏRSLİK ÜÇÜN ƏDƏBİYYAT | ƏLAVƏ OXU ÜÇÜN ƏDƏBİYYAT | MÜƏLLİM VƏSAITİ ÜÇÜN MƏTNLƏR |
|--|--|--|
| 1. Azərbaycan uşaq ədəbiyyatı antologiyası. Üç cilddə. II cild. Bakı, “Öndər” nəşriyyatı, 2004, 264 səh. | 1. Əli Vəliyev. Qənirsiz gözəl. Bakı, “Gənclik”, 1979, səh. 279-284. | Diagnostik qiymətləndirmə. |
| 2. “Qürbətə düşən daş”. Bakı, “Ozan”, 2008, 120 səh. | 2. Qabil. Seçilmiş əsərləri. “Qoy danışın təbiət”. Bakı, “Şərq-Qərb”, 2004, səh. 136-140, 248 səh. | |
| 3. Bəxtiyar Vahabzadə. Əsərləri. “Müəllim”. Bakı, “Çəşioğlu”, VI cild, 2003, səh. 338-339 | 3. Abdulla Şaiq. Seçilmiş əsərləri. III cilddə, III cild, “Kiçik qəhrəman”. Bakı, səh. 213-216, 536 səh. | |
| 4. Mikayıł Rzaquluzadə. Yaz günəşi. “Xan çinarın bir yarpağı”. Bakı, “Gənclik”, 1977, 364 səh. | 4. İslam Səfərli. Seçilmiş əsərləri. “Müəllim”. Bakı, “Lider” nəşriyyatı, 2005, səh. 104-105, 224 səh. | |
| 5. Tofiq Bayram. Seçilmiş əsərləri. “Ən gözəl”. Bakı, “Lider” nəşriyyatı, 2005, səh. 172, 328 səh. | | |
| 6. “Yaşıl yarpaqlar”. Bakı, “Gənclik”, 1974, 232 səh. | | |
| 7. M.Prişvin. Seçilmiş əsərləri. “Tala”. Bakı, “Şərq-Qərb”, 2007, səh. 93, 160 səh. | | |
| 8. S.Rüstəm. Mənim günəşim. Şeirlər və poemalar. Bakı, “Yazıcı”, 1980, 376 səh. | | |
| 9. S.Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 248 səh. | 5. Tofiq Bayram. Seçilmiş əsərləri. “Alqış deyim”. Bakı, “Lider” nəşriyyatı, 2005, səh. 133-136, 325 səh. | |
| 10. Əliağa Kürçaylı. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 400 səh. | 6. Günəşə qovuşmaq istəyirəm mən! Azərbaycan şairlərinin Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirləri. Bakı, “Çinar-çap” nəşriyyatı, 2008, 60 səh. | KSQ. Oxu Əsərin ideyasının müəyyən edilməsi ilə bağlı oxu. |
| 11. Əliağa Kürçaylı. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 400 səh. | | |
| 12. Süleyman Rəhimov. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, “Güzgü göl əfsanəsi”. səh. 215-254, 288 səh. | | |

| DƏRSLİK ÜÇÜN MƏTNLƏR | ƏLAVƏ OXU ÜÇÜN MƏTNLƏR | MÜƏLLİM VƏSAITİ ÜÇÜN MƏTNLƏR |
|---|---|--|
| 13. Google.az (Açar söz: Heç kəsi qınamayın) (Mövzu: “Heç kəsi qınamayın”) Google.az (Açar söz: İnsansevərlik) (Mövzu: “İnsansevərlik”) Google.az (Açar söz: Daş) (Mövzu: “Daş” hekayəsi) | | |
| 14. Sabir Əhmədli. “Yanvar hekayələri”, “Şəhidlər xiyabani”. Bakı, “Azərnəşr”, 1992, səh. 31-39, 124 səh. 15. Sabir Əhmədli. “Yanvar hekayələri”, “İşığı söndürmə” Bakı, “Azərnəşr”, 1992, 124 səh. | 7. Mirəli Vəkiloğlu. Salam, Ulu öndər, salam, Komandan. “Borçalı” NPM, 2007. (səh.45) Həmrəylik bayramının mübarək olsun! | |
| 16. Zahid Xəlil. Seçilmiş əsərləri. “Akvarium balığı”, səh. 3-9, Bakı, ADPU-nun nəşriyyatı, 408 səh. | 8. Məmməd Araz. Bizi Vətən çağırır, səh. 128. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Lider” nəşriyyatı, 2004, 232 səh. | |
| 17. Lev Tolstoy. Hekayələr. Bakı “Mütərcim”, 2012, səh. 9-16. | 9. El çələngi (xalq şeirlərindən seçmələr). Bakı, “Şərq-Qərb”, 248 səh. | Karaoke: Azerbaycan klassik poeziyası. Yüz şairin yüz şerisi. Bakı, “Apostrof” çap evi, 2011. |
| 18. https://novayagazeta.ru/ arti-cles/2017/05/04/72376- istoricheskaya-zasluga-ruzvelta http://lib.ru/INPROZ/MAR SHALL/luzhi.txt 19. Böyük ömrün dastanı. Bakı, XXI-YNE, 2004, 152 səh. | 10. Oqtay Rza. Adlı, ünvanlı misralar. “Azərnəşr”in qrifi ilə nəşr olunub. Bakı, 1999, 312 səh. 11. Yaşıl yarpaqlar. Bakı, “Gənclik”, 1974, 232 səh. 12. Aşıq Şəmşir. Seçilmiş əsərləri. Bakı, “Avrasiya press”, 2006, 400 səh. 13. E.Zeynalov. “Qarabağ hekayələri”, Bakı, Şirvannəşr, 2009, səh. 152 14. Hüseyn Hüseynzadə, “Şeirlər”, “Qız qalası” səh. 30, Azərbaycan Dövlət Nəşriyyatı, 282 səh. | KSQ – Oxu İdeyanın müəyyən edilməsi. C.Cabbarlı. Əsərləri. Dörd cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 328 səh. |

| DƏRSLİK ÜÇÜN MƏTNLƏR | ƏLAVƏ OXU ÜÇÜN MƏTNLƏR | MÜƏLLİM VƏSAİTİ ÜÇÜN MƏTNLƏR |
|---|---|--|
| 20. Mustafa Çəmənli. “İgid Mübariz” hekayəsi. | | KSQ-oxu. Təsvir vasitələrinin müəyyən edilməsi ilə bağlı tapşırıqlar. Mədinə Gülgün. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 224 səh. |
| 21. Balalar töhfə. Bakı, “Gənclik”, 1982. İbrahimbəy Musabəyov. Rzanın qutusu, səh. 187. | | KSQ. Mətnin hissələri. Nəriman Süleymanov. Tərciçək. Bakı, “Gənclik”, 1979 |
| 22. Əzizə Əhmədova. O günlərə baxıram. Povestlər və hekayələr. Bakı, “Yazıcı”, 1982, 308 səh. “Ana laylaşı” (səh.178) | | |
| 23. Teymur Elçin. Qarğanın məktəbi. Mənim kiçik ulduzlarım. Bakı, “Gənclik”, 1985, 352 səh. (səh. 148) | | |
| 24. Cəfərzadə Əzizə. İki ana. Anamın nağılları. Bakı, “Gənclik”, 1982, 176 səh. (səh. 94) | 15. Hüseyn Arif . “Seçilmiş əsərləri”. Azərbaycanım səh. 17-19, Bakı, 2011, 617 səh. | KSQ (Oxu) Obrazların müəyyən edilməsi və qarşılaştırılması. |
| 25. Azərbaycan folkloru. “Çillələr” (Məktəblilər üçün seçmələr). Bakı, “Şərq-Qərb”, 2005, 360 səh. (səh. 222) | | Gülzar İbrahimova. “Evin kişişi”. Mən uşaq deyiləm. Nağıllar və hekayələr. I kitab, “Oskar” NPM |
| 26. Azərbaycan xalq əfsanələri. “Qaranquş”. Bakı, “Yazıcı”, 1985, 286 səh. (səh.100) | 16. Məmməd Araz. “Göy göl” səh. 40, 223 səh, II cildə I cild | |
| 27. Azərbaycan folkloru. Şirlə tülkü (Məktəblilər üçün seçmələr). Bakı, “Şərq-Qərb”, 2005, 360 səh. (səh. 296) | 17. Tofiq Bayram. “Ay gecikən məhəbbətim” | |
| 28. “Ayi və qarışqa” internet | 18. Qoca Bənna. “Yazıcı”, 1987, səh. 125-126, 181 səh. | |
| 29. Rəşid bəy Əfəndiyev. Uşaq və qarışqa. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, 120 səh. (səh. 74) | 19. Mədinə Gülgün. “Seçilmiş əsərləri”, “Abşeron bağlarında” “Şərq-Qərb”-2004, səh. 161-162, 221 səh. | |
| 30. Fuad Tanrılı. Mən azərbaycanlıyam. Arzuların qanadında. Bakı, 2007, 300 səh. (səh.7) | 20. Marağalı Əvhədi. “Cami-Cəm”. Bakı, “Lider” nəşriyyatı, 2004, səh. 286, “Elm haqqında”, səh. 45-48 | KSQ (Oxu) Hadisələrin ardıcılığının müəyyən edilməsi, süjetin müəyyən edilməsi, mətnin elementlərinin müəyyən edilməsi. Azərbaycan xalq əfsanələri. Bakı, “Yazıcı”, 1985, 286 səh. |
| 31. Zəlimxan Yaqub. Büyük ömrün dastanı. Bakı, XXI-YNE, 2004, 152 səh. | | |

BURAXILIŞ MƏLUMATI

ƏDƏBİYYAT 5

Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün

Ədəbiyyat fənni üzrə dərsliyin

METODİK VƏSAITİ

Tərtibçi heyət:

Müəlliflər

Afət Yaqub qızı Süleymanova
Təranə Böyükxan qızı Bağırova
İlhamə İbrahim qızı Muradova

Redaktor

Gülər Mehdiyeva

Bədii və texniki redaktor

Abdulla Ələkbərov

Dizaynerlər

Səadət Quluzadə, Firuzə İbrahimova

Korrektor

Ülkər Hüseynova

Dərsliyə rəy verən təşkilatlar:

© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2020—)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 14,1. Fiziki çap vərəqi 13,0. Formatı 70x100^{1/16}.

Səhifə sayı 208. Şriftin adı və ölçüsü: məktəb və jurnal qarnituru, 10-12.

Ofset kağızı. Ofset çapı. Sifariş . Tiraj . Pulsuz. Bakı–2020.

Əlyazmanın yiğima verildiyi və çapa imzalandığı tarix: _____

Nəşriyyat:

“Təhsil Nəşriyyat-Poliqrafiya” MMC

Bakı, AZ 1052, F.Xoyski küç., 149

Çap məhsulunu istehsal edən:

“Aspoliqraf LTD” MMC

Bakı, AZ 1052, F.Xoyski küç., 151

PULSUZ

//